

DÜNYA EDEBİYYATI

İNGİLİZ EDEBİYYATI  
ANTOLOGİYASI

446(4)  
51

# İNGİLİZ ƏDƏBİYYATI ANTOLOGİYASI

246894

İKİ CİLDDƏ

I CİLD

M.F.Axundov adına  
Azerbaycan Milli  
Kitabxanası

“ŞƏRQ-QƏRB”

BAKİ

2007

Tərtib edən və  
öñ sözün müəllifi:

**Zeydulla Ağayev**  
*filologiya elmləri doktoru, professor*

ISBN 978-9952-34-122-5

820.8-de22

İngilis ədəbiyyatı – Antolojiya

**İngilis ədəbiyyatı antologiyası.** İki cilddə. 1 cild.  
Bakı, "Şərq-Qorx", 2007. 336 soh.

Bu kitabda XVI-XIX əsrlər ingilis ədəbiyyatının görkəmli nümayəndələrindən Uilyam Şekspir, Daniel Defo, Conatan Swift, Robert Burns, Valter Skott, Corc Qordon Bayron, Persi Bişi Şelli, Çarlz Dikkens, Luis Keroll, Brem Stoker, Robert Luis Stivenson və başqalarının əsərləri daxil edilmişdir.

© "Şərq-Qorx", 2007

Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyatına  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli soroncamı  
ilə noşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## DUMANLI ALBIONUN SÖZ ÇƏLƏNGİ

Mübaligosuz demək olar ki, ingilis odəbiyyatı dünyannın bodii söz xəzinəsinə on zəngin töhfələr vermiş odəbiyyatlardan biridir və Azərbaycan oxucusuna toqdlımlı olunan bu ikicildilik oslında homin haqiqotın faktiki təsdiqi hesab oluna bilor. Bu odəbiyyat Cefri Çoser və Uilyam Şekspir, Daniel Defo və Conatun Swift, Corc Qordon Bayron və Valter Skott, Çarlı Dikkens və Con Qolsuorsi, Bernard Şou və Somerset Moyem, Ceyms Oldric, Con Faulz və Harold Pinter... kimi onlarca şair, nasir və dramaturqu dünya oxucusuna boxş etmişdir.

Məkan etibarılı İngiltərəyə yaxın və uzaq olan bütün xalqlar Böyük Britaniya adalarında yaşayanların tarixi, adot və ononosu, xarakterik xüsusiyyətləri, ilə və comiyiyti və s. haqqında ilkin tanışlıq məhz bodii odəbiyyat vasitəsilə nail olmuşlar.

Məlum olduğu kimi, bù gün dünyanyın on aparıcı dili statusunu qazanmış ingilis dilinin cəmi altı əsrlik tarixi vardır – XIV əsrde Böyük Britaniyada rəsmi dövlət dili kimi fransız, elm, din və tohsil dili kimi latin dili işlənir, sayı yüzdən artıq olan təyləflər isə öz dialektlərdən dəməşdərlər. Yalnız homin əsrin on böyük söz sorkordosu olan Cefri Çoserin italyan və fransız dillərindən London dialektinə tərcümələr etməsi (paytaxtin dialekti daha populyar olduğundan hamı torofindən başa düşüldür), bir qodor sonra isə öz əsərlərini homin dialektdə qolomo alması tədricən bu dialektdən müstəqil dövlət dilinə çevriləşməsi ilə noticoləndi. XVII əsrin axırlarında yaşamış məşhur ingilis tonqıdcısı və şairi Con Drayden nəhaq yera deməmişdir ki, "Cefri Çoser ingilis dilinin banisidir".

İngilis poeziyasında realizmin banisi olan Cefri Çoser həm de dünya şeirlərinin ononolaları Dumanlı Albionu gotiron ilk şair olmuşdur – Çosero qodor Böyük Britaniyada yaradılan poetik əsərlərdə ritm yalnız alliterasiya (bizim yanılmamalarda olduğu kimi, sətirdə vurğulu bir səsin ritmik tokrak) vasitəsilə əməlo gotirildi.

Bələliklə, yuxarıda adları çökülmüş və çəkilmemiş onlarca, yüzlərco ədəbi düha məhz son altı əsrin nümayəndəsidir; başqa sözlu desək, ingilis odəbiyyatı Avropanı qitəsində on gənc odəbiyyatdır.

Düzdür, XIV əsrdən qabaq Böyük Britaniyada "Orta əsrlər odəbiyyatı" adlandırılın odəbiyyatı da (eramızın V-XIII əsrləri) mövcud olmuşdur, lakin o odəbiyyat tarixə "Anglo-Sakson" və "Anglo-Norman"

odəbiyyatı kimi daxil olmuşdur. Həmin dövr adalarda yaşayan xalqların və tayfaların (şotland, irländ, kelt, saks, anql və s.) şifahi odəbiyyat nümunələrinin yaranması ilə xarakterizə olunur. Anglo-saksonların qohromanhıq dəstəni olan iri höcmi "Beavulf" eposu da o dövrdə yaranmışdır (osorin VIII ya və X əsrlərde yazılmış hole də odəbiyyatlaşınasının mübahisə obyektidir).

Qeyd etdiyimiz kimi, ingilis odəbiyyatı Avropada on gənc odəbiyyatdır, lakin müasir dünyamızın on aparıcı odəbiyyatlarından birinə çevrilmişdir. Görəsən, az müddədə qazanılmış bu keyfiyyət göstəricisi haradan qaynaqlanır?

Birinci, ingilis edibləri tərəddüb etmədən dünya odəbiyyatının, xüsusiyyələri qodin latın, yunan və Roma söz xəzinələrinin məşhur mənbələrindən bohrolunmaya başlamışlar. Yəni, bir sıra qəlam sahibi mövzü astarmaq üçün vaxt itirməmiş, hazır mövzulara bu və ya digər cür müdaxilə edərək öz əsərlərini yaratmışdır. Məsolon, Cefri Çoser öz şah əsəri olan "Kontibəri nagılları"nın XIV əsrin məşhur italyan yazılıcısı Giovanni Bokkaçionun "Dekameron" əsərinin birbaşa təsiri altında qolomo almışdır (əvvəlcə Çoser homin əsəri London dialekтиne tərcümə etmişdi). Və ya, Qorb İntibahının on parlaq ədəbi siması olan U.Şekspir mülliəti olduğu outz yeddi pyesinin heç birində odəbiyyata yeni mövzü gotirməmişdir – o, oxucu-tamaşaçıya yaxşı məlum olan mövzulara müraciət etmiş, yenilər, monoloqlar qurmuş, əsərlərinə daha çox folsoñ-monavi dərinlik gotirməyə çalışmışdır.

İkinci, odəbiyyatın porvərə tapması Ingilterədəki siyasi-ictimai mühitlə birbaşa əlaqəli olmuşdur. İngilis mədəniyyətinin tarixində İntibahın ikinci morholosu adlanan dövər (XVI əsrin ikinci yarısı) hem de "Yelizaveta dövrü" və ya "Yelizaveta dramı dövrü" də deyirlər. Məsolə burasındadır ki, siyasi masolələr və saray intriqalarında no qədər qədər olsa da, kraliya I Yelizaveta elmin, mədəniyyətin, xüsusiyyələri odəbiyyatın çıxılmasında bir o qədər tərəqqipərvər və qurucu idi. Con Lili, Edmund Spenser, Robert Qin, Kristofer Mario və Uilyam Şekspir kimi dühələr məhz bu dövrün yetirmələridir. Onların hər bir əsəri kraliya torofindən yüksək qiymətləndirilir, yüksək qonurə verilən mülliətlər bir qayda olaraq saray maclışlərinə dəvət olunurdu. Müqayisə üçün deyik ki, çox da uzaqda olmayan İtaliyada isə hor hansı bir elmi keşfə və ya casarot əsərə görə inkvizisiya məhkəmələri yaradıcı insanları diri-dirilər atıldı.

Bəzi lokal ziddiyətlər konərə qoyulursa, qeyd etmək lazımdır ki, ingilis odəbiyyatının sonrakı inkişafı I Yelizaveta dövründən aldığı pozitiv impuls əsasında getmişdir. Yəni, gözəl onənə yaranmışdı, yalnız o onənəni davam etdirmək qəhrəndi.

Üçüncüsü və bəlkə də on başlıcası isə xalqın yetişdirdiyi və dünya modoniyyətinə boxer etdiyi fenomen yaradıcı şəxsiyyətlərdir!

Azərbaycan oxucusuna iki cild altında təqdim olunan bu topluda həmin ustاد şairlərin, nəşrlərin və dramaturqların osorlarından verilmiş nümunənləri yanaşı, adları o qədər də məşhur olamayan qələm sahibləri de bizimlə görüşü golur. Bu da tövüddür; axı, hər hansı bir ədəbiyyat təkəcə zirvələrdən ibarət deyil, həmin zirvələr yüzlərlə, minlərlə bir qədər "xırda kalibrli" şair və yazıçıların çoxlarında dayanır...

İngilis ədəbiyyatı həm də ədəbi metodların və janrların müxtəlifliyi ilə həmişə öndə getirməyə çalışmışdır. Məsolon, faciə janrı öz tarixini antik yunan ədəbiyyatından başlaşdır, bəن janrı sonot soviyyəyəndə yenidən təsvidi mözh Kristofer Marlo və Uilyam Şekspirli bağladı.

XVI əsrə U.Şekspir, XVIII əsrə Rıçard Şeridan, XIX-XX əsrlərdə Bernard Şou komediya janrlına yeni nəfəs vermişlər.

Dünya poeziyasında romantik vüsətin an parlaq simalarından biri C.Q.Bayrondur. Ümumiyyətlə, romantizm dövrünün ingilis poeziyasını oxucuları Bleyk, R.Berns, U.Vödzvort, R.Sauzi, P.B.Şelli kimi bənzərsiz şairlər silsilə boxer etmişdir. Bu ikicildikdə erkən romantizm dövrünün nümayəndəsi Uilyam Bleyk, ince hisslerin toranınumçusu olan şotland şairi Robert Berns və poeziyasında inqilabi idealları vəsf edən Persi Bişi Şelli Azərbaycan oxucusu ilə görüşə golur.

Tarixi roman janrlında Valter Skott dünya ədəbiyyatında on aparıcı simalarla hesab olunur. Ədəbiyyatınasalar silsilə sosial romanlar müəllifi Çarlı Dikkensi nəhaq yero "ağır artilleriya ustası" adlandırırmır ki!

XIX əsrin qırxinci illərində ABŞ şairi və nəsiri Edgar Allan Po torofindən osası qoyulmuş elmi fantastika və detektiv janrları da həmin əsrin son rübündə mözh ingilis qələm sahibləri tərəfindən inkişaf etdirilərək müəstoqlilik vəsiqəsi qazanmışdır. Elmi fantastika janrlında Herbert Uellsin, detektiv janrlında isə övvəlcə Artur Konan Doylun, sonralar isə Agata Kristinin xidmətləri dəniləməzdir. XIX əsrin sonlarında meydana çıxmış simvolizm ədəbi metodunda isə on öncül yerdən birini Oskar Uayld tutur.

Dünya ədəbiyyatında modernist corayının ilk addımları da mözh ingilis ədəbiyyatında atılmışdır. Keçən əsrin onuncu illərinin axırlarında Ceyms Coys özünomoxsus əsləblə ədəbiyyatda yeni standartlar gotirdi. Zaman və məkan, həbelə kompozisiya vəhdətinə malik olmayan yeni əsləblə bu əsərlər daha çox "şür axım" epitetini qazandı.

Antimüstəmləkoçılık mövqeyi keçən əsrin ingilis ədəbiyyatı üçün apənci mövzulardan birinə çevrilmişdir. Bu istiqamətdə qələm çalan onlarca

müəllif arasında Azərbaycan oxucusuna en doğma sayıla bilen yazıçı isə Ceyms Oldridmdir. Bu ingilis nəsirinin bütün roman, povest və hekayələrindəki hadisələrin məkanı Asiya və Afrika ölkələri, əksər hallarda isə əsər dünyasıdır. Bütün bu əsərlərde C.Oldric imperialist dairələrin həmin ölkələrdə həyatı keçirdiyi qəsəbkarlıq siyasetinə kaskin etirazını bildirərək, yerli xalqların azadlıq və müstəqillik ideallarının tərəfində dayanır.

Ən fundamental əsərlərdən biri olan iri höcə "Diplomat" romanını isə C.Oldric Cənubi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı ölüm-dirim mübarizəsinə həsr etmişdir. 1949-cu ilə qədər çıxmış bu romanın 1945-ci ilde qurulmuş Azərbaycan Demokratik Respublikasından və imperialist dairələrin cybocorcasına müdaxiləsindən sonra unun sütutundan bəhs olunur. Həmin hadisələrin canlı şahidi olmuş C.Oldric öz romanında azərbaycanlılarla xas olan bir sıra nəcib keyfiyyətlərdən söz açmış, mərd və mübariz turanlı obrazları yaratmışdır.

İller keçən də, Ceyms Oldricin Cənubi Azərbaycan regionuna olan maraqlı sənədləri və o, "Diplomat" romanının davamı kimi 1972-ci ilə "Sılahlı səsərələr" romanını qəlema almışdır. Romanın ədəbi qəhrəmanları bir çoxu bize "Diplomat"dan yaxşı məlumdur, lakin burada hadisələrin əsas məkanı kimi İranın qorb hissəsi götürülmüşdür.

Keçən əsrin bütün global hadisələrinin feal iştirakı olmuş Büyük Britaniya yaşlıları többi olaraq mühərribə və sülh problemlərinin üzərində sükütlə keçməmişdir. Həm birinci, həm də dərəcədə ikinci cəhan savaşlarına həsr edilmiş əsərlərin zəngin cərgəsini xüsusi silo conub-şərqi Asiya regionunda imperialist dairələri tərəfindən yerli xalqlara sırdılmış vətəndaş mühərribələrindən bəhs edən əsərlər tamamlanmışdır. Həmin əsərlərdən gələn ümumi qənaət belədir ki, dünənin hansi nöqtəsindən savaş gedir, onun arxasında imperialist dairələrin çirkin niyyətləri dayanır...

Bir sıra əsərlərdə isə mühərribənin insana, fərdə vurdugu sağlamaz yaralardan bəhs edilir. Bir qayda olaraq belə psixoloji əsərlərin qəhrəmanları mühərribənin ölümə möhkum etdiyi möğlüb insanlardır. Belə əsərlərin müəllifləri öz ədəbi obrazlarını minbi məşqəqətə düber etməklə bu cür ölümələrə qarşı nifrot dolu etirazlarını bildirirlər. Bu isə dolayılsı isə hər cür mühərribələrə olan sonnotkar etirazıdır. Bu baxımdan təkəcə Con Somerfieldin "Ölmək asan deyil" hekayəsi ilə tanışlıq kifayət edər...

XX əsr ingilis ədəbiyyatı bir sıra ədəbi simalarla zəngin olsa da (təkəcə Con Qolsuorsi və Qrehom Qinin adlarının çekilməsi kifayət edərdi), burada biz daha çox klassik ənənələrin layiqli davamını görürük. XX əsr dünya ədəbiyyatının on güclü hekayə ustalarından sayılan Somerset Moyem

"qadın qolbinin sorrafi", Con Faulz "psixoloji romanlar ustasi", Harold Pinter iso absurd teatrin on apariçı siması hesab edilir. Sonuncuya 2005-ci ildə Nobel mükafati verilməsi hamının böyük töccübünə sobob oldu; axı, indiya kimi dram əsərləri Nobel mükafatına təqdim edilmirdi...

Azərbaycan tərcümə məktəbi XIX əsrin son dekadasından başlayaraq (Haşım boy Vəzirov U.Şekspirin "Hamlet" faciosini tərcümə etmişdi) ardıcıl surotda ingilis ədəbiyyatına müraciət edir. Bir sırə nailiyotlormız göz qabağındadır. Son dövrlərdə çapdan buraxılmış U.Şekspirin əsərlərinin ikiciliyi (orada U.Şekspirin 154 soneti və əsas pyesləri yer almışdır, bu ikiciliyidə isə ingilis ədibinin poetik ərsindən nümunələr oxuculara təqdim olunur), C.Q.Bayronun altı poemasının yer aldığı toplu, Ç.Dikkensin "Oliver Twistin macaraları" romanı və digər nəşrlərlə yanaşı, folklor nümunələrindən və müxtəlif şair, yazıçı və dramaturqların əsərlərindən ibarət olan bu ikiciliyidə xalqımızın ingilis ədəbiyyatına olan böyük marağından xəbor verir. Onu da qeyd etmək lazımdır ki, əgor əvvəllor həmin əsərlər yalnız rus dili vəsaitləsi dilimizə tərcümə olunurdur, keçən əsrin altmışinci illərindən başlayaraq mütərcimlərimiz birbaşa orijinala müraciət edirlər. Bu prosesin göləcəkdə də sabit surotdu davam edəcəyinə inanırıq.

Xüsusilə on müasir ingilis ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsinə ehtiyac yaramılaşdır. Axı, Dumanlı Albionun bədii söz sonəti hələ də dünya oxucusunu heyrətləndirməkdə davam edir...

Zeydulla Ağayev

*filologiya elmləri doktoru, professor*



# İNGİLİZ XALQ NAĞILLARI

## MÜDRİK QOTAMLILAR

Qotam şohörində yaşayınların hamısı axmaq adamlarıdır. Lakin onlar özlərini olduqca ağıllı, müdrük adam hesab edirlər.

İndi qulaq asın, görün, onlar necə axmaqdırlar.

Günlərin birində bir nəfər qotmalı bazara qoyun almağa gedir və körpündən keçərkən bazardan qayıdan başqa bir qotamlıya rast golir.

– Qonşu, hara belə gedirson?

– Bazara qoyun almağa gedirəm.

– Qoyun almağa? Bəs onu çaydan necə keçirərsən?

– Sən də qəribə adamsan ha, qonşu! Burada nə çotin iş var ki! Özüm necə keçirəmsə, qoyunu da eləcə körpünün üstü ilə keçirəcəyəm.

– Ancaq keçirə bilməzsən!

– Keçirərəm!

– Keçirə bilməzsən.

– Keçirərəm!

Bu axmaqlar elo çığırıldılar ki, elo bil qoyun artıq körpünün üstündədir.

– Ey, ey! Sən özündən çox çıxma! Qoyuncıgazı hürkündərən, birdən çaya tullanar.

– Nə olar, qoy tullansın! Onsuz da o buradan keçə bilməyəcək.

Onlar qışkırdılar, bağırdılar, axırda mərc gəlməyi qərara aldılar. Lakin bu zaman onlara, atın üstündə bir kiso un aparan üçüncü bir qotamlı rast gəldi.

– Ey səfchlər! – deyə o mübahisə edənlərə çığırıldı. – Niyə bağlılışınızı? Yaxşısı budur kiseni qaldırmaqdə mənə kömək edin.

Onlar kiseni atdan düşürtdükdən sonra o, bütün unu çaya boşaldıb soruşdu:

– İndi isə tapın görək kisədə nə qədər un vardı?

- E-e-e, qonşu! Sən lap bizi olo salırsan. Özün görürsən ki, kiso tamam boşdur, — deyə hər iki axmaq birdən dilləndi.

— Düz cavab verdinizi! Bax sizin başınız da belə boşdur! Qoyun üstündə mübahisə edirsiniz, halbuki, heç bir qoyun-zad yoxdur, — deyə üçüncü qotamlı güldü.

Bundan başqa belə bir hadisə də olmuşdur.

Qotamlılar şəhərlərində yazda da, qışda da həmisi ququ quşunun oxumasını istəyirdilər. Onlar baş meydanda at üçün tikilən ağul kimi bir ağul tiktilər. Sonra onlar meşədən ququ quşunu tutaraq onu bu ağıla saldılar və dedilər:

— Burada oturub bütün ili bizim üçün oxi! Əgər oxumasan, biz sənə nə yemək, nə də içmək verəcəyik!

Bunu deyib getdi. Ququ quşu isə çox fikirləşmədən qanadlarını çalaraq uçub getdi. Axi ağılun damı yox idi!

— Yaman kələkbəz quşdur! — deyə qotamlılar tövəcübləndilər.

— Hotta ağuldan da qaçı! — Onlar başqa bir ququ quşunu tutub onun üçün daha hündür ağul tikməyi qərara aldılar.

“Belə ağuldan o heç cüro qaça bilməz!” — deyə onlar düşünürdülər.

İndi isə mən sizə bir qotamlının bazara, pendir satmağa getdiyi danışacağam.

Əvvəlcə o pendirləri böyük bir sobətə qoyub apardı. Lakin təpə-dən aşağı enərən pendirlərdən biri düşüb aşağı yuvarlandı. Onda qotamlı sobətindəki bütün pendirləri götürüb bir-birinin dalınca yamacla aşağı yuvarlatdı.

— Bəs belə! Mən bilmirdim ki, siz belə yaxşı qaça bilirsiniz! Gedin, özünüz bazara gedin! Mən isə arxanızca özüm üçün asta-asta golərəm. Amma, qaçıb eləməyin ha! Məni bazarın yanında gözlöyin. O, beləliklə, yoluна davam etdi.

Bazarda o pendirdən heç bir əsər-əlamət görmədi: onlar təpə-dən neca yuvarlanmışdı, elcə də öz yerlərində düşüb qalmışdı.

Qotamlı isə bazarda o yan bu yana qaçır və qışqırıldı:

— Mənim pendirlərim haradadır? Hani mənim pendirlərim?

— Axi kim onları bura gotirib? — deyə bir adam ondan soruşdu.

— “Kim, kim!” Heç kim! Mənim pendirlərim özləri qaçıb gəlebilir!

— A-h-a-a! — deyə o adam cavab verdi. — Hə, əgər qaça bilsərəsə, deməli, harasa uzaqlarla qaçıblar. Yəqin ki, onlar artıq Yorka yaxınlaşdırırlar, sen isə hələ də buramı axtarırsan.

Qotamlı tez bir at alıb, Yorka tərəf çapdı. O, elbəttə, pendirlərin orada da tapmadı.

Beləliklə onları harada itib-batdıqlarını heç kəs bilmir.

## ARZU ÜZÜYÜ

Biri vardi, biri yoxdu, bir kəndli vardi. O, nə qədər işləsə də yeno kasib idi. Bir gün yer şumlayıb qurtarhaqurtardə onun yanına bir qadın gəlib dedi:

— Kasibçılığın daşını atmaq üçün sənə bir məsləhət verəcəyəm: gündögənə tarof get. Meşədə bütün ağaclardan uca və konar yerdə bitmiş palıd kəsib yera yixarsan, sonrası ilə işin olmasın, həmin vaxtdan dünyanın ən xoşbəxt adəmi olacaqsan.

Kəndli böyük bir ümidiyle gəlib qadının dediyi yeri tapdı. Dərhal öz iti balmasını çıxarıb nəhəng palıd kosmaya başladı. Onun budaqlarında quş yuvaları, yuvalarda isə ətəcə balalar vardi. Bir azdan palid gurlutu ilə yera yixildi. Yuvaların birindən iki yumurta düşdü. Yumurtanın birindən qızıl üzük, o birindən isə qoriba bir quş çıxdı. Quş dərhal üzüyüm dimidiyinə keçirdi. Kəndli onu götürüb geri qayıtdı. Balaca quşcuğaz günü-gündən böyüyür və gözəlləşirdi. Bir gün o, kəndliyə dedi:

— Məni azadlıqda çıxardın, ömrüm boyu sənə minnətdar olacam. İstəyirəm ki, bu üzüyüm sənə bağışlayın, zahirən adı üzüyə bənzəsə də belə deyil: o, arzu üzüyür! Barmağına taxıb nə arzulasan, ona nail olacaqsan. Ancaq bir şey arzulamalısan. Ele şey arzula ki, sonra peşman olmayasan. Axi üzük bir arzunu yerine yetirəndən sonra adı üzüyə çevriləcək.

Quş bu sözləri deyib gözdən itdi.

Kəndli üzüyüm barmağına taxıb məşhur zərgərin yanına getdi. Üzüyüm ona göstərib dəyerini soruşdu. Zərgər dedi:

— Dəyeri nə olacaq — çox ucuz üzükdür!

Kəndli dedi:

— Xeyr, bu adı üzük deyil — arzu üzüyür! Onun dəyeri dükəndəki üzük'lərdən xeyli bahadır!

Kəndli bildi ki, zərgər onu aldatmaq istoyir.

Hava qaralırdı. Zərgər kəndliləydi:

- Artıq gecədir, yaxşı olar ki, qalib bizi gecələyəsən, səhər tezden evinə yola düşərsən.

Kəndli zərgörgildə gecələməli oldu.

Zərgər kəndlini yuxuya verib sehri üzüyü oğurlamaq istayırdı. Yemək-içmək gətirib gözəl bir qonaqlıq düzəldti. Zərgərin hiyləsindən xəbərsiz olan kəndli şorab içib onunla köhnə dost kimi şirin səhbətə başlıdı. Bir azdan çox yorulduğundan kəndli yuxuya getdi. Zərgər kəndlinin yuxuya getdiyinə əmin olduqdan sonra dükənindəki adı üzükəldən birini onun barmağına taxdı, sehri üzüyü isə çıxarıb özünü götürdü.

Səhər kəndli çay-çörəkdən sonra evinə yola düşdü. Açıqzər arzu üzüünü götürüb dükana qaçırdı. Qapını bərk bağlayıb dedi:

- İstoyırom ki, yüz min qızılım olsun!

Zərgər sözünü qurtarar-qurtarmaz göydən yağış kişi qızıl onluqlar yağırdı. Qızıl pullar onun qoluna, başına, bədəninin hər yerində elə yağırdı ki, zərgər az qalrırdı yəro yixilsin. Axırda belə oldu: zərgər haldan düşüb qızılların altında qaldı. Ancaq qızıl yağışı hələ də yağırdı. Ağırlığı tab gotirməyən dükəninin qapısı qırılıb dağıldı. Dohşatlı sosdən vahiməyə düşən qonşular küçəyə axışib gördülər ki, zərgərin özü də, dükəni da qızıl onluqların altında qalıb. Zərgər ölmüşdü. Adamlar dedilər:

- Adamda da bu qədər qızıl olarmış? Gör zərgər nə qədər xəsis imiş ki, bu qədər qızıl toplaşsa bilib!

Ömürlərindən bu qədər qızıl görməyən qonşular və yolla ötenlər ciblərin qızılla doldurub dağılışdırılar.

İndi sizə kimdən xəbər verim, kəndlilən. O, golib evinə çıxdı və sehri arzu üzüyü barədəki əhvalatı arvadına danışdı.

- Görürsənmi indi na qədər xoşbəxt adamlarıq! Ancaq bir şey var ki, arzumuzu tələsməliyik. Baxtımız yaman gotirmişdir, indi gorok ondan ağıllı istifadə edək.

Kəndlilən arvadı çox sevinib dedi:

- A kişi, gölənən bir parça torpaq arzu edək. Bu bütün arzulardan yaxşıdır. Torpağımız olsa, hər şey olde edə bilərik!

Kəndli dedi:

- Bilirsin, arvad, arzun pis deyil, ancaq bir şey var ki, biz bundan da yaxşı şey arzulaya bilərik. Həm də mənə elə golir ki, bir parça torpağı özümüüz olda edərik.

Beləliklə, onlar gərgin işleyib bir parça torpaq elde etdilər. Bir gün arvad dedi:

- A kişi, bir parça torpağı işləmeklə eldə edə bildik, üstəlik arzumuz da durur. İstoyırsen gel bir inək və bir at arzu edək. Onda güzəranımız daha yaxşı olar.

Kişi dedi:

- Yox, ay arvad, gəl arzumuzu elə boş şeylərə sərf etməyək. At və inəyi elə-bele de ala bilərik!

Onlar yenə də gərgin işleyib həmin ilin məhsulu ilə at və inək aldılar. Kişi dedi:

- Gördünmə, arvad, atla inəyi işləməklə alıq. Üstəlik arzumuz da qalır. Biz yaman xoşbəxt adamlarıq!

Arvad bərk hirslenib erino dedi:

- Sənین yerinə kim olsa indiyə qədər məşhur kral olmuşdu. Bir sehirlər üzükle nə edəcəyini bilmirsən!

Kişi dedi:

- Sən arzu sarıdan narahat olma, hər şey qaydasında olacaq. Hələ ömrümüz qabaqdadır. Həmin arzunu da nə vaxtsa həyata keçirəcəyik! Arzumuza tələssək, onda çox şeyi itirə bilərik. İndi, aziz arvadım, tələsmə, on yaxşı arzu haqqında düşün. Ən yaxşı arzu tapana kimi fikirləşməliyik!

Əslinə baxsan kişi haqlı idi, üzük onların bircə arzularını yerine yetire bilərdi. Ona görə də tələsməyə dəyməzdə, çox şeyi itirə bilerdilər.

Ər-arvad bütün günü işləyir və yaxşı məhsul toplayırdılar. Axşamlar kəndli qolyanını odlayıb evyanda yaşılı kişilərlə səhbət edirdi. Illər keçir, onların uşaqları böyüküp boy-a-başa çatır, özləri isə qocalırdılar. Ancaq hələ də üzükəndən heç nə arzu etməmişdilər. Bəzən arvad rişxəndə kişiye deyirdi:

- Yox, mənim əzizim, arzu ilə tələsmək olmaz, bizim vaxtumuz çoxdur, ömür-gün qabaqdadır...

Arvad bir müddət üzük səhbətini unutdu. O haqda danışmadı. Doğrudur, kişi tez-tez üzüyü çıxarıb barmağına taxır, nəse yoxlayırdı. Ancaq arvad buna əhəmiyyət vermirdi. Beləliklə, qoca kişi və arvadı uzun ömür sürdürlər. Bir vaxt gördülər ki, saç-saqqalları tamam, ağarı, xeyli qocalıblar. Mehrəbən ər-arvad eyni gündə də vəfat etdilər. Oğul-uşaqları bu qərara gəldilər ki, sehri arzu üzüyünü atasının barmağından çıxmaların.

— Qoy, atamız onu öz barmağında aparsın, — dediler, — onun bu üzükden çok xoş golirdi. Anamızın da gözü o üzükde idi... Belkə do anamız cavallığında onu atamıza hədiyyə verib.

Uşaqlar üzüyə atalarının barmağından çıxarmadılar.

Ata həmişə onu arzu üzüyə bilordi. Əslində o no arzu, no de şehrli üzük idi... Ancaq gördünüz ki, həmin üzük onlara no qədər xoşbəxtlik gotirmişdi! Elə buna görə de deyiblər ki, pis şeyin yaxşı olurda olması, yaxşı şeyin pis olurda olmasından daha yaxşıdır!

## BEŞ QARDAŞ

Biri vardı, biri yoxdu, qədim zamanlarda beş qoriba qardaş vardı. Onlar anaları ilə doniz sahilindəki balaca evlərində yaşayırırdılar. Qardaşlar bir-birinə çox oxşayırdılar. Onları bir-birindən seçmək olmurdı. Bu qoriba qardaşların qoriba məharətləri var idi.

Birinci qardaş doniz suyunu birdəfəyə sümürüb qurudur, oradakı bütün canlıları asanlıqla əldə edirdi. Balıq tutmaq üçün tilovdan istifadə etməz, kimsədən kömək ummadı. Camaat onun tutduğu nəhəng balıqları çox sevər, belə asanlıqla balıq tutmasının sabobını öyrənməyə can atardılar. Lakin o, bu sırrı heç kimə açmadı.

İkinci qardaş bədəncə o qədər pozəvən idi ki, qorxusundan heç kim ona deyib-dolaşmazdı. Əlli, ayaqları, başı, bir sözle bədəninin hor üzvü çox iri və ağır idi. O, heç bir qorxu hiss etmədən, bütün günü timsahlarla, divlərlə oynayırdı. Bəzən də əlini, yaxud da ayağını onların ağızına soxardı. Bu vohşilər ona toxunmadılar. Elə buna görə de o, heyvanxanada işləyirdi.

Üçüncü qardaşın qılıqları nərdivan kimi çox uzun idi. İstədiyi vaxt ayaqlarını dərin donizin dibinə qədər uzada bilir, bəzən isə altına yiğib gizləndirdi. O, ayaqlarını meşədə açısaydı, konardan görənlər deyirdilər: yoqın uzun ağaclarдан birlərdir.

Dördüncü qardaş oddan-alovdan, istidən qorxmaz, ən alovlu tonqalların içino gırır və orada yatıb qalardı. Günlərin bir günü dördüncü qardaş bərk yorulduğundan yatmaq istəyir. Evində nəhəng bir tonqal qalayır, alovun içino gırıb yatar. O, yuxuya getdikdən sonra evi ot tutub yanır. Sohər yuxudan ayılb özünü geniş düzənlidə görür. Dərin düşüncələr içində öz-özüñə deyir: "Ola bilməz ki, evim tonqalda yanmış olsun. Yox, yox, monim evimi hansı tonqal yandıra bilər ki?..."

Beşinci qardaş oddan-alovdan qorxmaz və havasız yerde yaşıya bilərdi.

Beleliklə, uzun illər beş qardaş öz sevimli anaları ilə firavan heyət süründürdül. Qardaşlar işsiz qalmığı sevməz, hərəsi bir işin qulpundan yapışardı. Hər sohər yerindən duran kimi birinci qardaş balıq ovuna gedər, ikinci qardaş heyvanxanaya yollanardı. Üçüncü qardaş uzun ayaqlarını sallayar və on uzun ağacların başından lazımi meyveləri toplayardı. Dördüncü qardaş isə ölkədə baş verən bütün yanıkları söndürmeklə meşğul olardı. Axi o oddan qorxmurdur, elə deyilmə?

Günlərin bir günü balaca qardaş özü üçün kiçik bir ev tikdir. Ancaq eva ponçora qoymur. Axi o, havanı sevmirdi, elə deyilmə? Qardaşlar çox firavan yaşasalar da, dörsiz adam olmaz deyiblər. Bu mehrəban ailənin də dordi vardı: adamlar, onların yanına gelər və böyük qardaşın balıq tutmasının sırrını öyrənməyə çalışırlar. Qardaşlar və anaları isə bu sırrı açmaqdən qorxardılar. Adamlar deyordılar:

— Uzun illərdir yanınızda gəlirik ki, bu sırrı bizə açasınız. Siz isə boyun qaçırırsınız. Bəlo getso sizi zindana salırmalı olacaq!

Böyük qardaş görür ki, bu dəfəki söhbet çox ciddidir, xeyli fikir-leşəndən sonra öz-özüñə deyir: "Yox, bu sırrı açmalı olacağam. Yoxsa bizi zindana salarlar". Odur ki deyir:

— Yaxşı, sabaha qədər möhlet verin və uşaqınızı yanına gəndərin, sırrı onlara açaram.

Böyük qardaş bütün gecəni çarpayınsa o yan-bu yana çevrildi, yata bilmədi. Sehəri dirigözü açdı.

Bir gündən sonra kişiler və uşaqlar böyük qardaşın yanına gəldilər. Böyük qardaş soruşdu:

— Siz doğrudanı dənizdəki bütün nəhəng balıqları tutmaq istəyirsiniz?

— Bolı, bolı! — deye oğlanlar bir ağızdan qışqırıldılar, — biz istəyirik ki, bu sırrı bizo açasınız.

— Yaxşı bu sırrı size açaram, ancaq bir şərtim var: mən qısa bir müddətə dənizin suyunu ağızma alacağam, siz həmin vaxt ərzində özünüzü dənizin dibinə atıb istədiyiniz balıqları tutmalısınız. Unutmayın ki, suyu ağızında çox saxlaya bilmərəm. Ona görə de hamılqla işarəmi gözleməlisiniz; işarə edən kimi dənizin dibindən kənarə çıxmalarıñ. Şərtimə omel etməseniz, məhv olacaqsınız. Təkrar edirəm: gününüzü məndən çəkməyin!

— Oldu, oldu! — deye uşaqlar bir ağızdan qışqırıldılar. Bir göz qırpmında böyük qardaş dənizin suyunu ağızına aldı. Uşaqlar dorhal

268

dənizin dibinə cumdular. Onlar birinci doftı ki, belə gözəl mənzərə görürdülər. Dənizin dibindəki hər şey yeni və maraqlı idi...

Uşaqlar elə həvəsol işləyir və balıq tuturdular ki, böyük qardaşın şortını tamamilə unutmuşdular. Böyük qardaş onlara nə qədər baxsa da uşaqlardan heç biri başını qaldırıb ona baxmadı. Böyük qardaş olını nə qadır yuxarı qaldırıb işarə etsə də uşaqlar görmədi. Böyük qardaş bilmirdi neyəsi: axı su ağızından tökülcək, uşaqlar dənizdə holak olacaqlar. Valideynlər golib uşaqlarını tələb edəcəklər. İstadi ki, qışqırıb uşaqları dənizin dibindən çıxarsın. Bu, mümkinmən deyildi: o, ağızını açıb uşaqları səslesə, dənizin suyu ağızından yerə tökülcək və uşaqları möhv edordi. Böyük qardaş çox yorulmuşdu. Öz-özüne deyirdi: "Ah, gör məni nə kimli bədbəxt hadisələr gözləyir!" O var güclünü toplayıb her iki olını yuxarı qaldırdı, uşaqlara axırıncı işarəni elədi. Ancaq bu da faydasız oldu. Yorulub taqədən düşmüş böyük qardaş dənizin suyunu buraxdı. Oğlanlar dalğalar arasında çırpımbırlıq oldular. Böyük qardaş bir qədər özüne göldikdən sonra uşaqları xılas etmək üçün dənizin suyunu yenidən ağızına yığmaq istədi. Lakin heç bir şey edə bilmədi...

O dərhal şəhərə yollandı. Yol boyu uşaqların atalarına nə cavab verociyi barədə düşünür, heç bir çıxış yolu tapa bilmirdi.

"Yox, məni xataşan heç nə qurtara bilməyəcək – deyə qəti qorara gəldi. – Məni zindan, dohşlıtı zindan gözləyir".

Böyük qardaş az getdi, üz getdi, dərə-təpo düz getdi, axır golib hamin şəhərə çatdı. Şəhərə girər-girməz gördü ki, qarşidakı yolun konarında bir dəstə adam durub, yol gözləyir. Böyük qardaş gördü ki, bu adamlar dənizdə boğulan uşaqların valideynləridir, oğlanlarının yolumu gözləyirlər. Kişilər bir ağızdan qışqırıdlar:

– Ha, ölümdür ki var! Oğullarımız hanı, niyo golib çıxmayıblar? Bu qədər balıq tutmaq olar?

Böyük qardaş bilmədi ki, onlara nə cavab versin. Hadisəni olduğu tok danışdı. Qəzəblənmış valideynlər böyük qardaşı didib-parçalamaq istədilər. Bir ağızdan qışqırıdlar:

– Yox, ölümdək lazımlı deyil, biz onu hakimin yanına aparmalı və bütün hadisəni olduğu tok danışmalıyıq. Qoy, onun cəzasını hakim versin!

Dərhal adamlar yiğisib hay-hoşş sala-sala böyük qardaşı hakimin hüzuruna götürürlər. Hakim böyük qardaşa işarə ilə dedi:

– Söylə görək nə günahın var ki, sən buraya götürübilsən?

Böyük qardaş hadisəni hakimə danışdı. Hakim yaman hirsəndi və qəzəbindən blişləri gəmirməyə başladı.

– Bu yaxşı hadisə deyil! – dedi. – Sən bu şərtlə evə buraxıram ki, səhər tezən burada olasan: boynunu vurduracağam.

Böyük qardaş dedi:

– Adıl hökmər, mənə birce günlük möhlet verin, gedib qoca anamlı görüşüm, məndən nigaran qalmasın. Sonra golərəm boy-numu vurarsınız.

Böyük qardaş sarayı tərk edib, uca-uca dağlar aşdı, uzun-uzun dəryalardan keçdi, vadilər dolaşdı və nəhayət, golib evlərinə çatdı. Başına gələn hadisəni anasına danışdı. Ana gördü ki, oğlunu ölüm cəzası gözləyir. Çox hoyəcanlandı, balasını bu cəzədən qurtarmaq üçün fikir dünyasının hər guşasını gəzdirdi, fikri qanadlı quşlar kimi səmanın en qarşılıq yerlərində, uzaq-uzaq vadilərdə, derin-derin ümmanlıarda gəzdi, nəhayət, oğlu üçün çıxış yolu tapdı. Ana dedi:

– Sən ancaq kiçik qardaşın xilas edə bilər. O, çox nehəng, hem də ağırdır. Hakimin yanına onu göndərməliyik. Vaxt itirməden balaca qardaşını tapıb gotirmələison.

Böyük qardaş kiçik qardaşını tapıb anasının yanına getirdi. Kiçik qardaş anası ilə hal-əhval tutub dedi:

– Ana, nə desəniz, canla-başla yerinə yetirocəm, buyurun, deyin. Ana böyük qardaşının başına gələn hadisəni danışdı.

Kiçik qardaş məsələdən agah olub dedi:

– Ana, can-başla öz qardaşımı əvəz etməyə hazırlam. Onlar məni heç vaxt öldürübilməzler. Öldürsələr belə sizin sözünüzdən çıxmaram. Xudahafiz, men getdim!

Kiçik qardaş az getdi, üz getdi, dərə-təpo düz getdi, nəhayət, golib hakimin yanına çatdı. Hakim bir oğlana, bir də saatma baxıb hər şeyin yerli-yerində olduğunu gördü. Sonra əmr etdi ki, oğlanın boynu vurulsun. Hakimin hüzuruna gələn bütün adamlar bir ağızdan qışqırıdlar:

– Başı kəsilsin! Boynu vurulsun! Bu ədaləti hökmədir!

Bu an ayrı qılıncları gün tok parlayan cəlladlar kiçik qardaşın üstüne cumdular. Vur ki, vurasan! Kiçik qardaşa endirilən zorbalərin səsindən qulaq tutulurdu. Uşaqların valideynləri çox sevinirdilər ki, bu ədalətli cəzadır. Ancaq bu mənşəni görən, eşidən bütün canlılar, hota göyde uçan qayğısız quşlar da qanad saxlayır, dinlöyir, belə bir dehşətli cəzaya nifrot edirdilər. Onlar bilmirdilər

ki, bu cür iti qılımlar, güclü zərbələr, bir sözlə heç bir şey kiçik qar-

daşı no yaralaya, nə də ondan bir damcı qan çıxara bilər. Cəlladlar

no qədər vursalar da kiçik qardaşın tüklə belə terponmadı. Vəziyyəti

belə görən cəlladlar qərərə gəldilər ki, hakimin yanına gedib, məs-

ləni ona danışınlar. Camaat hakimin yanına gelib hadisəni danışdı.

Kiçik qardaşı sağ-salamat görən hakim yamanca qəzəbləndi.

— Neca olur ki, bu qədər cəllad bir nəfərin başını kəso bilməyib?

Sonra da camaata üz tutub dedi:

— Həo, indi no buyurunsunuz, hansı cozanı vermek haqqında

düşünürsünüz, buruyun deyin. — Onu doniza atmaq lazımdır! Bu

cozadan yaxa qurtara bilmez! Bu, uşaqlarımızın haqlı intiqamı ola-

caqdır! — deyə camaat bir ağızdan qışkırdı.

Hakim dedi:

— Siz darixmayın, elə də edərik! — Sonra cəlladları çağırıb əmr

etdi ki, onu aparıb uzaq və on dərin bir dəryaya atsınlar. Hökmü

əsidiñ kiçik qardaş hakimə dedi:

— Ey adıl hökmər, birço xahişim var: icazo verin bir günlüyə

evə gedib qoca anamlı sonuncu dəfə görüşüm. Yoxsa anam nigaran

qalacaq.

Kiçik qardaşın xahişi hakimin, camaatin xoşuna goldı. Hakim dedi:

— Ananla vidaslaşmağa get, ancaq unutma ki, deyilən vaxt burada

olmasın, cozan birebəş artacaqdır!

Kiçik qardaş gelib ohvalatı anasına danışır. Ana oğlunu bu cəza-

dan qurtarmaq üçün yollar arxalar. Axırda deyir:

— Oğlum, məsləhətim belədir: vaxt itirmədən üçüncü qardaşını

tapıb götürməlisən, Sən ancaq o xilas edə bilər. Hakim sizi bir-

birindən seçə bilmez.

Ananın sözü qurtarar-qurtarmaz ortancı qardaş üçüncü qarda-

şın dalınca getdi.

Üçüncü qardaş ananın yanına gelib dedi:

— Anacan, sizin tapşırığınızna görə golmişəm. Nə desən can-

başa yerinə yetirəcəyim.

Ana olmuş ohvalatı ona danışdı və dedi:

— Oğlum, son dənizdən qorxmursan, ona görə də gedib qarda-

şının avazında coza çəkməlisən. Əks halda, kiçik qardaşını ölüm

gözləyir.

Ana sözünü qurtaran kimi üçüncü qardaş dedi:

— Ana, mən hazır!

Üçüncü qardaş hakimin yanına gelib dedi:

— Möhtərom hakim, öz cozamı almağa gəlmİŞEM.

Hakim bir oğlana, bir saatə baxdı və hər şeyin öz qaydasında

olduğuñ görüb dərhal hökmü oxudu: "Dəryaya atılıb öldürülüsün".

Camaat bir ağızdan qışkırdı:

— Bu, ədalətli hökmər, qoy o da bizim uşaqlarımız kimi dər-

yada boğulub ölsün!

Bir göz qırpmında cəlladlar yığışib üçüncü qardaşı gəmiyə

mindirdilər və uzaq sefər yola düşdüler. Qırx gün, qırx gecə yol

getdiyindən sonra golib on dərin və kimsəsiz dəryanın sahilinə yetiş-

dilər. Cəlladlar üçüncü qardaşı itəleyib dəryaya atdırılar. Onlar gedib

hökmüñ yerinə yetirildiyini bildirdilər. Hakim də, camaat da elə

bildi ki, üçüncü qardaş mehv olmuşdu. Bu cür dərin dəryada sağımla

qalmış olar?

İndi size üçüncü qardaşdan xəbər verim. Cəlladlar geriye dönen

kimi üçüncü qardaş tədbirli ananın dediyi kimi, öz uzun ayaqlarını

sallayıb dənizin dibinə qədər uzadıb, başını suyun üzünə çıxardı.

Ucsuz-bucaksız ümməni seyr etməyə başladı. Gəminin və cəllad-

ların artıq gözən itdiyini görüb geriye qayıtmaga hazırlaşdı. Size

kimdən deyim — hakimdən.

İş elə götürdi ki, elə bu vaxt hakim homin dəryanın kənarı ilə

harasa gedirdi. O, üçüncü qardaşı sağ-salamat görüb cəlladlara əmr

etdi ki, geriye qayıdib onu hakimin hüzuruna götərsinlər. Cəlladlar

üçüncü qardaşı güclə qaldırıb gəmiyə mindirdilər. Bir qədər get-

diyindən sonra hakim sözə başladı:

— Camaat gördünüz ki, bu adamı öldürmək çox çətdir! O, hər

bir cozadan yaxa qurtarır. Bəs indi na fikirləşirsiniz? Ona necə coza

vermek lazımdır ki, bir daha yaxa qurtara bilmasın?

Xeyli müddət sakitlik yaradı, sonra isə camaatin arasından bir

nəfər ayağa durub dedi:

— Onu tonqala atın, yanıb getsin, bundan ağır cəza ola bilməz.

"Tonqala atılsın! Tonqala atılsın!" — deye hamı ses-sesə verdi. Başqa

birisi dedi:

— Yox, elə deyil, onu tonqala salsanız, uzun ayaqlarının üstə qal-

xar və oddan çıxar. Başqa cəza tədbiri fikirleşmek lazımdır.

Ancaq adamlardan biri dedi:

— Yox, elə deyil, o ayaqları üzərinə də qalxsa fərqi yoxdur, onsu-

da od tutub yanar və kül olar.

Hakim dedi:

- Elo iso gelin, hökmü sabaha saxlayaq!  
Vəziyyəti belə görçök üçüncü qardaş dedi:  
- Möhtərəm hakim, sizdən bir xahişim var: siz hökm vermiş diniz ki, donizo atılım, mən oradan salamat çıxa bildim. İndi iso tonqala atılmaq üçün hökm verirsiniz. Bunu ise anam bilmeyəcək. O, homişə düşünəcək ki, mən dənizdə holək olmuşam. Xahiş edirəm ki, sabaha qədər möhlət verin, gedib qoca anamla son defo görüşüm və ona deym ki, məni denizə atıb öldürməyəcəklər, tonqalda yandıracaqlar. Hakim dedi:

- Get ananla sonuncu defo görüş, ancaq unutma ki, vaxtında burada olmasan, cozan birə-beş artacaqdır.

Üçüncü qardaş özünü anasına yetirib bütün hadisəni danışdı. Ana oğlunu dinləyib dedi:

- Ebii yoxdur oğlum, narahat olma, ona da olac taparıq. Tezliklə dördüncü qardaşını tapıp yanına gotirməlisən, sonın yerinə həkimin yanına onu göndərəcəm.

Üçüncü qardaş tezliklə qardaşını tapıp anasının yanına götürdü. Anası bütün əhvalatları ona danışub dedi:

- Sən istidən qorxmursan, ona görə da gedib öz qardaşını əvəz etməlisən.

Dördüncü oğlu ananın dediklorunu dinləyib dedi:

- Anacan, dediklorunuzın hamisini yerinə yetirəcəyim. Sağ olun, mən getdim.

O, gəlib həkimin yanına çatdı. Həkim homişə olduğu kimi, yeno do bir oğlana, bir saatə baxdı və qardaşların bir-birini əvəz etdiklorini başa düşəndi. Əmr verdi ki, tonqala atılıb yandırılsın!

Adamlar elo bir tonqal çatırlar ki, gəl göroson! Sonra həkim dedi:

- Gözümüzün qabağında onu tonqala atarıq, yanib kül olacaq! Hökmüəmə omol edin!

Adamlar colladılara kömək edib dördüncü qardaşını tonqala atdırılar. Dördüncü qardaş tonqala atılan anda dedi:

- Ey! Bilirsiz nə var, belə tonqallar mənə heç nə etməyəcək, ona görə də daha böyük tonqal çatın!

Adamlar dördüncü qardaşın bu teklifinə də omol etməli oldular; elo böyük tonqal çatırlar ki, ölkənin tarixində heç kim belə tonqal görməmişdir.

Həmi bir ağızdan qışkırdı:

- Atın! Tonqala atın! Bu, əsil tonqalıdır, o buradan yaxa qurtara bilmeyəcəkdir!

Cəlladalar dördüncü qardaşın qolundan, qıcımdan yapışb düz tonqalın ortasına atmaq istedilər. Ancaq dördüncü qardaş elo hey qışkırdı:

- Siz öziyyət çəkmeyin, özüm tonqala atılarım!

Dördüncü qardaş, doğrudan da özü gedib tonqala atıldı. Camaat çox vahiməyə düşdü ki, bu adam nə üçün oddan qorxmur? Dördüncü qardaş qızıl alovların içerisinde tamamilə görünməz oldu. Budur, camaat sebirsizliklə gözlöyür ki, o tezliklə yanib kül olacaq. Ancaq tonqal yanib qurtaran kimi dördüncü qardaş sağ-salamat tonqaldan çıxdı. Bunu görçök həkim, cəlladalar, bir sözle hamı heyrotə geldi. Onlar bir-birinə deyirdilərlər:

- Bu cür nəhəng tonqalın içərisindən salamat çıxməq olar? Hansı dəhşətli cəza növü tapmaq lazımdır ki, oğlanlarımızın intiqamını ala bilek.

Səs-küyün içərisindən həkimin bağrtısı eşidildi:

- Camaat, məni eşidin. Bu adamı öldürmek üçün bizim birçə çəromiz qalır: böyük bir piroq hazırlayıb, onu da piroqun içərisinə qubut təndirəde bışirmalıyıq!

Əlacsız qalmış camaat qısa müddədə elo bir piroq hazırladılar ki, arxasında neço yüz adam gizlənə bilərdi. Piroq özündən böyük təndirə salırdılar. Təndir o qədər nəhəng idi ki, kənardan baxana uca bir dağlı xatırladırdı. Kişilərin biri həkimə üz tutub dedi:

- Ey adil hökmədar, bu adamı o cür böyük tonqal yandırıb biləndi, bu təndir ona nə edəcək?

Həkim dedi:

- Bu doğrudan da belədir, ancaq o, burada havasızlıqdan yanib kül olacaqdır.

Bu vaxt dördüncü qardaşın səsi eşidildi:

- Həkimdən bir xahişim var: bu mənim üçün şübhəsiz sonuncu cezadır, anam iso elo bilecək ki, siz məni tonqalda yandırımissınız, o, homişə nigaran qalacaq, mənim yerimi də bilməyəcəkdir. Izin versiniz gedib anamla vidalaşdırırdı.

Həkim homişə olduğu kimi bu dəfə də razılaşdı:

- Buyur, get, ancaq unutma, hökm yerinə yetirilən vaxt burada olmasan cozan birə-beş artacaqdır.

Dördüncü qardaş vaxtını itirmədən qoca anasının yanına gəlib hadisəni olduğu kimi danişdi. Ana yeno də oğlunu bu bəldən qurtarmaq üçün çox fikirleşdi və beşinci oğlunu yanına çağırırdı, dedi ki, dördüncü qardaşı ovoz etməlişən. Onu yanar tondırın içorisində bişiroçaklır, son nə istidən, nə də havasızlıqlan qorxmurasan.

Ananın ağıllı oğlu bütün məsləhətləri dinliyib dedi:

- Anacan, mon sizi dirlədim. Hər şeyi siz deyən kimi edəcəyim. Sağ olun, mon getdim.

Beşinci qardaş, doğrudan da sohor sübhənən hakimin yanına gəlib dedi:

- Möhtərəm hakim, mən cəzamı almağa hazırlam!

Hakim həmişə olduğu kimi bir saata, bir də oğlana baxış gördü ki, hər şey öz qaydasındadır. Ancaq nə hakim, nə də buraya toplasınlar beşinci qardaşı o birilərindən seçə bilmədilər. Budur, hakimin hökmü oxundu, camaat bir göz qırıpında beşinci qardaşı götürüb xəmir kündəsinin içorisinə qoydu, piroq düzəldib dərhal da tondıro saldılar. Təndiri o qədər qızdırılmışdır ki, bir gün bir gecə sönmək bilmədi. Adamlar piroqu təndirdən çıxarıb parça-parça etdilər. Həmişə olduğu kimi bu dəfə də beşinci qardaş piroqun içindən salamatəcə çıxdı. Heyrətdən quruyub yerində qaldılar. Hakim səs-küy salan camaati birtəhər sakitləşdirib dedi:

- Camaat, görünür bu çox yaxşı adamdır ki, ona hansı cozanı veririksə, sağ-salamat qalır. Onun boynunu vurdurmaq istedik, dənizdə boğmaq, tonqalda yandırmag istədik olmadı. Piroquq içinə qoyub bişirmək istədik, bişmədi, bir sözə nəyə ol atdıqsa hamısı faydasız oldu. Belə düşünürəm ki, bu qədər cəzannı biri onu öldürmürsə, deməli bu onu yaxşı adam olduğunu sübut edir. Ona görə də bundan sonra onu rahat buraxmalyıq.

Adamların içorisindən biri ortaya çıxıb dedi:

- Hakim sağ olsun, bu adam bizim oğlanlarımızın ölməsinə bais olmuşdur. Belə bir adamı sağ buraxmaqmı olar? Bu barədə bir şey düşünmək lazımdır.

Hakim soruşdu:

- Öğr belədirsi, onda bir sualıma cavab verin görüm, bu adam sizin oğlanlarınızna baliq tutmağı öyrətməyə söz vermişdimi? "Yox, verməmişdi". - Hamı belə deyib qışkırdı, - onu məcbur etdiyimiz üçün o bizə söz verdi. Bir də ki, o bizə söz verməseydi, biz onu zindana salacaqdıq.

- Elə iso oğlanlarınızın boğulmasına siz özünüz bais olmusunuz! Ona görə də onu azad edirem, - deyə hakim dilləndi. - Qoy gedib öz qoca anası ilə uzun ömür sursün! Bu, an edəletli hökmədir.

- Beli, beli, doğru deyirsiniz, - deyə adamlar qışkırdılar. - Bu, an edəletli hökmədir.

Hakim üzünü beşinci qardaşa tutub dedi:

- Sən bu gündən azadsan, get öz ananla uzun ömür sür.

Hakimin ağızından söz qurtarar-qurtarmaz beşinci qardaş sevincə anasının yanına qaçıdı. Elə qaçıdı ki, ayaqlarını belə görmək olmurdı. Nehayət, o anasının yanına gəlib hadisəni söylədi. Anası çox sevinib oğlanlarını çağırıdı, şadlıq möclisi qurdular və ömürləri boyu firavan yaşasılardı.

## XALQ MAHNILARI

### İNGİLİZ XALQ MAHNILARI

#### AH, YOX, CON

Kəndimizdə bir gözəl var, –  
Qaşı kaman, kirpiyi ox.  
Dedim: məni sevirsənmi?  
Baxdı mənə soyuq-soyuq:  
– Ah, yox, Con, yox, Con, yox-yox!

Dedi atam dənizciydi,  
Tufanlarda olub çox-çox.  
Öyrədib ki, məndən bir söz  
Soruşsalar, deyim: yox-yox.  
Ah, yox, Con, yox, Con, yox-yox!

Dedim: sənə daş-qas alım,  
Yaraşığım, bəzəyim ol.  
Çəkim hər cür nazını mən,  
Saralmayan çıçayım ol.  
– Ah, yox, Con, yox, Con, yox-yox!

Sən necə do rohmsızsan!  
Əlac nədir, mən nə edim?  
Demək, məni sevmeyirsən?!  
Sağ ol, xanım, onda gedim...  
– Ah, yox, Con, yox, Con, yox-yox!

#### BALACA ÇOBAN QIZ

Qoyunları itirib,  
Çobanı dərd götürüb,  
Gəzsin hansı qoruğu?!

Ah, yumuldu gözleri,  
Dedi: gələr özləri  
Arxasında qayruğu.

Balaca qız xoşaldı,  
Yatıb yuxuya qaldı,  
Gördü qoynun mələyir.  
Sən demə bu, yuxuymuş,  
Qoyunları yoxuymuş;  
Oyanıb əsdi tir-tir.

Ələ aldı çomağı,  
Gəzdi dərəni, dağı,  
Soraqlaşdı o ki var.  
Tapantek qoyunları  
Ağladı zarı-zarı, –  
Quyruqsuzdu qoyunlar.

Göz yaşını sildi o,  
Köks ötürüb güldü o,  
Nəsə goldı fikrina.  
Təcrübəli çobantek  
Əlləşdi, tikdi bərk-bərk  
Quyruqları yerinə.

#### BƏSTƏBOYLU BİR ATIM VAR

Bəstəboylu bir atım var,  
Ona burda tay tapılmaz.  
Bir qız onu aldı məndən,  
Dedi: minim, gəzim bir az.

Atı sürdürə bataqlığa,  
Qamçıladı hey şartaşart.  
Niya verdim kirəyə mən,  
Kirə üçün hayifdi at.

Çox sevirəm atımı, çox,  
O gözdirir rahat məni.  
No istoyır məndən yaziq,  
Bir arpanı, bir tövləni...

Yay gündündə neçə dəfə  
Yəhərleyib mindim onu.  
İndən belə minə bilməz  
Məndən başqa heç kim onu.

### BİR QARI VARDI...

Yığış sobotino yumurtaları  
Bir sohor bazara getdi bir qarı.  
Yoruldu, oyloşdı dincəlsin deyo,  
Yolun kənarında getdi mürgüyə.

Bu zaman bir çorçı yoldan ötürdü,  
Qarının donundan kosib götürdü.  
Paltarın qalmadı heç bir tutarı,  
Soyuqdan üzüybütüzdü qarı.

Qaralıq düşəndə qarı oyandı,  
Soyuqdan titroyib güclə dayandı.  
Baxıb paltarına qışqrı birdən:  
"Xudaya, rəhm elə, dəyişmişəm mən!"

Durub evə getdi göz görər-görməz,  
Dedi: mənim itim boş yerə hürməz.  
Əgər bu monimsa quyrıq bulayar,  
Əgər mən yadamsa hüror, ulayar.

Tutmuşdu alomı gecə zülməti,  
Qapını açanda bərk hürdü iti.  
Qarı dua etdi üz-gözündə qom:  
"Xudaya, rəhm elə, bu mən deyiləm".



### GEDİRŞƏNMİ CƏBHƏYƏ SƏN, BİLİ BOY

– Gedirşənmİ cəbhəyə sən, Bili Boy, Bili Boy?  
Gedirşənmİ cəbhəyə sən, ey qoçaq Bili?  
– Qan tökməyə əlim gölməz,  
Yad ölkədə üzüm güləməz.  
Mən cavanam, qəlbİ nuram,  
Mən anamdan ayrılmaram!


– Yədiyin əsgər çörəyi, Bili Boy, Bili Boy.  
Yədiyin əsgər çörəyi, ey qoçaq Bili.  
– Uzaq eldə hərbədə ölmək  
Bizim üçün borcdur, demək?  
Mən cavanam, qəlbİ nuram,  
Mən anamdan ayrılmaram!

– Demayıblar hərb oyundur, Bili Boy, Bili Boy?  
Demayıblar hərb oyundur, ey qoçaq Bili?  
– Göz yaşıdır, fəlakətdir,  
Canılıkdir, cinayətdir.  
Mən cavanam, qəlbİ nuram,  
Mən anamdan ayrılmaram!

– Kim verəcək borcunu bəs, Bili Boy, Bili Boy?  
Kim verəcək borcunu bəs, ey qoçaq Bili?  
– Bilirəm ki, bu borc nadır?!  
Əsgər ömrü faciədir.  
Mən cavanam, qəlbİ nuram,  
Mən anamdan ayrılmaram!

### KRAL ARTUR

Adıl idi Kral Artur,  
Nağıllarda qalib adı.  
Puding üçün düz üç kisə  
Arpa unu oğurladı.



Yağılı pudinq bişirdi o,  
Kişmiş vurdı şirin-şökör.  
İçinə piy qoydu onun  
İki baş barmağım qədər.

Yedi Kral, Kraliçə,  
Ətrafında oyanları...  
Sabah bir də qızardırdı  
Kraliçə qalanları.

### QOCA KRAL KEUL

Qoca kral bu səhor  
Ah, neccə də şən idi.  
Tələb etdi qolyanı,  
Tələb etdi fincanı,  
Tələb etdi üç nəşər  
Skripka çalanı.  
O üç həmdəm, o üç dost  
Hər cəhətdən tən idi.

Hərədə bir skripka  
Yaraşıqdı, bəzəkdi,  
Baxmağın göz gorokdi...  
Skripka çalanlar  
Seçilməz bir-birindən,  
Mat qalmışdı hər görən,  
Hər üçü də qoşəngdi.

Biz də baxdıq, boyəndik,  
Biz də güldük, ayləndik.

### MƏN ÜÇ GƏMİ GÖRDÜM

Mən üç gəmi gördüm, üzüb keçirdi,  
Üzüb keçirdi hey, yoxdu dalğa da.  
Mən üç gəmi gördüm, üzüb keçirdi  
Yeni il səhəri bir xoş havada.

Görseydin, bilseydin kimlərdi gedən,  
Ah, kimlərdi gedən, valeh olardın.  
Görseydin, bilseydin kimlərdi gedən,  
Yeni il səhəri heyran qalardın.

Hər qəşəng gəmədə bir gözəl vardi,  
Ah, üç gözəl vardi, hər biri aytek.  
Hər qəşəng gəmədə bir gözəl vardi,  
Yeni il səhəri odlandı ürək.

Biri nəğmə deyir, biri fit çalır,  
Biri dil verirdi skripkaya.  
Gelin aparrırdı elə bil onlar...  
Yeni il səhəri gedəsən toyə.

### DƏYMİŞ ALBALI

Albalı var, albalı var,  
Əl vursanız balı damar.  
Müştərilər apardı ha,  
Gelin alın, qurtardı ha!..

Deyim sizə, deyim sizə  
Harda bitir, harda deyir.  
O yerdə ki nurlu günəş  
Min naz ilə gülümşəyir,  
O yer albalı adası,  
O yer albalı adası.

Albalı var, albalı var,  
Əl vursanız balı damar.  
Müştərilər apardı ha,  
Gelin alın, qurtardı ha!..

O yerdə ki nurlu günəş  
Barlı bağa göz eloyır,  
Orda qoşəng albalılar  
Bir-birino naz eloyır.

Albalı var, albalı var,  
Əl vursanız balı damar,  
Müştərilər apardı ha,  
Gəlin alın, qurtardı ha!..

## ŞOTLAND XALQ MAHNILARI

### ÇARLI MƏNİM ƏZİZİMDİR

Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.  
Yeni ilin əvvəlində,  
Açılanda nurlu sohər  
Goldi bizim şohərə, ah,  
O gənc Çarli – o cəngavər.  
Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.

Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.  
Küçə ilə addimlaşı,  
Coşdu şəypur, goldi ellər.  
Gülüb bizi qarışladı  
O gənc Çarli – o cəngavər.  
Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.

Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.  
Başında şotland papağı,  
Əlində saf polad xoncor,  
Haqqımızı qoruyurdu  
O gənc Çarli – o cəngavər.  
Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.

Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm

Endi dağdan, baxıb güldü  
Hom analar, həm körpələr.  
Verdi xalqa torpağını  
O gənc Çarli – o cəngavər.  
Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.

Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.  
Bürümüşdü qolbımızi  
Şirin ümidi, acı kədər.  
Qərq olmuşdu duamızı  
O gənc Çarli – o cəngavər.  
Çarlı mənim əzizimdir, əzizim,  
Çarlı mənim sağ gözümüzdir, sağ gözüm.

### MƏNİM YARIM

Mənim yarım dənizdədir,  
Nə sonsuzdur mavi doniz!  
Mənim yarım dənizdədir,  
Tez getirin yarımı siz.

Xor:

Eva, evə, evina  
Götürin yarımı siz.  
Mənə, mənə tezəcənə  
Yetirin yarımı siz.

Əs, küleyim, əs, küleyim,  
Sal yolunu göy dənizdən.  
Əs, küleyim, əs, küleyim,  
Mənə götür yarımı sən.

Xor.

Dünən gecə yatmış idim,  
Qorxuluğunu yuxularım.

Dünən gecə yatmış idim,  
Gördüm ölüb gözəl yarım.

Xor.

Külək əşdi göy dənizdən,  
Külək sildi qubarımı.  
Külək əşdi göy dənizdən,  
Alib gəldi nigarımı.

Xor.

#### IRLAND XALQ MAHNILARI

#### BALIQSATAN QIZ

Dublin kimi şəhər hanı?!  
Qızları var dağ ceyranı.  
Mən o yerde gördüm onu –  
Gözəl Molli Melounu.  
Arabasin çəkə-çəkə,  
Küçələrdə sekə-sekə  
Qişqırırdı:  
“Təzə balıq, təzə balıq,  
Təzə balıq, təzə balıq”.

Xor:

“Təzə balıq, təzə balıq,  
Təzə balıq, təzə balıq”.

Balıqsatan o gözələ  
Sən az baxıb heyrot elə.  
Anası da balıq satıb.  
Atası da olub kasib.  
Arabasin çəkə-çəkə,  
Küçələrdə sekə-sekə

#### Qişqırıblar:

“Təzə balıq, təzə balıq,  
Təzə balıq, təzə balıq”.

Xor.

O qız öldü qızdırmadan.  
Bir kas yoxdu, tapsın dərman.  
Nakam getdi dərdli ahu,  
Küçələrdə qaldı ruhu.  
Arabasin çəkə-çəkə  
Küçələrdə sekə-sekə  
Qişqırı hey:  
“Təzə balıq, təzə balıq,  
Təzə balıq, təzə balıq”.

Xor.

#### YAT BALAM

Günəş gedib yatmağa,  
Ay gəlib şam tutmağa.  
Bir sən de gir yatağı,  
Keşikdə durub anan,  
Lay-lay, balam, a lay-lay.

Yuxudadır səhər də,  
Axşam gəzir hər yerde.  
Salınır qara pordə,  
Yumur gözünü toran,  
Lay-lay, balam, a lay-lay.

Yatır dalğa dənizdə,  
Bulud üstündə ulduz da,  
Yaşıl söyüdlər düzdə.  
Dağı bürüyüb duman,  
Lay-lay, balam, a lay-lay.

ATA YURDU

Sən ey ata yurdu, ey azad diyar,  
Arfan ürək açar, kömül oxşayar.  
Sonin orənlörin cosur, qohrəman,  
Azadlıq uğrunda keçdi canından.

Xor:

Uels, Uels, daşların da çöökkdir,  
Düzün, doron, ah, necə do qəsəngdir.  
Varlıgımsan, hayatımsan, eşqımsan,  
Ürəyimə sən yegano hakımsən.

Noğma beşiyisən, nəğmə vətonı,  
O cənnət dağların qartal məskəni.  
Əbədi nağmodır çayın, bulağın,  
Necə müqəddəsdir daşın-torpağın!

Xor.

Soni necə sevər nadan, xudposənd,  
Sonin dilin şakər, nağmələrin qənd.  
Arfan şirin-şirin goləndə dile  
Susur ən sehirlili nağıllar belə.

Xor.

VALTER RİLAYD

(1554-1618)

ÇOBAN MƏHƏBBƏTİNƏ CAVAB

Sevgimiz, dünyamız cavanlaşarsa,  
Çoban, sözlərində həqiqət varsa,  
Titrədər qəlbimi bu gözəl çağlar,  
Səninle yaşamaq, sevilmək olar.

Dağlılar sürülər keçidikcə zaman,  
Çaylar qəzəblənər, qaya buz olar.  
Bülbüller lal olar, söküləndə dan,  
Təbiət yorulub yuxuya qalar.

Qiş gələr, dediyan çiçəklər solar,  
Hamısı xoş xülya, xoş röya olar.  
Bal kimi kəlməyə, söza gəlinəcə –  
Adı bir təsəvvür, xoş bir düşüncə.

Libas, ayaqqabı, güllər çələngi,  
Cırılard, bütüşər, saralar rəngi.  
Hamısı yox olar, bizə nə qalar?  
Məhəbbət bündəyər, xeyala dalar.

Göy otlardan kəmər, çiçək çələngi,  
Peyədə axurun qızılı rəngi  
Feth edib qəlbimi gildüro bilməz,  
Çobanın yanına göndərə bilməz.


Qoy gənclik çağlaşın, sevgimiz coşsun,  
Sevinc ömrümüzə daim qovuşsun.  
Onda qəlbimizə isteklər dolar,  
Səninle yaşayıb, sevişmək olar.

## UİLYAM ŞEKSPİR

(1564-1616)

### DÜNYA TEATRDIR

Dünya teatrdır. Belədir ki var:  
 Qadınlar, kişiler aktıyordular.  
 Gəliş, gedisi vardi hər kəsin,  
 Burda sona çatmaq asan gəlməsin.  
 Yeddi pardolidir burda hər osər,  
 Yeddi rol oynayır burda hər nəfor.  
 Əvvəlcə lap acız bir uşaq olur,  
 Sənəti qışqırıb ağlamaq olur.  
 Elə ki, böyüdü körpə azacıq,  
 Məktəbə ilbiztok sürüñür yazıq.  
 Deyinir, inciyir kitab-dəftərdən,  
 Parlaq sohər üzü tutulur hərdən.  
 Bir azdan vurulur... yarın qaşları  
 Axıdır gözündən sevgi yaşları,  
 Qomlı seir deyir İlahəsinə,  
 Od da qıbtı edir qəm-qüssəsinə.  
 Sonra da əsgərlik, döyük qanunu...  
 Saqqalı bəbirə oxşadır onu.  
 Davakar, dalasqan, çevik, müntəzir  
 Topların ağızında şorof-şan gözir.  
 Ruhunu titrədir qəzəbi, kini,  
 Şöhrət qışqanlığı didid qəlbini.  
 Beşinci sohnədə hakime dönür,  
 Hər şey nəzərində adı görünür.  
 Doyırmı, böyümüş qarnında onun  
 Gizlənlər varlığı axta xoruzun.  
 Toko saqqalında cəm olur hər sırr,  
 Qaydadən danışır, nəsihot verir.  
 Ciddi rəftəriylə beləcə hər vaxt  
 Özünün rolunu oynayır bədbəxt.



Altıncı pərdədə arıqlayır o,  
 Gözlerində çəşmək, günün sayı o.  
 Bedəni paltarda çöpə bənzeyir,  
 Həyatın qəm yüki belim ayır.  
 Şaraq, gur səsindən qalmayırlı nişan,  
 Cır uşaq səsiyle qışqırıb hər an.  
 Keçinir, eylonır dərdlə, azarla,  
 Yaşayır ney kimi sizaltırlarla.  
 Sonuncu pərdəyə yetişen kimi,  
 Çalıştı görünüsün o da şən kimi.  
 Fəqət zəifliyi yol vermır buna,  
 Qovuşur ikinci uşağıına.  
 Mağlub gəmi kimi çatır sahile,  
 Bihüslüq içində çirpinir ele.  
 Taqətsiz, gərəksiz və heysiz olur,  
 Gözsüz, dişsiz, dadsız – heç şəyvarsız olur.

### ƏS, QIŞ KÜLƏYİ

Qış küləyi, dayanma, əs!  
 "Sen qəddarsan" – heç kim deməz, –  
     "Nankor çıxan insan kimi".  
 Kəsmir, kəsmir dişin ele,  
 Görən yoxdur səni həlo,  
     Sort nəfəsin – tikan kimi.  
 Şaxta gotir, yeri buzlat,  
 Davam edor yeno həyat  
     Yazın qışda nübaritek.  
 Dondursan da suları sen,  
 İti deyil oxun, nizən  
     Dostun dönük İlqaritek.

### NƏÇMƏ

Hardasan, yazçıyım?  
 Yarn gelir, məleyim,  
     Nəğmosino qulaq as:  
 Gəzmə daha təşvişə,



Yol qurtarır görüşlo,  
Bunu bilməyən olmaz.

Sevgi nədir? – İlk bahar,  
Bu günündə sevinc var,  
Sabahında gizli sərr.  
Nədir saxlayan soni?  
Döño-döño öp moni,  
Gənclik bizi gözləmir.

## SƏNİ YAY GÜNÜNƏ BƏNZƏDİMMİ MƏN?

Səni yay gününə bənzədimmi mən?  
Sən daha sevimli, daha incəsən.  
Qönçə də inciyir köksüno əsen  
Bu qısa ömürlü yay küloyindən.

Səmanın gözlori alovla dolur,  
Qızılı çohrosı tutulur hərdən.  
Təbiot gah qəməgin, gah da şən olur  
Gözəllik donunu doyişir birdən.

Son solmaz bir çiçək, solmaz bir bahar  
Həmişə gözəllik libasından.  
No gülər üzünə ölüm kəc baxar  
No ömrə yoluna sədd çəker zaman.

İnsan yaşadıqca, gəldikcə bahar  
Ədəbi sən varsən, saf məhəbbət var.

## HAMLETİN MONOLOQU

Ölmək, ya yaşamaq! Belədir gerçək,  
Ya da ki, talyein zorbələrinə,  
Atdığı oxlara gizlinə dözmək.  
Sihahmı götürmək bu an əlinə?

Hücumumu eyləmək dərd dəryasına  
Yoxsa qılıncımı qoymaqmı qına?!  
Ya üşən qaldırmaq, ölmək, uyumaq,  
Ağrısız, acısız bir yuxu duymaq.  
Ölmək və son vermək dərđə, qüssəyə,  
Əzəb, əziiyyətlər qurtarsın deyo.  
Tale cismimizi bəxş edib bize,  
Yaşamaq yazıbdır taleyimiz.  
Ölmək, həm qapılmaq dorin yuxuya,  
Məst etsin bizləri şirin bir röya.  
Röya görməyin də öz acısı var,  
Gələr yuxumuzu na cür röyalər...  
Bu fani dünyadan köç edən zaman  
Olsun könəlümzdə dinclik hökmən.  
Dözdük ezaablara ömrümüz boyu,  
İndi rahatlıq tap sakitcə uyu.  
Həyatın qamçısı acıdan acı,  
Ölmək, uyumaqdır onun elaci.  
Zalımin zülmünə, ruh fəryadına,  
Riyakar memura dözməkmi yeno?  
Sevgi əzabına, susan qanuna  
Dözüb divanətek gəzməkmi yeno?  
Leyaqət tükənib yoxa çıxanda,  
Sebrimiz qurtarib bitdiyi anda,  
Kim xəncor götürüb üşyan edəcək,  
Bu qorxu, həyəcan sona yetəcek?  
Ölmək! Ölməyin də bir qorxusu var...  
O kaşf edilməyen obədi diyar  
Kimsədən bizləre göndərmir xəber,  
Biləmirk orada neler var, neler...  
Belək də bundansa aciz bir qultok  
Yaşamaq zülmünə qatlanib dözmək.  
Alır ağlımız bu cür düşüncə,  
Min fikra dalıraq qorar verince.  
Xoyallar, arzular solanda o dəm  
Her şey durğunlaşır, süstlöşir aləm.  
Sakit! Hor şey bitdi, məlek Ofelya!  
Mənim günahcumün sən cyle dua.

## ŞILTAQ QIZIN YUMŞALMASI

### İŞTIRAK EDƏNLƏR

Lord	Qrumio
Kristofer Slay - misqor	Kertis
Aşxanaçı qız, pəj	Netençel
Aktyorlar, ovçular	Cozef
vo nökerlor	Niklas
Baptista - paduyal zongin zadəgan	Filipp
Vinçensio - pizal köhnə zadəgan	Piter
Lüçensionio - Vinçensiounun oğlu	Pedant*
Biankaya məftundur	Katarina
Petrucço - Veronali zadəgan.	Bianka
Katarinanın adaxılışı	Dul qadın
Qremio	Dərzi, Xirdavatçı, Baptistanın
Qortenzio	nökerlori vo Petrucço
Tranio	Biankam almaq isteyənlər
Biondello	Lüçensionun nökerlori

Əhvalat väqət olan yer: Paduya vo Petruçconun şəhərənəri evi

### PROLOQ

### İSƏHNƏ

### TRAKTİR QARŞISINDA, BOŞ YERDƏ.

Aşxanaçı qız vo Slay golirlər.

Slay. Allah vurmuşdu səni!

Aşxanaçı qız. Sənin yerin zindandır, ay tüfeyli herif!

Slay. Yaramazsan, murdarsan! Slaylar noslindən tüfeyli çıxmışdır. Nəslimizin tarixinə bax: ulu babamız fateh Rıçardla buraya gəlməmişdir. Odur ki, uzun danişmağa hacət yoxdur. Qoy, her şey öz yolu ilə getsin!

Aşxanaçı qız. Sindirdiğin stokanların pulunu verməyəcəksən?

Slay. Cibimdə birçə quruş da tapılmaz. İronimo, keç soyuq ya- tağı uzan, qızışarsan!"

\*Burada sözün kühnə vo ilk mənasında iştəməni, müəllimi, mürəbbi deməkdir.

\*\* Kidin o zamanlar möşhur olan "İspan facisi" (1586) pyesindən götürülüb, istehza məqamında iştəlidən bir ifadədir.

Aşxanaçı qız. Ele işe men ne edəcəyimi yaxşı bilirem. Gedib şəhər polisinə çağıraram. (Gedir.)

Slay. İstəyirən şəhər polisinə, istəyirən şəhərənəri polisinə, ya da ki, uzaqdakı polisi çağır. Qanunu biz də bilirik. Cavab verməyə söz taparıq. Bir addım da kenara çökəlişə deyiləm. Xoş gəlib, sefa gətirirler. Qoy təşrif gətirsən. (Yerə uzanıb yuxulayıb.)

Şeybur səsi eşidilir.

Lord ovçularla vo nökerlərlə daxil olur.

Lord (birinci ovçuya). Sen itlərdən muğayat ol. Şən köpəyin xaltasın aç, yaziq əldən düşməsdür. Tazi ilə Oynağı, Səsi yoğunla göründür. Sen ağılinin tindinə Gümüşün soyumus izi tapdığını gör-dündür? Men o tulanı iyrimi funta da vermorom heç.

Birinci ovçu. Zəngçi ondan heç də geri qalmaz, milord. O, itmiş izi tapcaq, uladı. İki dəfə de silinmiş izi tapdı. İnanınız mənə, bu itin heç qiyməti yoxdur.

Lord. Şən həle axmaqsan. Öks-səda onun qədər şüx olsa idi, elə tulaların onuna doyordı. İtləri doydur, hamısına fikir ver. Sabah yene ova gedəcəyim.

Birinci ovçu. Milord, xatircəm ola bilərsiniz.

Lord. Bu kimdir? Meyitdir, ya sərxoş? Bax nəfəsi gelirmi onun?

İkinci ovçu. Nəfəsi golir. Pivə onun canını qızışdırmasa ydi, bu soyuqda yatmadı.

Lord. Murdar heyvan! Qaban kimi necə də eşənlir. Ölüyü bənzər bər vücdud ne qədər mənhusdur. Men bu oyaya lağla qoymaq istəyirəm. Gölesiz bunun eyninə nəfis tuman-köynök geydirib bar-mağlarna üzük taxaq, gözəl bir yatağa uzadəq. Çarpayışının yanında süfrə bəzəyək, nökerləri yanına düzək, he neccə olar? Bu lüt oyananda, öz-özünü tənya bilməyəcək.

Birinci ovçu. İnanınız, milord, onun huşu başında deyil.

İkinci ovçu. Yuxudan aylarkan lap məttəl qalacaq!

Lord. Sehri yuxu, aladıcı bir xülyə kimi. Götürün bunu, dediyim kimi her şeyi düzəldərsiniz. Onu mənəm en yaxşı istirahət otaqlarından birinə aparin. Ətrafına eyibli şəkillərdən asın. Başını etirli su ilə yuyun, gözəl etirli buxurdanlar yandırın. Ele ki oyandı, şirin müsiqi təraənesi başlansın. Ağzını açıb danişan kimi, o saat ona tozım edib soruşun: "Zati-alilərin biza emri nedir?" Biriniz ona gümüş leyən gətirin, biriniz güləblə, çiçəklə dolu kuze təqdim edin, daha

biriniz məhrəbə verərək "zati-alilar bolqo yuyunmaq istoyəcək?" - deyə sorusun. Biriniz geyimlər hazırlasın və onun nə geymək istədiyini sorusun, köpəklərdən, atlardan səhbat açıñ, onun dərdindən olən xanımından danışın, desin ki, guya o qəfildən dəli kimi qoşş etmiş. O, öz adını çəkərə, deyiniz ki, sayıqlamışdır, o hökmə-rəvan bir lorddur. Uşaqlar, siz dediklərimin hamisini elayin. Bu qəribə bir aylonca olacaqdır, lakin həddi aşmayın, ifrat yol verməyin.

**Birinci ovçu.** Milord, sizi əmin edirəm ki, rollarımızı elo məharətə ifa edərək ki, o, özünü doğrudan da biz deyən hesab etsin.

**Lord.** Onu chitiyatla qaldırıb yatağı salın. Elə ki ayıldı, hor kəz öz rulunu ifa etməyo başlasın.

Slayı aparırlar. Şeypur səsi eşidilməyə başlayır.

Get öyron, bu şeypur nə deməkdir?

Nökar gedir.

Bolkədə nocib bir əsilzadə yoldadır, gecələmək istoyır.

Nökar daxıl olur.

Ho, no oldu? Şeypur çalan kimdir?

**Nökar.** Aktyorlardır, cənabi-ali, sizə xidmət etmək istoyırlar.  
**Lord.** Söylə gəlsinlər.

Aktyorlar golrlar.

Salam olsun sizə, dostlar.

**Birinci aktyor.** Milorda soadət diləyirik Allahdan.

**Lord.** Bizim evdə gecələmək istoyırsınız?

**İkinci aktyor.** Elə isə milord, icazo verin, sizə xidmət edək.

**Lord.** Məmənnüyyətə. Bax bunu mən tənyirəm: bir dəfə o, fərmer oğlunun rulunu oynayırdı. Siz lediye qarşı çox lütfkar idiniz. Sizin adınızı unutmuşam, lakin rulunuz aydın idi, bacarıqla oynadınız.

**Birinci aktyor.** O yaşın ki, Soto<sup>4</sup> rolü idi, cənabi-ali.

**Lord.** Deyəsyn elədir. Amma məharətə oynadın. Cox ocəb, lap elo vaxtında golmüssün. Mən bir aylonca taşkil etmişəm. Sizin sonatınız bu ayloncoda lazımlı olacaqdır. Sizi bu gün naməlum bir lord

dinleyəcəkdir. Lakin sizin səbatınıza arxayıñ deyiləm. Qorxuram ki, onun qəribə hərəkətləri - onu deyim ki, lord tamaşa görməmişdir, - sizi güldürməsin. Gülsəniz, ona toxunarsınız. Qabaqcadan deyirəm, gülsəniz, onu qəzəbləndirəcəksiniz.

**Birinci aktyor.** Milord, heç də şübhə etməyin. Qoy, dündə lap misli görünməyen bir səfəh olsun. Biz sözümüzün üstündə durmağı bacarıraq.

**Lord (nökər).** Get bunları bufet otağına apar. Onlara layiqince hörmət elo. Evdə nə varsa süfre yə düz.

Nökar və aktyorlar gedirlər.

**(Başqa bir nökər).** Get saray xadimi Bartolomionu çağır. De ki tələsik ledi libası geysin. Sonra onu yataq otağındakı əyyaşın yanına apar. "Madam" deyə ona tozım et. Bartolomio məmən məhrəmtimə nail olmaq üçün, nocib ledilər öz aralarına qarşı göstərdikləri təvəzükkarlığı qoy o toqlıd etsin, özünü həlim, aciz, haqrı göstərsin, əyyaşa müraciət edərək sorusun: "Nə əmr edirsiniz? Sizin həqir zövconiz nə etsin ki, məhəbbətinizə layiq görünsün?" Tapşır ki, onu cəhtirasla qucaqlasın, öpsün, başını onun döşünə səykəyib, guya özünü yeddi il erzində yazıq, iyərəng dilənci sanan orının sağaldığını görərək kövrəlməlidir. İşdir, bizim oğlanla qadınların istədiyi zaman ağlamaq qabiliyyəti olmazsa, ona bu yerde bir baş soğan kömək edəcəkdir. Soğanı desmala sarınsın, gözünə yaxınlaşdırınsın, istor-istəməz gözlərindən yaş axacaqdır. Dediklərimi tələsik icra et, əlavə emrlərimi gözlə.

Nökar gedir.

Əlbəttə, oğlan qadınların yerini, şuxluğunu və ledinin səsini yaxşı toqlıd edə bileyəcəkdir. Maraqlıdır, o, əyyaşa necə ərim deyəcək, nökarlar özünü gülməkdən necə saxlayacaq, dilənciyə necə xidmət edəcəklər. Mən onları sakit edərəm, yanlarında olmağım onların gülməlorının qabağını alacaq. Orada olmasam, onlar özlərini sərbəst görərək hırıldayaq, gülcəklər. (Gedir.)

<sup>4</sup> Naməlum bir pycsin iştirakçılarından birinin adıdır.

## LORDUN EVİNDƏ YATAQ OTAĞI

Daxil olurlar: yuxarıda Slay nökerləri ohato olunmuşdur. – Birinin olındo paltar, o bininən olındo layon-kuzu və başqa şeklär. Lord özü nöker libasında dayanmışdır.

**Slay.** Allahını sevirsinən, bir tayqulp sorın pivo!

**Birinci nökər.** Bəlkə xeres içsiniz, milord?

**İkinci nökər.** Cənabi-ali bəlkə mürəbbə arzu edirlər?

**Üçüncü nökər.** Siz hansı libasınızı geymək istayırsınız, cənabi-ali?

**Slay.** Mənim adım Kristofer Slaydır, məni nə milord, nə de cənabi-ali çağırmayı. Anadan olandan mənim dilimə xeres dəyməmişdir. Mənə mürəbbə vermək istayırsınızsa mal eti mürəbbəsindən verin. Nə geyocayımi do soruşmayı, çünki neçə kürəyim varsa, bir o qədər arxalığım, neçə ayağım varsa, bir elə corabım, neçə dabamın varsa, bir o qədər do başmağım vardır. Mənim bəzən dabamın başlığından çox olur, ya da elə başmağım olur ki, barmaqlarım bayırda qalır.

**Lord.** Allah sizi belə sayıqlamaldan saxlasın! Neco olmuş ki, sizin kimi varlı bir ayan, aslı-nosab sahibi bir kübar belə iyrənc dərdo düşübür? Allah son saxla!

**Slay.** Məni dəli etmək istayırsınız, nodir? Mən kiməm? Kristofer Slay, berton-xitalı qoca Slayın oğlu, anadangolmə xirdavatçı, tohsilim yundurayan, taleyiñ döñüklüyüñden ayigəzdiron, indi iso misqor deyiləmmi? Siz Uinkotdakı gonbul aşxanaçı Meryen Xekketdən soruşun, görün məni tanıyır ya yox. Hərgah aşxanaçı qadın deməsə ki, mən ona pivə üçün on dörd peno borclu qalmamışam, siz məni bütün xristian aləmündə yalançı bir oclaf sayın. Necədir? Mən hələ ağlım itirməmişəm, lakin...

**İkinci nökər.** Bos elo iso horominiz no üçün ağlayır?

**İkinci nökər.** Nökərlərin no üçün bu qədər meyus olsun!

**Lord.** Ona görədir ki, qohum-aqrəba sizo yaxın durmur. Sər-səmlik edərək, onları özünüzdən uzaqlasdırımissınız. Lord cənabları, bir əslinizi, nosobinizi xatırlayın. Keçmişdəki eqlinizi, fikirlerinizi özünüzə qaytarın, amandır, bu alçaq röyalıları rödd edin getsin. Bir baxın, nökərləriniz sizin əmrinizi hazırlır. Bircə işarənizə bənd-

dırırlar, siza xidmət etməye can atırlar. Musiqi istəsoniz, dayanın, Feb çalmağa başladı, dinleyin!

Musiqi

Qəfəsde iyirmi bülbülb cəh-cəh vurur, eşidin! Belka yatmaq istəyirsiniz? Sizi Semiramidanın<sup>\*</sup> yatağından da yumşaq, zərif yataq salaq. Gəzməyə çıxısanız əgar, siz keçən yollara çiçək seperik. Səyahət etməyi xatırınız istərsə qoşqları, mırvari və qızılı bəzənmis atları getirək. Ovu sevirsinzə sizin şahinləriniz turağaylardan da yüksəklerə qalxınsın, köpklərin səsi yeri-göy lərzəyə salsın.

**Birinci nökər.** Ovu izlemək lazım gölərsə zirok tazalarınız maraldan cold, ceyrandan çevikdirler.

**İkinci nökər.** Şəkil istərsiniz əgar, ele bir şəkil təqdim edək ki, orada Adonis bulaq başında oturmış, Sitereya cil içerisinde gizlənmişdir. Cil iso xərif küləkdə oynayan kimi, onun nəfəsindən yay kimi ayılmakdadır.

**Lord.** Biz lənu size qız qiyafləsində göstəririk. Bu qədər şüx və diri kimi göstərildiyi üçün o aldanmışdır.

**Üçüncü nökər.** Meşədə göyəmlərin arasında gözib-dolaşan Dafnani istərsiniz size göstərek. Siz and içen kimi ayaqlarından qan sızacaq. Apollonunu gəren kimi qəməndən ağlayacaq, – qanla göz yaşı o qədər gözəl çəkilmüşdir.

**Lord.** Sen lordsan və lorddan başqa heç kəs deyilsən. Senin arvadın elo bir gözəldir ki, bizim fani zəmanəmiz belə gözəl görməyib...

**Birinci nökər.** Hesətinizle sel kimi axıtdığı göz yaşları sifətin xarab etməzden evvel sizin qadınımız gözəllərdən gözəl idi, lakin heç indi de kimsəden geri qalmaz.

**Slay.** Mən lordam? Mənim belə qadının da var? Yoxsa, bu röyadır! İndiyə qəder men yatmışdım? Xeyr, men yatmırıam, görürəm, eşidirom, danışram, yumşaqdırıam, stirlidirmi – mən hiss edirəm. Yaradana and olsun, həqiqətən də men lordam, nə misqərem, nə de Kristofer Slayam. Dayanmayın, ledini buraya çağırın, yənə təkrar edirəm, bir tayqulp pivo getirin!

**İkinci nökər.** Belə zati-aliləri əllərini yumaq istəyir?

Nökərlər kuzəni, leyəni və məhrəbəni verirlər.

\* Öz dobdobesi və naz-ədası ilə şöhrət qazanmış qadim asori molikəsi.

Biz nə qədər şadıq ki, əqliniz yenə başınıza gəldi. Kim olduğu-nuzu indi dərk edə bilməsiniz! Onbeşilliğ bir vaxtı siz röyada keçirmişsiniz. Oyananda da, yuxulu kimi görünmüştünüz.

Slay. On beş il? Mən nə çox mürkülməmişəm! Bu müddət içorisində mən bir söz də danışmamışam? Əcəb!

Birinci nökər. DANIŞMAGA DANIŞMISINIZ, ANCAQ CƏFENGİYYAT. Bu gözəl yataq otığında uzanmışsan, sizi guya buradan qovurmuş-lar - demişsiniz. Aşxanacın söyür, onu möhkəməyə verəcəksiniz, - deyə hodələyirdiniz. Deyirdiniz, plomblu kvart yerinə tayqulp saxlayır. Bəzən də SAYSILI XEKKET adı ilə onu çağırırdınız.

Slay. Elədir ki var. O, aşxanaca qadının qızıdır.

Üçüncü nökər. Siz nə onun qızınızı, nə də aşxanacının özünü osla tanımayırsınız. Siz bunları tanımadığınız kimi nə Stiven Slayı, nə qoca Con Neps-Salonu, nə Piter Terfi, nə Henri Pimperneli, nə də iyirmiyo qədər bu cür adamı heç bir zaman nə görmüş, nə də tanı-mışsınız.

Slay. Yaradana çox şükür ki, mən salamatam.

Ham. Amin.

Slay. Təşəkkür edirəm. Bu işdə sən də qazanmamış olmaya-caqsan.

Qadın libası geymiş saray xadımı nökərlərə birlikdə daxil olur.

Saray xadimi. Özünüzü necə hiss edirsiniz, milord?

Slay. Pərvədigara şükür, çox əla: burada yemək boldur. Bəs mənim arvadım hanı?

Saray xadimi. Buradayam, necib lord. Əmriniz nədir?

Slay. Əgor arvadımsınız, nə üçün mən orum demirsiniz? Nökər-lor üçün mən lordam, sizin üçün isə orcyəz.

Saray xadimi. Siz mənim orımsınız, həm də milord. Milord, həm də mənim orum. Mən sizin arvadınız, hor zaman əmrinizi mütüyəm.

Slay. Aydındır. Mən onun adını necə deyim?

Lord. Madam.

Slay. Els və ya Cen madam\*.

Lord. Eləcə madam - kifayətdir. Lordlar arvadlarını belə çapırımlar.

Slay. Madam arvad, deyirlər ki, mən yatıbmışam. Düz on beş il, belkə də artıq, röyalar görəməsem.

Saray xadimi. Bu illər mənə on beş il deyil, otuz il görün-müsdür, or yatağından uzun illər mehrüm qalmışam.

Slay. Demək belə! - Nökərlər, otağı tərk edin, bizi tek qoyun. Madam, soyunun ve yatağı girin.

Saray xadimi. Nəciblərin necibi lord, xahiş edirəm mən bir, bolka də iki gecə möhələt verin. Həc olmazsa gün çıxana qədər məni üzürlü görin. Həkimlər mənə qatı emir etmişlər ki, keçmiş xəsteli-yiniz qayıtmasın deyə, yatağınızdan hələlik uzaqlaşım. Bu barədə məni bağışlaysınız, zənn edirəm.

Slay. Belə. Doğrusunu desəm, belə bir müddət gözləmək məni üzəcəkdir. Lakin təzədən xəstəlenmək, yənə yuxuya getməyi mən istəməzdəm. Ona görə qanın coşmasına, ehtirasın hücumuna qatlaş-miyam. Qoy, həkimlər deyən olsun, gözlərəm.

Nökər daxil olur.

Nökər. Milord, aktyorlar səhhətinizin yaxşılaşmasını bilib, komediya oynamamaq gölmişlər. Həkimlər belə bir qərara gelmişlər ki, kefinizin açılması üçün bunun faydası var. Qəm-qüssə sizin qanı-nizi artıq qaralıtmışdır. Malxulya dolılıyin anasıdır. Ona görə də, pyesin sizə xeyri olmamış deyildir. O sizin ürəyinizi açar, güldürər, sizə şən edər. Bütün dərdlərinizi dağıdır, ömrünüzü da uzadır.

Slay. Qoy siz deyən olsun, etirazım yoxdur. Qoy oynasınlar. Oynadıqları nadən ibarət olacaqdır? Yalançı möiminlərin oylonçesi, ya komediyaçılardan zarafat?

Saray xadimi. Yox, sonin dediklərindən daha maraqlı.

Slay. Necə şəydir? Təsərrüfat məsələlərinə aididir?

Saray xadimi. Xeyr, xronikaya bənzər bir şey.

Slay. Yaxşı, baxarıq görək. - Hə, irali gol, otur madam arva-dim, nə olacaq olsun, forqı yoxdur. Heyatda biz bir dəfə cavan oluruk.

Oturular. Şeypurlar çalınır.

\* Ösərin iştirakçılarından Slay "madam" sözünü soyadı kimi başa düşür.

# BİRİNCİ PÖRDƏ

## I ŞƏHNƏ

PADUYA, ŞƏHƏR MEYDANI.

Lüçensio va Tranio daxil olurlar.

Lüçensio. Mənim dostum, elmlər ocağı Paduyani ziyaret arzusu ilə İtaliyanın əzəmtli bağçası, çəçəklənən, bərə vuran Lombardiya yoldaşdır. Mərhəmotli atamın icazəsi ilə mənim sadiq nökrəm, səni özülmə getirdim. Biz səninkə burada yaşayaraq, elm nozoriyyələrini öyrənməyə soy edərik. Atam kimi mən de hörmətli vətəndaşlarının adı ilə şöhrət qazanmış Pizedə anadan oldum. Atam dənizlərin uzaq sahiləri ilə ticarət edir. O, Vinçensio, Bentivollar nəslindən monsburdu, onun oğlu, Florensiyanın yetişdirməsi atasının ümidi lərin həqiqətən əvvəl gələcək üçün dövləti gərək mərhəmetlə birleşdirsin. Ona görə də Tranio, man fəlsəfənin ehsan yolu ilə seadətin əldə edilə bileyecəm iddia edən hissəsi ilə maşğul olmaq istəyirom. Sən buna nə deyərsən? Denizin dayaz yerini qoyub, doyunca üzmək üçün dərinliyinə cumanlar kimi mən de Pizeni qoyub Paduya yoldaşdır.

Tranio. Mərhəmotli ağa, üzr isteyirəm. Siz dediklərinizin hamisi ilə razıyam. Eyni zamanda fəlsəfənin şirin şərbətini içmək qərarına sadiq qaldığınızda şədəm. Lakin keraməti mədə etməkə belə, xahiş edirəm, mənim ağam, biz na stoiko, nə də sütuna əvrilməyək. Aristoteło tozım edərək, Ovidin<sup>\*</sup> gərək rədd etməyək. Məntiqdə dostlularla vaxt keçirin, ritorikanı çəronloyendə edin. Poeziya və musiqidən kam alın. Metafizikanı və cobri yalnız zövqünüzə müvafiq qədər onlara qatın. Ləzzəti olmayan bir şey faydasızdır, ürəyiniz nə istərsə, onunla da maşğul olun.

Lüçensio. Sağ ol, dostum, sən çox gözəl məsləhət etdin. Bindləyo yanimızda olsa idi, biz daha tez yerləşmiş olardıq, özümüzə münasib monzil tutarıq. Paduyada tosadüf etdiyimiz dostları qonaq çağırardıq. Dayan, bəs bu gələnlər kimdir?

Tranio. Şəhər bizi təntənə ilə qarşılıyır.

\* Burada "Məhəbbət fonni" osorinin müəllifi kimi nozordur tutulur.

Baptista, Katarina, Bianka, Qremio və Qortenziyo daxil olurlar.

Lüçensio və Tranio kənara çökilirlər.

**Baptista.** Senyorlar, məni zinhara getirmeyin. Siz çox yaxşı bilirsiniz ki, böyük qızımı köçürmədən, kiçiyi ore verməməyi qəti qərara almışam. Sizdən birləş Katarinaya möstən olsanız, sizi tanıdığım, sevdiyim üçün novazişinə heç də mane olmaram.

**Qremio.** Daha doğrusu, onu sürümeyimizə... Sağ olun! – Qortenziyo, siz arzu etməzsinizmi?

**Katarina (Baptistaya).** Ata, məni bu dabənbəliqləri üçün tilov yemi etməkdən nə zövq alırsınız?

**Qortenziyo.** Neco? Nə dediniz? Siz yumşalmadan, müləyim olmadan bizdən səza haray olmaz.

**Katarina.** Cənab, sizin qorxmanıza heç bir lüzum yoxdur. Beleliklə, siz məramət etməzsiniz. İşdir, çatsanız əgər, tolxəklərə divan tutan kimi sizin başınızda skamyani çatıldaram.

**Qortenziyo.** Belə şeytanlardan uzaq, ey bizi yaradan!

**Qremio.** Məni de xılas etsin!

**Tranio.** Senyor, qəribə aləmdir, əcəb eyləncə! Bu qız qudurub, ya ettiacdır?

**Lüçensio.** Lakin o birinin sükütündə qızı məxsus qürür, əzəmet və təmkin var, Tranio. Sus!

**Tranio.** Susdum, senyör, sərvəxt ol.

**Baptista.** Təxiro salmadan sözümüz isbat etməyə hazırlam... Bianka, son get evə. Dilxor olma, qızım, sənə məhəbbətim heç vaxt soyumaz.

**Katarina.** Buna bax, erköyünlük bu qədər! O saat gözlerini ovuşdurur, özü də bilmir ne üçün.

**Bianka.** Bacım, mənim bədəxşliyim hesabına sən xoşbəxt ol. Ata can, sizin emrinizə itaat etməyə hazırlam. Kənara çekilib musiqi ilə maşğul olaram, kitablar işe mənim munisim olar.

**Lüçensio.** Tranio! Bu lap Minervadir ki var.

**Qortenziyo.** Senyor Baptista, bu nə axmaq hərəkətdir! Bizim məhəbbətimiz Biankanın kədərindən bəis olur.

**Qremio.** Siz o cəhənnəm zəbanisinin üstündə onu zindana salacaq, birinin dilinin cezasını başqasına verəcəksiniz.

**Baptista.** Ağalar, sakit olun, bu emri mən vermişəm. Bianka, get, dedim sənə.

Biankanın şeiro, müsiqiyo, çalğı aletlerine həvəsi mənə malum olduğu üçün evimə müəllimlər çağıracağam. Qoy gənc çağlarından öyronsin. Qortenzi, ya da Qremio, belə müəllimlərin yerini bilirsinzə, onları mənə təqdim edin. Qızlarımı tarbiya verən alımlarə qarşı mən saxavotlu və lütfkar olaram. Amanda olasınız! Katarina, sən burada qal: Bianka ilə danışmali sözüm vardır. (Gedir.)

Katarina. Zənn edirəm, men gedə biləram. Deyilmə? Mənim olımo cövdəl verirər, guya nə götürüb, nə qoymağ özüm bilmirəm. (Gedir.)

Qremio. Cəhənnəm olub gedə bilərsiniz. Qabiliyyatınız o qədər də deyildir ki, ətəyinizdən tutub saxlayan olsun. Qortenzi, onların bir-birino məhabətli bir o qədər də böyük deyil. Biz iso hələ acımdan onlara üzürərək oruc tutmalıyıq; bizim kətəmiz hələ bişməyib, ciyidir. Nə o üzü, nə da bu üzü hələ qızarmamışdır. Sağħaqla qalın. Hər halda Biankaya olan məhəbbətim naminə onun istədiyini öyrətməyə qabil bir adam taparamsa, atasının yanına göndərərom.

Qortenzi. Mən də belə bir fikirdəyəm, senyor Qremio! Icazo verin, bir söz də olava edim. Bizim düşmənçiliyimizin xüsusiyyəti sözümüz, səhəbərimiz yol verməyirsə də, sizə bir söz səyləməliyəm. Bunun har ikimizə doxli vardır: gözəl Biankanın hüzuruna yol taparaq xoşbəxt rəqib olmağımız üçün çalışıb bir iş etməliyik.

Qremio. Necessis?

Qortenzi. Aydındır, senyor, şərhə cətiyac yoxdur: bacısına ər tapmalıyıq.

Qremio. Ona ər yox, iblis lazımdır!

Qortenzi. Təkrar edirəm: ər!

Qremio. Mən də deyirom ki, iblis tapmalıyıq. Doğrudur, atası çox varlıdır, lakin Qortenzi, doğrudan da siz elə fikir edirsiniz ki, belə bir şeytana ər tapmaq olar?

Qortenzi. Kifayətdir. Qremio, onun qulaqbaturıcı səsini eşitmək sizin üçün də, monim üçün də çətin olsa da, səbrimiz, qərimiz çatmasa da, lakin bununla belə unutmamalıyıq ki, dünyada yaxşı adam az deyil. Onun nöqsanlarına baxmayaraq, bolluca puluna görə Katarinanı alanlar tapılar.

Qremio. Nə deyim sənə? Böyük bir məmənuniyyətlə men onun cehizini alardım, lakin o zaman mən hər sehor meydancaya aparıb xaç qarşısında o ki var şallaqlaşınlar gorok.



Qortenzi. Vicdanıma and olsun, doğru deyirəsen: ne bali, ne də balası! Lakin mənə bax: bu maneq bizi bir-birimizə yaxınlaşdırılmış olur. Baptistənin böyük qızına ər tapmadan, kiçiyinin əra getməsinə imkan yaradı bilməyəcəyik. Belə bir imkan oldu edildiyi kimi rəqibliyim yənə rəqiblikdir. Nazlı Bianka! Vəslində nail olan xoşbəxt olacaq! Kim cold çıxarsa, üzüyün onun olacaqdır! Senyör Qremio, buna nə deyərsən?

Qremio. Sözüne tamamilə haqq verirəm. Paduyada en gözəl keheri o adama peşkəş edirdim ki, minib Katarinanın yanına golsin və onunla evlənməyə razı olub, zifaf otağına girsin, atasının evini onun vücudundan xilas etsin. Gedek!

Qremio və Qortenzi gedirlər.

Tranio. Senyör, söyle görüm mümkündürmü ki, məhəbbət birdən adama hakim kəsilisin?

Lüçensio. Hələ özüm inanmırıam, Tranio, mən bunun mümkün olacağına əmin deyilem. Mən onlara qarşı çox etinasız olmuşam. Bu etinasızlıqla məhəbbət törendi. Anna Karfagen molakesinə əziz olduğu kimi mənə əziz olan mürəbbim, etiraf edirəm ki, yanıram, daha taqətim yoxdur, o nəzənin monim olmazsa, məhv olaraq yeqin. Of, Tranio, mənə məsləhət ver, son buna qadirən, bilirom. Of, Tranio, mənə kömək et, san kömək etmek istərsən - bilirom.

Tranio. Senyör, sənə məsləhət görüb ya görməməyin möqəmi keçmişdir. Məsləhətə məhəbbəti ürkəndən çıxarmaq mümkündürmü? Sevmişsiniz, artıq birən çəroniz qalmışdır: özünüzü əsərəndən mümkün qədər ucuz qurtarın.

Lüçensio. Sağ ol, əzizim, sözlərin haqqdır, maraqla dinleyirəm, dalını de golsin.

Tranio. Senyör, siz o qızı meftun olarken esil həqiqəti dərk etməmişsiniz.

Lüçensio. Jupiter, Krit sahilində diz çökərək, əlini öpən zaman Aqenorun qızı güzel, cazibəli olduğu kimi, bu qızda da əsrarəngiz bir gözəllik var.

Tranio. Siz bundan başqa dəha bir şey görmədinizmi? Bacısının qulaqbaturan şivənini cəşitmediinizmi?

Lüçensio. Mən onun maxmər kimi qırımızı dodaqlarının oynaq hərəkətini gördüm. Onun nefəsi etir saçır. Hər şeyi gözəl, müqəddəs, cazibədardır.



*Tranio (kənəra).* Onu artıq oyatmalyam. (*Lüçensioya*) Sen-yor, özünəzə golin. Siz o qızı vurulmuşsunuzsa, olo gotirməyə çalışın. Məsələ belədir: onun bacısı şıraq bir qızdır. Atası onu biringəndiyənə qədər sizin sevgiliniz qız qalacaqdır. Aşiqler zəhərsini aparmasın deyo, Baptista qızını evde saxlayıb adam içəne çıxmaga qoymur.

*Lüçensio.* Ah, Tranio, atası na qədər qəddardır. Lakin atasının dediyimi eştidim? Biankaya mahir müəllim axtarmaq niyyətindədir.

*Tranio.* Eştidim senyor, hətta tədbirini də mən azaciq düşümüşüm.

*Lüçensio.* Tranio, mən də.

*Tranio.* Əminəm ki, senyor, bizim fikirlərimiz tamamilə bir-birinə eyni olacaqdır.

*Lüçensio.* Qabaqca sən öz tədbirini söyle.

*Tranio.* Siz bir müəllim kimi qızın yanına yol tapmaq isteyirsiniz. Sizin tədbiriniz budur. Eləmi?

*Lüçensio.* Elədir. Lakin mümkün olarım?

*Tranio.* Yox, mümkün olan iş deyil. Bəs sizin rolunuzu kim oynasın, Vincensionun oğlu əvəzinə Paduyada kim olsun, həm də oxusun, ev sahibi olsun, dostları, ellilərini qonaq eləsin, evində qobul etsin?

*Lüçensio.* Dayan, kifayətdir: planım hazırlıdır. Mən hər üzünü düşündüm. Həla bizi burada heç bir evdə görməmişlər. Bizim simamızdan kimin nökrə, kimin ağa olmasına sezmək çətindir: Tranio, sən menim əvəzimə nökrələrə, ev sahibkar ol. Mən pizalı ya florensiyalı, ya da qeyri-bir foqr qiyafəsinə girorom, bələ də edərək. Soyun, Tranio, cold ol, mənim plاشı geyin, rəngli şlyaparı da başına qoy. Biondello sənin xidmətində duracaq. Ona omr edərəm dilini saxlasın.

*Tranio.* Hə, manco pis olmazdı bələ.

Onlar bir-birlərinin qiyafəsinə girirlər.

Mənim ağamın omri belə olanda, etirazına yer qalmır. Atanız bizi-dən ayrıllarkən sizo tabe olmayı mənə tapşırırdı. "Sən Lüçensionun əmərlərinə omal et" — dedi. Lakin o başqa mənədə demiş olsa da, mən Lüçensioni girorom, cüntki mən Lüçensionu ürəkdən sevirom.

*Lüçensio.* Ona görə ki, Lüçensio vurulmuşdur. Məni bir leh-zədə özüna meftun edən Biankanın vüsalına çatmaq üçün dönüb quşda olaram. Bax, budur o, avara da goldı.

Biondello gəlir.

Sən hansı cəhənnəmdəydi, de görək!

*Biondello.* Hansı cəhənnəmdəydim? Yox, əvvəlcə siz deyin, haradayındınız? Sizi Tranio oğurlamış, ya sız onu? Ya da bir-birinizi? Ne idir bu, mən anlamıram.

*Lüçensio.* Bura gel. Zarafat vaxtı deyil, vəziyyətdən hali ol. Menin qiyafəmə girmek üçün Tranio mənim libasımı, mən də gizlenmək üçün onunkun geyməye məcburam. Sahilə çıxmışdım. Tanıdığım bir adamlı təsədufən dalaşaraq onu öldürdüm. İndi meni tanıyarlar deye qorxuram. Bu gündən etibarən mənə xidmət etdiyin kimi Tranioya xidmət etməlisen. Heyatımı qorumaq üçün men bura-dan qaçmamılyar. Dediklərimi anladınız?

*Biondello.* Heç bir şey anlamadım, esla senyor!

*Lüçensio.* Sən Tranionun adını bilmərə unut! Lüçensio dənub Tranio olmugdur, unutma bunu.

*Biondello.* O, bələ işdən məmənun qalar. Teki mənə də bu qismət olaydı.

*Tranio.* Bələ olduqda, şübhəsiz ki, men Biankanın Lüçensioya qismət olmasına arzu etmeməm, esla. Haramzada, sən menim üçün yox, senyorum xatiri üçün dilini saxla. Biz tek qaldıqda sənin üçün men Tranioyam, lakin başqlarının yanında sənin ağan Lüçensiyyəm.

*Lüçensio.* Tranio, daha dayanmaq vaxtı deyil, gol gedək. Bir tapşınq dəha: sən Biankanın aşiqları sırasında özüne yer tut. Soruşma nə üçün? Bu sırrın başqa hikməti var.

Gedirler.

*Birinci nöker.* Milord, siz mürgülayırsınız, pyesə esla bax-mırsınız.

*Slay.* Mütəqəddəs Annaya and içərem, fikrim ondadır. Qəribə macoradır. Dalısı da var mı?

*Saray xadimisi.* Milord, tamaşa həla yenice başlanır.

*Slay.* Madam arvadım, maraqlı hadisədir. Amma tez qurtarsa yaxşıdır.

Oturub tamaşa edirler.

## II ŞƏHNƏ

### QORTENZIONUN EVİNİN QARŞISINDA.

Petruçço və Qrumio golrlor.

Petruçço. Paduyada dostlarımı ziyarət üçün Veronadan müvoqəti olaraq ayrıldım. Hamidan evvel mənim sadıq və mehbriban dostum Qortenzionu görməyə geldim. Deyosən, bu qarşidakı ev onun evidir. Ey, haramzada Qrumio, bir bərkədən döy, eşitdimni?

Qrumio. Döyüm, senyor, dediniz? Kimi bəs döyüm, söyləmədiniz! Yoxsa sizin xotırınıza deyən olmuşdur?

Petruçço. Avaranın biri, dedim sənə ki, döy, bax, buranı, möhkəm döy.

Qrumio. Sizin oranızı döyüm, senyor? Mənə rəhm edin, senyor, mən nə ixtiyarın sahibiyəm ki, sizi döyüm?

Petruçço. Qapını döy, - deyirom, bark döy, axmağın biri axmaq, yoxsa topəndən elə vuraram ki, göldiyin yolu da çəşarsan.

Qrumio. Senyor lap savaşqan olmuşdur. Əgor mən sizi evvel döysədim, indi başım iki yerə parçalanmış olacaqdı.

Petruçço. Döyməyəcəkson, axmaq? Döyməzən qulağını dibindən qoparam. Onda başqa mahni deyərsən!

Qrumionun qulaqlarını dərtir.

Qrumio. Ay haray, ağam dəli olub!

Petruçço. Haramzada, sənə döy deyirlər, axmaq!

Qortenzio evindən çıxır.

Qortenzio. Nə haray-hoşirdir burada? Nə olmuşdur, axı? Aha, dostum Qrumio, əzizim Petruçço, sizsinizmi? Söyləyin görək, Veronada necə yaşayırsınız?

Petruçço. Qortenzio, bizi aralasdırımağımı gəldiniz? Sizi görməyim ürokən şadam, inanınız məna.

Qortenzio. Möhtərom senyor Petruçço, bizim evə xoş gelib, sofa gotirmişsiniz. Qrumio, qalx ayağa, qalx. Eybi yoxdur, sizi barışdırıraq.

Qrumio. Yox, senyor, bu elə iş deyildir ki, barışdırısanız bizi. Ağamın xidmotündən çıxıb getmək üçün bu bos deyildirmi? Siz bize

münsif olun, senyor, ağam mənə əmr etdi ki, onu döyüm, özü de möhkəm. Nöker də otuz iki yaşına dolmuş ağasını döy? Belə bir iş harada görünmüdüür? Mən onu döysəydim, indi monim başım salamat qaldardı?

Petruçço. Siz bir bu əbləhə baxın! Qortenzio, mən əmr etdim ki, sizin qapınızı döysün, emri hələ də yerinə yetirməmişdir.

Qrumio. Pərvərdigər! Qapını döy! Siz mənə demədinizmi ki: "Haramzada bax buranı döy, özü də möhkəm döy?" İndi bu "qapı" haradan çıxdı?

Petruçço. Əbləh, sus, ya da rədd ol buradan!

Qortenzio. Petruçço, kifayətdir. Sizinle köhnə və sədaqətli nökeriniz Qrumio arasında bohsdə mən ona zəmin ola bilərəm. Söyləyin, hansı xoşbəxt kükələr sizi Veronadan Paduyaya gotirmişdir?

Petruçço. Bizi buraya getiren, ezişim, başqa ölkələrdə gəncələri seadat axtarmağa və tacrübə hasil etməyə sövq edən kükələrdir. Qıdasını söyləyim. Mənim sərgüzəştim belədir: qoca atam Antonio vəfat etdi. Bu dəlaşıqə özümü salmaqda məqsədim evlənərək dövlətimi artırımaqdır. Cibimde pul, evde de varım tapılar. Başqa vilayətləri ziyarət etməyə çıxdım.

Qortenzio. Petruçço, sənə deyin, şıltaq bir qız tapsaq, nəcədir? İnannırmur son məndən razi qalasan, lakin burası var ki, varlıdır, hətta çox varlıdır. Lakin mənim dostumsan, sənə o qızı rəvə görəməzdim heç.

Petruçço. Qortenzio, köhne dostların bir-birini anlaması üçün bir eyham kifayətdir. Sən kifayət qədər varlı bir qız yeri bilirsənse, söylö. Mənim idzivac toranəm yalnız dövlətdər. Qoy o, Florensiyanın qadınlarından, qədim Sivililləndən çırkınlı olsun, qoy Sokratin Ksantippasından da deyin, olsun, bunların hamisi mənim məqsədimi döyişə bilməz, tutduğum yoldan dönderməz. Qoy sənin dediyin qız coşqun Adriatiq donının dalğalarından artıq tüwyən etsin, məni sarıda bilməz. Mən Paduyaya varlı bir qız almaq üçün geldim. Paduya bəxtim de gətirəcəkdir.

Qrumio. Görürsünüz, senyor, o heç bir şey gizlətmədi, açığını dedi. Siz ona bolluca qızıl verin o, kuklanı, hətta sancaq başını da alar, o, ağızında bir diş olmayan əlli iki döşəkde yatan xəstələrin hamisiniñ xəstəliklərinə düber olan qarını da alar. Ancaq pul olsun, pul.

\* Pinta – yarım butulkadan bir qədər çox.

**Qortençio.** Petruçço, bizim sõhbətimiz uzandı, zarafat şəklini aldı, indi gerçəkden danışaq. Mən nozörimdə bir qız tutmuşam, gözoldür, göyçökdir, gəncdir, hom do varlı. Xanımlara layiq qədər torbiyo almışdır. Lakin bir nöqsanı vardır, o da balaca nöqsan deyildir, dözülməsi mümkün olmayan qədər bədxasiyyətdir, şılaqdır. Bunlardan olava o qədər inadıcdır ki, hətta lap müflis olsam da, onun üstündə mənə qızıl mödəni versələr də almaram.

**Petruçço.** Sus, aşna, son qızılım hikmatını bilmirsen. Kimin qızı olduğunu desən, bu mona kifayətdir. Söyüşləri payızın göy gurultusunu kimi guruldasa da, düşünmədən mən onunla evlənərəm.

**Qortençio.** Onun atası Baptista Minoladır, təvəzəkardır, həlimdir. Qızı isə Katarina Minoladır. Paduyada acıdilliyi, torsliyi ilə müşhurdur.

**Petruçço.** Onun özü haqqında bir şey eştirməmişəm. Lakin atasını tanıyıram. Onun atası mərhum atamı da tanır. Mən qızı görəməm, səbrim-qərərim kəsiliş. Ona görə da egor sən mənimlə borabər ora getmirsən, onda icazə ver, ilk görüşümüzzdə səninlə vidalaşım.

**Qrumio.** Senyor, çox xahiş edirəm, mane olmayın. Qoy hara gedirəsə, getsin. İnanın mənə. Qız bunu mən tanıyan qədər yaxşı tənisi, başa düşərdi ki, söyüş, dava buna kar eləməz. O buna yüz kəro oclaf desin, bəlkə bundan da kobud şəyər desin, bunun vecino də golmaz. Lakin o özü başlarsa, bütün bələğəti qurtarmayıncı ol cəkəsi deyildir. Hərgəh dediyiniz qız buna söz qaytararsa, ona elo bir sillo çökər ki, bütün qəməti yay kimi oyular, kor pişik balasına dönüb bucağı qıslar. Senyor, siz bunu tanımayırsınız, inanın.

**Qortençio.** Petruçço, dayan, mən də səninlə bərabər gedərəm. Mənim sevgili cananum, Baptistanın kiçik qızı, gözəllər gözəli Biankanın atası sanki zindana salmışdır. Onu bütün pərestişkarlardan, hətta məndən də qoruyurlar, cüntü Katarinanın sənə söylədiyim ciblərini nazara alaraq, atası Katarinaya adaxlı tapılmayağından qorxur. Baptista amr vermişdir ki, kaftar Katarina əre getməyənə qədər Biankanın yanına kimse buraxılmassisn.

**Qrumio.** Hm... kaftar Katarina! Yaradana and içərəm qız üçün bundan pis loqob olmaz.

**Qortençio.** Əziz dostum, Petruçço, son gərek bir işdə mənə kömək elçiyəsən. Mən sadə libas geyinib Baptistanın evinə səninlə gedim. Məni mülliim sifatlı Baptistaya bir musiqişunas deye təq-

dim et. Bu behanə ilə kimsədə şübhə oyatmayaraq, mən Biankaya serbest olaraq pərestişkarlıq edərəm.

**Qrumio (kənara).** Bu hiyəlogərlək deyil, bəs nedir?

Bir baxınız, gənclər sözü bir yere qoyaraq, qocaları necə aldatmaq isteyirlər!

**Qremio** ilə libasını dəyişmiş Lüçensio qoltuğunda  
kitablar daxil olurlar.

Senyor, senyor, bir dönüb baxın, kim golir.

**Qortençio.** Sus. Qrumio! O mənim rəqibim Petruççodur. Gol kənara çekilək.

**Qrumio.** Gözəl, qəşəng gəncdir. Heç buna söz ola bilməz.

Onlar kenara çekilirlər.

**Qremio.** Cox əla. Kitablarnı siyahısını mən nəzərdən keçirdim. Onlar zərif cilddə olmalıdır. Kitablarda həmişə məhəbbətdən səhəbat getməlidir. Baxınız, səzə tapşırıram. Məhəbbətdən savayı ona başqa bir şey oxumazsınız. Siz mənim məramımları anladınız mı? Senyor Baptista size təyin edən maaşdan başqa mən də özüməndən xeyli elave edərəm. Dəftərlərə mümkün qədər çox atır sepersiniz. Mən otur gondərdiyim nəzərinə atırların hamisindən zərifdir. Siz ona nə oxuyacaqsınız?

**Lüçensio.** Hər nə oxusam, senyor, hamısı sizə aid olacaqdır. Əmin olun, eley bilin ki, mən deyil, siz özünüz oradasınız. Belkə də sizdən artıq soy edərəm, cüntü senyor şəxson özü alım deyildir.

**Qremio.** Alimlik nə qədər böyük nemətdir!

**Qrumio.** Tetra quşu nə böyük quşdur!

**Petruçço.** Ağzımı yum, ebleh!

**Qortençio.** Sakit ol, Qrumio!

İrəli gələrək

Senyor Qremiyo salamlar!

**Qremio.** Senyor Qortençio, mən də sizə görməyə şadam. Deyim hara gedirem? Baptista Minolanın yanına. Mən ona söz vermişdim ki, nazlı Bianka üçün bir yaxşı mülliim tapım. Bu təmkinli, gənc mülliimi tapmağıma şad oldum. Poeziyadan yaxşı biliyi, geniş mütləcisi var. Başqa elmlərdən də əmin edirəm ki, geri qalmaz.

**Qortenzi.** Çok güzel. Men senyora görüşdüm. O, Bianka üçün müsiqi mülliimi tapacığına söz verdi. Sonalar gözü, bütün varlığımı sevdiyim Biankaya hizmet etmekde men sizden bir addım da geri qalmaram.

**Qremio.** Menim də sevdiyimə münasibatimi işlərim göstərər, inşallah.

**Qrumio (kanara).** Bunu pul kisəsi göstəroçokdır.

**Qortenzi.** İndi məhəbbətdən dəm vurmağa heç də hacət yoxdur. Meni dinloyn. Sizin hər ikiniz üçün məndə xeyir xəber var. Bax, tosadüfi olaraq rast goldiyim bir canab məmənniyyətlə kaftar Katarinani cehizinin miqdarını şörtləşərək almağa hazırlır.

Petruçço vo Qrumio onlara yaxınlığırlar.

**Qremio.** Uğurlar olsun, nə yaxşı olardı! O, qızın nöqsanlarını bilirmi?

**Petruçço.** Eşitməşim ki, zəhor tuluğudur, deyingəndir. Nöqsanı bu isə, heç cybi yoxdur!

**Qremio.** Belə de! Deyin görək haradansınız və kimsiniz!

**Petruçço.** Veronalı qoca Antonionun oğluyam. Atam ölübürsə, dövləti hoyatda bağıdır. Çok yaşayacağımı, xoşbəxt yaşayacağımı ümidiim vardır.

**Qremio.** Belə bir arvadla xoşbəxt yaşamaq lap möcüz olardı! Lakin buna qüdrətiniz çatarsa, uğurlar olsun. Kömək etməyə hazırlam. Sizin bu vohsi pişkiə evlənmək qorarınız qotidirmi?

**Petruçço.** Dünyada yaşamağı qöt etdiyim kimi.

**Qrumio (kanara).** Qərara gəlmidiirmi? Əlbəttə ki! Ya cəhənəm olsun.

**Petruçço.** Men bura bir onun üçün gəlmemişəmmi? Siz elə bilirsiniz ki, səs-küydən qorxacağam. Men sırlorın norilitsini eşitməmişəmmi? Dənizin quduz qaban kimi qəzəblənərək köpüklenməsini, tügən etməsini görməmişəmmi? Səhrada toplarn partılıtisini, göylərə şimşəyin vohsi gurultusunu eşitməmişəmmi? Döytüsün qızığın çağında sıqnalları, atlارın dəlicəsinə kişneməsini, şeypurların dəhşəti sosını eşitməmişəmmi? Siz mənə qadının diliñin uzun olmasından dəm vururusunuz! Onun dili fermaçının qovurduğu şabalıddan daha zəif çartıldıraya bilər. O yalnız uşaqlar üçün xordan ola bilər.

**Qrimio.** Bunun üçün yox!

**Qremio.** Qortenzi, qulaq asın, sizin tanışınız lap vaxtında gəlibdir. Həm özüne, həm də bize xeyri dəyəcəkdir.

**Qortenzi.** Men ona söz vermişim ki, adaxlanmaq xərcini biz öz öhdəmizə götürəcəyik.

**Qremio.** Qoy ancaq meramına çatısm!

**Qrumio (kanara).** Men istərdim ki, naharı boynuna çəkən olsun.

Yaxşı geyimli Tranio vo Biondello daxil olurlar.

**Tranio.** Senyorlar, Allah sizə bələdan hifz etsin! Cəsəret edib sizdən hörməti Baptistə Minolanın evine kəsə yolu göstərməyi xahiş edirəm.

**Biondello.** İki gözəl qızı olan Baptistanın! Siz nezərinizde onu tutmamışınızmı?

**Tranio.** Bəli, onu, Biondello.

**Qremio.** Qızımı canab nezərdə tutmuşdur?

**Tranio.** Qızı, ya atasını, – bunun sizi nə dəxli varmış?

**Petruçço.** Deyingen qızından vaz keçin, xahiş edirəm.

**Tranio.** Senyorlar, deyingənləri görməyə gözüm yoxdur. Biondello, gedək.

**Lüçensio.** Əhsən, dostum.

**Qortenzi.** Deyin görək, siz Baptistanın evine nişanlanmaq niyyəti ilə tələsirsinizmi?

**Tranio.** Tutaq ki, belədir. Kimin xətrinə deyirik ki?

**Qremio.** Tez buradan rədd olub getsəniz, heç kesin xətrinə deyməzsəniz.

**Tranio.** Bağışlayın, sizin yaşayacağınız küçəni mənə sifariş edən olmamışdır.

**Qremio.** Men qızdan danışram.

**Tranio.** Nə üçün, səbəbini demək olmazmı?

**Qremio.** Ona görə ki, senyor Qremionun gözü o qızdadır.

**Qortenzi.** Senyor Qortenzi onunla evlənmək fikrindədir.

**Tranio.** Senyorlar, siz zadəgansınızsa, sakit olun. Xahiş edirəm, məni sakitliklə dinleyin. Baptistə nəcib zadəgəndir. Atamı da bir qodər tanyır. Onun qızı bundan da gözəl olsayıdı, qızı istəyənlərin sayı bundan ikiqat da artıq olsayıdı, mən yenə də onların sırasında olardım. Ledanın qızı minlərce cavabı özünə möstən etmişdi, Biankani sevənlər ondan bir nəfər çox ola bilər, o da Lüçensio olacaqdır. Hərgələ Paris özü də bura cumub gəlse, forqı yoxdur.

Qremio. Bu cənab bizi yolda qoyub ötəcəkdir.

Lüçensio. Qoy çapsın, yabi olduğunu aydın olacaqdır.

Petruçço. Qortenzio, bu sözler neyə lazımmış, görsən?

Qortenzio. Senyör, casarətlə size bir sual verəcəyəm, bir dəfə də olsa, Baptistənin qızını gözünüzün ucu ilə görmüşümüz?

Tranio. Yox, lakin eşitmışım ki, onun iki qızı vardır. Biri deyinənliyi ilə möshurdur, o biri isə həyali-aburlu bir qızdır.

Petruçço. Birisinin heç söhbəti ola bilməz; o mənimdir.

Qremio. Bu şüətaati biz Herkulesə<sup>\*</sup> tapşırıq; bu onun bütün on iki şüətaatından çotin olacaqdır.

Petruçço. Senyör, dediyimən müləfit olun, kiçik qızını atası gizlədir, porostışkarları ona yol təpə bilməyəcəkdir. Böyük qızı əre getmədən, kiçiyi kimsoya verməyəcəkdir, yalnız böyük qız əre getdikdən sonra kiçik sərbəst olacaqdır.

Tranio. Hərgah siz bizi, daha doğrusu mənə kömək etməli olsanız, buzu qırarq, hünərinizi göstərib böyük qızı əldə edə bilərsiniz; o zaman kiçiyi azad etmiş olacaqsınız. Biankanı alan xoşbəxt isə, sizo lazımi hörməti edəcəkdir.

Qortenzio. Yaxşı dediniz. Biankanın pərəstişkarı olduğunu etiraf edirsinizsə, siz də, biz də hamıımıza xidmət edənə mükafat verməliyik.

Tranio. Bu işi toxırə salmaram, senyör, hamıımızdan xahiş edirəm, bu gün mənim evimə gəlin; hamıımızın əziz sağlığına şorab içək. Biz hüquqsunaslar kimi edərik. Əvvəlcə bəhs edib, sonra dost-casına qədəh qaldırıraq.

Qrumio və Biondello. Cox əcəb, teklifi qəbul edirik.

Gedek!

Qortenzio. Doğrudur, qəbul olunur. Petruçço bu dəfə mən sizin üçün arzu edilən qonaq olacağam.

Gedirlər.

<sup>\*</sup>(Yunanca Herakli). Qodim yunan mifolojisino görə, on böyük qohroman. O, on iki şüətaati ilə şöhrət qazanmışdır. Bu şüətaotların hor biri haqqında ofsanəvi rovayotlar vardır. Herkules öldükdən sonra Olimp allahlarından biri olmuşdur.

## İKİNCİ PƏRDƏ

### ŞƏHŞİƏT

PADUYA. BAPTİSTANIN EVİNDƏ OTAQ.

Katarina ilə Bianka daxıl olurlar.

Bianka. Sən məni incitme, – mənimle bir qul kimi rəftər etməkə özüne zərər vurursan. Kölkülmə deyirsin. Qəşəng paltlarla galdıkde, bacı can, el-qolumu aç, hamisini, hətta yubkamı da sənə verərəm. Sən ne desən, dərhal yerinə yetirərəm. Böyüklərə tabe olmaq mənim vezifəmdir.

Katarina. Elə isə mənə düzünü söyle, oğlanlardan hansını çox isteyirsen. Özünү tülkülüyə vurma.

Bianka. Sözləmə inan, bacı can. İnsanlar içerisinde mən hełə indiyə qeder kimsəni görmədim ki, onu başqlarından üstün tutam.

Katarina. Yalan deyirsin, əzizim! Belkə Qortenzio sənin xoşuna gelir?

Bianka. Bacı can, sən onu sevirsinə, and içirom ki, o, sənin olacaqdır.

Katarina. Aha, deməli sən dövləti her şeyden üstün tutursan? Qremioya getmek isteyirsin?

Bianka. Yoxsa sən onu mənə qışqanırsan? Gülürsən! İndi mən anlayıram, sen həmişə mənimle zarafat edirsin, get. Xahiş edirəm, əziz bacım, mənim el-qolumu aç!

Katarina. Eledir. Səninlə zarafat edirdim. İndi də edirom. (Biankanı döyür).

Baptista içəri girir.

Baptista. Nə olub burada, nə həşirdir? Nə həyəzis hərəkətdir bu? Bianka, konara çekil. Yazziq qız ağlaşır! Sən tikişlo meşğul ol, ona baş qoşma. Utan bir, şeytan, bacını bu qəder incitmə. O sənə toxunmur, sözündən çıxmır ki...

Katarina. Men ondan intiqam alıram. Onun sükütu mənə iti biçaq kimidir. (Biankaya hücum edir.)

Baptista. Necə, elə mənim yanımıda da? Bianka, sən buradan çıx.

Bianka gedir.

Katarina. Sizin moni görməyə gəzünüz yoxdur. Görürəm mən, o, ləldir, cavahiratdır. Ona or tapılar. Mənə ancaq onların toyunda ayaqyalı oynamaq, bir da axırətdə meymunlara dayolik etmək nəsib olacaqdır. Məni buraxın! Mən intiqam alana qədər oturub ağlayacağım. (Gedir.)

Baptista. Ya rəbb, məndən də bədbəxt adam görsən varmı? Buraya gələn kim ola?

Qremio. Lüçensio miskin libasda daxil olurlar.

Petruçço vo Qortenzi qalğıçı qiyyasında, Trani vo Biondello qoltuqlarında kitab və ud galırlar.

Qremio. Sabahın xeyir, qonşum Baptista!

Baptista. Sabahın xeyir, qonşum Qremio, seyyorlar, Allah sizi bələdan-xətədan saxlasın.

Petruçço. Sizinlə bərabər, seyyor. Deyin görək, sizin Katarina adında həlin və gözəl bir qızınız varmı?

Baptista. Doğrudur, seyyor, mənim Katarina adında qızım vardır.

Qremio. Siz lap birbaşa çapdınız. Bu məsələyə ehtiyatla, təmkinlə yanaşmaq lazımdır.

Petruçço. Siz mono yalnız mane olursunuz. İcazə verin! Mənim əslim veronalıdır, zadaganam. Qızınızın əqlinin, gözəlliyinin, həyali, abirlı olmasına in gözəl xüsusiyyətlərinin sorağıını eşidib, çağırılmışdan evinizi golməyə casorat etdi. Biza tez-tez golib çatan bu xobərləri şəxşən yoxlamaq istədim. Tanışlığımızın ibtidasında, icazə verin, nökrərimi sizo töqdim edim. (Qortenziou taqdim edir.) O müsiqi, hom da riyaziyyatıdır. Qızınızna bigano olmayan bə elməldən o, dərs deyə bilər. O, mantuanlıdır, adı da Liçiodur.

Baptista. Seyyor, siz arzu etdiyimiz mehmənsiniz. Sizin xətinizə onu qəbul edirəm. Katarinaya qaldıqda, təəssüf olsun ki, o sizə bab olə biləz.

Petruçço. Zənn edirəm qızınızla ayrılmak size müşküldür. Ya da ki, mənim özümü siz böyənmədiniz?

\* Qədim bir ingilis zərb-mosolino göro, qarınmış qızlar ölüdükden sonra, bu dünyada öz uşaqları olmadıqdan, cozelanaraq, cəhənnəmdə başqlarının uşaqlarına süd verib, dayolik etməli olacaqlar.



Baptista. Yox, yox. Mənim başqa fikrim yoxdur. Məni yaxşı başa düşmediniz. Siz haradansınız? Adınız nedir?

Petruçço. Adım Petruççodur, Antonionun oğluyam. Atam bütün İtaliyada müşhurdur.

Baptista. Mən də atanızı tanıyıram. Onun oğlu mənim evimə çox xoş gəlmişdir.

Qremio. Petruçço, naqqallıq etmək kifayətdir. Biz faşır elçi-lərə də bir kəlmə danışmağa imkan ver. Lənət şeytana, siz hədindən artıq zırksiniz.

Petruçço. Bağışlayın, məsələni kəsib qurtarmaq istəyirom.

Qremio. Mən buna şübhə etmirəm ki, siz belə bir izdivaca lənət oxuyacaqsınız. Qonşum, bu xoşa gələn bir minnatdır, mənim buna şübhəm yoxdur. İltifatınızla lütfkarlıq göstərərək men özüm hamidən artıq sizə minnətar olduğum üçün, məmmuniyyətə, size bu gənci töqdim edirəm. (Lüçensionu taqdim edir.) Bu gənc uzun müddət Reymsdo töhsil almışdır. O canab müsiqi və piyaziyyatı mükemmel bildiyi kimi, bu da yunan, latin və başqa dillərə vəqifdir. Adı Kambiodur. Xahiş edirəm, onun xidmətinə qəbul edəsiniz.

Baptista. Çox məmənunam, seyyor Qremio. Hörmətli Kam-bio, xoş gəlmişiniz. (Traniyə.) Siz, hörmətli seyyor, zənn edirəm ki, gəlməsiniz? Bu gəlməkdə məsqədinizin nə olduğunu soruşturmaq cosərət edirəm.

Trani. Seyyor, burada, yad bir şəhərə olduğum halda, sizin nəcib və gözel qızınız Biankaya, cosarət edərək, öz-özüne elçi gal-diym üçün üzr istəyirəm. Sizin qərarınız mənə molundur. Əvvəlcə böyük qızınıza er tapmaq isteyirsiniz. Mənim sizdən yalnız birçə xahişim var, əsil-nəcəbatıma bələd olduğundan sonra məni qızınız Biankani istəyonlər cərgesinə qeyd edəsiniz. Sizin qızlarınızın təh-silini təkmilləşdirmək məqsədi ilə onlara sədir bər müsiqi aləti və qədim dillərdə yazılmış bir neçə kitab töqdim edirəm. Qəbul etməklə, siz onların qiymətini daha da artırırmış olacaqsınız.


Baptista. Adımız Lüçensiədər dediniz? Siz haradansınız?

Trani. Pizadan. Vinçensionun oğluyam, seyyor.

Baptista. O, Pizadan mötəber adamdır. Adını çox eşitmışəm, biliyəm. Xoş gelmişsiniz. (Qortenziyə). Udu götürün (Lüçensiyo). Siz de kitabları götürüb, texirsiz telebələrinizin yanına gediniz.

Ey, orada kim var?

Nökrə içəri girir.



Bu senyolari qızlarının yanına apar. Tapşır ki, müəllimlərini  
layiqincə qəbul etsinlər.

Nökor, Qortenzi, Lüçensio vo Biondello gedirler.

Biz də nəhər hazır olana kim gedək bağda bir qədər gözök. Mən  
sizin toşrifinizi çox şadam. Hamınızdan bu barədə şübhə etməməyi  
xahiş edirəm.

Petruçço. Senyor, hər gün elçiliyə gəlməmə işlərim imkan  
verməyəcək. Atamı tanımaqla, mənim də kim olduğum sizə məlumat  
oldu. Atamın böyük ırsının təkcə varisiyəm. Onun dövlətini puça  
çıxartmayıb, hətta artırmışam da. Qızınız mənə gəlməmə razı olsa,  
cəhizi nədən ibarət olacaq?

Baptista. Mən ölümdən sonra malikanəmin yarısı size çata-  
caq. Əlinizə bu başdan iyirmi min kron verirəm.

Petruçço. Qızınızdan əvvəl ölsəm, o, dul qalarsa, malikanəni  
və icarələrini ona ırs qoyub gedərəm. Gelin, müqavilə bağlayaq,  
öhdəliklərimizi mübadilə edək.

Baptista. Siz əvvəl qızla razılaşış onun məhəbbətini qazan-  
malısınız. İş bundan asılıdır.

Petruçço. Bu asan işdir! Ata, mən sizi emin etməliyəm ki,  
qızınız deyin, qıltaqdır, mən də inadılam. Alov alovə rast go-  
lorsa, onlara qida verəni möhv eləyib qurtarırlar. Külek zoif olarsa,  
alov şiddetlənir, lakin qasırqa alovu söndürə də biler. Mən də belə-  
yəm. Qızınız mənə güzəştə gedər. Mən amansızam. Bir uşaq kimi  
evlənmirəm ki...

Baptista. Zirəklilik qoy sənə səadət götirsən, lakin xoşagelməz  
söz-söhbatlərə hazır olunuz.

Petruçço. Görərsən, əbədi külek qarşısında yenilməz bir qaya  
kimi duracağam.

Qocenzio başı yarılmış halda daxil olur.

Baptista. Sənə nə oldu, dostum? Nə üçün belə ağarmışın?

Qortenzi. Qorxudan, doğrusu, qorxudan ağarmışam.

Baptista. Qızım necə? İstedədil bir müsiciyi ola bilərmi?

Qortenzi. O, hər şədən əvvəl bir asgər ola bilər, ona ud  
deyil, qılınc lazımdır.

Baptista. Yoxsa udu vurub sindirdi?



Qortenzi. O, udu başına vurub sindirdi. Mən onun sehvini  
göstərdim, pərdəni düz tutmur dedim, barmaqlarımı əydim. O, özün-  
dən çıxdı, cın başına vurdu. "Pərdə" – deyə qısqırdı, man sənə elə  
pərde göstərərəm ki, geldiyi yollar yadından çıxar! – dedi. Udu  
qaldırbı başına elə çırpdı ki, başım simlərin arasında qaldı. Mən  
ona baxaraq, lap çasdım. Yerindəcə mat-məttəl qaldım, günahkar  
kimi gözlerimi ona dırədim. O isə ağızına gələn, söyüşü söyleş üstün-  
den yağırdı, ele bil məni tehrib etmək üçün xüsusi dərs almışdı.

Petruçço. Vallah, nə qədər dəlişov qızdır! Onu əvvəlkindən  
də yüz qat artıq sevirom. Onunla danışmağa, bilsonz, nə qədər can  
atram.

Baptista. Gedək, heç də darixmayın. Kiçik qızımla məşğul  
olun. O qanacaqlıdr, həlimdir. Senyor Petruçço, siz bizimlə gedə-  
siniz, ya qızım Keti bura göndərəm?

Petruçço. Xahiş edirəm, göndərin. Mən onu burada gözleyirəm.

Baptista, Qremio, Tranio və Qortenzi gedirler.

Geləndə men onunla ağılli-başlı danışacağam. Menimlə kobud  
danışarsa, deyəcəyəm ki, bülbüldən gözəl cəh-cəh vurursan. Qaş-  
qabağının sallarsa, deyəcəyəm ki, nə qədər üzülgülsən, sənki şob-  
nom qonmuş qızılğulsən. Səsini kəsib, bir söz də danışmasa, mən  
onu gözəl nitqin, beləgətin var, – deyə tarif edəcəyəm. Röd ol, get  
buradan! – deyərsə, mən ondan o qədər razılıq eləyəcəyəm ki, guya  
məni bir həftə qonaq saxlamış istəyirmiş. Mənə gəlməsə, teklifimi  
rədd elesia, nişan günüünü, toy günüümüzü təyin etməyi xahiş etməyə<sup>1</sup>  
başlayacağam. Aha, budur geldi. Petruçço, nə durmusan, başla!

Katarina golir.

Gününüz xeyir olsun, Ket. Sizin adınız görək Ket olsun, deyilmə?

Katarina. Deyəsən qulağınız yaxşı eşitməyib, hamı məni  
Katarina çağırır.

Petruçço. Düz demirsiniz, səzə sadəcə Ket deyirler. Sizi gah  
nazonin Ket, gah da açılıq Ket adlandırmırlar. Lakin Ket də olsanız, dün-  
yada nə qədər Ket varsa, siz hamisindən gözəl, hamisindən qəşəng-  
siniz. Sen Ketlərin Ketisen, konfetdən şirin Ketisen. Sen Ketson,  
amma konfetsən. Belədir, Ket, heyatım mənim! Sənin gözəlliyyin,  
təmkinliyin haqqında bizləro dastanlar gelib çıxıb. Lakin hamis



arzu edilən kimi deyil. Eşitdiklərim məni yerimdən elədi, səninle evlənməyə goldim.

Katarina. Cox gözəl, uğurlar olsun. Sizi bura göndərən, buradan da rödə etsin. Görkəminizdən aydır ki, siz yalnız müqəvvə vasınız.

Petruçço. Neco? Nə demək istədiniz?

Katarina. Cansız bir kürsü.

Petruçço. Elo iso, mənim üstümədə oylaş.

Katarina. Sonın kimi ularlar yüksək daşımış üçün yaranmışdır.

Petruçço. Sonın kimi qadınlardır üçün yüksək daşımış daha çox adotdır.

Katarina. Son özüne bir yabı axtar.

Petruçço. Mən səni güclə salmaq istəmərim. Sən gəncən, yüngülən, mən bilirməm...

Katarina. Yüngüləm, lakin ol vermərəm ki, sən məni tutasan, öz cismim qədər ağıram.

Petruçço. Sən bir ari qədər yüngülən, ari kimi daim vizıldığırsan.

Katarina. Sən iso yapalaq kimi ulayırsan.

Petruçço. Oh... Qumru quşu! Səni yapalaq caynağına alacaq.

Katarina. Daha doğrusu, yapalağın boğazını mən üzərim.

Petruçço. Sən lap eşşəkarısan, yaman hirsılısan.

Katarina. Eşşəkarısanım, neştorimdən özünən gözle.

Petruçço. Mən neştorini kökündən çıxarıram.

Katarina. Sarsaq, neştori tapa bilsən çıxarsan.

Petruçço. Eşşəkarısının neştorının yeri hamiya bəlliidir, quyuğunda.

Katarina. Yox, dilində.

Petruçço. Kimin dilində?

Katarina. Quyruqlardan söhbət açanın. Xudahafiz.

Petruçço. Neco! Mənim dilim sonın quyruğunda? – Xeyr, bu ola bilməz, man zadəganam.

Katarina. İndi bizi bunu yoxlayarıq. (Onu vurur.)

Petruçço. Bir də vursan, yumruq yeyəcəksən.

Katarina. Onda son də gerbdən möhrum olacaqsan. Mənə ol qaldırsanız, daha zadəgan olmayıacaqsınız. Zadəgan olmasanız, gerbiniz də olmaz.

Petruçço. Gerblər tarixinin təsvirçisişən, – yaz məni gerb dəstərinə.

Katarina. Dəbilqəndəki nedir? Xoruz pipiyi?

Petruçço. Sən ol toyuq, mən də sənin xoruzun.

Katarina. Sən mənə layiq xoruz deyişsən, qorxaqlar kimi qışırırsan.

Petruçço. Bəsdir, Kis, sir-sifətinə turşutma.

Katarina. Mən turşu gördükde üz-gözümü turşuduram.

Petruçço. Burada turş bir şey yoxdur, sifətinə turşutma.

Katarina. Vardır, bəli, vardır.

Petruçço. Hani, göstər mənə.

Katarina. Burada güzgү yoxdur.

Petruçço. Mənim sifətimi deyirsin?

Katarina. Nə qədər gənc, nə qədər dərrakəklidir!

Petruçço. Mən and içərem ki, səzə nisbetən gəncəm.

Katarina. Lakin çox solmuşsunuz.

Petruçço. Fikirdən, xəyalдан.

Katarina. Mən laqeydəm.

Petruçço. Ket! Qaçmaq lazıim deyil, nə üçün qaçırsan?

Katarina. Qalsam, səzi hirsənləndirəm.

Petruçço. Əslə! Sən mənim xoşuma gelirsin. Mən eştmişəm ki, sən deyinğənsən, tündməcazsan. Lakin indi görürəm ki, bunların hamısı iftiradır, böhtəndir. Siz şəniniz, şüxsunuz və lütfkarsınız. Bahar çiçəyi qədər qəşəngsiniz, şüxsunuz və lütfkarsınız. Qaşqağınızı sallayıb, çəpəki baxmayı bacarmırsınız. Başqa qılıqşızlar kimi dodaqlarınızı gəmirmirsiniz. Söz qaytarmaq, eksinə danışmaq sizə xas deyildir. Siz təvəzökər, müləyim səhbatla pərostışkarlarımınız qəbul edirsiniz. Kisin topal olduğunu na üçün uydurmaşlar? Hamisi başdan-ayağa böhtən! Kisin na qəşəng qəddi-qamatı var! Lap qoz budığına bənzəyir. Qoz kimi qarayanızsan, lakin məğzı dadlısan. Dur azacıq yeri, baxım, yox, sən axsamırsan.

Katarina. Axmaq, get qulluqçuya əmr et.

Petruçço. Kis bu zaldı colal ilə əzəmetlə sözün kimi, Diana məşədə sözə bilərmi? Sən Diana ol, qoy o olsun Kis. Sən, Kis, təvəzökər ol, Diana isə şüx olsun!

Katarina. Siz bù natiqliyi harada öyrəndiniz?

Petruçço. Təbii, ağılmışdan gelir, lap döşən.

Katarina. Ağlılı töbiət sizə payı az vermişdir.

Petruçço. Mən ağıldan koməm?

Katarina. Əlbəttə, uzanın yatın.

Petruçço. Yaradana and olsun, sonin yatağına uzanmağa hazırlam. Ona görə də bosboğazlıq son qoyaq. Uzun sözün qisasi: atan səni mənə verməyə hazırlır. Cehiz işində də razılaşdıq. İstəsən də, istəməsan də mən səni alacağam. Mən inan, Kis, sənə layiq er - monom. Sonin valehədici gözəlliyyini görməyə imkan veren göy cismindən içirəm, başqa yox, mən sənə er olacağam. Mən həyata yalnız səni ram etməyə gəlmışım, Kis. Mən vohşı kisi mülayim etmək üçün yaranmışam. Burd, atanız da gəldi. İmtina etməyəsiniz. Mən sizin orınız olmalyam, olacağam da.

Baptista. Qremio vo Tranio daxil olurlar.

Baptista. Petruçço, işi yönünə sala bildinizmi?

Petruçço. Cox yaxşı, başqa cür ola da bilməz. Mənim zirəkliyim boş çıxmaz.

Baptista. Sənə nə olmuşdur, qızım, gözümə bikelər görünürsen.

Katarina. Siz mənə qızım deyirsiniz? Ona gördərim, mənim qeydime qalaraq, ağıldan kəm, quldur, kobud, hem de axmaq bir adama vermək isteyirsiniz. O da zorla məni almaq istoyır.

Petruçço. Ata, məsələ belədir, siz də, hamı Katarinaya xas olmayan cofəngiyatlar söylemişsiniz. O, zahirdə deyinən, açılıq görünüş də, batında qotiyon belə deyildir. O, görərçin kimi hölimdir. O özündən çıxan, qeyzli deyil, saf, təmiz şübh kimi sakıdır. Səbirdə Qrizeldaya bənzər, təmizlikdə Lukresiadır. Bir sözə, söyü müz, iqrarımız bir oldu. Bu bazar günü toyunuz olacaqdır.

Katarina. Yalansa, toyu qədər dərəcəlikləşən.

Qremio. Petruçço, eştidim dərəcəlikləşən!

Tranio. Əcəb sözleşiblər! İki korladılar.

Petruçço. İcəza verin, mən onu özüme arvad olaraq seçmişəm. Razıyıqmı, ya yox, sizə nə dəxlə varmış? Biz təkkildə sözleşmişik ki, başqalarının yanında o deyinən olacaq. İnanmaq məmkün deyildik ki, o birdən-bira məni sevdii. Oh, mehribən Kisim! O mənim boynundan asıldı, and içdi, hədəş öpüşlərlə bir an içorisində ürəyimdə möhəbbət alovlandırdı. Siz hələ xamsıñ, hər bir dağşicanı deyinən, diliaci qızla tok qaldıqda, onu necə yumşaldırm, - bunu siz bilirsiniz. Kis, olini mənə ver. Venetsiya yola düşürom, məqsədim toy tədərükü görməkdir. Ata can, qonaqları çağırın. Mən emənom ki, mənim Ketim füsunkar olacaq.

Baptista. Danışmağa söz tapmirəm. Əl-əle verin. Allah sizi xoşbəxt eləsin! Məsələ həll olunmuşdur.

Qremio ve Tranio. Amin. Biz də şahid olarıq.

Petruçço. Atacan, qadınım, senyorlar, xudahafiz. Mon Venetiyyaya telesirəm. Vaxtı uzatmağa dəyməz. Her şey olacaq: üzüklər, paltaşlar, layiqli zinətlər... Ket, gel əp məni, toyumuz bazar gündündür.

Petruçço vo Katarina herosu bir tərəfə gedir.

Qremio. Belə tez baş tutan izdivaca rast gəlmışsinizmi?

Baptista. Malını başdan eləməye cəhd edən tacirlər kimi, mən də, senyorlar, risk etmeye məcbur oldum.

Tranio. Sənin malın tez xarab olanlardandır. O indi ya qazanc verəcək, ya dalğalar qoynunda möhv olub gedəcəkdir.

Baptista. Mənə birçə qazanc lazımdır - sakit bir nikah.

Qremio. Heç şübhə yoxdur ki, belə olacaq. İndi kiçik qızınızdan danişaq. Mən sizin qonşunuzam. Birinci olaraq, ona elçi mən gönderdim.

Tranio. Mən Biancanı o qədər sevirdim ki, siz nə təsəvvür edə bilər, nə de tasvir üçün ifade tapa bilərsiniz.

Qremio. Uşaqsan! Sənin məhəbbətinin qiyməti bir quruş da etməz.

Tranio. Sənin məhəbbətin dondurur, buz edər.

Qremio. Səninki iş, yandırar, kül edər. Get atılmağına. Qoca kişi qadının qeydine qalar, nazını çeker.

Tranio. Gənclik qadının nezərini colb edər, özüne meftun edər.

Baptista. Senyorlar, kifayətdir. Mən sizin bəhsinizi həll edərəm. Hər kəsə xidmətinə görə mükafat verərəm. Kim Biancanın dul çağrı üçün çox təminat təyin edərə, qız onundur. Senyor Qremiordan soruşaq, nə qədər təyin edə biləcəkdir.

Qremio. Əvvəla, mənim evimdə bolluca qızıl-gümüş, qab-qacaq vardır, el-üz yumaq üçün həm leyən, həm kuzə qızıldandır. Divarlarından Tir' xalıları asılmışdır. Fil sümüyündən qayırılmış mürçüler kronla doludur. Serv ağacından qayırılmış sandıqlarda paltaşlar, zəif deyişkənlər, örtükler qat-qat yatmışdır. Türk balıncıları mırvarılıbənzəmiş, Venetsiya qumaşları, toxunmuş parçalar, bütün qab-qacağım misdən, qalaydandır. Xülasə, ev təsərrüfatına nə lazımsa, hamısı hazırlırdır. Fermanda, tövəmdə yüzəcən sağlam ineyim, yüzəndən

\* Suriyada bir şəhər. Orta osrlorda bu şəhərdə toxunulan xalçalar geniş şöhrət qazanmışdı.

çox hamrlamış özüğüm, qalan şeylər də istonilən qədər tapılar. Mənim özümin, düzünü desək, yaşım ötmüşdür. Sabah mən ölərəməş hamısı ona qalacaq, hərgəh mən sağ ikon o mənim olmaq istərsə...

**T r a n i o.** Burada, ilmişik "hərgəh" sözündədir. Məni dinlöyin, senyör! Mən atəmin bircə varisiyim. Hərgəh qızınız mənim olarsa, zəngin Pizedo mon ona üç-dörd ev qoyub gedərəm. Paduyada senyör Qremionun evindən nə görkəmsiz, nə də pisdirlər. Bundan əlavə, iki min dukat torpaq onun dulluluğunu təmin edəcəkdir. Senyör Qremionun qabağına yaxşı çıxdımmış?

**Q remio.** İldə iki min dukat! Mənim emlakım o qədər behra verə bilməz. Lakin mən Marselde lövbər salmış bir karaka<sup>a</sup> da əlavə edərəm. Neco oldu, gəmini əlavə edərək onun ağızını yumdummu?

**T r a n i o.** Mənim atəmin, hamiya malum olduğu kimi, aza üç karakası, iki qalionu və on iki qaleri vardır. Bunların hamısı Biankanın olsun. Siz nə təklif etsəniz, ikiqat artıraram.

**Q remio.** Noyim vardırsa hamisini təklif etdim. Bundan artıq bir sey verməyo imkənim yoxdur. İstərsəniz, budur, mənim özüm də onun olacağam.

**T r a n i o.** Qız mənim oldu, tamamilə əminəm! Qremio möglüb oldu.

**Baptista.** Təsdiq edirəm, siz çox şey təklif etdiniz. Atanız Biankanın təmin edərsə, qız sizə qismət olacaqdır, yox təmin etməsə, gərək bağışlaşasınız, çünki siz atanızdan qabaq əlsəniz, qızınızın dulluq haqqını kim ödəyəcəkdir?

**T r a n i o.** Bu bohanodır. Atam qocadır, mən isə cavan.

**Q remio.** Cavan ölü bilməzmi?


**Baptista.** Senyorlar, dinlöyin, mən bu qərara goldim, üzümüzo galon bazar günü Katarinani əro verirəm. Bir həftə sonra Biankanı Lüçensiyə verəcəyim. Təminat olmasa, onda qız senyör Qremionun olacaqdır. Hor ikinizə töşəkkür edirəm, amanda qalın.

**Q remio.** Xudahafiz, qonşu.

Baptista gedir.

Sən mənim üçün tohlükə təşkil edə bilməzsən, körpəsen hələ. Sən in atan axmaq deyildir ki, hor nəyi var, sono versin, qoca çağında tüfəyli olsun. Boş sözdür, yalandır hamısı! Köhnə tükünnü aldada bilməzsən.

\* Tarot mərkəzi



**T r a n i o.** Sən yox olasan, dazın biri daz! Mən sənin qabağına onluq çıxarırm, son də bax. Senyora necə xidmət etməyin qarasını tökdüm. Saxta Lüçensiyə ehtiyac yoxdur. Saxta olaraq Vinçensionu özümə ata etsəm necədir. Başdan-ayağa möcüzədir. Adəten atalar özləri üçün övlad yaradırlar, bu elçilikdə isə tərsinodır, oğul zirkəliyindən və hiyləgerliyindən istifadə edərək, özünə ata yaradır. (Gedir.)

## ÜÇÜNCÜ PƏRDƏ

### I SƏHNƏ

Paduya, Baptistanın evində ve Bianka gəlirlər.

**Lüçensio.** Musiqiçi, daha kifayetdir, zirəlikli göstərdin, bəsdir. Katarininan səni salamladığını deyəsan unutmusan?

**Qortenziö.** Ay deyington müellim, musiqi ilahi ahəngin moləkəsidir. Burada birinciliyi mənə vagzər edin. Bir saat musiqi ilə maşğıl olarıq. Sonra boş vaxtınızın bir saatını da müxtəlif mütləkiyyəyə surf edərsiniz.

**Lüçensio.** Sən kobud cahilson. Musiqinin nəyə lazımlı olduğunu da anlamırsan! Musiqi onun üçün deyilmə ki, fikirdən, zohmətdən, məşqəldən yorulmuş ağlımız tozoləsin, yenidən rövnaq versin? Mən avvalca qiraatlı maşğıl olaram. Elə ki qurtardım, səninq qarmoniyini bizi öyləndirər.

**Qortenziö.** Sən in kobudluğununa mən qatlaşla bilmərom.

**Bianka.** Senyollar, sizin mübahisəniz məni ikiqat incir. Mən çubuqdan qorxan məktəbli deyiləm axı. Mən saatla oxumaq istəmirəm. Kefim necə istəsə, elə də edəcəyəm. Sizin bəhsinizi qurtarmaq üçün gəlin burada oturaq. Siz udu kökləyib bitirmədən, biz qiraatı qurtararıq.

**Qortenziö (Biankaya).** Mən aleti kökləyen kimi siz qiraati dayandırıracasınız, eləmni?


**Lüçensio.** Heç elə şey yoxdur! Kökləyin.

**Bianka.** Biz harada qaldıq?

**Lüçensio.** Senyora, burada.

**Bianka.** Tərcümə edin.

**Lüçensio.** "Hic ibat" – bu barədə mən sizə demişəm; "Simois" – mən Lüçensiyam; "Hic est" – pizaltı Vinçensionun oğluyam;



"*Sigeia tellos*" – sizin məhəbbətinizi elde etmək üçün libasını dəyişmişəm. "*Hic steterat*" – sizinle evlənmək istəyən Lüçensio isə: "*Priami*" monim nökrəm Traniodur; "*regia*" monim adımı daşıyır. "*Celsa senis*" bu köhnə Pantalonu adımlatmaq üçün.

Qortenziyo. Aləti kökləyib qurtarmışam.  
Bianka. Qulaq asaq.

Qortenziyo çalır.

Yüksek notlar düz səslənənir.

Lüçensio. Əlinizə tütürün, yenidən kökləyin.

Bianka. Qoyun indi mən özüm tərcümə edim: "*Hic ibat Simois*". Mən sizi tanımırıam; "*Hic steterat Priami*" – gözlöyin, o tək eşimtəsin; "*regia*" – özünüüzden müştəbeh olmayın; "*selsa senis*" – ümidiñizi de kosmøyin.

Qortenziyo. Yenidən köklədim. (*Çalır.*)

Lüçensio. Aşağı notlar sehvdir.

Qortenziyo. Aşağı notlar öz qaydasındadır. Alçaq hərfin özü zəhər aparandır. (*Kənara*) Bizim bu müəllim no qədər tündməcaz və tömkinsizdir. Vallah, bu çox biecdir, Biankanın dəlincə sürüñür. Müəllimciyoz, yaxşı sonin dəlincə mən göz qoyaram.

Bianka. İnandım bəlkə də, lakin hələ şübhə edirom.

Lüçensio. Həc do şübhə etməyin. İnanın ki, Ayaks Eakid\*\* olmuşdur. Babasına görə bu adı almışdır.

Bianka. Müəllimlə inanmaq lazımdır, yoxsa yene de şübhə-lənordim. Bu qalsın, kifayotdır. Laçio, növbə indi sizindir. Müəllimlərinə hor ikişili zarafat etdiyim üçün, qoy məndən inciməsinlər.

Qortenziyo (*Lüçensioya*). Siz artıq gedə bilərsiniz, bizi tek buraxın, monim üçəsli müsiquidən başım çıxmaz.

Lüçensio. Xirda-xuruşçu olmaq lazımlı deyil. Mən gözlərem, Eyni zamanda güdərom də. Mənə belə golir ki, bizim bu gözəl müsiciçimiz vurulmuşdur.

Qortenziyo. Senyora, sizin barmaqlarınız simlərə dəyməmiş, əlində monim üsulunu öyrənmək üçün səzə sonotin sırrını açma-liyam. Qammaları öyrənməyin qısaç üsulunu bilmək müvəffəqiy-yəto sobob olar, sizi de xoşhal edir. Başqalarının üsuluna mənim üsulüm üstün golir. Təfsilat burada yazılmışdır.

\* Bir italyan komedyasında gülünç və axımaq qoca tipi

\*\* Eakin noslindən olan deməkdir.

Bianka. Düzdür, lakin qammanı mən çıxdan öyrənməmiş. Qortenziyo. Yenə de Qortenziyonun qamması ilə meşğul olsanız, pis olmaz.

Bianka. (*Oxuyur.*) Mən – qamma əsas akkordların səs portosu. *A, re* – Qortenziyo üçün xahiş edirom, *B, mi* – Bianka, onun arvadı ol! *C, fa*, – onun üçün oxuyur, – seviriom! *D, sol, re* – açar birdir, onda iki not vardır. *E, la, mi* – bize rohm et, yoxsa mehv olarıq.

Deməli bu qamması? Bu məni lap iyəndirir. Əvvəlki qamma bundan çox yaxşıdır. Mən qayda-qanunu uydurmalarla dəyişdirən deyiləm.

Nöker daxil olur.

Nöker. Senyora, atanız sizi çağırır. Kitabları bir kənara qoyun, otağını səliqəyə salmaq üçün bacınıza kömək edin. Sabah onları toyudur.

Bianka. Möhtərem müəllimlər, hełəlik!

Bianka və nöker gedirlər.

Lüçensio. Senyora, mənim burada qalmağımın mənası yoxdur (*Gedir.*)

Qortenziyo. Bu müəllimin hərəketlərini təqib etməyimin əhəmiyyəti çıxdır. O, vurulan adama oxşayır. Senin ürəyin bu qədər alçaqdır, Bianka, əger her yetənə göz qiyransısa, səndo bir dəyişikli gören kimi, xəyanətinin cəzasını xəyanətle verəcəyəm. Bunu bilməlisen. (*Gedir.*)

## II SƏHNƏ

### BAPTİSTANIN EVİNİN QARŞISINDA

Baptista, Qremio, Tranio, Katarina, Bianka, Lüçensio və nökerler gelirler.

Baptista (*Tranioya*). Bu gün Katarina ilə Petruçonun toyu olmalıdır, lakin Küveydən no ses var, nə de semir. Camaat buna nə deyir? GÜLÜNCİ bir hal olacaq. Keşş toy mərasimini ifa etməye münbit-zir ikən, adaxlı yoxa çıxmışdır. Belə bir rüsvayçılığla siz no deyorsınız?

Katarina. Rüsvay yalnız mən olacağam. Sevdiyimə görə yox, məcburiyyət qarşısında həyəsına, ədəbsizə, qudurgana, azığına get-

məyə razılıq verdim. Tolosık mənimlə adaxlandı, evlənməyi isə təxir saldı. Mon sizo deyirdim ki, o ağlıdan kəmdir. Qabalıq donuna gırırok murdar zaraftarlarını gizlədirdi. Şux kimi ad çıxarmaq üçün, minnən elçi getməyə, toy giyninə toyin etməyə, hamını çağırmağa hazırlıdır, lakin evlənmək heç xoyalına da golmir. İndi hamı Katarinanı barmaqla göstəriş deyəcək: "Budur, Petruçconun arvadı, özü isə, nikahına da golmodi".

**Tranio.** Yox, Katarina, yox. Baptista, inanız ki, Petruçço sizi aldatmaq niyyətində deyil! No isə gecikməsinə bir sabab olmuşdur. O, kobud da olsa, əsla soñeh deyildir, şux olsa da, tömizdir, namuslu adamdır.

**Katarina.** Lap yaxşı olardı ki, mən onu heç tanımayırdım. (*Ağlaya-aglaya gedir. Bianka və başqları da onunla gedirlər.*)

**Baptista.** Get, göz yaşını tökməyi sənə qüsür hesab etmirəm. Belə tohqıraq hotta övliya da dözə bilməz, o ki qaldı sənin kimi sobirsız!

Biondello daxıl olur.

**Biondello.** Senyor, senyor, köhno, cyni zamanda yeni xəbərlər, elə xəbərlər var ki, siz heç eşitməmisiniz!

**Baptista.** Köhno, cyni zamanda yeni! Belə bir şey ola bilməz.

**Biondello.** Petruçconun gəlməsini eşitmək təzə xəbər deyilmə?

**Baptista.** Baş səni necə başa düşək axı?

**Biondello.** Mon dedim ki, galır.

**Baptista.** Nə zaman burada olacaqdır?

**Biondello.** Nə zaman gəldi çatdı və mən dayanan, bax, bu yerda dayandı və sizə baxmağa başladı, onda demək olar ki, gəldi.

**Tranio.** Bir de görək sənin köhno yeni xəbərin nədir?

**Biondello.** Petruçço gəlir. Başında yeni şlyapa, oynında köhne gödəkçə, o, köhno şalvar geymiş, lap aži üç dəfə söküb çevirmişdir. Çəkmələri şam qutusu yerinə işlədilmişdir. Bir tayının toqqası var, o biri tayı qaytanlaşdır. Belində köhna pas basmış gorda, dəstəsi de sinidir. Yəqin ki, şəhər arsenallından götürmüştür, qının ucluğunu yoxdur, qayışı deşik-deşikdir. Topal yabisinin köhno güve yemiş yohor vارد, uzongiləri də cüt deyil, ayrıdır. Bundan olavaş, Petruçconun mindiyi yabı manqodur, beli yara, dodaqları şışmiş, dərisi qoturdur, qarnı şışmiş, əzololəri qabarlıq, müalicəsi mümkün olmayan xəstəliyə tutulmuşdur, daima büdrəyir, yabinin yaralarını qurd basmışdır, sarılıq azarına tutulmuşdur, kürəkləri ayılmışdır, qantar-

gəsi qoyun dərisindəndir. Yabı yixılmasın deyə, qantarganı o qəder çəkiblər ki, qırılıb bir neçə yerdən düşünlənmişdir, tapqırı altı tikədir, quyuqaltısı möxmərdəndir, qadın yəhərindən alınmışdır, üzərində iki hərf var, kimse adıdır, mixla mişlənmişdir, bir neçə yerdən vişle sarılmışdır.

**Baptista.** Onunla gələn kimdir?

**Biondello.** O, seyör, onun nökrəridir. Qarqa oyuğu ilə bəzənmişdir. Bir ayağında kətan corab, o biri ayağında yun stiblet, qırmızı və göy qaytanla sarılmışdır. Şlyapasi köhnədir, şlyapasına ləlek evezine "Qırx acaib" sancılmışdır, qeribədir, həqiqətən qeribədir. Nə xristianlar nökrərinə, nə də ağa lakeyinə heç bənzəri yoxdur.

**Tranio.** Hoqqabazlıq edir, görəsən məqsədi nadir. Adətən o sadə geyinir.

**Baptista.** Nə biçimdə galır-gəlsin, təki gəlsin.

**Biondello.** Senyör, o bura gelməyəcək.

**Baptista.** Son bes belə demədin?

**Biondello.** Nə? Petruçço galır?

**Baptista.** Hə de.

**Biondello.** Mən dedim ki, onun atı buraya gelir. O isə, atın üstündə galır.

**Baptista.** Nə təfavütü var, ikisi də birdir də.

**Biondello.** Mən müqəddəs Cəmiyə and içirəm, pennidən mərc gələrəm ki, bu iki kölgə bir xəyaldır.

Petruçço və Qrumio golrlar.

**Petruçço.** Bəs cavanlar haradadır? Evdə kim var?

**Baptista.** Xoş golmişsiniz.

**Petruçço.** Mən xoşa golmirəm!

**Baptista.** Siz axsamırsınız.

**Tranio.** Sizin libasınız loyaqətlidir.

**Petruçço.** Bundan yaxşısı olsa idi, tələsib onu geyərdim. Bəs Ket haradadır? Mənim sevimli nişanlım haradadır? Ata, salamatsınızmı? Sizin hamınıza nə olub? Bir tohərsiniz. Gözünüzü mənə nə üçün dirəmisiniz, elə bəl qoribə heykəli seyr edirsiniz. Yoxsa görünməmiş bir quyuqlu ulduza baxırsınız?

**Baptista.** Sizə məlumdur ki, bu gün sizin toyunuzdur. Əvvəl biz kədərlənmişdik ki, siz gelib çıxmamışdiniz. İndi isə sizin qiya-

\* Ehtimal ki, noğmolar möcməsinin adıdır.

fəniz bizi ikiqat artıq qüssələndirir. Adaxlıya yaraşmayan bu libası çıxarıñ. Şən məclisimizdə qiyafonız biza göz dağı olur.

**Tranio.** Söyloyniz, sizi nişanlından uzun müddət ayıran və özünüze oxşamayan bir qiyafədə golmoniza mühüm sebəb nödir?

**Petrucço.** Nağıl etsəm daxıxar, qulaq assamız iyriñorsınız. Sözümu sadiq qalaraq, gəldiyim kifayətdir. Gecikməyə məcbur olmushamsa, boş vaxtimzdə söyləsəm, hamınız təqsirimdən keçər, razi qalarsınız. Yaxşı, Ket bəs haradadır? Mən ondan xeyli var ayrılmışam. Gün günorta yerinə çatmışdır, kilsəyə getmək vaxtıdır.

**Tranio.** Gelinin yanına biabırıq libasda getmək yaramaz. Gölgədək biza, monim paltarımmdan gey.

**Petrucço.** Xeyr, siz əmin edirəm ki, onun yanına beləcə do gedəcəyəm.

**Baptista.** Nikah oxunarkən, bu libasda getməyəcəksiniz ki?

**Petrucço.** Yox. Mən qiyafəmi dəyişəsi deyiləm. Söz güloşdirməkdən nə çıxar. Ket paltarımı dəyiş, monim özümə əra gedir. Məndə, Ketiñ xoşuna golməyən cəhətləri bu cindirlər kimi dəyişənilənlərdir, o da rahat olardı, mən da. Mən no axmağam, nişanlımin yanına salama gedib onunla dodaq-dodağa öpüşməkdənə, dayanıb sizinlə boşboğazlıq edirom.

Petrucço və Qrumio gedirlər.

**Tranio.** O boş yerə axmaq libasını geyməmişdir. Burada bir hikmət var. Onu dila tutaq ki, nikah oxunarkən, adəbli geyinsin.

**Baptista.** Onun dalınca gedim, görək nə olur?

Baptista, Qremio və nökorlar gedirlər.

**Tranio.** Senyor, Biankanın möhəbbətinə atasının razılığını da olavə etməliyik. Mən sizə orz etmişdim ki, bu məqsəd üçün bizi lazımlı olan adamı axtarıp tapşılماyım, kim olursa-olsun, bu işə yaranıñ. O, pizalı Vinçensio roluna girib sizin yerinizi vəd etdiyim artıq məbləğə Paduyada zəmanət versin. O zaman atasının razılığı ilə Biankanı alaraq, arzunuza çatarsınız.

**Lüçensio.** Hərgəh burada monim müəllim yoldaşım Biankanı addımbaşı təqib etməsydi, biz onun nikahını xəlvət oxudardıq. Bu məmkün olsayıdı, qoy bütün dünya əleyhimə olsun, mən ona sahib olardım.

**Tranio.** Biz yavaş-yavaş, məsəleni chtiyatla müzakiro edərik. Biz qoca Qremionu, hiyləgor ata Minolani, qızı vurulan müsiqici Liçionu da ələ salıb oynadarıq. Bunların hamısı, əziz Lüçensio, sizin xatirinize edərik.

Qremio gelir.

Senyor, siz kilsədən galırsınız mı?

**Qremio.** Mən bir zaman məktəbdən da belə qaçmışdım.

**Tranio.** Yeni evlənənlər eve getdilərmi?

**Qremio.** Bəli, bizim bu cavan bərkden-boşdan çıxmışdır. Hiyləgərdir. O özünün kim olduğunu qızı göstərəcəkdir.

**Tranio.** Ondan da deyingəndir, bədxasiyyətdir? Ola bilmez.

**Qremio.** Bəli, bəli, şeytan özüdür, başdan-ayağa iblisdir ki, var.

**Tranio.** Qız özü do şeytandır, ifritidir.

**Qremio.** Ona nisbəton qız bir quzudur, göyərçindir! Qulaq asın, söyleyim siza, keşşəf ondan sorusunda ki, o, qızı özüne arvad etmek istəyirmi? Petruçço bağırı və "olbottə", - deyə ələ çıçırdı ki, qorxudan bayaz keşşəf elindən düşdü. Keşşəf eylib, bayazı götürmek istədikdə, o, dizini keşşəf eli ilisirdi ki, keşşəf də, bayaz qarışq tovuz aşdı. Petruçço isə dedi: - "Kimin hevəsi varsa, onu qaldırsın".

**Tranio.** Bunları gördükde qız nə dedi?

**Qremio.** O asım-asım asır, titrəyirdi. Petruçço isə ağızına galoni deyirdi, guya keşşəf onu aldatmaq istəyirmiş. Lازım golen morasım icra olub qurtardıqdan sonra, Petruçço şərab toləb etdi, sanki firtinadan sonra gemi komandası ilə ziyafət təkil etmişdi. Doyunca muskati içərek, artığını keşşəf üzüñə atdı; ona görə ki, keşşəf saq-qalımlı acıgözülü ona torəf uzatmışdı, sanki ondan ianə istəyirdi. Sonra Petruçço nişanlısının boynunu qucaqlayaraq, dodaqlarından ələ bərk öpüd ki, səsi kilsoye düşdü. Mən bu rəzaletden iyrəniñ kilsəni tərk etdim. Mənim dalınca kilsədəkilerin hamısı çıxdı. Mən belə vohsi toy görməmişdim. Qulağıma müsiqi səsi gelir.

Musiqi

Petrucço, Katarina, Bianka, Baptista, Qortenzi,  
Qrumio və qonaqlar galırlar.

**Petrucço.** Senyorlar, zəhmətinizə görə töşəkkür edirəm. Siz mənimlə bərabər nahar etmək istəyərək, çox yaxşı süfrə açmışınız,

lakin tocili işlerim monə imkan vermediyi üçün sizinle vidalaşmağa möcburam.

Baptista. Gecənin qaranlığına baxmayaraq, gedəcəksiniz?

Petruçço. Gecə düşmənmiş mon yola düşmeliyim. Heç də toccüb etməyin. Siz məsoləni bilseydiniz, özünü məndən getməyimi xahiş edirdin. Mehriban məclis əhlindən töşkük edirəm. Siz görürsünüz ki, mon öz təleyimi qoşqın, həlim, müləyim qadına tapşırdım. Xahiş edirəm siz qalınız, möhtərəm atamızın yeyin, için, kefa baxın, monim də sağlığımı qədəhələrinizi qaldırın. Mən gerək gedəm. Sağ vo salamat qalın!

Tranio. İcazə verin, bizimlə nahar etməyi sizdən xahiş edək.

Petruçço. Mümkün olan iş deyil.

Qremio. İcazə verin, mon də sizdən xahiş edim.

Petruçço. Mümkün deyil.

Katarina. İcazə verin, mon xahiş edim.

Petruçço. Mon çox məmənunam.

Katarina. Məmənuniyyətlə qalırsınız?

Petruçço. Məni şad edən budur ki, siz məndən xahiş edirsəniz, lakin hər nə qədər xahiş etsəniz də qala bilmərəm.

Katarina. Məni sevirsinizsə, qalın.

Petruçço. A gədə, Qrumio, atları gətir qapıya!

Qremio. Hazırdır, mənim ağam.

Katarina. Məsoləni belə qoyursa, kefina bax, mon bu gün gedəsi deyiləm. Sabah da getməyəcəyəm; tokı öz arzum olmazsa. Soni saxlayan yoxdur, yol açıqdır, xoş goldınz. Çəkmələrinin dabarı yeyilənə qədər atına təkən vura bilərəm. Mon xətrim istəyənə qədər burada qalacağam. Son xasiyyətinə çox tez göstərdin. Qəşəng oğlan-san, heç söz ola bilməz!

Petruçço. Kisciyim, sakit ol, özündən çıxma.

Katarina. Kefim belə istəyir, sənə nə doxlu var? Ata, getmir, qalacaq, kefini pozma!

Qremio. Vallahi, indi qəribə aləm olacaq.

Katarina. Ağalar, süfrə başına, xahiş edirəm. Görürəm ki, qadın müqavimət göstərməsə, onu ələ salmağı asan biliçəklər.

Petruçço. Onlar sonin ömrinə tabe olacaqlar. Senyorlar, təzə galina itaat edin. Gəliniz kef edək, yeyək, içək, hay-küy salaq və onun qızılıq dövrünü şorabla yuyaq. Şən olun, oylonin, istəməsəniz,

cəhənnəmə kimi. Əzizim Kis isə mənimle getməlidir. Qaş-qabağınızı sallamağı, mirtildən mağış, tors baxmağı buraxın. Mənim öz malima sahib olmağa haqqım var. O mənim malimdir, evimdir, ev müxəllefatımdır, anbarımdır, çölüm-cəmanımdır, öküzungündür, atımdır, eşşeyimdir, nə desəniz odur. Budur, bax, buradadır, kim qoçaqdırsa, cəsərət etsin, elini ona uzatsın. Mən ona yaxın duranı, cüret edib yolumu kəsəni xak ilə yeksan edərəm. Ey, Qrumio, silah hazır et. Bize quldurlar hücum etmişdir. Kişisen əger xanımı xilas et. Ket! Ehtiyat etme, onlar sənə yaxın dura bilməzərlər. Milyon olsalar da səni müdafiə etməyə qeyrətim çatar.

Petruçço, Katarina ve Qrumio gedirlər.

Baptista. Qoy rədd olsunlar. Bir-birinə ləp bəbdürərlər.

Qremio. Bu dosgah bir daşıqə dəha davam etseydi, gülmək-dən ölcəkdik.

Tranio. Bütün ağılsız nikahların hamisində ağılsız, mənasız bir nikah!

Lüçensio. Siz bacınız haqqında nə deyə bilərsiniz, senyora?

Bianka. Doli elə doli kimi orə getdi.

Qremio. Nə deyirsiniz deyin, Petruçconun ağlımı başından çıxartmışlar.

Baptista. Dostlar, qonşular, bəy və gəlinin süfrə arxasında yerleri boş olsa da, süfrədə şorab, məzə, nə desəniz var. Lüçensio bəyin, Bianka isə bacısının yerində oturular.

Tranio. Bey və gəlin rolunu öyrənmək üçün?

Baptista. Bəli, bəli, Lüçensio niyə durmusbən? Buyurun, sen-yorlar.

Gedirlər.

## DÖRDÜNCÜ PƏRDƏ

IŞƏHNƏ

PETRUÇÇONUN ŞƏHƏRKƏNARI EVİ

Qremio daxil olur.

Qrumio. Yox olsun yorgun yabilər, fərsiz ağalar ve palçıqlı yollar. Monim kimi yorgun-argın, əldən düşmüş insan olubmü dün-yada? Mənim qədər palçıqa batmış bir adam görünüb mü heç? İnsan da bu qədər məşəqqətə dözormi görən? Məni qabaqca göndəriblər ki, od qalayıım, özləri sonra golib qızışacaqlar. Mən bacarıqlı, çəvik olmasaydım, od təpib qızışmasaydım, üst-başımı qurutmasaydım, yəqin ki, dodaqlarım dişlərimə, dilim damağıma yapışib donacaqdı. Odu üfürüb isinməsəm, yoxsa məndən də gümrah adam bu havada setəlcəm olar. Ey ey, Kertis!

Kertis gelir.

Kertis. Bu tutulmuş səsən məni çağırın kimdir?

Qrumio. Buz parçası. Şübhə edirsin eger başımdan, boynumdan başlayıb çıynımdan dabanıma qədər sürüşə bilərsən. Od gətir, əziz Kertis!

Kertis. Qrumio, ağamız arvadı ilə golir?

Qrumio. Bəli, Kertis. Ona görə od qalamaya lazımdır, od! Su tökmə.

Kertis. Doğrudanmı arvad deyilən kimi dəlisov və deyingəndir?

Qrumio. Soyuqlar düşənə kimi, əzizim Kertis, o belə idi. Özün bilişən, qış qadını da, kişini do, hətta mal-qarəni da müləyim edir. Dostum, qış monim ağamı da, mənim təzə xanımımı da, mənim özümü da yumşalmışdır.

Kertis. Üçdöymə axmaq, rədd ol buradan. Mən mal-qara deyi-ləm.

Qrumio. Belə çıxır ki, mənim boyum üzdiyəmədir? Sonin buy-nuzun bir futdur, mən ki ondan da kiçik deyiləm. Od qalayacaqsan, ya yox? Söyümlə əməl etməsən, xanıma səndən şikayət edərəm. Çok çekməz ki, sən onun əlini hiss edərsən, cüntü o uzaqda deyil, aramızda məsafə çox azdır. Sən öz işinə möhəl qoymadığın üçün, od qalamağı təxiro saldığın üçün, oli sənin canına üşütmə salar.

Kertis. Mehriban Qrumio, xahiş edirəm, söyle görək, dünyada nə var, nə yox?

Qrumio. Soyuq dünyada, Kertis, bütün işlər də başdan-ayağa şaxtdır, soyuq; bircə sənin işlərinən başqa. Ona görə də od qala. Vəzifəni yerinə yetir, mükafatını da al, cüntü ağamız ve xanımızı soyuqdan az qala ölücekdlər.

Kertis. Mehriban Qrumio, od artıq alovlandı. Sən söyle bir, yeni neler var?

Qrumio. Yaxşı, "herif Cek, ey herif" yeni çox şey eşidəcəksən.

Kertis. Hiylegərsən, bicsən, bic.

Qrumio. Di, yaxşı, od! Soyuq məni karıxdırmışdır. Aspaz bəs haradadır? Şəm yeməyi hazırlırdım? Ev yığışlıb, səliqəyə salınbı? Otşa qamış döşənibmi? Hörümçək torları almınbı? Nökerlər toy paltarı geyiblərmi? Boşqabların, nəlbekilərin, qaşqların içi, bayın təmizlənibmi, süfrələr döşenibmi? Hər şey öz qaydasındadırırmı?

Kertis. Hər şey öz qaydasındadır. Ona görə də yeni xəber nə var, söyle.

Qrumio. Əvvəla, bunu bilmələşən ki, mənim atım yorulmuşdur. Ağa da, xanım da yera sərilmışlar.

Kertis. Neco yoni yera sərilmışlər?

Qrumio. Yəhərdən bir baş palçıqa yixilmişlər. Məsələ cəburadan başlanır.

Kertis. Dalışını söyle, möhtərəm Qrumio.

Qrumio. Qulağımı bura gotir.

Kertis. Budur, bu da qulağım.

Qrumio. Bu da sənin payın. (*Qulağını dərtir*.)

Kertis. Bu yeni xəber cəitmək olmadı, daha doğrusu ağrı hiss etdim.

Qrumio. Ona görə də buna təsirli hadise demək olar. Lakin mən qulağından dərtdim ki, diqqətli olasən. Mon indi sənə hadisəni danışmağa başlayıram. Əvvəla, biz palçıqlı, sürüşkən bir təpəden enirdik. Xanım qabaqda, ağa dalda...

Kertis. İkisi də bir atda?

Qrumio. Bunun sənə nə dəxli var?

Kertis. Əcəb atmış!

Qrumio. Dalışını sən özün söyle. Sən mənim sözümüzü kos-məsə idin, onda eşidərin ki, xanımın atı necə bündəyib yixildi, xanım da atın altında qaldı. Sən eşidərin ki, palçığın içinde, atın

altında o yalvarıb-yaxarmağa başladı. Ağa isə yerindən törpənmodi, kömök etmek istəmədi. Xanının atı yixıldıg üçün ağa məni döyüd. Son eşidindən ki, xanım palçıdan no qatılıklı özünü mənim yanına saldı, məni ağanın olundan almağa çalışdı. Neco ağa söyməyə başladı: heç vaxt kimsədən heç bir xahiş etməyən xanım necə yalvarıma başladı; mən necə bağırrırdım, atlar isə necə qaqdırlar; atın cilovu necə qırıldı, mən tapqırı necə itirdim... Sen sözümüz kosmosyadın, bir çox maraqlı təfsilat eşidəcəkdim. Bu təfsilat ölüb gedəcək, son da avam qalacaqsın.

Kertis. Bu təfsilatdan anladım ki, o, xanımdan da dəlisovdurdur.

Qrumio. Bəli, son də, içindən hamidan həyasızı da, onun necə dəyişdiyini evə qayıdanda görcoğusunuz. Mən nə belə baş apardım? Netenyeli, Cozefi, Niklası, Filippi, Uolteri, Slastenani və başqlarını da çağır bura. Tapşır ki, onlar başlarını səliqə ilə daraşınlar, mavi gödökçələrini temizləsinlər. Dizbağlarını yaxşıca bağlaşınlar, sol ayaqlarını sağa bərk vurub təzim etsinlər və ağamın olimi öpmək-dən qabaq atının quyuğunuñ bir tüküne də əl vurmasınlar. Hamisi hazırlırlar mı?

Kertis. Hazırlırlar.

Qrumio. Hamisini çağır bura.

Kertis. Ey, uşaqlar, eşidirsinizmi? Siz xanıma hörmət-izzət göstərməli, ağanı hörmətli qarşılamaşınız!

Qrumio. Xanımın özünün izzəti var.

Kertis. Yaxşı, bunu kim bilmir?

Qrumio. Sən. Çünkü sən nökerləri çağırımlısan ki, xanımın qarşısında öz borclarını yerinə yetirsinsən.

Kertis. Mən onları çağırıram ki, onlar xanımın qarşısında öz borclarını yerinə yetirsinsən.

Qrumio. O buraya bore almağa gəlmir ki!

Bir neçə nöker içarı girir.

Netenyel. Salam, Qrumio!

Filipp. Qrumio, işlər necədir?

Cozef. Təzə nə xəbər var, Qrumio?

Niklas. Dostum, Qrumio.

Netenyel. Köhnə dost, kefin necədir?

Qrumio. Özizlərim, salam. İşlər necədir, özizlərim? Nə var, nə yox, özizlərim? Dostlərim, özizlərim. Görüş üçün kifayətdir. İndi

mənim qoçaqlarım, söyleyin görek, hər şey hazırlırdı, hər şey öz yerindədirmi?

Netenyel. Hər şey öz qaydasındadır. Ağa yaxındırırmı?

Qrumio. Əlinizi uzatsanız ağaya çatar. Belə o elə indi atdan düşür. Ona görə... Səsinizi kəsin, mən ağanın ayağının səsini eşidirəm.

Petruçço və Katarina galirlər.

Petruçço. Belə də iş olar? Bu bədəzatlar harada itib batmışlar. Qapıda bir adam da yoxdur ki, üzongiden tutsun, atın cilovunu elimden alınsın! Netenyel, Qreqori, Filipp haradadırlar?

Nökerlər. Buradayıq, senyor! Buradayıq, buradayıq, senyor!

Petruçço. "Buradayıq, buradayıq, senyor!"

"Buradayıq, buradayıq, senyor!" Əbləhələr, törpü görməmişlər, axmaqlar! Nə canfəşanlıq, nə cidd-cəhd, nə diqqətiniz var! — Qabaqca göndərdiyim o axmaq haradadır?

Qrumio. Senyor, mən buradayam. Özümü axmaq yerine qoydum.

Petruçço. Maymaq, heyvər, yük atı! Mən sənə tapşırmadım ki, bizi parkda qarşılıyasan və bu yelbeyinlərin hamisini özünlə getirəsən?

Qrumio. Netenyelin gödəkəsi axı tikilməmişdir, Qabriyelin başmaqları cirilməmişdir, Piterin sılayası hələ boyanmamışdır, Uolterin xəncəri verilmişdir, yalnız Qreqori, Adam və Ralf adam üzünə çıxa bilerlər, qalanlarının miskin, dilənçi görkəmi vardır. Lakin hamısı sizi qarşılıqla gəlmışlər.

Petruçço. Rədd olun, haramzadalar, şam yeməyini getirin.

Nökerlərdən bir neçəsi gedir.

(Oxuyur.) "Hanı mənim köhne həyatım, haradadır..." Ket, xahiş edirəm eyleşəsən. Uf, uf, uf, uf.

Nökerlər şam yeməyi götürirlər.

Cox yaxşı, niye bikefsən, Ket, oyluş ezişim. Maymaqlar, gəlin çəkməmi çıxarıın. Nə quruyub qalıbsınız? (Oxuyur.) "Bir varmış, bir yoxmuş, bir rəhib varmış. Bi yol gedirmiş, o tak, zəvvarmış..." Rədd ol, heyvər, ayağımı az qala çıxardın. Al, bu da sənin mükafatın! O biri tayımı ehtiyatla çıxart. (Nökeri vurur.) Ket, bir az şən ol! — Mənə

su getirin! Ey, Troil köpek haradadır? – Tez get, yaramaz, omi-  
oğlum Ferdinandı bura çağrı.

Nökerlordan biri gedir.

Ket, onu öp, tanış ol. – Tuşlular haradadır? Suyu getirib çıxara-  
caqsan, ya yox?

Nöker löyan vo kuzə ilə golir.

Ket, əllərini yu – süfrəyə buyur.

Nöker kuzəni yera salır.

Forsızın biri forsız, bir də olindən bir şey salarsan? (*Döyür.*)

Katarina. Vurmayın, xahiş edirəm. Biləməyb saldı.

Petruçço. Heyvər, maymaq, öküz! – Ket, eyloş, son lap acsan.  
Duani son oxuyacaqsan, ya mən oxuyum? Nədir bu, quzu etidir?

Birinci nöker. Bəli.

Petruçço. Kim görtirdi.

Birinci nöker. Mən.

Petruçço. Bu ki lap yanıb. Hanı o sarsaq aşpaz? Bunlar nə  
itdirlər! Siz nə hünörin sahibiniz ki, mənim boyənmədiyim bir  
yeməyi mənə getirirsınız? Səpicləri də, boşqabları da, qədahları  
da götürür buradan! (*Hamisim sahnəyə tullayır.*) Sizin hamınız yara-  
maz qullarsınız, bacarıqsız, bir parça kötük. Nədir, dodaqaltı mırıl-  
dayırsınız? Mən siza göstərərom!

Katarina. Mənim istəklə ərim, xahiş edirəm rahat olunuz, yer-  
siz irad tutmayın, et heç də pis deyildir.


Petruçço. Mən deyirəm ki, yanıbdır, quruyubdur. Belə eti  
yeməyi mənə qadağan etmişər. Ödüm qıcıqlanmış, qəzəb məni boğur.  
Tək mən deyil, axı son də hirsilen. Belə eti yeməkdənse, hər ikimiz  
pehriz saxlayaqaq. Eybi yoxdur, bu gecə aclişa qatlaş, sabah evəzini  
çıxarıq, doyunca yeyörök. Gedək, mən soni yataq otağına aparım.

Petruçço, Katarina, Kertis gedirlər. Bir-birinin  
dalınca bir neçə nöker golir.

Netençel. Piter, ömründə belə bir oyuna rast gelmişsin?

Piter. O, pazi pazla çıxarı.

Kertis golir.



Qrumio. O haradadır indi?

Kertis. Xanımın yataq otağında. Ona pehriz haqqında moizə  
edir. Söyür, çığırır. O yazıq da mat qalib, bilmir nə desin, nə elesin.  
Ele bil röyadan indi ayrılmışdır. Gedək, gedək buradan.

Gedirler.  
Petruçço golir.

Petruçço. İşə lap məhərətə başladım, məhərətə də qurtar-  
mağa hünerim var. Mənim şahinim indi adır, hırslıdır. Ram olmamış  
tox olmayaçaq, yoxsa tola yemina etinə etməz. Vohsi qadını sahibinin  
səsini tanıyaraq, eşidən kimi gəlməyoq öyrötəm üçün başqa ıssular  
da var. Rahat dayanmayan, tügən edən qırğını ram etmək üçün  
yatmağa qoymadıqları kimi, bununla da ele rəftər etməlidir. Bu gün  
o heç nə yeməmişdir. Yeməyəcək də. Geconı yatmamışdır – bu gecə  
də yatmayıacaqdır. Qüsursuz taama irad tapdığım kimi, yorğan-  
döşəyə də irad taparaq yastıqları, başınları, məlefəni, yorğanı, hər nə  
varsə, hamısını götürüb yere tullayacağım. Bu mərəkeni də onun  
qeydində qalmaq, hörmətin saxlamaq kimi qəleme verəcəyem. Nəti-  
cədə səbüh kimi yata bilməyecəkdir. Hərgələ mürgülersə, çığrı-  
bağırla, söyüslə gözün qırpmaya imkan verməyəcəyəm. Belə bir  
qayıqkeşliklə arvadı öldürmək də olar. Özbaşınalığının qarşısını yal-  
nız beləliklə almaq olar. Şıltaqların yumasmasına kim yaxşı bacarar,  
qoy o xeyirxah öz üsulunu bize də öyrətsin. (*Gedir.*)

## II SƏHİNƏ

PADUYA. BAPTİSTANIN EVİNİN QARŞISINDA.

Tranio ve Qortenzio golirlər.

Tranio. Ola bilərmi ki, dostum Liçio, Bianka Lüçensionu yox,  
başqasını sevsin? O məni necə moharətə aldatdı!

Qortenzio. Monim dediyimin doğru olub-olmadığını bilmək  
üçün burada dayanın, onun dərsinə qulaq asın.

Kənarə çəkilirler.  
Bianka ve Lüçensio golirlər.

Lüçensio. Senyora, oxumaqda müvəffeqiyyətiniz necədir?



**Bianka.** Sizin mənə öyrətdiklərinizi öyrənirom.

**Lüçensio.** Mənim mövzum, senyora, mohabbət elmidir.

**Bianka.** Məhabbət nail olmaqmı isteyirsiniz?

**Lüçensio.** Siz mono yiyolondiyiniz kimi, senyora.

Səhnənin dorinliyinə çökilirlər.

**Qortenzio.** Müvəffəqiyət çox tez olda edilir. Buna söz yox! Söyləyin, rica edirəm, siz necə and içirsiz ki, Lüçensio Biankaya hamidən artıq xoş golir?

**Tranio.** Qadınlara məxsus hərdəməxəyalıq, of, qadın məkri, qadın xoyanot! - Liçio, mono inanın, məttəl qalmışam.

**Qortenzio.** Yanılmayın, daha mən Liçio deyiləm. Özümü müsiqi kimi təqdim etmişdim. Zadeganı rodd edərək, tülküni özüne pərəstişkar intixab edən bir qız üçün maska altında gözdiyimə ikrəh edirom. Mən Liçio deyil, Qortenzioyam - indi bilin!

**Tranio.** Senyor Qortenzio. Dəfələrlə eşitmışım ki, siz bütün varlığınızla Biankaya bağlısınız. Onun səbatsız, sədəqətsiz olduğunu gördükda, sizinlə bərabər, hərgəh siz razısınızsa Biankadan əbədi olaraq üz döndürərim.

**Qortenzio.** Bir baxın öpüşə, lütfi-nəvaziş! Senyor, bu monim olım, dəfələrlə izhar etdiyi hissəm layiq olmayan bir qızdan əbədi olaraq üz döndərməyim and içirməm.

**Tranio.** O yalvarsada, daha onunla evlənməyəcəyimə and içim. Necə də sənli ona, nifrot!

**Qortenzio.** Belə bir hərəkətinə görə qoy bütün dünya ona nifrot etsin. Lakin mono goldikdə, andıma sadıq qalaraq, üç gün keçməz ki, mögrur Biankanı sevdiyim qədər moni sevən varlı bir dul qadının evlənərəm. Hələlik, senyor Lüçensio, holilik, xudahafiz. Qadınların gözəlliyi deyil, məhrəbanlıq monim məhabbətəm qazana biləcəkdir. Sağ olun. Mən öz qərərimda, and içdiyim kimi, möhkəm duracağam. (Gedir.)

**Tranio.** Senyora Bianka, sevənlər kimi xoşbəxt olmağınızı arzu edirəm. Sizin görüşünüzün tosadüfən şahidi olaraq, mon də, Qortenzio da sizdən ol çökdik.

**Bianka.** Son zarafat edirən, Tranio? Hər ikiniz də ol çökdiniz?

**Tranio.** Bəli, hər ikimiz də.

**Lüçensio.** Liçiodan yaxamız qurtardı.

**Tranio.** O, dolisov bir dul qadını almağı və günü bu gün ona evlənməyi qət etmişdir.

**Bianka.** Allah onları xoşbəxt eləsin!

**Tranio.** O, qadını ram edəcəkdir.

**Bianka.** Yəqin bəslə deyir?

**Tranio.** O, rəmedicilik məktəbine girmişdir.

**Bianka.** Yəni belə bir məktəb de varmı?

**Tranio.** Var. Şıltaları, delisovları ram etmek, dili uzunların dilini gödəltmek üsulunu Petruçço öyrədir.

Biondello daxil olur.

**Biondello.** Senyor, senyor, keşik çəkməkdən it kimi yorulmuşam. Nohayət, qoca bir məlaike topədən enməyə başladı. O bize kömək edər.

**Tranio.** O kimdir, Biondello?

**Biondello.** Kim olduğunu bilmirəm, ya alverçi, ya da müəllimdir, lakin qiyafoşından, yerisindən və palterindən lap atandır ki var.

**Lüçensio.** Buna nə deyərsən, Tranio?

**Tranio.** Əgər o, sədə olarsa və mənə inanarsa, Vinçensionu təmsil etməyə şad olacaqdır və həqiqi Vinçensio kimi Minola Baptistaya zəmin olacaqdır. Senyor, istəklilinzə buradan çökilin.

Lüçensio vo Bianka gedirlər.

Pedant gelir.

**Pedant.** Allah sizi bələdan saxlasın, senyor!

**Tranio.** Sizi də, senyor! Yolunuz uzaqdır, ya burada qalacaqsınız?

**Pedant.** Burada bir, bəlkə də iki heftə qaldım. Sonra Romaya doğa yola düşəcəyim, Tripoliyə də Allahan köməyi olarsa...

**Tranio.** Siz haradansınız?

**Pedant.** Mantuidonəm, senyor.

**Tranio.** Mantuidən? Allah bələdan saxlasın. Paduyada canınız üçün qorxmayırsınız?

**Pedant.** Canım üçün? Mən bunun mənasını anlamadım.

**Tranio.** Paduyada mantuulilərin heyati təhlükə altındadır. Səbəbi bilirsinizmi? Sizin donanmanızı Venetsiya saxlamışlar. Hərəqət sizin herəqətədən bəsleyərək, bu barədə əmr verib elan etmişdir. Mən təəccüb edirəm. Doğrudur, siz bura təzəcə gelmişsiniz, lakin bu barədə hər yerde eşitməliydiniz.

Pedant. Senyor, onda lap batdım. Mən Florentsiya baratları ilə buradan pul almalyam.

Tranio. Sizə bir yaxşılıq etmək istəyərək, senyor, bir məsləhət görmək istərdim. Əvvəlcə mənə deyin görün, heç Pizədə olmuşsunuzmu?

Pedant. Böli, hörmətli vətəndaşlarının adı ilə şöhrət tapan bu şəhərdə mən çox olmuşam.

Tranio. Onlardan biri – Vinçensio ilə tanış olmuşsunuzmu?

Pedant. Xeyr. Tanış olmamışam, lakin adını çox eşitmışəm, orada hamidin varlı bir conabdır.

Tranio. O mənim atamıdır. Düzünü deyim, siz ona çox bənzəyirsiniz.

Biondello (*kənara*). Alma ilbəzə bənzəyən kimi lap elo biləkizdir.

Tranio. Bu oxşayışımızın xatırına sizi tohlükədən qurtarmaq üçün sizə yaxşılıq etmək istəyirəm. Senyor, sizin boxtinizdəndir ki, Vinçensiya bənzəyirsiniz. Onun adı ilə, onun hesabına siz mənim evimdə qalın. Öz rələnuzu məharətə oynamaya cəhd edin. Məni yaxşı anladınızınız? Bu adla işlərinizi başa verənə qodər yaşayın. Əgər dediklərim sərfəlidirsə, təklifimi qəbul edin.

Pedant. Məmmunum, senyor, mənim azadlığımı, həyatımı xilas etdiyiniz üçün ömrüm boyu sizə minnətdar olacağam.

Tranio. Elo iso, gedək işə ancam çəkək. Eyni zamanda sizə bildirməliyim ki, atam yaxın günlərdə bura goləcəkdir və Baptis-tanın kiçik qızı ilə mənim nikahım oxunarkən, onun dulluq tömi-natını öhdəsinə çəkəcəkdir. Mən təfsilatı sizə söylərəm. İndi iso libasınızı toqayır etməlisiniz.

Gedirlər.

### III SƏHНӘ

#### PETRUÇÇONUN EVİNDE OTAQ

Katarina vo Qrumio golirlər.

Qrumio. Yox, vallah, yox, ixtiyarım yoxdur.

Katarina. Getdikcə o mənimle daha sərt rəftər edir. Məni almaqdə məqsədi acıdan öldürməkdir? Atamın qapısında dilənci-lər ol uzadıb sədəqə alırlar. Atam da vermoso, başqaları verirlər. Mən iso idio qodər cətiyin ne olduğunu bilmədiyim, kimsədən bir şey istəmədiyim halda, bunun evində acam, yuxu da gözlərim-dən töküür. Söyüş yuxuma mane olur, çığır-bağırından da toxam. Mənə daha çox ağır gələn budur ki, yuxudan, yeməkden mahrum olunmağımı mənə olan məhəbbəti ilə izah edir. Guya yuxulasam, yesəm, xəstələnib ölərem. Qrumio, xahiş edirəm, mənə yemək tap. Nə olursa-olsun, bir tika yemək ver mənə.

Qrumio. Dana ayağı olsa necədir?

Katarina. Cox yaxşıdır, di getir görök.

Qrumio. Qorxuran özüne ziyan versin. Yağlı içəlatla necəsen?

Katarina. Lap iştahla yeyərdim, mərhamətli Qrumio, durma, gotir!

Qrumio. Nə deyim, vallah. Bu da öðə zerorli olar. Mal ot soyutması, xaldal ilə istərdinizmi?

Katarina. Mənim həmişə bundan xoşum gələr.

Qrumio. Lakin xardal insanı azca qızışdırır.

Katarina. Yaxşı, soyutmanı getir, xardal olmasa da, eybi yoxdur.

Qrumio. Yox, yox, siz xardalı da qəbul edərsiniz, ya da Qrumio sizə soyutma gotirməz.

Katarina. Ya her ikisi, ya biri, sən necə istəyirsin.

Qrumio. Elo iso soyutlaşmasız xardal getirirəm.

Katarina. İtil gözündən melun, axmaq. (*Onu vurur*.) Sən məni xörəklerin adları ilə doyuzdurursan. Lənat olsun ham sənə, ham də məni lağla qoyan köpək sürüsünə. Rədd ol buradan, cəsidiñm!

Petruçço olnıñ xörök, Qortenzio ilə golirlər.

Petruçço. Kefin necədir, Ket? Nə üçün bikefsən?

Qortenzio. Halin necədir, senyora?

Katarina. Bundan bəd ola bilməz.

Petruçço. Qaş-qabağın açılsın, şən bax bizo. Camım, ciyormı, görürson qeydindən necə qalıram, özüm öz olımlı xörök bisirib şənə götürmişəm. (Xörək stolun üstünə qoyur.) Mənim qayğıkeşliyimə qarşı şən gorak minnotdar olasan, necə? Şən süktə edirəm? Demək xörök şənən ürəyinçə deyil? Mənim zəhmətim hədər getdi? (Nökərlərə) Götürün xörəyi aparın buradan.

Katarina. Sizdən xahiş edirəm, qoyn qalsın.

Petruçço. Hər xidmətə görə təşəkkür edərlər. Belədir qayda. Təşəkkür et, verim.

Katarina. Təşəkkür edirəm.

Qortenzi. Senyor Petruçço, ayıb olsun sizə. Senyora, mən də sizin borabor yeyərəm.

Petruçço (yavaşça Qortenziyə). Son mənim dostumsan ogor, Qortenzi, hamisini özün ye. Başla görək, Ket, muş-i-can olsun. Bir az tez ol. Mənim sevgilim, bu gün atan evina gedəcəyik. Orada şən möclis keçirəcəyik. Biz orada gözəl təzə geyimlərimizlə, qəşəng paltalarımızla, çənborlı tumanımızla, kiseyi yaxalı köynökələ, manjetimizlə, bılırziklə, qiymətli muncuqlarla və başqa bərbəzəyimizlə özümüzü göstorərik. Naharını qurtardınmı? Dərzi səni gözəloyır ki, on yaraşlıqçı parça ilə bədənənə ziynət versin.

Dərzi içəri girir.

Bura gol, paltaları göstər, çıxar görək.

Xirdavatçı golir.

Sizdə təzə nə mal var?

Xirdavatçı. Sizin tapşırığınız şlyapanı gotirmişəm.

Petruçço. Bu lap məxmərdən tikilmiş kasadır ki! Eh, kifir şeydir. Adam arasına çıxarılası deyildir. Bu ki ilbiz qabığıdır, qabığdır, uşaqlı, uşaqlı papagıdır. Götür apar, biza böyüyüünü ver.

Katarina. Mən böyüyüünü istəmərəm, bu dobbedir, yaxşı möclislərdə beləsinə geyirlər.

Petruçço. Xasiyyətinə yaxşılaşdır, yaxşısını da alarsan, hololik olmaz.

Qortenzi (kənarə). Bu, tez olan iş deyil.

Katarina. Senyor, zənn edirəm ki, mənim danışmağa ixtiyarım vədir. Danışacağam da. Mən uşaq deyiləm. Sizdən də yüksəkləri

mənə qulaq asmışlar. Qulaq asmağa təqətiniz yoxsa, qulaqlarınızı tutun. Üreyimde nə var, dilim söyləyəcəkdir. Gizlətsəm, üreyim partlar, yaxşısı budur ki, nə varsa hamisini deyim, üreyimde xal qalmasın.

Petruçço. Doğru deyirsən, şlyapa qara qəpiyə döyməz. Qutabdır, cəfəng şeydir, inəkden qayrılmış tortdur. Mənim sözümə şərık olduğun üçün, sevirmən soni.

Katarina. İstərsən sev, istəməzsen sevmə. Mən o şlyapanı istəyirəm, başqası mənə lazım deyil.

Xirdavatçı gedir.

Petruçço. Nəcə paltardır? Göster baxaq, dərzi! Pərvəndigara, lap məsxərədir! Bu nedir? Qolu ele bil lap top lüləsidir ki! Alma piroq kimi kosik-kosikdir. Burası kosik, burası yarıq, kosik, kosik üstü. Son bunun adına nə deyirən?

Qortenzi. Onun nə şlyapası, nə de paltarı olacaqdır.

Dərzi. Siz mənə tapşırımdız ki, səliqəli, yaxşı tikim, bugünkü modaya riayət edim.

Petruçço. Bəli. Bələ əmr etmişəm. Yادına bir yaxşı sal, mən moda üzrə tik demmişəm, lakin moda üzrə bərbəd et deməmişəm. Bir tez, arxlardan atıla-atıla bir baş evinə! Daha məndən sıfəri görəməzən, onda halına baxarıq. Rədd ol, götür apar, hər nə istərsən ele, bize lazım deyil.

Katarina. Belə gözəl tikilmiş, modalı, zərif paltar mən hələ görməmişəm. Siz məni oyuşa benzətmək isteyirsiniz, nedir?

Petruçço. Elədər, o səni oyuşa benzətmək isteyirdi.

Dərzi. Senyora sizi deyir ey, məni yox.

Petruçço. Bu nə hoyasılıqdır! Yalan deyirsən, murdar! Yalan, yard, yartard, yardin dördə biri, düyüm. Yalan deyirsən, taxtabiti, bire, iyrcən bit. Sap tağala! Hələ mənə söz də qaytarır. Rədd ol, cindir, parça tikisi, rədd ol buradan, yoxsa sənin boynunu öz ölçümələrəm, artıq-əskik danışmağının peşmançılığım çəkərsən, eclar. Mən sənə deyirəm ki, paltarı bərbəd etmişən, qandın?

Dərzi. Conab, cənabi-alı! Paltar, sahibinin verdiyi sıfərişinə görə tikilmisdir. Necə tikilməsinə Qrumio özü göstərməşdir.

Qrumio. Mən parçasını vermişəm, göstəriş vermemişəm.

Dərzi. Lakin nə cür tikməyi siz tapşırmadınızmı?

Qrumio. İynə ilə, sap ilə. Nəcə ki lazımdır.

Dərzi. Parçanı biçməyi ömr etmodinizmi?

Qrumio. Son bir çoxlarını bozayıb-düzəndirmisen.

Dərzi. Bu doğrudur.

Qrumio. Ancaq məni bəzəyə bilməzsin. Mən istəmirem ki, məni bozondırıb-düzəndirsinsən. Deyirəm ki, sənin ustana paltar biç-, -demişəm, deməmişəm ki, parçanı tika-tika etsin. Əlbətə ki, sən yalan danışırsın.

Dərzi. Sözümüz doğru olduğu, bax, bu kağızdə bilinər, burda biçmək deyilmiştir.

Petruçço. Oxo.

Qrumio. Yazı başdan-başa yalandır. Mən belə bir şey söyləməmişəm.

Dərzi (*oxuyur*). Əvvəla, bədənə gen-bol olsun.

Qrumio. Mən oğar deməmişəm ki: "bədənə gen-bol olsun" – o zaman məni həmin paltarın ateyinə tikin və cod sapın ucu ilə ölünce döyüñ. Mən yalnız belə paltar deməmişəm.

Petruçço. Dalını oxu.

Dərzi (*oxuyur*). "Kiçik, girdə yaxası olsun".

Qrumio. Ha, mən yaxa deməşim.

Dərzi (*oxuyur*). "Boru kimi qolu".

Qrumio. Hotta iki qolu, - deməşim.

Dərzi (*oxuyur*). "Naxışlı şəbəkəsi olsun".

Petruçço. Bu lap aclaflıqdır.

Qrumio. Señor, sohv yazılıb, yazıda sohv olub. Mən tapşışam ki, əvvəl qollarımı kossın, sonra yerine tiksin. Mən bunu sənin öz üzərində çəçələ barmağında üskük olmasına baxmayaraq, isbat edərəm.

Dərzi. Mən olanı deyirəm. Başqa yerde rast gəlsəydim, sənə kim olduğumu tanırdım!

Qrumio. Başqa yeri neyloýırsən? Mən elə indi burada sənin qullığında hazırlım. Yazımı götür, arşını bəri ver və mənə nə qədər istoyırıson döşə, heç yazığın gəlməsin.

Qortenzi. Allah eləməsin, Qrumio, elə olarsa, onun heç bir şansı qalmayaçaqdır.

Petruçço. Xülasa, bu paltar mənə yapmışır.

Qrumio. Señor, siz haqlısınız. Paltar xanımın oynına tikilmişdir.

Petruçço. Görür apar, qoy sənin ağanın olsun.

Qrumio. Əlini də vurma, eclaf. Mənim xanımının paltarını sənin sahibinin xeyrinə? Bu ola bilməz.

Petruçço. Axməq, sən men dediyimi necə başa düşdün.

Qrumio. Siz fikirləşdiyinizdən dərən düşündüm. Mənim xanımının paltarını onun sahibinin xeyrinə götürsün. Vay-vay, ayib deyil!

Petruçço (*yavaşça Qortenziyo*). Dərziya söylə ki, haqqını sən verəcəksen. (*Dərziya*) Götür, dənməz-söyləmez, rədd ol buradan!

Qortenziyo (*yavaşcadan dərziya*). Dərzi! Paltarn pulunu sabah mən verərəm. Ağır sözlərə heç fikir vermə. Get evinə. Ağana məndən salam.

Dərzi gedir.

Petruçço. Bəs nə edək Ket, bu gündəlik adı paltarlardada atanım yanına getməye məcbur olacaq. Paltarımız miskin olsa da, cibimiz doludur. Adamı dövletli edən ağıl deyilmə? Buludular arasında günəş parıldayan kimi, miskin paltar içindən də şərəf, namus təzahür edir. Yoxsa ala qarğı bizə torağaydan ona görə əzizdir ki, lələkləri ala-buladır? Yoxsa əfi ilanın dərəsi zahirən qəşəng olduğunu onu gerek ilan balığından üstün tutaq? Yox, Ket, adı paltar, sədə libas heç de soni pis göstərmir. Utansan, toqsırı qoy mənim boyunuma. Şən ol! İndi bu saat yola düşəcəyik, gedib atangıldı vaxt keçirəcəyik, kef edəcəyik. Nökerləri çağır, biz telesəmliyik. Atları böyük xiyabanın axırına çəksinər. Ora qədər ayaqla gedək, atları orada minerik. Hele saat yeddidir, nahara ora çatarıq.

Katarina. Casaretlə söyleyim ki, saat ikiyə az qalıbdır; heç şəm yeməyinə də çatmarıq.

Petruçço. Mən yeddi dən qabaq yola düşməyəcəyəm. Mən nə desəm, nə fikirleşsem, nə elesəm, sən mənə əksini söyləyəcəksən, höccətəsəcəksen. Ey nökerlər, mən getmirem. Mənim istədiyim saat gəlməyinə, yerimdən torpağıni deyilem.

Qortenzi. Hele harasıdır. O lap gündeşə de buyuracaq.

Gedilər.

#### IV SƏHNƏ

##### PADUYADA, BAPTİSTANIN EVİNİN QABAĞI

Tranio va Vinçensio kimi geyinmiş Pedant golirlor.

Tranio. Senyor, Baptistanın evi, bax budur. Qapını döyümmü?

Pedant. Olbotto! Sohv etmiromsə oğor, senyor Baptista məni xatırlamalıdır, iyirmi il qabaq Henuyada onunla bərabər "Pecas" da düşmüdü.

Tranio. Daha yaxşı. Özünüüz atama layiq göstərmək üçün ciddi olun.

Pedant. Mən öz horoketlərimə zaminəm. Budur, nökerinizi goldı. Onu öyrötsoydiniz, pis olmazdı.

Biondello golir.

Biondello. Heç şübhəniz olmasın.

Tranio. Tapşırıǵımı Baptistaya çatdırındır?

Biondello. Dedim ki, atanız Venetsiyadır, biz onun bu gün Paduyaya golocoyino müntəzirik.

Tranio. Son qoçaşan. Al, get, iç! Baptista bura golir, hazır olun.

Baptista vo Lüçensio golirlor.

Senyor, Baptista, lap yerində rast goldık. (*Pedanta*) Barəsində sizinlə danişdiğim senyor budur. (*Baptistaya*) Xahiş edirəm mənə mərhamətli ata olun və bir ırs olaraq Biankanı mənə verin.

Pedant. Oğlum, dayan. Senyor, icazo verin iki kolmə söz deyim. Mən buraya borclarımı alımağa golmışım, lakin oğlumdan yeni bir xəbor öyrəndim. Sizin qızınız və mənim oğlum bir-birini sevirlər. Sizin səhrətiniz, adınız və onların müştərək məhəbbətinə hörmət edorok, işi uzatmayaq deyə, bir qayğıkeş ata kimi onların nikahına razılıq verirəm. Siz də mənim kimi bunları soadotının aleyhinə deylisinizsə, tofsilət mütəzakiro edək, saziş golok. Siz məni güzeştə hazırlırsınız, qızınızı tömən etməyə hazırlırsınız. Sizin haqqınızda o qədər yaxşı şey cəsitimişim ki, sizi çətinliyli osla salırmaraq.

Baptista. Senyor, sizə deyəcəyim söz üçün üzr isteyirəm. Sizin açıq danışmağınız üroyimdedir. Doğrudur, sizin oğlunuz Lüçensio mənim qızımı vurulmuşdur. O da oğlana moftun olmuşdur. Onların

hor ikisinin hissələrini açıq elan etdikləri üçün, digər tərəfdən siz də Lüçensionun atası olmaq etibarılı qızımın dullüğünü tömən etməyə hazır olduğunuza görə, nikahi əqd edilmiş hesab olmayı. Mənim razılığımı oğlunuz qızımı sahib ol a bilər.

Tranio. Cox raziyam. Adaxlanmaq və dərhal nikahi əqd etmək sizin fikrinizə harada yaxşı olardı?

Baptista. Bu monim evimde mümkün deyil, dütənsio. Siz bilirsiz ki, divarların da qulağı vardır. Evinde nökor çıxdır. Qremio hər ne danışsan qulaq asacaq, mümkündür ki, mane olsunlar.

Tranio. Siz aleyhinə olmasanız, biz gedərik. Atam monim evimde olur. Elə günün bu gün səssiz, somirsız, kimso mane olmadan, işi sahmana salardı. Kombinə qızınızın dalmca göndərin. Mən də notariusu çağdırıram. Birçə şey yaxşı olmayacaq, vaxtun azlığından yemək-icmək de az olacaq.

Baptista. Cox yaxşı, Kambio, siz qaçın mənim evim. Biankaya deyin ki, tələsik yiğışib gelsin. Siz ona mündə də verə bilərsiniz. Söyləyin ki, Lüçensionun atası Paduyaya taşrif gətirmişdir. Onun Lüçensio ile nikahını qərara aldıq.

Biondello. Allah xeyir versin.

Tranio. Son allahılların yaxasından ol çok, - qaç.

Biondello gedir.

Senyor Baptista, yolu göstərəkmə size? Buyurun. Size yalnız bir cür xörək təqdim edə biləcəyik. Lakin Pizedə hamusının əvəzini çıxarıq.

Baptista. Arxanızca goliron.

Tranio, Pedant və Baptista gedirlər.

Biondello. Kambio!

Lüçensio. Ne olubdur, Biondello?

Biondello. Traniyonun sizə göz vurdugunu gördünüz?

Lüçensio. Yaxşı, nə olsun ki?

Biondello. Heç, ancaq məni burada qoymaqda məqsədi odur ki, onun işarələrinin, himlərinin monasını sizə izah edim.

Lüçensio. Şərh et, xahiş edirəm.

Biondello. Məsələ belədir. Baptistanın başını ekmişik. O, saxta atanın saxta oğlu ilə danışır.

Lüçensio. Nə olsun ki?

Biondello. Siz onun qızını şam yeməyinə aparmalısınız.

Lüçensio. Sonra?

Biondello. Müqəddəs Luka kilsosinin qoca keşisi hər zaman sizə xidmət etməyə hazırlı.

Lüçensio. Söylədiklərin hamisindən nə nəticə çıxaraq?

Biondello. Deyə bilərim. Ancaq bunu söyləmək yetər, onlar saxta təminatla moğul ikon, qızın sizin olmasına tömən edin. Tez kilsəyə gedin, keşiş, ayın icra edən və bir neçə mömin şahid özü-nüzlə aparın. Hərgələ moqsodınız bu deyilsə, mən süküt etməliyəm. Bu tədbiri icra etməsəniz Biankanı qulağınızın dibini görəndə görəsiniz. (*Getmək istəyir*.)

Lüçensio. Biondello, qulaq as!

Biondello. Vaxtımı yoxdur. Mən bir zaman bir qızı tanıyırdım. O bir dəfə ev doşanının içini doldurmaq moqsədi ilə cəfəri otu üçün günortadan sonra bostana çıxaraq, nikahlanmışdır. Senyör, siz də belə edə bilərsiniz. Hələlik xudahafiz, senyör. Ağə mənə etmişdir ki, müqəddəs Luka kilsəsinə gedib, keşişə deyim ki, sizi nişanlınzla karşılaşasın. (*Gedir*.)

## V SƏHNƏ

### YOL ÜSTÜ

Petruçço, Katarina. Qortenzi vo qulluqçular golirlər.

Petruçço. Bir az cold olun, toloşmək lazımdır. Atanın yanına gedirik. Pərvəndigara, ay gör nə qədər işiqlidir.

Katarina. Ay işığı! Əcəb. O, gənoş işığıdır, necə ay?

Petruçço. Mən deyirəm ki, işiq saçan aydır.

Katarina. Mən bilirəm, bu, gənoş işığıdır axı.

Petruçço. Anamın oğlunun, yəni mənim canıma and olsun, ay işiq salmayıcına, ulduzlar, bilmirəm dəha nə, mən gedəsi deyiləm. Atları geri qaytarın! Hor dəfə, hor şeydə bu gorək mənim öksimə getsin!

Qortenzi. Onunla bahs etməyin, yoxsa gedib çıxa bilmərik.

Katarina. Xahiş edirəm, madam ki biz yola çıxmışq, gedək. İstoyır ay olsun, istoyır gənoş. İstoyırsınız adına çaraq deyin. And içirom ki, bundan sonra sizinlə bahs etməyəcəyim.

Petruçço. Mən deyirəm ki, aydır.

Katarina. Əlbəttə ki, aydır.

Petruçço. Sən yalan deyirsən, o müqəddəs gününsür.

Katarina. Müqəddəs Allah, əlbəttə ki, o gününsür. Desəniz ki, gününsə deyil, yaqın ki, deyil. Sizin fikirleriniz kimi ay da sabit deyil. Nə adı vəersonz ona - elədir. Katarina üçün siz ona nə adı vəersonz odur.

Qortenzi. Petruçço, xoşbəxt olanın, son qalib göldün.

Petruçço. İrəli, irəli. Şər belə aşağıya yuvarlanmalıdır, yuxarıya dırmaşa bilməz. Yavaş, yavaş, kimse buraya gelir.

Vençensio yol paltarında gəlir.

Senyora, sabahımız xeyir, hara gedirsiniz? Mənə doğrusunu söyle, Ket, ömründə bundan da taravətli bir qız görmüşəm? Yanaqlarının qırımlığı ağ üzü ilə rəqəbat edir. Səmadakı ulduzların hansı onun göyələr kimi aydın üzündəki bu gözəl qədər işiq sala bilər? Gözəl qız, məndən sənə bir daha salam! Ket! Gözəlliyyinə görə senyoranı bir öp.

Qortenzi. Gözəl qız adı verilən bu qoca dəli ola bilər, vallah.

Katarina. Qəşəng, nazənin bir qızıdır. Hara gedirsin, haraların maralısan? Senin atan nə qədər xoşbəxtidir. Onlardan da xoşbəxt sonin qismotin olacaq gəncdir.

Petruçço. Necə! Sənə nə olmuşdur, Ket? Ağlım başındadır mı? Bu ki, beli oyılmış, üz-gözünү qırış basmış qocadır. Necə yoni nazən qızdır?

Katarina. Qoca, sən məni bağışla, tanımadım səni. Günsə gözümü qamaşdırılmışdır, lap koram. Gözüm qarşısında yaşıl həlqələr oynasırlı. İndi, bax aydın görürüm, möhtərəm bir qocasan. Bağışla sohvimi...

Petruçço. Mehrivan qoca, sən onu bağışla. Söylə, yolun haradır. Bəlkə yolumuz birdir, bərabər gedərik.

Vinçensi. Senyör ve siz də, ey docol senyora, məni o cür qarşılıqla lap mat qoydunuz, mənim adım Vinçensi. Özüm de Pizadanam. Uzun müddət ayrılıqdan sonra Paduyaya oğlumun yanına gedirem.

Petruçço. Oğlunuzun adı nədir?

Vinçensi. Adı Lüçensi. odur.

Petruçço. Uğurlu tosadüfür. Lüçensi çox sevinçəkdir. İndi noinki yaşınıza görə, hoqiqətən sizə ata deməye haqqım var. Mənim

arvadimin, homin bax bu senyoranın bacısı senin oğlunun arvadıdır. Heç da töaccüb etmə, qüssəlonmo, qız çox dövləti, möhtərem bir ailəyə monsubdur. Hər cohotdən, hansı əsilzadənin olursa-olsun, arvadı olmağa layiqdir. İcazo ver, qoca Vinçensionu qucaqlayım. Borabor oğlunun yanına gedək. Öz gəlişinə onu sevindirəcəksən.

Vinçensio. Söylədiyiniz gerçəkdirmi, ya zarafatçıl yolcular yol yoldaşlarına sataşan kimi, siz da mənə dolayırsınız?

Qortenzo. Bu məsələnin doğru olduğunu man da təsdiq edirəm. Petruçço. Gedorik, özzə gözünlə görərsən. Zarafatdan sonra bize daha etibar etmirsiniz.

Petruçço, Katarina, Vinçensio gedirlər.

Qortenzo. Petruçço, sən daha mənə ürək verdin. Qarım inad göstərdikdə, nə etməyi sən mənə öyrətdin. (Gedir.)

## BEŞİNCİ PƏRDƏ

### I ŞƏHİNƏ

PADUYADA, LÜÇENSİONUN EVİNİN QABAĞINDA.

Əvvəlcə Qremio, sonra da Biondello, Lüçensio və Bianka gəlirlər.

Biondello. Ehtiyatlı ol və tələs, senyor, keşən gözələyir.

Lüçensio. Uçuram, Biondello. Ola bilər ki, sən indi evdə lazımlı olasan. Ona görə də bizi tərk et.

Biondello. Yox, kilsənin qapısından içəri girmənizi görmək istəyirəm. Ondan sonra dabanıma tüpürüb bir baş ağəmin qapısına.

Lüçensio, Bianka və Biondello gedirlər.

Qremio. Təaccüb edirəm, indiyə qədər Kambio golib çıxmasın.

Petruçço, Katarina, Vinçensio, Qrumio və nökrərlər golırlar.

Petruçço. Senyor, Lüçensionun qapısı budur. Qayınatamın evi bazara yaxındır. Mən ora gedidirom. Sizinlə xudahafizləşək.

Vinçensio. Əvvəlcə siz monimlə gorək bədə qaldırasınız. Mən siz öz evimdə qəbul etmək istəyirəm. Sizi qonaq etmək üçün bir şey tapılar. (Qapını döyür.)

Pedant. Qapını belə bərk döyen kimdir? Qapını sindirməq istəyirler, nedir?

Vinçensio. Senyor, Lüçensio evdədirmi?

Pedant. Evdədir, ancaq kimsəni qəbul etmir.

Vinçensio. Bəlkə səzə iki yüz funt getiren var. Lüçensio yesin, işin, kef əlesin!

Pedant. Funtları özünüz üçün saxlayın. Nə qədər mən sağlam, onun başqasına cəhιyacı olmayacaq.

Petruçço. Mən sizə demədim ki, sizin oğlunuzu Paduyada çox sevirələr. Eşidinizmi, senyor, səzə nə dedilər! Bura baxın, senyor, səfəh-səfəh danışmağı buraxın. Senyor Lüçensiyo deyin ki, atası Pizadan gəlib onuna danışmaq istəyir, qapıda dayanmışdır.

Pedant. Sən yalan danışırsan. Onun atası Pizadan çoxdan golmişdir, özü da pancerəden size baxır.

Vinçensio. Demək sən onun atanısan?

Pedant. Bəli. Anasına inansaq, belədir.

Petruçço (*Vinçensioya*). İşə bax ha! Başdan-ayağa firildaqdır. Başqasının adını mənimsemək! Qoriba alemdir.

Pedant. O oclafın el-qolunu bağlayın. Mən eminəm ki, mənim adımı mənimseməkde möqsədi Paduyada kimise aldatmaqdır.

Biondello gəlir.

Biondello. Onların her ikisini kilsədə gördüm. Allah onları xoşbəxt eləsin. Bəs bu kimdir? Mənim qoca ağam Vinçensio! Eviniz yixıldı, alem bir-birinə deyəcək.

Vinçensio (*Biondellonu görçək*). Bura gəl, sən asılışmaq layiqsin.

Biondello. Zənninə mən kimsədən asılı deyiləm, senyor.

Vinçensio. Bura gəl, dedim, cüvəlləğinin biri cüvəllağı! Neco oldu, yoxsa unutdu məni?

Biondello. Sizi unutdum? Anadan olandan bəri görmədiyim bir adamı mən nece unudaram?

Vinçensio. Alçağın biri! Sən öz ağanın atası Vinçensionu əsla görməmisən?

Biondello. Neca ki! Mənim köhnə, hörmətli sahibimi necə görməmişəm? Bəs o kimdir? Odur, pancerəden baxır.

Vinçensio. Bele oldu? (*Biondellonu döyür*.)

Biondello. Ay haray, köməyo golin. Ağlımı itirmiş bir qoca məni öldürmek istəyir! (*Qaçır*.)

Pedant. Oğlum, kömək et. Senyor Baptista siz de kömək edin!  
(Pəncərədən çıxılır.)

Petruçço. Ket, xahiş edirəm, kənara çökilək, görək bu qovğa  
na ilə qurtaracaq.

Kənara çökilirlər.

Pedant. Baptista, Tranio vo nökerler golrlor.

Tranio. Senyor, siz kimsiniz ki, mənim nökerimi döyməyə  
cəsarət edirsiniz?

Vinçensio. Mənmi kiməm? Yox, əvvəl deyin görək bir siz  
kimsiniz, senyor? Ey ölməz allahlar! Ay nadirüstün biri! İpək kamzıl!  
Məxmər şalvar! Çohrayı plası! Ucu iti sılyapa! Of, mən piça çıxdım,  
mən dağıldım. Mən Pizada kəmxörclik edirəm, oğlum öz nökerilə  
mənim pullarımı universitetdə havaya sovirur.

Tranio. Nə olub axı? Nə məsolədir?

Baptista. Şübhə yoxdur ki, bu, doli olub.

Tranio. Senyor, qiyafəndən tomkinli, vüqarlı və yaşı bir  
zadəgan olduğunu anlaşırlı, amma danışığınız dəliiliyinə dəlalet  
edir. Sizə nə doxlu var ki, belə fərz edək, mən qızıl, mirvari taxıram,  
mərhəmətli atamın sayosunda mənim hər şəyə gücüm çatar.

Vinçensio. Atanın sayosunda? Əqləf! Atan Bergamoda yel-  
kon tikir.

Baptista. Senyor, siz sahv edirsiniz, ləp sahv! Elə isə, söylə-  
yiniz görək, bunun adı nədir?

Vinçensio. Onun adı nadir! Necə olur ki, onun adı nə olduğunu  
mən bilmirəm? Mən onu üç yaşından bəsləmişəm. Adı Traniodur.

Pedant. Ağlılsız eşşak, rədd ol buradan. Onun adı Lüçensiodur.  
O mənim tek birə oğlumdur, mən senyor Vinçensiyam, əmlakı-  
nın yeganə varisidir.

Vinçensio. Lüçensio! O, öz ağasını öldürmüştür. Hərsoqun  
adından sizə omr edirəm. Onun əl-qolunu sariyim! – Ah, mənim  
oğlum, mənim oğlum! Alçağın biri alçaq, oğlum Lüçensio hara-  
dılır, söyle!

Tranio. Pristavı bura çağırın.

Nöker vo pristav golrlor.

Bu ağıldan kəmi qazamata aparin. Ata can, Baptista, siz göz olun  
ki, onu aparsınlar.



Vinçensio. Məni qazamata aparsınlar?

Qremio. Dayan, pristav! O, qazamata getməyəcək.

Baptista. Bəhsə ehtiyac yoxdur, mübahisə etməyin. Mən səza  
deyirəm ki, o, qazamata gedəcək.

Qremio. Senyor Baptista, ehtiyatlı olun. Çalışın ki, çirkin bir  
kələyə düşməyəsiniz. Mən and içirom ki, bu senyor höqiqi Vin-  
censiodur.

Pedant. And iç, haqlısan aqər!

Qremio. Yox, buna mən and içə bilmərom.

Tranio. Siz belkə deyəcəksiniz ki, mən Lüçensio deyiləm..

Qremio. Xeyr, mən bilmərom, siz senyor Lüçensiosunuz.

Baptista. Bu firıldاقın aparin. Qazamata bir baş!

Vinçensio. Deməli, sizin yerde qoribləri belə təhqir edir,  
incidirlər? – Of, yurtıcı canavar!

Biondello, Lüçensio vo Bianka ilə golir.

Biondello. Vay, işimiz bitdi! Bax odur! Siz onu inkar edin,  
tanımayıñ, yoxsa evimiz yixitür!

Lüçensio (diz çökərək). Məni bağışla, ata.

Vinçensio. Sən sağsan, salamatsan, əziz oğlum?

Biondello, Tranio və Pedant qaçırlar.

Bianka (diz çökərək). Ata, məni bağışla.

Baptista. Sənin günahın nədən ibarətdir? Bəs Lüçensio hara-  
dادر?

Lüçensio. Mən buradayam, Lüçensio mənəm, bu höqiqi atam  
Vinçensiodur, mən bunun oğluyam. Siz saxta atamlı burada tofsi-  
latı müzakiro edərək, mən sizin qızınızla nikahımızı oxutdurdum.

Qremio. Bax, sui-qəsd buna deyərlər. Hamimizi aldatdırılar.

Vençensio. O mələn, murdar Tranio nə oldu? Hələ üzümə de  
durmağa cəsər edir, alçاقasına yalan danışır.

Baptista. Bəs biz onu Kambio tanyırıq.

Bianka. Sizin Kambionuz mənim Lüçensiom oldu.

Lüçensio. Bu mərəkəni meydana çıxaran möhəbbət oldu.  
Biankadan öteri mən Tranionun yerinə nöker oldum, Tranio isə,  
şəhərdə hamı üçün mən oldu. Rolumuzu deyişdik. Nəhayət, mən  
arzuladığım seadətə çatdım.



Vinçensio. Məni qazamata soxmaq istəyən oclafın ağız-burunu ozım, o da görsün.

Baptista (Lüçensiyo). Senyor, mənim razılığım olmadan, qızımı necə nikah oxutdunuz?

Vinçensio. Senyor Baptista, narahat olmayın. Sizinlə işlərə əncam çəkərik. Lakin əvvəlcə, mən belə bir adəbsizliyin cəzasını vermək istiyəm. (Gedir.)

Baptista. Mən da onların kələklərinin kökünü axtarmalıyam. (Gedir.)

Lüçensio (Biankaya). Qorxma, atan hirslenmeyəcək.

Lüçensio vo Bianka gedirlər.

Qremio. Mən da gedim. Mənim öz kökəm bışmədisə də, lakin qonaqlıqda bir tika mənə də çatar. (Gedir.)

Petruçço vo Katarina irolı çıxırlar.

Katarina. Sevgili orim, bizi də onların dalınca gedək, görək bu hoşıri no ilo qurtaracaq.

Petruçço. Gedək, ancaq, Ket, sən məni öpməsən, getmərəm.

Katarina. Yox, senyor, Allah eləməsin. Mən küçədə öpüşməkdən utanıram.

Petruçço. Belə oldu? Elə isə geri dönməli olduq. Ey, lotu, qayıdaq evə!

Katarina. Yox, yox, gəl öpüm, sevgilim, dayan.

Petruçço. Bax, belə, Kisa gec olsun, amma olsun.

Gedirlər.

## II SƏHNƏ

### LÜÇENSİONUN EVİNDƏ BİR OTAQ

Süfrə açılmışdır. Baptista, Vinçensio, Qremio, Pedant, Lüçensio, Bianka, Petruçço, Katarina, Qortenzi ilə dul qadın, Tranio, Biondello içori girirlər. Qriumio və başqları xidmət edirlər.

Lüçensio. Aramızda razılıq əməlo golmisdır. Müharibə qurtardı, indi isə keçmiş tohulkələri yada salaraq, arxayın gülüşək. Bianka, atama təzim et, necə ki sənin atana mən təzim edirom. Bacım

Katarina, qardaşım Petruçço, son da Qortenzi, Dul xanımınla bizim evə xos gelib, sefa götürmişiniz – kef eloyin, şon olun. Biz qonaqlığı çörəzələ qurtaracayıq. Əyloşin, xahiş edirəm. Söhbət edək, bərabər yeyək-içək.

Petruçço. Bizim burada birçə işimiz var: oyloşib yeyək.

Baptista. Paduya qonaqları belə qəbul edir.

Petruçço. Paduyada hamı qonaqsevən, qonağı şon qarşılıyandır.

Qortenzi. Qoy soninə bizim aramızda bu bir hoqiqət olsun.

Petruçço. And içirəm. Qortenzi dul qadın üçün qorxur.

Dul qadın. Mən qorxağamsa, mənə inanmayın.

Petruçço. Siz ağıllısınız, lakin məni anlamadınız, Qortenzi sizdən qorxur.

Dul qadın. Kimin harası ağrayarsa, daim ondan söhbət açar. Petruçço. Siz lap kökündən vurdunuz.

Katarina. "Kimin harası ağrayırsa, daim ondan söhbət açar". Siz bunu nə münasibətlə dediniz?

Dul qadın. Sizin eriniz deyingən, şıltaq bir qız aldığından xəcalot çəkir. Bizim izdiyacımızı da öz arşını ile ölçür. Mən bunu işaro eddim.

Katarina. Sizin təxmininiz səhvdir.

Dul qadın. Mən də sizin ayağınızda sayılmışam.

Katarina. Siz bu barədə məni ölübüsnüz.

Petruçço. Hə, qoyma ha! Ay arvad!

Qortenzi. Hə, qoyma ha! Ay dul!

Petruçço. Mən mərc gələrəm ki, Ket onu söz altında qoyar.

Qortenzi. Ərinin hünerindəndir.

Baptista (Qremio). Siz bunların hazırlıqlığına necə baxırısiniz?

Qremio. Onlar bir-birini yaxşı şallaqlayırlar.

Bianka. Şıltaq atırlar! Hazır cavablıq edib, size demek olar ki, yoxqın alınımzı gicisir, hem de nəhaq deyil.

Vinçensio. Aha, bu söhbət senyoramı oyadtı?

Bianka. Lakin qorxutmadı, mən yeno yuxuya gedərəm.

Petruçço. Yox, yuxulaya bilməzsəniz. Siz dillonmeklə, özünüzü oxlara hədəf etdiniz.

Bianka. Deməli, mən sizin üçün quşam? Mən uşub gedərəm. Kamanınızı bərk dartin, uğurlar olsun. Salamat qalın!

Bianka, Katarina, dul qadın gedirlər.

Petruçço. Mənim atacağım oxun qarşısını aldı. Tranio, buna sən nə deyorsun? Bu nişanı siz vura bilmənidir. Hədəfdən yayanları hamisiniñ sağlıqına!

Tranio. Lüçensio moni tazi kimi ov arxasında saldı, tazi qaçıır, lakin ovu ov axtarır.

Petruçço. Belə bir müqayiso yaxşı səslənməsi do, pis deyil.

Tranio. Senyor, doğrudur, siz ovu özünüz üçün taqib etmişsiniz, lakin ceyranınızı hələ elinizi ala bilməzsınız.

Baptista. Oho, Petruçço, Traniyonun oxu sizə dəydi.

Lüçensio. Təşəkkür edirəm, mənim mehribən Traniom.

Qortenzi. Etiraf edirəm, azaciq cırmaqlı. Biro on artıq more golorom ki, moni sıyrıb sizin ikinizi də deşib keçdi.

Baptista. Heyif ki, belə deyil, oğlum Petruçço, sonin arvadın qalanların hamisindən siltaqdır.

Petruçço. Mən sizinlə razi deyiləm. Sınaqdan keçirmək üçün hor birimiz öz arvadımızı bura çağırıraq. Kimin arvadı sözə baxanırsa, hamidan tez gölocək. O da qoyulan mərci udur.

Qortenzi. Olsun, mərc nə qədərdir, çıxmı olacaqdır?

Lüçensio. İyirmi kron.

Petruçço. Neco? İyirmi kron? Mən belə mərci qızıl quş üçün, tazi üçün toyın edirəm. Qadına goldikdə, mərcin miqdarı iyirmi kron-dan çox olmalıdır.

Lüçensio. Yüz kron necədir?

Qortenzi. Etirazım yoxdur.

Petruçço. Verin əllərinizi!

Qortenzi. Əvvəlcə arvadını kim çağırınsın?

Lüçensio. İstərsiniz, mən Biondello xanımı buraya çağır.

Biondello. Baş üstə. (Gedir.)

Baptista. Bianka üçün, oğlum, mərcin yarısına şorikəm.

Lüçensio. Lazım deyil, hamisini özüm verərəm.

Biondello qayıdır.

No oldu bəs?

Biondello. Xanım buyurdu, sizə söyləyim ki, o çox möşguldür, yanınıza gələ bilməyəcək.

Petruçço. Neco? Möşguldür? Gələ bilməyəcək? Bu necə cavab oldu?

Qremio. Hətta çox yaxşı cavabdır. Allah sizə bundan pis cavabdan saxlasın!

Petruçço. Yaxşı cavaba mənim ümidim yoxdur.

Qortenzi. Biondello, get mənim arvadımdan xahiş elə ki, təz bura gəlsin.

Biondello gedir.

Petruçço. "Xahiş elə?" Aha, oldu da! Gəlməsin bəs nə etsin?

Qortenzi. Senyor, qorxuram senin arvadına heç xahiş də kar etməsin.

Biondello qayıdır.

Bəs nə oldu, arvadım hanı?

Biondello. O dedi ki, senyor zarafat edir. Gəlməkdən imtiyad edib dedi: "Sözü var, özü yanına gəlsin".

Petruçço. İşləri çotinlisir. "Gəlməyəcək!" Belə bir cavaba qatlaşmaq olarmı? Biabırılıqdır lap. Ey, Qrumio, lotu! Get xanıma söyle ki, omr edirəm bura gəlsin!

Qrumio gedir.

Qortenzi. Cavabı aydınlaşdır.

Petruçço. Yox a?

Qortenzi. Əlbəttə, gəlməyəcək.

Petruçço. Onda Petruçconun işi yaxşı olmayacaq, nə edək.

Baptista. Yaradana and olsun, golir.

Katarina golir.

Katarina. Senyor, məni nə üçün çağırımissınız?

Petruçço. Bəs bacın, bəs Qortenziun arvadı haradadır?

Katarina. Qonaq otağında, buxarı başında səhbat edirlər.

Petruçço. Get onları çağır, gəlməsələr, yumruq gücü ilə ərlərinin yanına gətir.

Katarina gedir.

Lüçensio. Bundan da artıq sizə nə möcüz arzu edək?

Qortenzi. Bu möcüz nöyin olametidir?

Petruçço. Xoş, sakitcə, məhəbbətə yaşamağın əlamətidir, ədaləti hakimlik və ona hörmət əlamətidir ki, bu da xoşbəxtlik deməkdir.

Baptista. Sən xoşbəxt olasan, özizim Petruçço! Sən merci ududun. Mən onların səzə ududuğu mərcə öztərəfimdən iyirmi min kron əlavə edirəm. Mənim qızımın xasiyyəti doyişdiy üçün ona başqa cehiz də verərəm.

Petruçço. Mən merci udmağa haqlı olmaq üçün onun sözə baxmasını, ram olmasına bir daha nümayiş etmek istəyirəm. Baxın inadçı arvadları da osır kimi çəkib götürür.

Katarina, Bianka və dul arvad golirlər.

Ket, başındaki şapkani tulla yero, sono heç yaraşmir.

Katarina şapkasını çıxarıb yero atır.

Dul qadın. Allah, həlo ki belə axmaqlığa çatmamışam! Dord-qomı məndən uzaq elo!

Bianka (*Katarinaya*). Bir utan, qul kimi tabe olmaq nə deməkdir?

Lüçensio. Belə bir itaati sizdə do görmək istordim. Lakin sizin dikbaşlığınız bu gün mono yüz krona oturdu.

Bianka. Belə axmaq mərc etmek nayına lazımdır idı?

Petruçço. Bu dikbaşlara qanuni ərlərinə qarşı borclarını şərh et!

Dul qadın. Siz zarafat edirsiniz, bizo dərs lazımdır deyil!

Petruçço. Ket, tez ol, elo ondan başla.

Dul qadın. Yox, eləməz.

Petruçço. Sohv edirsiniz. Elor. Elo ondan başla, Ket.

Katarina. Bir utan! Çatılmış qaşlarını aç, qozəblı baxışlarla orını, sonin sahibini yaralama. Unutma ki, dolu çəməni bərbad edən kimi qozəb do gözəlliyi bərbad edir. Qozəb qasırga kimi söhroti, adı süpürüb aparır. Qozobda heç bir xoş sey yoxdur. Hırslı bir qadın lilli, çirkili bir bulaqdır, murdardır, cybocordır. Kimsənin xoşuna gəlməz. Ondan hamı ikrəh edər. Susuzluqdan ölü də o çəşmədən su içməz. Ər sonin sahibin, həyatın, müdafiə edənindir, başının tacıdır, omr edənindir. O homişi səni düşünür, sonin üçün sahildə, dənizdə kürəyini zəhmətə verir, ağır işlərin öhdəsindən golir. Sən evdə rahat-rahat yatdırın zaman, gündüzün soyuğuna, geconin tufanına qatlaşır. Sənəndə yalnız birce mükafat gözləyir: məhəbbət, gülər üz

və itaöt. Ağır borca qarşı kiçik bir muzd. Roiyyetin padşaha və qadının ərinə qarşı vəzifələri bir-birinin eynidir. Şıltaq və deyinən olan, ərinin haqlı iradesinə itaat etməyen qadın heyasız bir ası deyil, bas nedir? Belə bir qadın öz vəfali ağasına xain deyilmi? Sizin sadə-lövhələyünüzü, axmaq hərəkətlərinə baxanda, mən sizin yerinə utanırıam. Siz diz çökərək yalvarıb sülh istəmək ovazına omr verəmək, başçılıq etmək xülyasına düşüb mübarizə edirsiniz. Halbuki, sizin borcunuz ram olmaq, itaat etmək, ərinizi sevməkdir. Bizim bədənimiz nə qədər zərfidir, zəhmətə, mübarizəyə davamsızdır. Ona görə də bizim ürkələrimiz, hissələrimiz zərif olmamalıdır! Siz dikbaşlıq etdiyiniz halda, aciz həşərətsiniz! Men də sizin kimi möğrur, dikbaş idim. Tez qızış, kobud cavablar qaytarırdı. Sözlə qarşı sözə, hücumu qarşı hücumla keskin müqabilə edirdim. İndi görürüm ki, bizim nizəmiz saman çöpüdür, çünki qüvvəmiz zəifdir. Bizim zəifliyimizi nə ilə müqayisə etmək olar? Qüvvəmiz biza nə qədər çox görünse də, biz bir o qədər də zəifik. Açığın bize heç xeyri yoxdur, ey qadınlər, orlerinizin ayaqlarına səcdə edin. Men öz ərimin qarşısında borcumu verməyə, onun ağzından çıxan her sözü icra etməyə hazırlam.

Petruçço. Məni öp, Ket, bax arvad belə olar!

Lüçensio. Sənin eməlin qalib gəldi, köhne dost!

Vinçensio. Uşaqlar, mütü olarsa xoşdur.

Lüçensio. Lakin qadınlar cəfəng olarsa, kimsəyə xoş gəlməz.

Petruçço. Ket, yatmaq vaxtıdır. Lüçensio məqsədinə çatmışsa da, mən udmuşam. Siz tələsdiniz. Geçəniz xeyre qalsın!

Petruçço və Katarina gedirlər.

Qortenzi. Bəli, şıltaq qız yumşaldı.

Lüçensio. Təəccüb edirəm. O necə Petruççoya mütü oldu.

Gedirlər.

## DANIEL DEFO

(1660-1731)

### ROBINSON KRUZO

(romandan fragment)

Dəniz soferimizin altıncı günü biz Yarmut limanına gəlib çatdıq. Firtınadan sonra külək qarsıdan osdiyi üçün biz çox yavaş-yavaş irəliləyirdik. Yarmutda lövbər salımlı olduq. Səmt küleyi gözləmək möqsədi ilə, qarşı tərəfdən oson cənub-qorək küleyi əsənə qədər biz yeddi və ya sakķız gün bu limanda dayanıb gözlödük. Bu müdət ərzində limana Nyukasldan çıxlu gəmi goldi (Yarmut limanı gəmilər üçün adı bir dayanacaq yeridir, Temza çayına gire bilmək üçün gəmilər burada dayanıb səmt küleyi gözlöyirlər).

Onu deyim ki, biz həmin limanda bu qədər uzun müddət gözləyib qabarma başlayan zaman çaya gire bilərdik, lakin ilk günlərdə külək çox güclü idi, beş gün sonra isə daha da şiddetləndi. Ancaq Yarmut, liman kimi yaxşı və etibarlı dayanacaq yeri hesab olunur, gəmilərin lövbərləri və lövbər kondırıcıları də məhkəmə olduğundan donicilərimiz azacıq da olsun tolaş etmirdilər, gəmimizə heç bir təhlükə üz vermayacəyinə onlar arxayıñ idilər və donicilərin adetinə görə bəs vaxtlarını istirahət və müxtəlif ayloncolara sorf edirdilər. Lakin sakķizinci gün səhər yaxın külək bir qədər da şiddetləndi və dor ağacının üst hissəsindəki ipləri yığmaq və gəminin lövbərdə məhkəmə dayanması üçün hər şeyi bağlayış mühkəmlətməkden ötrü bütün gəmi heyəti işə girisəməli oldu. Güntərəyə yaxın böyük firtına qopdu, gəmi çox bərk yırğalanmağa başladı, bir neçə dəfə silklənib böyrü üstə elə ayıldı ki, biz dedik yəqin, lövbərdən qırılıb çıxdı. Bunu görən kapitan ikinci lövbəri də dənizə buraxmağı emr etdi. Beləliklə, biz hər iki lövbərin iplərinini axıra qədər açıb dənizə buraxdıq və qarşı tərəfdən oson güclü küleyin qabağından dayanıb qaldıq.

Firtına işə getdiyəcək siddətlənirdi. İndi qorxu və şəşqinliq hətta gəmidəki donicilərin də üzündən oxunurdu. Mənim yanımından keçərək öz kayutuna gedib-golən kapitanımızın öz-özüne: "İlahi, bizo

rəhmin gölsin, yoxsa hamımız məhv olarıq, daha lap axırımızdır!" - dediyini bir neçə dəfə özüm eştidim, bununla belə kapitan başını itirmir və gemini xilas etmek üçün görülen bütün işlərə diqqətə nozarət edirdi. İlk doqiqələrdə bu qarqasalıq menim lap qulaqlarımı baturmuşdı. Mən pillekinən altında öz kayutunda hərəkətsiz uzanıb qalmışdım və hətta bu zaman nə hiss etdiyimi də yaxşıca bilmirəm. Öz əvvəlki tövə və əhdələrimə heç bir əhamiyyət verməyib, onlardan qatı suretdə ayrıldıqdan sonra indi yeniden o fikirlərə qayitmaq menim üçün çetin idi: mənə eله gelirdi ki, ölümün dəhşətləri artıq tamamilə və həmişəlik məndən uzaqlaşmışdır və bu firtina da əvvəlki kimi qurtaracaq və heç bir hadisə üz vermayıacəkdir. Amma, necə ki, dedim, kapitan yanımından keçəndə "hamımız məhv olduğunu" deyirən man çox qorxdum. Mən kayutdan gəyortaya qalxdım. Əmrümüzde belə dəhşətli və qorxucu bir mənzərə görməmişdim: dənizdə dağ boyda dalğalar bir-birini qovurdular və her üç-dörd deqiqədən bu dalğaların biri bizim gəminin üstüne gəlirdi. Mən özümə əhəmətə baxanda hər yanda dəhşət və fəlakət hökm sürdü. Bizim lap yaxınlığımızda lövbər salıb dayanmış iki ağır yüklü gəminin vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün dənizdən aqacılarının hamisini kosmişdilər. Bizim donicilərdən kim isə qışqıraq bizdən, yarımlı kənardakı bir gəminin suyun dibinə getdiyini xəber verdi. Bundan başqa daha iki gəmi lövbərdən qırılırlar açıq dənizə getdi, onların hər ikisində bir dənə də olsun dor ağacı qalmamışdır. Kiçik gəmilər o birilərinə görə daha yaxşı dayanmışdı və onlara bir o qədər dezerə deyməmişdi. Ancaq bu xırda gəmilərdən də ikisi-üçü lövbərlərindən qırılıb açıq dənizə tərəf gedirdi, onlar lap bizim gəminimizin böyründən keçirdilər, təkəc də tərəfdəki üçbucaq yelkonlarından başqa onların bütün yelkenlərini yıpmışdilar.

Axşam türman və bosman, kapitanın yanına goldilər və gəminin qabaq dor ağacını kosmək üçün icazə verməsini xahiş etdilər. Kapitan dor ağacının kosılmasını heç istəmirdi, lakin bosman sübut etməyə başladı ki, dor ağacı kosılməsi, gəmi batacaqdır, odur ki, kapitan ister-istemez onunla razılaşdı. Amma qabaq dor ağacı kosılardıqdan sonra əsas dor ağacı elə siddətli yırğalanmağa və özü ilə birlilikdə gəmini də o qədər yırğalanmağa başlıdı ki, onu da kosmək və beləliklə də gəminin gövərtəsini tamamilə temizləmək lazım geldi.

Mənim dəniz soferimə əmrümüzde birinci dəfə çıxdığımı və bundan əvvəlki, bir o qədər də böyük olmayan firtinənən xeyli qorxmış

olduguunu xatirlayin ve özünüz təsəvvür edin ki, bu dəhşətli daqiqalarda mən nələr hiss etmiş və necə bir vəziyyətdə olmuşam. Lakin o vaxtdan keçmiş bu illər orzindo hafizəm məni aldatmırısa, bunu deməliyim ki, o dəhşətli daqiqalarda məni qorxudan ölüm deyildi. Məni ölümündən də yüz doft artıq qorxudan və dəhşətə götürən bu idi ki, mən tövbə edib atamın yanına qayıtmış haqqındaki fikirlərimdən ol çəkib, yeno əvvəlk lənətə golmış xoyallarına bağlanmışdım və bütün bu düşüncələr firtinanın doğurduğu qorxu hissi ilə birləşərək məni elə bir vəziyyətə getirib çıxartmışdı ki, onu heç bir sözə ifadə etmək mümkün deyildir. Lakin bundan da dəhşətli hələ qabaqda imiş. Firtina getdiyəcə daha da siddətlənirdi, hətta gəminidəki donızçılar özləri da deyirdilər ki, onlar heç bir zaman bən qədər güclü firtina görməmişlər. Bəzim gəmi möhkəm idi, lakin yüksək cəox olduğundan suya çox dorin oturmuşdu və özü də elə yırgalanırdı ki, daqiqəbaşı göyərtədən belə səslər eşidildi: "Bu saat yuyub aparacaq, böyüyü üstündə qalib!" Mənim işim bir tərəfdən yaxşı idı ki, sorusub əyrəncincə qədər bu sözlərin mənasını bilmirdim. Ancaq firtina dəha da güclənləridə və mən kapitanın, bosmanın və bir neçə başqa adəmin necə yalvarıb dua etdiklərini gördüm, - bunu görmək bir o qədər da asan deyil, - yaqın ki, bu adamların hissli başqlarında olduğu kimi hələ bir o qədər da keyləşməmişdi və gəminin donızın dibinə gedə biləcəyini onlar hər dəqiqə gözleyirdilər. Bütün bu dəhşətlər onuna tamamlandı ki, gecənin bir vaxtı gəminin anbarında işlərin öz qaydasında gedib-getmədiyini yoxlamaq üçün oraya yenən donızçılarından biri qışqırqə gəminin deşildiyini xəbor verdi. Gəminin anbarına başqa bir donızçı gəndərlər, o da qayıdır suyun anbarda dörd fut hündürlüyü qaldığını bildirdi. Belə olduqda "hami tulumbalar!" - deyə komanda verildi. Mən bu sözləri eşidən qorxumdan donub qaldım və üzüstə oturduğum taxtın üstüne düşdüm. Lakin donızçılar məni başa saldılar ki, indiyə qədər bir xeyir vermirdim, indi dəha bəsdir, başqları kimi mən də işləyo biləram. Belə olduqda yerindən qalxış tulumbaya yaxınlaşdım və soylo suyu vurmağa başladım. Bu zaman küleyə davam götürə bilməyən bir neçə kiçik yüksək gəmisi ləvəberini qaldırbıq açıq dənizə çıxdı. Bu gəmilərin bizim yanımızdan keçdiyini gördükde kapitan folaklı vəziyyətimizdən onları xəbərdar etmək üçün toplardan atış açmağı omr etdi. Bu atışın nədən ötrü açıldıqını bilmədiyim üçün mən gəmimizin parçalandığını və ya başqa bir dəhşətli

hadisənin üz verdiyini zənn etdim. O qədər qorxdum ki, özündən gedib huşunu itirdim. Lakin bu domdə hər kəs öz canının hayında olduğundan mənə fikir verən olmadı və mənim başıma no iş gəldiyi ilə heç kəs maraqlanmadı. Denizçilərden bir başqası tulumbaya yaxınlaşış və məni avez etdi və mənim tamamilə öldürümə zənn etdiyi üçün ayağı ilə kenara itəldi, mən aylana qədər xeyli müdətəbi və vəziyyətə uzaq qaldım.

Biz hamımız yorulmaq biləmdən işleyirdik, ancaq gəminin anbarında su getdiyəcə artırdı. Gəminin batacağı yəqin idi. Dündür, firtina getdiyəcə sakitleşməyə başlamışdı, amma bizim limanə daxil olacağımıza qədər su üzərində davam götürüb dura biləcəyimizə heç bir ümidi yox idi. Buna görə də kapitan top atışının arasını kosmir və bizi bu tohlükədən qorunmaq üçün köməyə çağırırdı. Nehayət, qabaq tərəfdə bizi yaxın olan xırda bir gəmi bizi kömək etmək üçün öz qayıqlarından birini suya endirməyə cürot etdi. Çox tohlükəli olmasına baxmayaraq qayıq bizi yaxınlaşdı. Lakin no biz qayığa minə bəldik, nə də bizi xilas etmək üçün öz həyatlarını tohlükəyə ataraq var gücləri ilə avar çəkənlərin bütün səyinə baxmayaraq, qayıq bizim gəmiyə yan ayla bildi. Bəzim matroslar onlara tərəf uzun bir kəndi atıdlar. Xeyli azıyyətdən sonra onlara kəndin ucunu təpib tuta bildilər. Biz kendirilənlər gəminin dal tərəfinə dərtib gətirdik və hamımız enib qayığa doluşduq. Qayığın belə bir yüklə onların gəmisinə qayıtması mümkün deyildi, bu haqda heç səhbat də ola bilməzdi. Buna görə də hamının rəyi ilə küləyin sahəsinə istiqamət götürmək və mümkün qədər sahili torəf yaxınlaşmaq qərara alındı. Bəzim kapitan həmin qayıqdakı matroslara dədi ki, qorxumasınlardan və vod etdi ki, oğr qayıq sahile toxunub sinarsa, zərərinə onların kapitanına ödəyəcəkdir. Beləliklə, bir az avarla, bir az küləyin gücüne biz şimala, Vinterton - Ness tərəfə gedir və tədricələr sahili yaxınlaşdıraq.

Bizim, gəmidən çıxıb qayığa mindiyimiz vaxtdan on beş dəqiqə keçmişdi ki, gəminiz gözümüzün qabağında suya qorq olmağa başladı. "Yuyub aparacaq" sözünün no demək olduğunu də mən ilk dəfə burada başa düşdüm. Ancaq, etiraf etməliyim ki, matroslar qışqırıb gəminin batdığını xəber verəndə, qalxış bu mənzərəye baxmaq üçün mənə heç taqt yox idi, çünki qayıga mindiyim, daha doğrusu, məni endirib qayıqa keçirdikləri vaxtdan həm qorxu, həm də gələcək tohlükələr haqqındaki fikirlərən ruhum və hisslerim tamamılık olmamışdı.

Qayığı sahile yaxınlaşdırmaq üçün avar çəkənlər var qıvvələrini sərf edib soylo işleyirdilər. Biz də bu zaman sahile baxırdıq (çünki dalgalar hor dəfə qayığı yuxarı qaldıranda biz sahili görürdük), sahilde böyük izdiham toplaşmışdı: adamlar ora-bura qaçır və biz sahile yaxınlaşarken bizo kömək etməyə hazırlaşmışdılar. Lakin bizim qayığımız çox yavaş horəkət edirdi və biz yalnız Uinterton mayakını keçdiğən sonra sahile yanaşa bildik, çünki burada Uinterton ilə Kromer arasında sahil xətti qorbe taraf burular və emələ gələn girinti-çixıntıları bu yerdə küləyin gücünü bir qədər azaldı. Biz burada sahile yan alıb çox böyük eziyyətlər bahasına olsa da, hor halda sahə və salamat quruya çıxa bildik və oradən piyada Yarmuta getdik. Başımıza gələn fəlakəti eşitdiklərinə görə Yarmut camaati biza çox hörmət göstərdi; şəhər olhis bizim üçün yaxşı mənzil ayırdı, ayrı-ayrı şoxslor - tacirlər və gəmi sahibkarları iso Londona və Hull'a istədiyimiz kimi gedib çata bilmək üçün bizi kifayət qədər pulla tömən etdilər.

Ah, nə üçün Hull'a, öz doğma evimizə qayıtmış onda mənim ağlıma gələndi! Mən qayıtsadım nə qodar xoşbəxt olardım! Yəqin ki, atam, İncil ayollarından birində deyildiyi kimi, mənim qayıtmışım münasibətilə yaxşı bosnən kőkaldılmış bir buzov qurban kosordı, çünki mənim Hulldan yola düşdüyüüm gəminin Yarmut dayanacağından batması xəberi ona çatmışdı, ancaq mənim xilas olduğumu o bu ohvalatdan çox sonra eşitmışdı.

Lakin mənim zalim taleyim yenə də manı övvəlki fəlakətli yola sürükləyir və məni o övvəlki fikirlərə o qədər böyük bir qüvvətə tohrik edirdi ki, ona qarşı çıxməq heç mümkin deyildi və düşüncənin ağıllı səsi dəfələrlə məni evə qayıtmığa dəvət etmişdi də, ancaq qayıtmış üçün özündə kifayət qədər qüvvət tapa bilmirdim. Mən bilmirəm, buna nə ad vermək olar, buna görə də israr etməyəcəyim ki, bizi öz şəxsi fəlakətimizin bir vasitəsi olmağa sövq edən, hətta möhəvləcəgimizi bütün açılıqları ilə gördüyüümüz zaman yenə də bizi öz fəlakətimizə tərəf sürükləyen qüdrətli taleyin gözə görünməz əmdir, lakin bir şey şübhəsizdir ki, əmrindən qaça bilədim yəm o zalim taleyin hökmü ilə bu yola düşmüştüm və ona görə də qolbimin ağıllı və xeyirxah hissəsindən eşitdiyim səslerin əleyhinə getdim və ilk dəfə toşobbüs edib yeni hayat yoluna ayaq basarkan qarşılaşdım və iki oyani dərsə əhəmiyyət vermədən, o qorxunc hadisələrdən özüm üçün heç bir nəticə çıxartmadım.

Bizim batmış gəmimizin sahibinin oğlu, təhlükeli fikirlərin dəha da möhkəmələnmişində mənə kömək etmiş dostum indi məndən də çox sakitleşmişdi, üzdə isə qasqabaqlı və qomlı idi. Yarmutda o ilk dəfə mənimlə danışanda (bu hadisə oraya gələndən iki-üç gün sonra oldu, əvvəlcə biz görüşə bilməmişdik, çünki ayrı-ayrı monzillərə düşüşmişdi), mən hiss etdim ki, onun danışığının tonu bir qəder deyişmişdir. O çox kədərlər bil həşəri yırğalaya men-dən soruşdu ki, özümü necə hiss edirəm. O öz atasına mənim kim olduğunu başa salıb dedi ki, mən bu deniz sefərinə təcrübə üçün çıxmışdım, gələcəkde isə bütün dünyani gezip dolaşmaq fikrindəyəm. Dostumun atası mənə müracət edib ciddi və qayğılı bir səsələ dedi: "Cavan oğlan! Bundan sonra siz heç bir zaman dənizə çıxmamalısınız. Bize üz verən hadisələr sizin gələcəyinizin göstərən aydın bir eləmətdir və bu eləmətlərdən nəticə çıxarmalısınız ki, dəniz soyyyah olmaq size qismət deyildir" - "Axi, nə üçün, ser? - mən etiraz etdim - Məger siz özünüz dəha deniz sefərinə çıxmayaçısınız?" - "O başqa məsolədir, - o, cavab verdi, - dəniz sefərinə çıxməq mənim sonatımdır, yəni deməli mənim vəzifəmidir. Amma siz dəniz sefərinə yalnız bir təcrübə üçün çıxmısınız. Öz fikrinizin üzündə dayanıb inad etsoniz, başınıza nələr gələcəyini göylər size göstərdi. Bəlkə elə sizin özünüzdən bizim başımıza bu fəlakətlər goldı. Bəlkə də siz bizim gəmiyə minmiş lənasınız... Buyurun, - deyə o olav etdi, - bir məni yaxşı başa salın görüm siz kimsiniz və siz bu deniz sefərinə çıxmaga məcbur edən səbəb nədir". Mən cavab verib özüm haqqında beşinci sənəti ona nağlı etdim. Mən danışb qurtaran kimi o açıqlandı və qorxunc bir qəzəbələ dedi: "Mən nə etmişəm, teqsirinə nədir ki, bu yaziq sərsəri mənim gəminin göyərtəsinə ayaq basmışdır! Mən bundan sonra heç bir zaman lap min funt sterlinq vərsən də, yəni soninlə bir gəmide yola çıxmaga razi olmaram!" Əlbəttə, bütün bunlar onusuz da özüna doymış zərər haqqındaki düşüncələrdən sarsılmış və həddindən çox qəzəblənmiş bir adamın ürəkdən dediyi sözler idi. Lakin o sakitləşəndən sonra mən onuna səhəbat etdim, o çox ciddi bi surətdə məni inanırdı ki, özümən fəlakətə atmayırm, hor şəy tövbə edib atamın yanına qayıdım və başıma gələn bütün bu işlərin sırrı isə yalnız göylərə məlumatdır, görünür, Allahın emri belə imiş. Sözün axırında o mənə dedi: "Eh, cavan oğlan, əger siz tezliklə evə qayıtmasanız, mənə inanıb ki, haraya getsəniz, atanızın dedikleri doğru çıxacaq, hor yerdə bedbəxtliyə və eziyyətlərə düşər olacaqsınız".

Bu əhvalatdan az sonra biz ayrıldıq. Mən onun haqlı olduğunu hiss edirdim və heç bir etiraz edə bilmədim, lakin mən bir daha onuna görüşmədim. Onun Yarmutdan haraya getdiyini bilmirəm. Amma mənim özümün bir qədər pulum var idi, buna görə də quru yol ilə çıxış Londona geddim. Həm Londonda, həm də oraya gedəndə yol uzunu elə dəqiqələr olurdu ki, hansı hayat yolunu seçəcəyim haqqında – evə qayıtməq, yoxsa, yenidən dəniz seyahətinə çıxməq haqqında düşünür və torəddə edirdim.

Doğma evimizə qayıtməq məsələsinə göldikdə, doğrusu, həya və utancaqlı ağlımın bütün on tutarlı dəlillərini susdururdu: öz-özüma fikirləşib bizim bütün qonşuların mənə necə güləcəklərini və yalnız atamın və anamın deyil, habelə bütün tanışlarımızın üzüne baxmağa necə utanacağımı təsəvvürümde canlandırdım. O zaman-dan mən insan töbiətinin, xüsusi gənclikdə, na qədər qeyri-mentiqi və nə qədər qeyri-aridic olduğunu dəfələrlə müşahidə etmişəm: belə vəziyyətlərdə əldə rəhber tutulması lazımlı gələn mülahizələri rədd edərək insanlar günaha batmaqdən yox, tövbə etməkdən utanırlar, gördükleri işlərdən və insanı ağılsız adlandırmaga haqq verən əməllərdən yox, bu işlərdən imtina edib özlerini düzəltməkdən utanırlar, halbuki özlərini islah edib düzəltdiklərinə görə onları ancaq ağılli hesab etmək olar.

Bu hal mənədən çox uzun müddət davam etdi və mən bu vəziyyətdə nə etməli olduğumu, özüm üçün hansı həyat yolunu seçmək lazımlı gəldiyini kəsdirə bilmirdim. Mən evə qayıtməq arzusundan əl çəkə bilmirdim və nə qədər ki, mən bu niyyətimi toxıra salırdım, başıma gəlmış felakətlərin təsəssüratı da yavaş-yavaş zəifləyi və xatırımdan silinməyə başlayırdı, bütün bunularla birlikdə isə məni atamın yanına qayıtməga töhrək edən sağlam düşüncənin onszu da zoif olan səsi yavaşıyırıdı. Bütün bu əhvalatlar nehayət, onunla qurtardı ki, mən evə qayıtməq haqqındaki bütün fikirlərimdən tama-milo ol çəkdim və yeni soyahat haqqında düşünməyə başladım. Mənədən öz doğma evimizdən qaçmaq fikrini doğurmış, məni bütün dünyani dolaşaraq özüm dövlət qazanmaq kimi boş və ağılsız bir xəyalala salan o zalim tale həmin bu sərsəməmələri mənim beynimə ələ yerləşdirmişdi ki, mən bütün xeyirxah sözlərə və nəsihətlərə, həttə atamın qoyduğu qadağanlara belə əhəmiyyət vermədim və həmin qüvvə, bir daha deyirəm, o nə olur olsun, forqı yoxdur, həmin qüvvə məni ələ bədbəxt bir işə sövq etdi ki, onu ancaq xəyal al-

mində təsəvvür etmək mümkündür: mən Afrika sahilərinə, yaxud bizim dənizçilərin öz dillerində dedikləri kimi, Qvineyaya gedən bir gəmiyə mindim və yenidən seyahətə çıxdım.

Mənim on böyük bədbəxtliyim o idi ki, keçirdiyim bütün bu sərgüzəştlər zamanı mən on adı bir matros kimi də işə girmədim; belədən mən adət etdiyimden bir az artıq işləseydim də, hər şeyə diqqət edib, heç olmaza dənizçinin vozifələrini və işini öyrənərdim, sonralar isə kapitan ola bilməsem də, hər halda kapitan köməkçisi və ya şurman ola bilərdim. Lakin nə etməli, görünür, mənim taleyim belə imiş və mən bütün mövcud olan yollardan on pisini seçməli imişəm. Bu dəfə də belə etdim: cibimda pulum, əynimdə yaxşı palıtarım var idi, buna görə də gəmimədə özümü erkəyin bir ağa kimi aparı, heç bir iş görmür və heç bir şey də öyrənmirdim.

Londonda xəsəbətlidən mən lap ilk addımlardan yaxşı adam-ların arasına düşdüm, gənc yaşlarında vaxtılı mənim kimi avara və yolundan azımsı adamlara belə xəsəbətlilik o qədər də təz-tez üz vermir, cüntü səytən heç kəsi görəndə qoymur və pis adamlara qoşulan gənclər üçün ə saat bir tələ qurub, onları yoldan çıxarıra. Mənimki isə belə olmadı. Mən Londonda bir kapitan ilə tanış oldum. O bir az əvvəl öz gamisi ilə Qvineya sahilərini gözib qayıtmışdı və bu səfərdən xeyli qazanc əldə etdiyi üçün indi yenidən həmin yerlərə səfər etməyi qərara almışdı. Mən onun xoşuna gəlmemişdim, cüntü mən o zaman pis həmsərbət deyildim. Söhbət zamanı mənim seyahət edib dünyam gəzmək arzusunda olduğumu bildikdə isə, onunla birlikdə getməyi məna toklif edib dedi ki, mənim heç bir xərcim çıxmayaçaqdır, mən gəmidə onun qonağı və dostu olacağam. Sonra o məni başa saldı ki, əger özümü birlilikdə mal aparmağı imkanım varsa, bəxtimi sinayım, bəlkə də baş tutdu, o halda bu alış-verişdən əldə edilmiş qazancın da hamisi mənə çatacaqdır.

Mən bu təklifi qəbul etdim. Namuslu və açıqıräkli bir adam olan bu kapitanla mən lap yaxından dəst oldum və onunla birlikdə yola çıxdım. Satmaq üçün özümüle balaca bir yüksək görtürdüm və dostum kapitanı tamamilə düzgün və tovuzıräkli bir adam olmasa sayəsində çox olverişli bir alış-veriş etdim. Dostumun göstərişi ilə mən qırx funt sterlinq verib müxtəlif bəzək-düzək və muncuq almışdım. Bu qırx funt isə mən məktublaşdırığım qohumlarının köməyi ilə əldə etmişdim. Belə zənn edirəm ki, onlar atımı, yaxud, dəha doğrusu, anamı bu ilk səfərim üçün mənə heç olmazsa kiçik bir məbləğlə kömək etməyə razı salmışdılar.

Bu soyahatim, demek olar ki, monim bütün səfərlərimdən yeganə müvəffəqiyyətli idı və mon bu müvəffəqiyyətimlə, elbəttə, tamahkarlıq hissindən tamamilə uzaq, xeyirxah bir adam olan dostum kapitanın rəhbərliyi altında riyaziyyat və gəmiciyi dair gəmi jurnalını yazıb doldurmaq, müşahidə aparmaq, bəzək səzələ, gəminin idarə cədə bilmək üçün donizçiye lazımlı olan bir çox şəxsləri öyrəndim. Mənimlə məşğul olub, öz təcrübəsinə mənə öyrətməkdən o həzz alırdı, onu dini ləmək, ondan öyrənmək isə mənə ləzzət verirdi. Uzun sözün qisası, bu soyahat məni həm donizçi, həm də tacir etdi, apardığım malları bəzə funt doqquz ünsi qızıl qumuna deydi və Londona qayıtdıqdan sonra homin qızıl qumu satıb üz yüz funtdan bir qodor az tomiz golir oldu etdim. Bu müvəffəqiyyət məndəki şöhrətporost xəyalları daha da gücləndirirdi, bu xəyallar isə on axırda məni fəlakətə apardı çıxardı.

Ancəq onu deməliyim ki, homin bu müvəffəqiyyətli səforin özündə də man az əziyyət çökəmdəm və on başlıcası o idi ki, mən soyahat zamanı çox pis tropik qızdırma xəstəliyinə tutuldum və bütün səfor müddətində xəsta oldum, cünti bizim gedib çıxdığımız və on çox alver etdiyimiz sahillər 15° şimal en dairəsi ilə ekvator arasında idi və iqlimi də həddindən artıq isti idi.

Bələdliklə, mən Qvineya ilə alver edən bir tacir olmuşdum. Lakin, mənim bödöxtüliyimdən, kapitan dostum Ingilterəyə qayıtdıqdan bir az sonra öldü, mən də özüm yenidən Qvineyaya səfor etməyi qot etdim. Mən Ingilterədən yənə də homin gəmi ilə çıxdım, ölmüş kapitanın köməkçisi indi bu gəmiyyə komandanlıq edirdi. Mənim bu soyahatim hər hansı bir insanın indiyo qodor etmiş olduğu soyahatların on fəlakətlisi idi. Doğrudur, mən qazandığım puldan yalnız yüz funta qodorları mala verib özümlə götürmüştüm, qalan iki yüz funtunu isə saxlamaq üçün mərhüm kapitanın dul arvadına əmanət etmişdim, o da homin pulu lazımı qaydada yer böyər etmişdi. Lakin yolda mənim başıma ayrı fəlakətlər gəldi. Bu qorxucu hadisələr ondan başlandı ki, bir sohor, gün doğarkən bizim gəmimiz Kanar adalarına torəf gedirdi, daha doğrusu, Kanar adaları ilə Afrika sahiləri arasında idi, bu zaman dəniz quldurları qəfildən bizi hücum etdilər. Salehdən olan bu türk quldur gəmisi bütün yelkenlərini açaraq sürətlə dəlinməzə golirdi. Qaçıb xilas olmaq ümidi ilə biz də gəmidəki dor ağaclarının və səronələrin davam götərdiyi qodor bütün

yelkenlerimizi qaldırıldıq. Lakin bir az sonra gördük ki, quldur gəmisi çox sürətle golir və bir neçə saatdan sonra mütləq bizi çatacaqdır, odur ki, döyüše hazırlaşmağa başladıq (bizim on iki topumuz var idi, düşməninkin isə on sekiz idi). Gündüz, saat üçə yaxın quldurların gəmisi bizi çatdı, lakin onlar bu esnada bir sohv etdilər: onlar bizi gəminin arxa tərəfindən yanaşmaq evəzini yan tərəfdən yanaşdırılar. Gəminin bu tərəfində bizim sokkix topumuz var idi, onların sohvindən istifadə edərək biz bu topların hamısının ağzını onlara torəf çevirib yayılm atışı açdıq. Quldurların gəmisində iki yüzə qodor adam var idi, buna görə də onlar bizim atışımızın həm toplarından, həm də iki yüz tufəngdən açılan yayılm atışı ilə cavab verib bir qodor geri çökəldilər. Xoşbəxtlikdən bizilordən heç kəsə güllə deymədi, sıralarımız da six və möhkəm kamış. Geri çökəldikdən sonra quldurlar yeni hückuma, biz isə yeni müdafiye hazırlaşdırdıq. Quldur gəmisi bu dofta bizi gəminin o biri tərəfindən yanaşıdı. Altmışadək adam o saat bizim gəmiyə doluşdu və homin saat onların hamısı bizim gəminin dor ağaclarını və ipinərini keşməyə başladılar. Biz onları tufəng atışı, nizolər və əl qumbaraları ilə qarşılaşdıq və onları iki dəfə gəmiminizin güvərtəsindən sixşədrəb çıxardıq. Amma bizim gəmi tamamilə yararsız hala salınmışdı, adamlarımızdan üçü ölmüş, sekkinə yaralanmışdı, buna görə də (hekayenin bu kəderli hissəsini ixtisar edirəm) biz məcburiyyət qarşısında qalıb təslim oldıq, bizi esir alıb mavrılara mensub olan Saleh imanına apardılar. Mənim vəziyyətim evvelce düşündürüm qodor də pis olmayı. Məni o biri yoldaşlarım kimi ölkənin içorisinə, soltanın sarayına apardılar. Quldur gəminisin kapitani məni öz yanında qul saxladı, cünti mən cəld və zirek olduğumu görə onun yanında işləməyə yarayardım. Taleyimin belə heyət ediləcək bir şəkildə dəyişib məni tacirlikdən əsirliyə və acınaməli bir qul vəziyyətinə salması mənəviyyatımı özir, ruhumu sixirdi. Elə bu zaman gec-tez mənə fəlakət üz verəcəyi, heç kesin məni bu boladan qurtarmayağı, mənə tosulli verməyəcəyi haqqında atamın o peygambercəsinə sözləri yadına düşdü və elə zənn etdim ki, homin fəlakət elə budur ki, indi mənə üz vermişdir, Allah öz eli ilə məni cəzalandırmış və mən homişlik möhv olmuşam. Lakin heyhat! San demə, bu fəlakət məni gelecekde gözleyən ağır əziyyətlərin solğun bir kölgəsi imiş. Indi hekayənin ardını nəqəl edəndə, siz homin əziyyətlərin nədən ibarət olduğunu görəcəksiniz.

Mənim yeni sahibim, daha doğrusu, ağam, məni öz evinə getirib orada saxladığı üçün ümidi var idi ki, bir də qarətə gedərkən məni de özü ilə aparacaqdır. Mən də omin idim ki, gec-tez, günlerin birində ispan vo portugal gomilərindən biri bu quldur gəmisiన tutacaq, mən də əsirlikdən azad olacağam. Lakin ümidiñən təzliklə boşça çıxdı, cüntki sahibim donizo çıxarkən məni özü ilə aparmadı, evdə qoyub bağ-bağçaya baxmağı və ümmüniyyətlə, qulların gördüyü bütün ağır tosorrufat işlərini mono tapşırıdı. Səfərdən qayıtdıqdan sonra isə gəmiyə getməyi və orada kayutda yerləşib gəmiyə göz olmağı mənə emr etdi.

O gündən etibarən mən ancaq qəçməq haqqında düşünür və bu fikri həyata keçirmək üçün vasitə axtarırdım, lakin əsirlər arasında azacıq da olsun ümid verən elə bir adam tapmirdim ki, etibar edib fikrimi ona söyləyim. Mənim düşüdüüm şəraitdə qəçməq mümkün deyildi, cüntki mən tek idim və aramızda etibarlı bir adam — nə bir ingilis, nə bir İrlandiyali, nə də bir Şotlandiyali var idi, mən tamamilə yalnız idim, buna görə də (tez-tez azadlıq haqqında şirin xoyalılarla dalib özüma təsəlli versəm də), xilas olmağa azacıq ümidiñ belə olmadan, düz iki il əsirlikdə qaldım. Lakin iki ilden sonra baş vermiş qeyri-adı bir hadisə çoxdan bəri beynimde dolanşan qəçməq fikrini toxozən canlandırdı və mən vəziyyətdən istifadə edərək azadlığı çıxməq üçün təşəbbüs etməyi yenidən qorara aldım. Mənim sahibim bir dəfə, necə oldusa, öz gəmisini (eşitdiyimə görə, pulu olmadığını görə) təchiz edə bilmədi və həmşəkindən çox evdə oturub dəniz sefərinə çıxmadi. Bu müddət o, həftədə bir və ya iki dəfə, hava yaxşı landa iso dəha tez-tez öz gəmisindəki qayılıqla dəniz konarında balıq tutmağa gedərdi. Hər dəfə belə balıq ovuna gedəndə avar çökək üçün o məni və cavan mavri özü ilə apardı, biz de bacardığımız qədər onu əyləndirirdik. Bundan başqa, mən balıq tutmaqda mahir idim, o bunu hiss edəndən sonra, bozon məni həmin oğlan — Maresko (oğlanı onlar belə adlandırdırlar) ilə birlikdə balıq tutmağa göndərən və öz qohumlarından olan yaşı bir mavri da bizim üzərimizə nəzarəçi təyin edirdi.

Bir sohor sakit havada doniz kənarına çıxmışdım. Biz sahildən bir qədər aralıqından sonra donizin üzünü six bir duman elə bürdü ki, donizin konarı ilə bizim aramızda mil yarım məsafə olmasına baxmayaraq, biz sahilin gözden itirdik, buna görə də hansı tərəfa gediyimizi bilməndən avar çökərdik. Beləliklə, bütün günü və geceyi avar çökədik, sohor açılanda iso özümüzü açıq dənizdə görüb başa

düşdük ki, sahile qədər istiqamət götürmək əvəzinə biz çəşib sahildən aza altı mil uzağa döşmişük. Denizdə külək başlamışdı, buna görə də biz, nohayət, bir çox əziziyət və təhlükələrdən sonra, evə qayıtdıq. Dənizdə qaldığımız müddədə bizi hamımlı çox bork acmışdı.

Bizim ehvalatımızı eşidən sonra menim sahibim gələcəkdə dəha cəhiyatı olmağı qorara aldı və bildirdi ki, bundan sonra heç bir zaman kompas və cəhiyat üçün ərzəq götürməmiş balıq ovuna getməyəcəkdir. Bizim gəmimi tutduqdan sonra mənim sahibim oradakı barkası özü üçün saxlamışdı və indi öz gəmi dülğorinə — bu da kölə-ingilis idi — emr etmişdi ki, həmin barkasın orta hissəsində, barjda olduğu kimi, kiçik bir otaq, yaxud kayut qayırsın, bunun də tərəfində sükanı və böyük dordakı yelkeni idarə etmək üçün bir adamlıq yer, qabaq tərəfində ise o biri yelkenləri açıb-yığmaq üçün iki adamlıq yer qoysun, bu haqq-hesablı barkasdakı üçbucaqlı yelken dülğorin qayıracığı həmin kayutun damının üstüne düşməli idi, Dülğerin qayırdığı bu kayut alçaq və çox rahat idi. Orada üç adam yata bilərdi. Əlavə olaraq oraya bir stol və şraf da qoymaq mümkündü, bu şraf da mənim sahibimin yol üçün tədarük etdiyi ərzəgi — çörəyi, dünyunu, qohvəni və içmək üçün götürdüyü içki dolu butulkaları yiğməq üçün lazımdı.

Biz balıq ovuna çox vaxt bi barkasda gedirdik, men də çox mahir bi balıq tutan olduğum üçün sahibim heç bir zaman mənsiz getməzdə. Bir dəfə o, iki nefer möhtərem mavrlı berabər dənizə çıxmaga hazırlaşırırdı (daha onu deye bilmərəm ki, balıq ovuna gedirdilər, yoxsa elə-bəla, gəzmək niyyətində idilər), bu gözinti üçün o xeyli yemək ehtiyat hazırlayıb həle axşamdan barkasa gəndərmişdi. Bundan başqa, o mənə emr etdi ki, gedib onun gəmisindən üç tüsəng və ona görə de bərt və qırma götürüb qayığa aparırm, cüntki balıq tutmaqdən əlavə, onlar həm də ov vurmaq niyyətində idilər.

Mənə emr olunan işləri gördüm, gəyərtəni yudum, dor ağacının bayrağını qaldırdım və ertəsi gün sohər tezdeñ barkasda oturub qonaqları gözledim. Lakin bu vaxt sahibim özü tek geldi və dedi ki, nə isə tosadüfən, çox mühüm işləri olduğunu görə, qonaqlar bu gün gəzməyə getməyi toxruşmışlar. Sonra o bizim üçümüze də — mənə, oğlana və yaşı mavra — balıq tutmaq üçün həmişə olduğu kimi yeno de dənizə çıxmış emr edib tapşırıdı ki, bahğı tutan kimi evə götürim, cüntki dostları onun yanına axşam yeməyinə gelecekler. Mən onun dediyinə itaet etdim.

Mənim azadlıq haqqında çoxdanki arzum bu zaman yenidən oyandı. İndi mənim olimdə kiçik bir gəmi var idi, sahibim gedən kimi mən hazırlaşmağa başladım. Ancaq mən bu sofor bəliq ovu üçün yox, uzaq yol üçün hazırlaşdım. Doğrudur, mən yolumun istiqamətini növbəti bilmirdim, haraya gedəcəyim haqqında hətta heç fikirləşmirdim də, cüntki əsərəndən qurtarmaqdən ötrü indi mənim üçün hər bir yol yaxşı idi.

Mən ovvələcə ondan başladım: yanımızdakı mavrı başa salıb qandırdım ki, özümüz üçün gərk bir az yemək tədarük edək, cüntki sahibimizin qonaqlar üçün hazırladığı süfrədən bizi yemək çatacağına ümidi etməyə ixtiyarım yoxdur. O cavab verdi ki, bu doğrudur və gedib içi suxarı ilə dolu böyük bir sobət və üç sohəng də şirin su təpib qayıga gotirdi. Sahibimin şorab butulkaları olan yesiyi harada saxlaşdığını bilmirdim (butulkaların üstündəki kağızlardan məlum olurdu ki, bu şorablar yəqin ki, ingilis gəmılərinin birindən götürülmüşdür), no qədər ki, mavr ərzəq götürmək üçün sahile getmişdi, mən həmin butulkaların hamısını daşıyıb anbardakı şafka yiğdim, guya bunlar elə avvolcəndən burada sahibim üçün yiğilib tədarük edilmişdir. Bundan başqa, mən olli gırvonkılık bir yeko parça mum, bir yumqı iplik, balta, mişar və çökic təpib getirdim. Bunların hamısı, xüsusiətə mum sonra biziçərənək lazımlı oldu, cüntki bu mumdan biz şam qayırırdıq. Mən bir kəlek də gəldim, sədədilə mavr yeno da aldındı. Onun adı İsmayıllı idi, ancaq həmi onu Moli, yaxud Muli, çağırırdı. Mən ona dedim: "Moli, barkasda sahibimizin tüfəngləri var. Bir az barit və bir az da qırma təpib gotirsek necə olar? Bolka nahara özümüz üçün iki-üç alkam quşu vura bildik (bu quşlar bizim torofordoki cüllüfənən bozmuşdur). Mən bilirom, sahibimiz gömido barit və qırma saxlayır". – "Yaxşı, getirərəm", – deyib mavr getdi və içində gırvənko yarım, bəlkə də daha çox barit olan bir meşin kiso gotirdi. O, güllü də gotirmiştir. Bunların hamısını qayıga yiğdiq. Bundan başqa, sahibimin kayutunda da bir az barit tapıldı, yəsikdə böyük bir butulka var idi, içindəki şorabın artığını boşaldıb, bu baritı da həmin butulkaya tökdüm. Beləliklə, yol üçün lazımlı olan hər şeyi tədarük etdikdən sonra bəliq tutmaq üçün biz limandan donizo çıxdıq. Limanın girocayındəki keşikçi qüləsində bizi tanıyrıdlar, buna görə də bizim gəmimizə fikir verən yox idi. Sahildən bir mili yaxın uzaqlıqlıdan sonra biz yelkəni yiğdiq və bəliq ovuna hazırlaşmağa başladıq. Külək şimaldan və şimal-qərb tərəfdən ösirdi, bu isə mənim

planlarına uyğun deyildi, eger cənubdan össe idi, mən yəqin ki, lap Ispaniya sahillorinə, yaxud heç olmazsa, Kadıko qəder gedib çıxa biledim. Lakin külək hansı tərəfdən osır-assın, mən bir şeyi qəti surotda qərara almışdım ki, bu dəhşətli yerdən uzaqlaşmaq lazımdır, sonrası isə isə tale özü həll edər.

Bir müddət mən tilovumu suya atdım, lakin heç bir şey tutmadım (tilova bəliq düşəndə də mən qəsdən çıxartmadım ki, mavr görər), sonra mən ona dedim: "Burada işimiz baş tutmayacaqdır və biz heç ne tutma biləcəyik! Sahibimizin yama elibəs qayıtsaq da, yaxşı düşməz. Gərk sahildən bir az uzaqlaşaq, bolka o zaman bir şey çıxdı". Mavr mənim onu aldatmayacağımı emin idi, buna görə də mənimlə razılışdı və qayığın burun tərəfində olduğu üçün oradan yelkəni qaldırdı. Mən gəminin arxa tərəfində sükanın yanında oturdum, gəmi üç mil də açıq dənizə getdikdən sonra, guya yenidən bəliq tutmağa başlamaq üçün mən yelkəni çəkib qayığı tamamilə yavaştırdım, sükan cayan mavra tapşırıb dəl tərəfdən yaşılı mavra yanaşdım və bir şey axtarırmış kimi ayılıb onun ciyindən aşağı baxmaya başladım, birdən onu qucaqlayıb tutдум və dərhal dənizə tulladım. Mavr o saat dənizin üzüne çıxdı, cüntki çox yaxşıca üzürdü. O, çığırın yalvarırdı ki, onu qayıga götürüm, mənimlə dünyanın lap o başına qədar gedəcəyini və edirdi. Qayığın dalınca o elə bir sürətlə üzürdü ki, tezliklə golib mono çata bilordi, cüntki külək, demək olar ki, tamam kəsmişdi və qayıq çox yavaş hərəkət edirdi. İşin bu yerdə olduğunu gördükdə, mən kayuta gedib tüfəngi gətirdim və onu nişan alıb dedim: "Mən sənə pislik etmək niyyətində deyiləm, eger məndən ol çəkib getsen və məni rahat buraxsan, sən heç ne etmərom. Sen yaxşıca üzürən, danız da sakitdir, asanlıqla üzüb sahile çıxa bilərsən, mən da sənə heç ne etmərom. Yox, eger barkasın dalınca üzəməyə başlasan, vurub kalleni dağıdacağam, cüntki xilas olub azadlıqçı çıxmışı mən qəti qərara almışam". Bunu eşidəndən sonra o, sahile tərəf döndü, mən emin idim ki, o asanlıqla üzüb sahile çıxacaqdır, cüntki o, üzgüyü idi.

Əlbəttə, mən bu oğlanı donizo atıb həmin yaşılı mavri özümlə birlikdə götürə biledim, lakin ona etibar edib inanmaq olmazdı. Mavr kifayət qədər üzüb barkasdan uzaqlaşdıqdan sonra, mən üzümü bu oğlana (onun adı: Ksuri, idi) tutub dedim: "Ksuri! Əgər sen mono sadıq olsan, sən böyük bir adam edərəm, gərk elinə üzüne çəkib Salavat çeviroşən (yəni Mehəmmədin) və onun atasının saqqalına and

içəsən) və bildirəsən ki, mənə xəyanət etməyəcəksən, yoxsa səni də dənizə ataram". Oğlan düz gözümüzün içine baxaraq gülməsədi və o qədər somimi cavab verdi ki, mən ona inanmaya bilməzdim. O and ixtidə ki, mənə sadıq olacaq və haraya istəsə mənimlə gedəcəkdir.

Üzüb gedən mavr gözdən itinçəy qədər men küləyin əksinə gedərək, istiqaməti düz açıq dənizə götürmüsdüm. Men bunu bili-bilo etmişdim ki, gərlər bizim Cobellüttariq boğazına getdiyimizi gümən etsinlər, (əslina baxsan, ağlı başında olan hər kəs elə bələ düşüñə bilərdi). Doğrudan da, kim forz edə bilerdi ki, biz conuba, həqiqəton vəhşi sahilərə təref getmək niyyətindəydi? O sahil-lordə zənci qabilələri yaşıyır, agor biz oraya getsek, zencilər öz tokna şəklində olan qayıqları ilə bizi ahət edib öldürərdilər, yaxud orada quruya ayaq basan kimi ya yırtıcı heyvanlar, ya da insan cildindəndi dərəhmış vəhşilərin özləri bizi didib-parçalayardılar.

Lakin qas qaralan kimi mən yolumu dəyişdim, conuba torf istiqamət götürdüüm, ancaq sahildən çox uzaq düşməmək üçün barkasın meylini azacıq şərqi torof çevirdim. Yenice müləyim külək başlamışdı, dəniz də heç sakit idi. Həç bir dalğa yox idi. Buna görə də elo bir sürota gedirdik ki, ertəsi gün saat üçda ilk dəfə qarşı torof-dən quru görünəndə, biz Saləhdən aži yüz olli mil canubda, Mərakeş solantının və o yerlərdəki digər hakimlərin də torpaqlarından xeyli uzaqda idik. Hər halda bu yerlərdə biz bir nəfər də olsun adam görmədi.

Ancaq mən mavrların olindo osir olanda o qədər qorxmuşdum və yenidən onların əlinə düşməkden elo ehtiyat edirdim ki, olverişli küləkdən istifadə edərək düz bəz gün arası kasılmədən irolıya üzdüm və heç bir yerda na sahila çıxdım, na də lövber salıb dayandım. Beş gündən sonra külək istiqamətinə doyişib canubdan oşmeye başladı, buna görə də mən sahila yaxınlaşmağı qorara aldım və kiçik bir çayın mənsəbinə lövber salıb dayandım, çünki men belə hesab edirdim ki, ogər bizi taqib edən olsaydı, indiye qədər biziçətə bilmədiklərino və indi də küləyin istiqamətini dəyişdiyinə görə, yaqın ki, bu işdən vaz keçmişlər. Bu hansı çay idi, haradan, hansı xalqın yaşadığı ölkələrdən, hansı en dairəsindən axıb gəlirdi, bərədən heç bir şey bilmirəm. Sahilde mən adam görmədim və görəmək də istəmirdim, mənənəncaq şirin su ehtiyatı görmək lazımdı. Biz bu çayın mənsəbinə axışma yaxın daxil olmuşdu, ona görə də hava qara-landan sonra üzüb sahile çıxməyi və o yerləri yoxlayıb nəzərdən

keçirməyi qərara aldım. Lakin qaranlıq düşən kimi sahildə vəhşi heyvanların nerilisi, böyrürtisi və ulaması eşidilməyə başladı, bu səsler o qədər qorxuncu idi ki, yanımızda yazılı usaq az qala qorxusundan ölücəkdi. O mənə yalvarıb xahiş etməyə başlandı ki, sohər açılana qədər sahile çıxmayım. Men ona dedim: "Yaxşı, Ksuri, çıxmarıq, burada gözlərik. Lakin sahile gündüz getsək, ola biler ki, biz orada adamlara rast gelək, onlar isə bizi vəhşi pələng və şirlərdən daha çox oziyyət verərlər". Ksuri gülüb dedi (o, asır ingleşlərdən az-maz ingiliscə danışmışlığı öyrənmişdi): "Biz tüfəngdən onlara atış açarıq, o saat qaçarlar". Men usağın belə şad olmasına çox sevin-dim, ruhdan düşməsin deyə, sahibim üçün tədarük olunmuş şərabdan bir stekan töküb ona verdim. Əslina baxsan, onun məsləhəti pis deyildi, ağılmış da batdı, onun dediyi kimi etdim. Biz lövber salıb bütün gecəni sahərə qədər nefesimizi içimizə çəkib qaynaqda qaldıq. Men "nefesimizi içimizə çəkib" deyirəm; ona görə ki, bir dəqiqə belə yatmadıq. Biz lövber salıb dayanandan iki-üç saat sonra sahildə çox böyük vəhşi heyvanlar gördük (bunların hansı heyvan olduğunu biz bilmirdik); onlar lap sahilin kenarına gəlib suya cumer, çimir və oynasdırlar, görünür, bəsliliklə özlərini sərinletmək isteyirdilər, lakin onlar oynasdaqça elə zingildəyir, neriləyir və ulayrırdılar ki, mən ömrümde heç bir zaman belə iyircə soslər ettimmişdim.

Ksuri çox bərk qorxmuşdu, doğrusu, men özüm də qorxmuşdum. Lakin bu qorxunge heyvanlardan birinin bizim barkasa təref üzdүünü eşitdikdə, dəha bərk qorxduq. Biz onu görmürdük, ancaq onun fisilisindən və finxirtisindən yəqin etdi ki, çox nəhəng və yırtıcı bir heyvandır. Ksuri deyirdi ki, bu şirdir (bələk, doğrudan da şir idi), hər halda bunun ekinci təsdiq edən başqa bir fikir mənde yox idi, buna görə də çigirib xahiş edirdi ki, lövberi qaldırıb buradan uzaqlaşaq. Men ona cavab verib dedim: "Yox, Ksuri, lövberi qaldırımaq ehtiyac yoxdur, biz ancaq lövberin kəndirini bir qədər uza-dıb dənizə çıxarıq, onlar dalmımcıza oraya gələ bilməzler". Ancaq mən sözümü deyib qurtarmışdım ki, naməlum heyvanın barkasında lap yaxınlaşdığını gördüm. Biziñde onun arasında iki avar boyu məsafə qalmışdı. Etiraf edirəm ki, evvelcə mən özümü bər qədər itirdim, amma tez özümü elə alıb kayuta qaçdım və tüfəngi gotir-dim, atış açan kimi vəhşi heyvan geri döñüb sahile təref üzdi.

Mənim gülləm açılan kimi sahildə və o tərefdə, həmin yerin lap içərişlərində o qədər dehşətli bir nerilii və ulaşma başlandı ki, onu

heç təsvir etmək mümkün deyildi. Mən buna əsasən belə hesab etdim ki, bu yerlərin heyvanları, indiyə qədər hələ tüsəng səsi eşitməmişlər. Mən tamamilə omin oldum ki, gecə vaxtı bu yerlərdə sahilə çıxmış heç xoyalımla da gətirə bilmərik, amma casarət edib gindəndə sahilə çıxmışın özü da hələ şübhəli idi; cünki bu yerlərdə hər hansı bir vəhşi adamın olinə düşmək şir və polşəngin caynağına keçməkdən yaxşı deyildi, hor halda bu təhlükə də bizi əvvəlkəndən az qorxutmurdu.

Ancaq burası var ki, necə olur-olsun, hor halda bizim sahilə çıxmamız zoruri idi, cünki bir pinta<sup>1</sup>da olsun içəmli suyumuza qalmamışdı. Lakin harada və necə sahilə çıxməq lazımdır? – Bu məsolu yeno da bizi düşündürdü. Ksuri bildirdi ki, aqor ona bir qab verib sahilə buraxsam, mütləq çalışdırıb şirin su taparı və mono getirir. Lakin nə üçün mon yox, o getməlidir və nə üçün o, qayıqla qalmış istəmir, – deyə soruşurdı, o elo monah və somimi cavab verdi ki, bu cavab moni hamisəlik olaraq ona bağladı. O dedi: "Vəhşilər gəlsələr, məni yeyirlər, siz isə salamat qalarınız". Mən ona: "Ksuri, bilişən nə var, – dedim, – gorak biz bir yerdə gedək, aqor vəhşili adamlar gələ, biz onları öldürərik, no soni yeyərlər, na da mon!". Bunu deyib yeno da ona yeməyə xuxarı və içməyə, əvvəlcə dediyim kimi, sahibim üçün tədarük edilmiş şoraband bir qurtum verdim. Sonra biz barəsində sahilə yaxınlaşdırıldıq və suya tuttanıb sahilə çıxdıq. Biz su üçün iki soheng və tüsəngdən başqa özümüşlə heç bir şey görməmişdik.

Mən barkasımızı gözdən itirməmək üçün sahildən çox uzaqlaşmaq istəmirdim, qorxurdum ki, birdən vəhşilər çayın aşağı torəfindən öz qayıqları ilə gəlib bize hücum edərlər. Ancaq Ksuri sahildən təxminən bir mil kənarda bir dərə gördü və sohengi götürüb oraya getdi. Lakin bir qədər sonra onun manə taraf geri qədidiyi gördüm. Belə zənn etdim ki, yoxın vəhşilər onu qovur və ya yırtıcı heyvanlardan qorxub qaçırlı, mən belə düşünüb kömək üçün tez onun qabığına yüydürüm, lakin yaxınlaşanda onun çıynından ne isə böyük bir şeyin sallandığını gördüm. Məlum oldu ki, o, bizim yerdəki dovsanlıqlara bənzər bir heyvan ovlamışdır, ancaq bunun tüklü başqa rəngdə və ayaqları bir qədər uzun idi. Bu ov bizim ikimizi də sevindirdi, onun oti da çox lozzotlı idi; lakin Ksuriyi sevindirən və onun menim yanımı qəcib golmosının sobobi bu idi ki, o homin doradə çox yaxşı içəmli su tapmışdı, hom də orada heç bir vəhşili adama rast gəlməmişdi.

Biz ancaq sonra başa düşdük ki, şirin su tapmaq üçün bizim o qədər də narahat olmamışız heç lazımdı deyilməş, cünki bizim gəlib

dayandığımız homin çayın öz suyu yaxşıca şirin su imiş və denizin suyu ona bir o qədər də çox qarışmadıqdan, çayın azacılıq yuxarı torəfindən gedib, biz elə içmeli su götürə bilərmışik. Xülasa, biz səhəngləri doldurğan dovsan otının kababını yedikdən sonra öz yolu muzu davam etdirməye hazırlaşdıq və bu yerlərdə heç bir insan izinə də rast golmedik.

Mən bir dəfə bu yerlərdə olmuşdum, ona görə də mənə yaxşıca molum idi ki, Kanar adaları və Yaşıl burun adaları Afrika qitəsindən bir o qədər də uzaq deyildir. Lakin müsahidə aparmaq üçün indi menim elimdə heç bir cihaz yox idi, ona görə də hansi en dairəsində olduğumuzu toyin edə bilmirdim; digər torəfdən mən homin adalarının da hansi en dairəsində olduğunu düzgün bilmirdim, daha doğrusu, başa düşmürdüm. Beləliklə, mən homin adaları harada axtmamaq lazımlı gəldiyini, barkasımızı harada və nə vaxt açıq donizo torəf çevirməli olduğumu da bilmirdim. Əger bunları bilsəydim, homin adalarından birinə gedib çıxmıq menim üçün bir o qədər də çətin olmazdı. Lakin mən ümidi etdirdim ki, aqor ingilislerin ticarət etdikləri yera çatana qədər sahil boyu getsem və sahildən uzaqlaşsam, çox ehtimal ki, öz adı qaydası ilə sofora çıxmış hər hansı bir ingilis ticarət gəmisinə rast gelərəm, o da bizi öz gövərtəsinə alar.

Mənim hesabımı görə, indi biz Marakesh səltənətin torpaqları ile zəncilərin yaşadığı ərazi arasındakı sahilin qarşısında idik. İnsan yaşamayan bu boz sohrada yalnız vəhşili heyvanlar yaşayırırdı. Görünür, zəncilər, mavrlıqlardan qorxub bu yerlərdən uzaqlara, lap cənuba çökilib getmişdilər, bu yerlərin torpağı müabit olmadığını görə mavrlar da bu məhsulüs sohrada maskon salmışdılər. Ancaq on doğrusu və ağlabatını budur ki, həm zənciləri, həm də mavrları buradan qaçıran – bu yerlərdə yaşayan hodisiz-hesabsız polonglər, şirler və digər vəhşili heyvanlar olmuşdur. Beləliklə, bu sohra mavrlar üçün yalnız bir ov yerinə çevrilmişdir, özü də onlar buraya iki min və üç min nəfərdən ibarət böyük destənlərle gəlirlər. Buna görə də heç töccübü deyildir ki, biz sahil boyu yüz mil yol getdik, lakin gündüzləri boş və kimsəsiz sohradan başqa, bir şey görmədi, gecələr ise vəhşili heyvanların norılıtlı və ulamasından başqa heç bir şey eşitmədi.

Iki dəfə gündüz mono elo goldi ki, Kanar adalarındaki məşhur Tenerif dağının zirvəsi gözümə göründü. Mən həttə istədim ki, qayığımı həmin gördüyüüm dənə taraf çevirib Kanar adalarına istiqamət götürürüm, lakin iki dəfənin ikisində də qarşı torəfdən oşen külək

və denizin xeyli dalğalanması məni geri dönməyə məcbur etdi, çünki belə külək və qüvvətli dalğalar monim kiçik gəmim üçün çox tohlaklı idi. Nəhayət, mən öz əvvəlki planından əl çəkməyi yənə də sahil boyu getməyi qərara aldım.

Kiçik çayın mənsobından çıxandan sonra yol uzuunu içməli su cəhiyyatı götürmək üçün mən bir neçə dəfə yənə də sahili çıxmaga məcbur oldum. Bir gün sohər tezən biziç hündür bir buruna yaxınlaşmış ləvbər saldıq. Denizdə qabarmanın qurtarmasını gözlayırdı. Birdən Ksuri ehmalca məni səsləyib çağırırdı, onun gözleri, deyəsən, monimkindən yaxşı göründü. Mən ondan no üz verdiyini xəbər alırdıq, o mənə cavab verib dedi ki, biz bu sahildən uzaqlaşsaq yaxşı olar: "O topının üstündə uzanıb möhkəm yatmış o qorxunc heyvana baxın!" Mən onun göstərdiyi təpəyə baxdım və doğrudan da orada çox qorxunc bir heyvanın yadığını gördüm. Bu, çox böyük bir şir idi, dağın qabağı torəf uzanmış qayasının kölgəsində yatmışdı. Mən Ksuriyə dedim: "Bura bax, sahilo çıx, bu heyvanı öldür!" Oğlan qorxmuş halda mənə baxdı və dedi: "Mən onu öldürüm! O, məni birçaq dəfədə yeyer" (o, məni əlli-ayaqlı udar - demək istayırdı). Mən ona etiraz etmişdim, ancaq tapşırdım ki, tərəpanıb sos-qul kaldırmaması. Kalibrinə görə, lap müşket tüsəngə bərabər olan ən böyük tüsəngi gotirib iki parça qurğunun we kifayət qodor barılıtə doldurdum. O biri tüsəngə də (bizim üç tüsəngimiz var idi) iki böyük gülə, üçüncüsüne isə beş ədəd kiçik gülə qoyub doldurdum. Birinci tüsəngi götürüb heyvanın başından diqqətlə nişan alırdım. Ancaq o elə bir vəziyyətdə (çənəsinə pəncələri ilə örtərək) yatmışdı ki, gülə onun başına yox, ayagına dayıb, dizdən yuxarı sümüyünü sindirmişdi. Heyvan bağıraraq sıçradı, lakin sinmiş ayağında ağrı hiss edib o saat yixıldı; sonra üç pəncəsi üstdə qalxıb elə dəhşətlə bağırdı ki, mən belə bağırtımı bütün ömrüm boyu heç bir zaman cəsitməmişdim. Gülləm başından dəymədiyi üçün mən bir az port olmuşdum. Şir bağıraraq sahildən qaçıb uzaqlaşmaq isteyirdi ki, mən bir daqıqə belə gecikmədən ikinci tüsəngi götürüb heyvanın ardınca atış açdım, bə dəfə gülləm düz hədəfə dəydi. Mən çox məmənniyətətə baxış gördüm ki, şir gicəcə eşidilən xırılıtlı seslə çıxarıraq, yera serildi və ölümlü mübarizəde qırılmışa başladı. Dədim: "Yaxşı, get!" Oğlan suya tutlandı, bir əli ilə tüsəngi tutub, o biri əli ilə üzərək sahilo çıxdı. Ksuri yera sərilmis heyvana lap

yaxınlaşıdı və tüsəngi onun qulağına dayayıb atış açdı və beləlikle də, atış onu öldürdü.

Şir kimi mögrür bir heyvani ovlayıb yera sərmək, albəttə, xoş idi, lakin onun atı yeməli olmadıqdan mən heç bir şəxə yaramayan belə bir ov üçün üç atım barıt ve gülə sərf etdiyimizə peşman oldum. Ancaq, Ksuri öldürülmüş şirdən her necə olursa-olsun bir qazanc götürməyi qət etmişdi, buna görə də biz qayıqa qayıdanda o, baltaməndən istədi. "Neyinə lazımdır?" - deyə xəber aldım. "Şirin başını kəsib gətirəcəyəm", - deyə cavab verdi. Lakin o, şirin başını kəsa bilməmişdi, evezində onun yalnız pəncəsini kəsib gotirmişdi. Bu pəncə dəhşətli dərcədə böyük idi.

Birdən ağlıma geldi ki, belkə şirin derisi bize lazımlı oldu, buna görə də onun dərisini soymağı qərara alırdı. Biz bu iş üçün yenə də sahile çıxdıq, lakin dərinini soymaq üçün haradan başlaması lazımlı goləyini mən bilmirdim. Ksuri bu işdə məndən cold çıxdı. Bu iş bizim düz bir gün vaxtımızı aldı. Axırda onun dərisini soyub gotirdik və qurutmaq üçün kayutumuzun damına sərdik. İki gündən sonra gənəş onu qurutdu, sonralar mən ondan özüm üçün yataq düzəldtim.

Sonra biz dayanıb qaldığımız bu sahildən ayrılb on-on iki gün yenə də cənuba tərəf getdiq və istiqaməti doyişmədi. Ərzəğimiz sürətə azalmağa başlamışdı, buna görə də hommə müddət ərzində ərzəgi mümkün qədər qənaət ilə işlətməyə sey edir və yalnız içməli su üçün sahile çıxdıq. Mən Qəmbiya, yaxud Seneqal çaylarının məsəbinə, yaxud, ümumiyyətə, Yaşıl Burun yaxınılığında her hansı bir dayanacağa çatmaq istəyirdim, çünki bə yerlərdə her hansı bir Avropa gəmisinə təsadüf edəcəyimə ümidi baslayırdım: mən bilirdim ki, əgər bə yerlərdə Avropa gəmisinə rast gəlməsem, onda ya dənizin içəriliyinə tərəf gedib bir ada axtarmalıyım, ya da bə yerlərdə qəlib zəncilərin arasında mehv olmalyam. Başqa yol yox idi. Mənə məlum idi ki, Avropadan gələn gəmilərin hamısı, onlar haraya gedirlərse-getsinlər - Qvineya sahillerinə, Braziliyamı və ya Şərqi Hindistanamı, forqı yoxdur - onların hamısı Yaşıl Burunun, yaxud eyni addakı adaların yanından keçib gedirlər. Müxtəsər ki, mən öz taleyimi bütünlükle bi işə bağlamışdım və başa düşürdüm ki, ya her hansı bir Avropa gəmisinə rast gələcək, yaxud mehv olacağam.

On gün də keçdi, mən yenə də öz məqsədimi heyata keçirərək istiqaməti doyişdirmədən cənuba doğru irəsiləyirdim. Mən gördüm ki, bu yeni sahillərdə adam yaşayır, iki-üç yerdə sahildə dayanıb

bizo tamaşa eden adamlar gördüm. Biz bunu da ayırd etdik ki, onlar tamamilo çilpaq, deriləri isə qatran kimi qapqara idi. Bir dəfə hətta istədim ki, sahiliç çıxıb onların yanına gedim, lakin mənim müdrik müşavirim Ksuri dedi: "Getmə! Getmə!" Bununla belə, mon həmin adamlarla danışa bilmək üçün barkası yavaş-yavaş sahili yaxınlaşdırdım. Görünür, onlar mənim moqsadımı başa düşməşdülər, buna görə də uzaq müddət sahil boyu barkasımızın dalmca qaçırlar. Mən onların silahsız olduqlarını gördüm, yalnız birço nəfərin elində uzun və nazik bir ağac var idi. Ksuri mənə dedi ki, bu ağac mizraqdır, vəhşilər bu mizraqı çox uzağa, özü də çox sorraştırlar, buna görə də mon barkası onlardan müyyən qədər kənardır saxladım və bacarığma görə onlara işarə ilə danışmağa başlayıb, anlatmağa çalışdım ki, bizo yemək lazımdır. Onlar da öz növbələrində işarə ilə başa saldırlar ki, mən qayığı saxlayıbm, onlar gedib yemək götürsünler. Mən yelkəni endirib qayığı dayandıran kimi, qara vəhşilərdən ikisi haraya isə, ölkənin lap içərilərino tərəf qaçıb getdi, aradan yarım saat, bolko də daha az keçmişdi ki, qayıdıb iki parça qaxac et və bir qədər də yerli cinsdən olan dən gətirdilər. Biz na etin, ne də bu donin necə bir şey olduğunu bilmirdik, ancaq onların ikisini də qəbul etməyə hazır olduğumuzu bildirdik. Lakin burada təzə bir iş çıxdı: biza verilən bu şəyələr necə alaydıq? Biz vəhşilərdən qorxudıq, buna görə də sahili çıxmaga cosarət etmirdik. Vəhşilər də bizdən qorxurdular. Nohayat, bu çatın voziyiyətdən qurtarmaq üçün vəhşilər hor iki tərəf üçün tohlükəsiz olan belə bir yol tapdılar: gətirdikləri atı və dəni sahildə qoyub özləri oradan uzaqlaşdılar və biz bütün bu ərzagın hamısını daşıyıb barkasa yıgana qədər kənardır dayanıb tamaşa etdilər, sonra yenə sahili qayıtlılar.

Biz işarələrlə onlara öz toşakkürümüzü bildirdik, çünki əlimizdən başqa bir şey golmirdi, onlara bağışlamağa heç bir şeyimiz yox idi. Lakin elə bu vaxt onlara böyük bir yaxşılıq etmək üçün qəribə bir tosaduf oldu. Biz sahildən uzaqlaşmışdıq ki, bir sahildəki dağların dalından iki böyük yirtici heyvan çıxıb dənizə tərəf yürüdürlər. Belə başa düşdük ki, deyəsən, heyvanlardan biri o binə qovurdu: ola bilərdi ki, erkək dişini qovurdu, bəlkə də onlar ele-bəle bir-birini düşlöyib oynayırlılar, hor halda işin nə yerdə olduğunu biz başa düşə bilmədik, belə halların bu yerlərdə adı bir şey, yoxsa tosadufı olduğunu da kosdırıb bilmədik. Amma mənə elə gəlir ki, deyəsən, bu bir tosaduf idi, çünki, əvvəla, vəhşi heyvanlar bu yerlərdə gün-

düzələr az görünürələr, digər tərəfdən də sahildəki adamlar, xüsusən qadınlar bu əhvalatdan bərk qorxmuşdular. Onların hamısı qaçıb bir yana dağlıdı, yalnız elində mizraq olan adam yerində dayanıb qalmışdı. Ancaq yirtici heyvanlar bu zəncilərdən heç kəsə toxunmayıb düz donıza tərəf yürüdürlər. Heyvanlar dənizə girib suya baş vurdular və üzməyə başladılar, adama elə gelirdi ki, onlar yalnız dənizdə çimmek üçün buraya yüyürmüşdülər. Birdən onlardan biri üzə lap bizim barkasa yaxınlaşdı. Mən işin bu yera gelib çıxacağımı gözlemirdim. Tüfəngi tez doldurdum, iki o biri tüfəngi də doldurmağı Ksuriyə emr edib düşməni atəşlə qarşılamaya hazırladım. Yirtici heyvan gülə mənzilinə yaxınlaşan kimi, tövü çəkdim, gülə düz başından dəydidi. Heyvan o deqiqə suya batdı, sonra üzə çıxıb sahili tərəf geri üzməyə başladı, o gah batır, gah da suyun üzünə çıxırdı.

Görünür, o, ölümcül yaradan qanı axa-axa, boğazına su dola-dola ölümle mübarizə aparındı. Lakin sahile bir az qalmış o, taqotdən düşdü və suya batdı.

Tüfəng atəşinin gurultusunu eşidən və parıltısını görən yaziq vəhşilərin nə qədər sarsıldıgm sözlə ifadə etmək mümkün deyildi. Onlardan bəzilərinin az qaldı qorxudan bağır çatlaşın, onlar ölü kimi yera sərildilər. Lakin yirtici heyvanın batdığını və mənim işarə ilə onları yaxına çağırduğumu görüb cürotləndilər və öldürülülmüş heyvanı tapıb çıxartmaq üçün suya girdilər. Heyvanın batlığı yerdə su qana boyandığı üçün mən onu tapdım, ipi ona keçirip, ucumı zəncilərə tərəf atdım, onlar da heyvanı çəkib sahili çıxardılar. Bu, nadir cinsdən olan, dərisi çox gözəl xallarla bəzənmiş bir poləng imiş. Zəncilər heyvanın ətrafına toplaşıb əllərini göyə qaldırıraq öz heyrottörünü ifadə edirdilər: heyvanın nə olduğunu bilmirdilər. O biri yirtici heyvan isə mənim tüfəng atəşimin gurultusundan və parıltısından qorxaraq üzüb sahile çıxdı və geriye tərəf qayıdi. Çox uzaq olduğundan mən bunun hansı heyvan olduğunu toyin edə bilmədim. Lakin öldürülülmüş poləngin etindən yeməyə vəhşilərin çox hevəsləndiklərini hiss etdim, buna görə poləngin etini onlara öz tərefimden bir hədiyyə kimi bağışlamağı qorara aldım. Mən vəhşiləri işarə ilə başa saldım ki, poləngin etini özəri üçün götürü bilerlər. Onlar mənə çox toşakkür etdilər və vaxtı itirmədən işə girişdilər. Onların biçəqləri yox idi. Lakin ucu şış ağac parçaları ilə ölmüş heyvanın dərisini elə cold və mehərətə soydukları, biz heç biçəqlə belə soya bilməzdik. Onlar etdən mənə də

toklif etdilər, mən imtina edib işarə ilə başa saldım ki, heyvanın otini bütünlükli onlara verirəm, ancaq onun dörüsini mənə versinlər. Onlar da polöngin dörüsini həvəsle mənə verdilər. Bundan başqa, onlar monim üçün əvvəlkindən də çox ərzəq chtiyyatı getirdilər, mən onların gotirdiyi bu orzığın nadən ibarət olduğunu bilməsem də, hadiyyəni yənə də məmənniyyətə qəbul etdim. Sonra mən işarə ilə onlardan su istədim. Bunu başa salmaq üçün səhəngölümüzdən birini qaldırıb havada ağızı aşağı tutdum, bunun boş olduğunu və su ilə doldurmaq lazımlı geldiğini anladım. Onlar nə iso öz aralarında qışqırıb dedilər, bir azdan sonra iki qadın (onlar kişilər kimi tamamilə çılpaq idilər) bışmiş gildən qayırılmış böyük bir qabın içində su getirdilər (görünür, vəhşilər bu gil qabları günəşin altında bışırırdılar). Onlar suyu gotırıb ərzəq kimi sahili qoydular və kənərə çəkildilər. Mən səhəngölün hamisim Ksuriyə verib sahile gəndərdim, o da səhəngölün üçün də doldurub getirdi.

Bələliklə, mən su, müxtəlif yeməli köklər və don chtiyyatı götürdükdən sonra bu qonaqpərəst zəncilərdən ayrıldım və on bir gün müddətində sahili yaxınlığından yene də əvvəlki istiqamətdə yolu - ma davam etdim. Nohayət, mən on beş mil irolidə denizin içən tərəf xeyli uzanmış dar bir torpaq zolağı gördüm. Hava sakit idi, mən sahilin bu oyrisini burulub keçmək üçün barkası açıq donizə tərəf çevirdim. Həmin oyri zolağın lap qurtaracaq yerine çatanda mən okeanın içində sahildən altı mil uzaqda olan başqa bir torpaq zolağını da aydın gördüm və tamamilə düzgün olaraq töyin etdim ki, bu ensiz və oyri torpaq – Yaşıl Burundur, uzaqdan görünən torpaq iso Yaşıl Burunun adalarıdır. Lakin adalar çox uzaqda idi, nə oraya getməyə monim ürəyim golirdi, nə də bu vəziyyətdə nə edəcəyimi bildirdim. Mən başa düşürdüm ki, ağor o tərəfə getsəm və yolun yarısında külək başlasa, onda nə mən adaya gedib çıxa bilərəm, nə də Yaşıl Buruna qayğıda bilərəm.

Mən sükanı idarə etməyi Ksuriyə təpsirib kayuta girmişdim və bu məsələnin həlli üzərində başımı sindirirdim. Birdən Ksurinin "Ağa! Ağa! Yelkon! Gəmi!" – deyə qışqırıǵımı eşitdim. Sadədil uşaq elə qorxmuşdu ki, az qala ürəyi partlayacaqdı. Cünki o bele hesab etmişdi ki, bu gəmi yaqın bizim sahibimizin gəmilərindən biridir, özü də onu bizi axtarmaq üçün dalmışca göndərmüşdür. Lakin mavrıldan xeyli uzaqda olduğumuzu yaxşı bildiyim üçün də onları tərəfindən bize tohlükə olmadığını əmin idim.

Mən kayutdan sıçrayıb çıxdım və gəmini o saat gördüm, hətta, onun portugal gəmisi olduğunu da seçdim. Mən belə fikir etdim ki, bu gəmi yaqın qul getirmək üçün Qvineya sahillerinə gedir. Lakin diqqətlə baxıb gördüm ki, gəmi başqa istiqamətə gedir və sahili tərəf dönmək fikri də yoxdur. Belə olduqda mən necə olsursa-olsun həmin gəmi ilə əlaqə yaratmağı qət etdim və bu məqsədə də bütün yelkenləri qaldırıb, barkası açıb denizə tərəf yönəldim.

Ancaq tezliklə mənə aydın oldu ki, hətta, lap sürtötə getsək də, ona çatıb yaxınlaşa bilməyəcəyik və biz ona işarə verməyə macər tapmamış gəmi yan tərəfdən ölüb keçəcək. Lakin mən ümidiyi itirməyə başladığım dəqiqələrdə, deyəsan, gəmidən durbinə baxıb bizi görmüşdülər və yaqın belə hesab etmişdilər ki, bizim qayıtmış felakəti uğramış Avropa gamisindən qalmışdır. Buna görə də bizim onlara yaxınlaşmamızına imkan vermək üçün gəmi yelkenlərinən bir neçəsinə endirib sürətini azaltdı. Bu məni sevindirdi. Keçmiş sahibimizin gəmisinin dal tərəfindən çıxarılmış bayraq bizim barkasda idi, mən bu bayraqla işarə edib başa saldım ki, biza felakət üz vermişdir, bununla kifayətlənməyi, tūfəngi da bir dəfə doldurub atəş açdım. Onlar bayrağı və tūfəngdən çıxan tüstünlər gördüllər (səsi eşitməmişdilər), gəmi bizim yaxınlaşmamızı gözləmək üçün dayandı, biz isə üç saatdan sonra ona yan aldıq.

Mənim kim olduğumu portugal, ispan və sonra da fransız dilində soruştular, ancaq mən bu dillərdən heç birini bilmirdim. Nehayət, şotlandiyalı bir matros mənimlə ingiliscə danışdı, mən də ona başa saldım ki, mən – ingilisəm, özüm də Salehdən, məni əsir saxlayan mavrıların elindən qaçmışam. Odur ki, məni və yoldaşımı gəmiyə dəvət etdilər, bizi bütün şeylərimizlə birlikdə çox böyük bir iştirafatla qəbul etdilər.

Ümidsiz və bədbəxt vəziyyətdən qurtarib azadlıqqa çıxdığımı hiss etdikdə monim nə qədər sevindiyimi təsəvvür etmək asandır. Şadlığımdan o saat kapitanın yanına gedib məni xilas etdiyi üçün bütün əmlakımı ona boxşış toklif etdim, lakin o, alicənəblıq göstərdi və bu teklifi qəbul etməyib dedi ki, məndən heç bir şey alma-yacaqdır və biz Braziliyaya çatan kimi şeylərimin hamisini mənə qaytaracaqdır. Kapitan sonra olavaş edib dedi: "Mən sizin hayatımızı xilas etdim, cünki mən fikirəldəm ki, özüm sizin vəziyyətinizdə olsam və məni xilas etsələr, çox şad olardım, cünki belə işlər hemişi hər kəsin başına gələ bilər. Bundan başqa axı, biz sizi Braziliyaya

aparacaq, o yerler isə sizin votenden çox uzaqdır. Õğər mən sizin şeylərinizi alsam, siz orda acıdan ölürsiniz. Mən siz işsiz yeni-dən möhv etmək üçün xilas etməmişəm ki? Yox, yox, sinyon inqleze (o, ingilis demək istiyordı), mən siz Braziliyaya qədər pulsuz aparaçaq, şeyləriniz isə ora dolanmağınızla və votenə qayıtmak üçün yol xorçın lazım olar.

Kapitan tökcə sözde yox, işdə də alicənab çıxdı və öz vədini bütünlükə yerinə yetirdi. O əmr verdi ki, matroslardan heç kəs mənim şeylərimə toxunmasın, sonra mənim şeylərimin hamısını diqqətən siyahıya aldı və bunları öz nəzarəti altına götürdü, Braziliyaya çatanda, gil sohənglər də daxil olmaqla, bütün şeyləri geri tohvil ala biləmək üçün həmin siyahını mənə verdi.

Mənim barkasına gəldikdə isə, kapitan onun yaxşı olduğunu görüb xoşlamışdı və buna görə de məmənliyyətlə bunu öz gəmisi üçün satın alacağımı söylədi və neçəyə satacağımı məndən xəbər aldı. Mən cavabında dedim ki, o mənimlə her cəhətdən çox alicənab rəftər etmişdir, buna görə də mən heç bir zaman barkasa, özüm qiymət qoya bilməyəcəyəm, bu məsələni tamamile onun öhdəsinə buraxıram. Kapitan dedi ki, Braziliyaya çatana kimi mənim qayığıma sokson piastr verəcəyi haqqında mənə yazılı iltizam verəcəkdir, bunu da olavə etdi ki, òğər oraya çatanda qayığı bundan artıq qiymət verən olsa, onda kapitan da eyni qiyməti verəcəkdir. Bunda başqa, Ksuri üçün də o mono altmış qızıl təklif etdi. Mən bu pulları heç götürmək istəmedim, ona görə yox ki, sağa kapitana verməkdən qorxdum, ona görə ki, mənim özümün xilas olub azadlığa çıxmamığımı sədəqətə kömək etmiş olan bu yaşlı usaqın azadlığını elindən alıb pula satmaq istemirdim. Mən bütün bu fikirlərimi kapitana izah etdim, o bunun adəlatlı müləhizə olduğunu etiraf etdi, lakin bu sövdəni pozmamağı mənə məsləhət görüb dedi ki, òğər usaq xristianlığı qəbul etse, on ildən sonra onu azad edəcəyi haqqında usaqın özüne iltizamnamə yazıb verər. Kapitannı bu yeni təklifi vəziyyəti deyişdirdi. Ksuri özü də kapitanın yanında qalmaga razılıq verdi, buna görə mən də güzəştə gedib, Ksurini kapitana verməyə razı oldum.

Bizim Braziliyaya sefərimiz tam müvəffaqiyətə başa çatdı və iyirmi iki günlük yoldan sonra biz Todos – los – San-tos, yaxud Bütün Müqəddəsler limanına daxil olduk. Beləliklə, mən insanın düşə bilo-cı on fəlakəti vəziyyətdən bir daha qurtardım, indi mən bundan sonrakı həyatımı necə qurmaq haqqında fikirlişib bir qərara gəlməli idim.

Portuqal gəmisi kapitanının mənə göstərdiyi alicənab münasibəti mən heç bir zaman unutmaram. O, məndən yol kırası üçün heç nə almadi, şeylərimin hamısını sağ-salamat özümə qaytdı, şirin derisi üçün mənə qırx dükət, poləngin derisi üçün isə, iyirmi dükət verdi və ümumiyyətə, mənim satmaq istədiyim şeylərin hamısını, o cümlədən şərabla dolu yesiyi, iki tüsəngi və mumun qalan hissəsini (bir hissəsini biz yolda şam qayıtmak üçün işlətmədi) pulla satın aldı. Müxtəsəri budur ki, bütün bu alış-verişdən mənim olma iki yüz iyirmi qızıl geldi və bu pullar cibimdə Braziliya sahilinə çıxdım.

Kapitan burda məni təzliklə özü kimi xeyirxah və namuslu bir tanışım evinə apardı. Bu adam engenio, yəni şəker plantasiyası və şəker zavodundan sahibi idi. Mən onun evində uzun müddət yaşadım, onun sayosunda şəker qamış yetişdirməyi öyrəndim və şəker istehsalı ilə tanış oldum. Burda şəker qamış yetişdirməkə məşğul olan plantasiya sahiblərinin necə yaxşı yaşadıqlarını və necə tez varlanıqlarını görüb, mən də homişəlik burada qalmaq və şəker istehsalı ilə məşğul olmaq üçün icazə almağı qət etdim. Mən cini zamanda Londonda əmanət qoyub geldiyim pullarımı da tələb etmək üçün bir vasitə tapmağa çalışırdım. Braziliya təbəəliyinə keçməyə icazə alıb kimi, elimdə olan bütün noqd pulu verib bir parça xam yer aldım və Londonda alacağım pulun qədərini də nəzərdə tutub öz gələcək plantasiyamın və malikanəmin planını tərtib etməyə başladım.

Mənim Uells familialiyi bir qonşum var idi, Portugaliyanın Lissabon şəhərindən gəlmişdi, amma oslən ingilis idi. O da elə toxminən mənim vəziyyətimdə idi. Onu qonşu adlandırmışım səbəbi bu idi ki, onun plantasiyası mənimkinin yanında idi. Biz onunla çox sevimli dost olmuşdum. Onun kimi mənim də elimdə mayam çox az idi, buna görə də birinci iki ilde bizim hər ikimizin plantasiyadan götürdüyümüz galır öz yemək-icməyimizə güclə çatdı. Lakin torpağı becərdikcə, biz varlanırdıq və üçüncü il işimiz elə oldu ki, torpağın bir hissəsində tütin akdik və golən il üçün də hərəmiz böyük bir sahəni şəker qamış üçün ayırb hazırladıq. Lakin bizim ikimizin də fəhlə qüvvəsinə cəhitiyacımız var idi. Mən Ksurini əldən verməkə ne qədər yanlış hərəkət etdiyimi yalnız burda başa düşdüm.

Lakin heyhat! Ağilla iş görmək heç evvəldən mənim təbətiimdə yox idi və buna görə də təccübəli deyildir ki, mən bu dəfə də ağlım ududuz. O işi ki, mən başlamışdım, indi onu davam etdirməkden başqa özgə bir əlacıq qalmamışdı. Mən öz üzərimə elə bir iş gətir-

müsdüüm ki, əsl təbii arzu və bacarığımı bunun heç bir dəxli yox idi və monim xəyalı ilə yaşadığım həyat tərzinə tamamilə zidd idi, o həyat ki, mən onun üçün atamın məsləhətlərini qulaq asmasının və öz doğma evimizi tərk etmişdim. Bu hələ harasıdır, iş bundan da qoliz bir şəkəl düşmüşü: o şeyi ki, atam mənə məsləhət görmüşü, yəni o şeyi ki təvəzükər yaşamağın on yüksək pilləsi kimi mənə tövsiyə etmişdi, indi mən özüñ həmin şeyi, yəni orta soviyyəli bir həyat tərzinə gəlib çıxmışdım, halbuki mən məsləhət qulaq asmış olsaydım elə öz doğma vətənimdə həmin şeyi asanlıqla əldə edordim və bütün dünyani gəzib özüümə bu qədər oziyyət de vermezdim.

İndi mən çox tez-tez öz-özümə deyirdim ki, əgər məqsəd bu idisə, mən bu məqsədə İngiltərədə qatə biliardım, öz dostlarının və tanışlığım arasında yaşayardım, vətənimdən beş min mil uzağa, vəhşilərin yaşadığı yad bir ölkəyə gəlib düşməzdəm. Yer kurosının o yerlərində ki, məni heç olmazsa azaciq tanııırlar, o yerlərdən indi monim düşdürüüm bu vəhşə ölkəyə heç bir zaman heç bir xəbər gəlib çatmayacaqdır!

Brazilıyada olarkon mən öz acı taleyim haqqında belə mülahizələr yürüdür, belə fikirləşirdim. Hərənbir görüşdürüüm qonşumdan, plantasiya sahibindən başqa burda səhəb etdib dərdləşmək üçün heç kimim yox idi, işlərin hamisini mən öz əllərimi görməli olurdum. Buna görə də bəzən belə bir fikir başımdan heç çıxmırdı ki, mən insan yaşamayan bir adaya düşmüssəm, şikayot etdib deyirdim ki, monim otrafımda bir nəfər də olsun insan yoxdur. Lakin tale monim cəzəmi verdi, o məni haqlı olaraq sonralar, doğrudan da, insan ayağı dəyməkimi kimsəsiz bir adaya aparıb çıxardı! Doğrudan da, çox faydalı oları ki, bizim hər birimiz özümüzün indiki vəziyyətimizi bundan daha pis olan başqa vəziyyətə müşqayısə edək və yadımızda saxlayaq ki, tale hər dəqiqə öz gordişini dəyişib əvvəller no qodar xoşbəxt olduğumuzu lap eyani surətdə bize göstərə bilər! Bəli, təkrar edib deyirəm ki, tale məni sonralar o kimsəsiz adada yalnız yaşamağa möhkəm edərək, məni çox haqlı olaraq cezalandırmışdı, cümlə ki mon Brazilıyadakı hayatınn qədrini bilmir və onu kimsəsiz adada yaşamağa bərabər tuturdum, halbuki mən səbir edib Brazilıyada başlamış olduğum işi davam etdirseydim, chtimal ki, varlanıb xoşbəxt olacaqdım.

Səkər qamışı plantasiyası üçün tərtib etmiş olduğum planlar tədricə dəha da müyyənolşır və nəticə verməyə doğru gedir, məni

dənizdə xilas etmiş kapitan dostum da elə bu zaman geriyə, öz vətəninə qayıtmalı idi (onun gomisi Braziliyada üç aya qədər dayanmışdı, geriyə qayıtmak üçün yüksək yük götürdü). Londonda bir qədər pulum qaldığını mən ona danışdım, o isə mənə bir dəst kimi məsləhət verib dedi: "Sinyor inqlezə (o məni homişə belə adlandırdı), bu iş üçün mənə bir vəkəletnamə verin. Londonda sizin pulunuzu saxlayan adama da bir məktub yazın. Məktubda qeyd edin ki, həmin pulu orada sizin üçün mal alınsınlar (ancaq elə mal olsun ki, bu yerlərdə iş keçsin), həmin malları Lissabon şəhərinə – mənim sonə deyocoyim yere göndərsinlər, mən da, Allah qoysa, geri qayıdanda həmin malları oradan götürüb sənənə gətirərəm. Ancaq burası var ki, bu dünyada heç nəyə etibar yoxdur, işdir, belə olmadı, başqa cür oldu, buna görə son də gorək bir qədər ehtiyatlı olasan. Mənim fikrimcə, son indi Londondakı pulun hamisini götürmə, hələlik o pulun yarısını, yəni yüz funt sterlinq götürsən, kifayətdir. Əgor bu pul sizə xeyir gətirsə, o halda qalanını da yazib Londondan gətirərəm və dövriyyəyə buraxarsınız, yox, əgor bu pul batsa, onda pulun qalan hissəsi sizin üçün ehtiyat olar".

Dostumun verdiyi bu məsləhət o qədər somimi və yaxşı idi ki, mən bundan da gözəl başqa bir məsləhətinə ola biləcəyini heç ağlıma da gətirmədim və yalnız bu məsləhətə emlə etməyi qərara aldım. Ona görə də mən tərəddüd etmədən kapitana bir vəkəletnamə yazıb verdim və bir zaman pullarımı emanət verdiyim ingilis kapitanının dul arvadı üçün də bir məktub hazırladım.

Başına golmiş maceraları bütün təfərrüatı ilə məktubda yazdım: necə əsir düşdürüüm, necə qaçıq qurtardığımı, dənizdə portugal gomisine necə tosadif etdiyimi və kapitanın mənimlə necə alicənəb rəftər etdiyini atraflı təsvir etdim. Məktubun axırında özümən hal-hazırkı vəziyyətimi yazıb, mənə gorək olan malları alıb göndərmək üçün lazımi göstərişlər də verdim. Kapitan dostum Lissabona çatan kimi oradakı ingilis tacirlerindən birinin vasitosla bir tacirə məktub yazıb lazımi mallar sıfərisi edir və mənim maceralarım təsvir olunan məktubu da həmin sıfəris məktubuna əlavə edir. Londondakı tacir hər iki məktubu tacili surətdə ingilis kapitanının dul qalmış arvadına aparıb verir, o da nojinkı toləb olunan pulu vermişdi, hətta, mənimlə çox alicənəb rəftər etdiyi üçün portugal gomisinin kapitanına da hədiyyə olaraq ayrıca bir məbləğ göndərmişdi.

Londondakı tacir, dostum, kapitanın göstərişi ilə mənim yüz fənt pulumun hamısına ingilis malları alıb Lissabona göndərmişdi, dostum kapitan isə həmin malları sağ-salamat Braziliyaya gətirib çıxardı. Başqa şeylərlə birlikdə kapitan öz təşəbbüs ilə (çünki mən təsərüt işlərində çox tacribəsiz idim və belə şeylər heç ağlma da gəlməzdii) mənə hər növ əkinçilik aletləri və təsərrüfat üçün lazım olan şeylər de gətirmişdi. Bunların hamısı plantasiya işləri üçün lazım idi və doğrudan da sonra çox karıma gəldi.

Mənim yüklerim gölib çıxanda, sevincimin həddi-hüdudu yox idi və mən belə hesab edirdim ki, göləcəyim daha tamamilə tomin olunmuşdur. Mən qayyumluk edən kapitan dostum bütün bu şeylərdən əlavə, mənim üçün islaməye bir muzdur da getirmişi. O bu muzdurla əvvəlcədan danışmış və mənim üçün altı il işləyəcəyi haqqında ondan iiltizam almışdı. Bu iş üçün kapitan mənim tanışmalar arvadın ona hədiyyə verdiyi puldan beş fənt sterlinq xərcləmişdi. Mən bu xərci ödəmək istədim, lakin kapitan heç cür razı olmadı, nəhayət, mən onu dila tutub öz təsərrüfatının məhsulu olan türündən kiçik bir tayi gücləbələ ilə ona bağışladım.

Lakin iş hələ bunuluna bitmedi. Mənim üçün gölen malların hamısı ingilis toxuma parçaları – kətan, yumşaq tüküli qumas, mahud və ümumiyyətlə bu yerlərdə xüsusi qiyamətləndirilən və çox tələb olunan mallar idi, buna görə də mən bunları çox böyük mənfəətə satmaq imkanına malik idim. Sözün qisası, bu malların hamısı satılıb qurtarandan sonra mənim kapitalım dörd qat çoxaldı. Bunun sayəsində mən plantasiyamıbecərmək işində de xeyli irəlilədim və yazıq qonşumu ötüb keçdim, çünki malları satanadan sonra mən, hər şəxson avval, plantasiyamda islamək üçün bir asır zənci aldım və kapitan dostumun mənə Lissabondan gətirdiyi muzdurdan əlavə yənə muzdla islamək üçün bir avropanlı işçi də tutdum.

Ancaq məlum bir hoqiqətdir ki, alında olan maddi nemətlərdən əgillə istifadə etməyib, onu havaya sovrımaq insani eyni böyük müsibətlərə aparıb çıxarıb. Mənimki də belə oldu. O biri il mən öz plantasiyamı müvəffəqiyətələ becərməkdə davam etdim və qonşuların alındığım zoruri şeylərin ovazını verdikdən sonra, mən əlavə olaraq yənə də ellü tay tütün məhsulu götürdüm. Hər biri yüz girvən-kədən də artıq olan bu olli tay tütünün hamısı tamamilə qurmuş və göndərilmək üçün hazır vəziyyətde idi, Lissabondan gomilerin gölməsini gözləyirdim. Uzun sözün qisası, işlərim çox yaxşı gedirdi.

Ancaq burası var ki, mən varlandıqca başında cürbəcür yeni fikirlər, planlar və layihələr əmələ gəlir, məni rahat qoymurdu, özü də bu planlar mənim olımdı olan vesaitə qatıyyət həyata keçəcək planlar deyildi. Daha doğrusu, bu, hər bir əgilli və işğūzə adamı ancaq iflasa aparıb çıxara bilecek planlar idi.

Əger mən özüm seçmiş olduğum işi davam etdirseydim, atamın tekidələ mənə məsləhət görüdüyü sakit və orta səviyyəli hayat tərzinin bütün gözəlliklərinə çatır və xoşbəxt olardım. Lakin mənim taleyim başqa imiş, mən evvəlki kimi yeno də özümə folakəto atmalı, öz həyatımı öz əlimlə pozmalı imişəm. Məne üz veren bütün müvəffəqiyətsizliklərin səbəbi mən özüm idim, mən sərgərdən gəzib dolanmağa və soyahətlərə ağılsız bir həvəs gətirdim, öz təqsirimi dəha da derinləşdirmək və o göləcək bədbəxt həyatimdakı uzun-uzadı acı düşüncələrə öz əlimlə dərə və kəder qatmaq, sanki, mənim alınma yazılmışdı, halbuki qarşısında səmrəli və xoşbəxt həyatın geniş yolları açılmışdı, mən gərək öz başlığındı işi davam etdirib, taleyin her defə olımdan aldığı həyat nemətlərindən istifadə ediydim və öz vəzifəmə yerinə yetirərdim.

Mən öz doğma evimizdən qaçan zamanda olduğu kimi, eyniəindi də öz vəziyyətimlə razılışa bilmirdim. Mən öz plantasiyamda işleyib xoşbəxtliyə çatmaq, bəlkə də var-dövlət qazanmaq ümidiindən vaz keçdim, çünki vəziyyətin verdiyi imkanlardan dəha tez varlanmaq həvəsi məni yerimdən oynadırdı. Ele buna görə də mən özümə elo dərin bir folakət burulğanına atdım ki, indiya qədər yəqin ki, hələ heç bir kəs oraya düşməmişdi və oradan sağ-salamat çıxməq də çox çətin ki, mümkün olsun.

İndi sərgüzəştimin bu hissesini təfərruatı ilə nağlı edirəm. Mən Braziliyada, demək olar ki, dörd il yaşadım və öz işlərimi dəha da genişləndirdim. Bu müddət ərzində aydın məsələdir ki, oradakı rəsədiyyəti dəriyəndən, plantasiya qonşularımla, habelə biza ən yaxın liman olan San-Salvador şəhərinin tacirləri ilə böyük tanışlıq düzəldtdim. Onlarla görüşündə Qvineya sahilərinə etdiyim iki sofrımdan, oradakı zəncilərle ticarətin nece aparıldıqdan, orada muncuq, biçaq, qayçı, balta və sairə bu kimi əhəmiyyətliş şeylər verib noinki qızılı qum və fil sümüyü, hətta Braziliyada işlətmək üçün xeyli zənci qui almağın da çox asan olduğunu onlara tez-tez söhbət edirdim.

Onlar mənim söhbətlərimə, xüsusən zənci almaq haqqında danişarkən, çox diqqətlə qulaq asıldılar. Bunu da deməliyem ki, o zaman

qul alıb satmaq çox məhdudlaşdırılmışdı. Bunun üçün assiento – yani İspaniya, yaxud Portugaliya krallarından icazo almaq lazım idi. Ona görə da zənci qullar çox az, həm də çox baha idi.

Bir dəfə mon və manim plantator və tacir tanışlırmadın bir neçə nofor toplasılıb danışır və səhbat zamanı bu mosoləni qızığın müzakirə edirdik. Ərtəsi günü soher mənim bu həmsöhbətlərimdən üç nofori yanına gəlib bildirdilər ki, dünən manım danışdığını məsoləni onlar yaxşıca fikirlişib, götür-qoy etmişlər və indi de yanına golməkdə moqsədləri mənən gizli bir təklif etməkdir. Aramızda olan söhbətin moxfi qalacağı haqqında mondən vəd aldıqdan sonra onlar dedilər ki, manım kimi onları da hamisının plantasiyası vardır və onlar on çox işçi qüvvəsinin olmamasından çətinlik çəkirler. Buna görə də onlar Qvineya sahilərində zənci qul gotirmək üçün bir gəmi hazırlayıb göndərmək istayırlar. Ancaq qul alveri bir sira çətinlikləri əlaqədardır, buna görə də onlar Braziliyaya qayıtdıqdan sonra gatırıcıları zənciləri açıq sata bilmeyəcəklər. Bunu nəzərə alaraq, onlar belə bir fikrə gelmişlər ki, birçoq dəfə gedib-qayıtmış kifayatdır, gatırımız zənciləri plantasiyalarımızda işlətmək üçün öz aramızda böllərik. İndi onlar həmin gəmida alıcı vozifəni, yanı onlara birləşdə Qvineya gedib orda zənci almaq işini mənən təklif edirdilər və əsas mosolə də mənim bu vozifəni öz öhdəmə götürüb-götürməcəyimden ibarət idi. Onlar mənən bunu də təklif etdilər ki, qayıtdan sonra də basqları qədər zənci götürərəm, həm də bütün bu işə mənim özümün bir qəpik də xərcim çıxmayaçaqdı, çünkü xərcin hamısı onların boynunadır.

Əgər böyük kapitala başa golmiş, daima üzündən nəzarət tələb olunan və bir müddətdən sonra böyük mənfəət verəcək xüsusi plantasiyası olmayan bir adama belə bir təklif edilsəydi, bu təklifin həmin adama çox cəlbəcici görünəcəyini inkar etmək olmaz. Lakin manım kimi bir adam, yanı belə bir plantasiyası olan və İngiltərədə pulunun qalan hissəsini götürüb iki-üç il öz təsərrüfat işlərini davam etdirməli olan bir adam gorə belə soyahotları heç ağılna da gatırmayıyordı, çünkü pulunun qalan hissəsini də götürdükdən sonra kapitalım üç-dörd min funt sterlinqə çata və getdikcə daha da artardı, belə soyahotlər haqqında düşünmək isə manım üçün böyük ağılsızlıq olardı.

Lakin öz bədbəxtliyimə özüm səbəb olmaq, görünür, ləp əzelənən almına yazılmış. Bundan əvvəl soyahotlərə olan həvəsimin

qarışımı ala bilmədiyim və atamın xeyirxah nəsihətlərinə qulaq asmadığım kimi, indi yene də mənə edilmiş bu təklifi qarşı çıxa bilmədim. Müxtəsər, plantasiya sahiblərinə dedim ki, əger mən burada olmayıacağım müddətdə əmlakuma nəzər yetirib baxacaqlarını və mən qayıtmayacağım tezdirde tapşırığımı əsasən əmlakuma sorəncəm çəkəcəklərini öz öhdələrinə alsalar, o zaman Qvineyaya çox həveslə gedərəm. Onlar mənim şərtlərimi yerinə yetirəcəklərinə tentənəli suretdə and icidilər və şətimizi yazılı sazişla da möhkəməldərdik. Mən də öz tərəfimdən bir vəsiyyətnamə yazdım və əger vəfat etsəm, nə etmək lazımlı olduğunu orada göstərdim. Plantasiyamin və bütün başqa əmlakımın həyatımı portuqaliyalı kapitanın verilməsi vəsiyyət etdim və qeyd etdim ki, kapitanın gərək mənim bu əmlakımın ancaq yarısını özüna götürsün, qalanını isə Ingilterəyə göndərsin.

Bir sözə, mən öz əmlakımın saxlanması və plantasiyamda qayda-qanunun gözlənməsi üçün lazımlı olan bütün tədbirləri gördüm. Əger mən öz xeyrim üçün bu qədər dərindən düşünüb, əvvələn belə uzaqgörənlilik göstərsəydim, nəyi edib, nəyi etməməli olduğunu bu qədər aydın surətdə təsəvvür edib götür-qoy etsəydim, başlamış olduğum bu qədər müvəffəqiyyətli və ümidiyən bir işdən yoxın ki, heç bir zaman el çəkməz və belə bir mənəfətli bir imkana etinəsiz yanaşış dəniz seforinə çıxmazdım. Çünkü, mənim qarşısındaki sefor-dən hər növ bədbəxtliyi gözleməyimə xüsusi səbəblərin mövcud olduğu hələ bir yana dursun, dəniz ümumiyyətli eleybi şəydir ki, təhlükə və felakət heç bir zaman ondan ayrı deyildir.

Lakin məni tələsirdilər və mən öz düşüncəmin sesinə qulaq asmaqdansa, kor-korana bir suradə fantaziyamın təlqinlərinə tabe oldum. Gəmi öz vaxtında hazırlanıb, təchiz olundu. 1659-cu il sentyabrın 1-də, o uğursuz saatda mən yene gəminin göyərtəsinə ayaq basdım. Bu, həmin sekiz il bundan qabaq atə və anamın yanından qaçıb Hull şəhərinə getdiyim, valideyimin itaatindən qaçaraq, öz həyatımı ağılsızcasına felakətə saldıığım gün idi.

Bizim gəminin su basımı yüz iyiimi tona qədər idi: gəmide altı top var idi, kapitani, onun şagirdini və moni hesab almasaq, gəminin heyəti də dörd nəfər idi. Bizim ağır yükümüz də yox idi, olan yükümüz adətən zəncilərlə ticarət zamanı mühadilə edilən qayıç, biçəq, balta, ayna və rongli şüər qırıqları, bəhinqulağı, muncuq və səirə bu kimi xırda-xuruş şəylerdən ibarət idi.

Dediymim kimi, mən sentyabrın 1-də gəmiyə mindim və elə həmin gün də lövberləri qaldırıb yola düşdük. Biz əvvəlcə Braziliya sahilləri boyu şimala getdik, fikrimiz bu idi ki,  $10^{\circ}$  və  $12^{\circ}$  şimal en dairösino çatandan sonra Afrika qitəsinə tərəf dönerik; o zaman gəmилər, adoton, bu istiqamətdə gedirdi. Biz na qədər ki, Braziliya sahilləri boyu gedirdik, Müqəddəs Avgustin burnuna çatana qədər, hava çox gözəl idi, ancaq həddindən artıq isti idi. Müqəddəs Avgustin burnuna çatandan sonra biz açıq dənizə tərəf istiqamət alıq və tezliklə sahili gözdon itirdik. Biz təxminən Fernando di Noronya adası, yəni şimal-şərqə tərəf istiqamət götürdük, Fernando adası sağ tərəfimizdə qaldı. On iki gün yol getdiğden sonra ekvator xəttini keçdiq və son müşahidələrə görə,  $7^{\circ} 22'$  şimal en dairösino çatdıq ki elə bə zaman gözlömədiyim halda güclü firtinaya düşdük. Bu əsl bir qasırğa idi. O, əvvəlcə cənub-şərqdən başlandı, sonra öks tərəfə istiqamət aldı, nəhayət, şimal-şərq tərəfdən elə dehşətlə bir qüvvətə eşməyə başladı ki, biz on iki gün gəmini idarə edə bilmədiyik və təbiətin hökmü qarşısında öz taleyimizi dalgalara tapşırıb külək bizi haraya qovub aparırdısa, oraya üzüb getməkdən başqa, əlimizdən bir iş gəlmədi. Onu deməyə daha lüzum yoxdur ki, mən bu on iki günün ərzində hər dəqiqlik məhv olub ölücyəmi gözləyirdim, əslinə baxsan, gəmidekilərdən heç kəs sağ qalacağını gümən etmirdi.

Lakin bizim falakətimiz firtinanın yaratdığı qorxu ilə bitmirdi: bizim matroslardan biri tropik qızdırma tutulub öldü, iki nəfəri isə – bir matros və kapitanın sağırlığını – dalgalar gəminin göyortəsindən süpürleyib apardı. On ikinci gün firtina sakitləşməyə başladı, kapitan gəminin harada olduğunu mümkün qədər düzgün hesablayıb müəyyən etdi. Məlum oldu ki, biz təxminən  $11^{\circ}$  şimal en dairösino golub çıxmışq, özü da Müqəddəs Avgustin burnundan qərba tərəf  $22^{\circ}$  uzaqlaşmışq. Biz indi Qviananın, yaxud Braziliyanın şimal hissəsinin sahilləri yaxınlığında, Amazonka çayının üst tərəfində və homin yerlərə Böyük çay adı ilə məşhur olan Orinoko çayına yaxın bir yerdə idik. Kapitan hansı tərəfə istiqamət götürmək haqqında menim fikrimi soruşdu. O, özü belə hesab edirdi ki, Braziliya sahillərinə tərəf qayıtmış da yaxşıdır, cənubi gəmi su verirdi və uzaq masafaya üzmək üçün el verməzdı.

Mən isə bu fikirle qətiyyən razılaşmadım. Nəhayət, Amerika sahillərinin xəritələrini nəzərdən keçirib bu noticəyə goldik ki,

Qərib adalarına qədər elə bir yere rast gəlməyəcəyik ki, orada insan yaşasın və biz də oradan kömək alaç. Buna görə də biz Barbados adalarına tərəf istiqamət götürməyi qərara alıq. Oraya bizim hesabımıza görə, iki həftəyə gedib çıxməq olardı, cənubi Meksika körfezindəki deniz axıntsına düşməmək üçün biz birbaşa istiqamətlə gedən yoldan bir az konara çıxmamalı idik. Afrika sahillərinə tərəf getmə haqqında isə heç səhəbə olma bilmezdi, cənubi gəmimizin tomiro ehtiyacı var idi, həm də gəmi heyətindən tələf olmuş adamların yerini doldurmaq lazımdı.

Bütün bu sebeblərə görə biz istiqaməti dəyişdik və şimal-qərb – qərb tərəfə getməyə başladıq. Beləliklə, cənubi ingilislərə məxsus adalarдан birinə gedib çıxməq və oradan kömək almaq ümidində idik. Lakin tale bize başqa şey göstərdi.  $12^{\circ} 18'$  şimal en dairösine çatanda ikinci firtinaya düşdük. Birinci firtinada olduğu kimi, bu dəfə də dalğalar bizi sürətlə qərb tərəfə apardı və biz ticarət yollarından çox uzaq düşdük. Sözün qisasi, əger biz bu qəzəblə dalğaların arasında məhv olmamışdıqsə da, fərqi yoxdu, bizim heç birimizdə vətəne qayydacığımıza, demək olar ki, ümidi qalmamışdı və bizi yeganın ki, vəhşilər yeyəcəkdi.

Biz belə felakəti bir veziyətdə ikən bir dəfə səhər tezden – kükələdə yene əvvəlki qüvvətənəsirdi, matroslardan biri "Torpaq!" – deyə qışqıldı, lakin bizi harada olduğumuzu bilmək üçün hələ kayutdan çıxmaga macəl tapmamışdı ki, gəmimiz saya oturdu. Gəmi birdən-bire qəflətən dayandığı üçün dalğalar o saat elə bir qüvvətənəsənətən həcüm çəkdi ki, biz özümüzü ölmüş hesab etdik: elüstü aşağıya qaçıb bağlı kayutlarda gizləndik və dalğaların sıçradığı sudan və köpükden birtəhər özümüzü qoruduq.

Bir keç ömründə belə bir veziyətə düşmeyib, bizim ne qədər qorxuya düşdürüyümüzü və özümüzü itirdiyimizi ona başa salmaq çətindir. Biz harada olduğumuzu, hansı sahile gelib çıxdığımızı, bu yerin ada və qite olduğunu, burada insan yaşayıb-yaşamadığını bilmirdik. Firtina bir qədər yavaslaşmışdı da, ancaq yene də davam edirdi, buna görə də biz gəmimizin parçalanmayıb heç olmazsa bir neçə dəqiqlik davam gotirocəyinə qətiyyən inanmırıq. Əgər kükələ dayansa və ya istiqamətini dəyişsəydi, belək onda bizim gəmi sağlamalı bilərdi, belə bir möcüze de çətin ki, baş verə bilərdi. Müxtəsər ki, biz hamımız bir-birimizin üzünə baxa-baxa qalmışdıq, hərə öz

ölümünü gözloyır, bu dünyadan o biri dünyaya köçməyə hazırlaşırı, çünkü bu dünyada bizlik daha bir iş qalmamıştı. Bize təselli veren yegano şey bu idi ki, gəminiz holo da parçalanmayıb bütöv qalmışdı və kapitan da deyirdi ki, külək səkitloşməyo başlayır.

Hərçənd bize elo göründü ki, külək bir qədər yaxasmışdır, buna baxmayaraq gəmi suya o qədər derin oturmuşdu ki, onu yerindən torpodib xilas etmək haqqında düşünmək belə abos idi, belə qorxulu bir vəziyyətdə noyın başına olursa - olsun yalnız birtəhor öz canımızı qurtarmaga çalışmaqdən başqa çaromq qalmamıştı. Bizim iki qayığımız var idi: bunlardan biri gəminin də tərəfindən asıldı; üçün firtına zamanı sükana doyib parçalanmış, sonra da ya dalğalar onu batırmışdı, ya da üzüb donizo getmişdi. Beləliklə, biz ondan olımızı üzümüzükdür. İkinci qayıq isə salamat qalmışdı. Lakin bu salamat qalmış qayıq açıb donizo endirməyin özü çotin bir məsələ idi. Ancaq fikirloşuk vaxtı deyildi, vaxt keçirdi, gəmi isə hor daqiqə parçalana bilərdi, bazılırları isə gəminin artıq çatlaşdığını söyləyirdilər.

Bu böhranlı və qorxulu daqiqədə kapitanın köməkçisi özünü qayığa yetirdi və gəmi heytindən olan başqa adamların köməyi ilə onu açıb gəminin kənarından suya salladı. Gəmidəki on bir nəfərin hamısı qayığa doluşdu və Allaha ponah bağlayıb gəmidən uzaqlaşdıq, taleyimizi eçoşun dalğaların ixтиyārına tapşırıq. Firtina xeyli sakitloşmışdı so, çox böyük və dohşetli dalğalar holo da sahilə döyçöyirdi, bir sözə, hollandiyalıların haqlı olaraq dediyi kimi, doniz doğrudan da, lap qudurmuşdu.

Biz isə, hoqiqoton, çox acımasaqlı bir vəziyyətdə idik: biz aydınca gördük ki, qayıq bu dalğalara davam gotirməyəcək və biz mütləq bogulacaqıq. Yelkonlu gedə bilməzdik, çünkü yelenkimiz yox idi, olsayıdı da, bu vəziyyətdə bir fayda verməzdi. Biz ölüm cəzasına məhkum olub edəmək aparılan adamlar kimi qolbimizdə böyük bir ümidişizliklə sahilo doğru avar çokardık: biz hamımız çox yaxşıca anlayırdıq ki, qayığımız torpağı yananşan kimi ləpədöyənə doyib parça-parça olacaqdır. Beləliklə, külək və dalğalar bizi qovur, biz isə canımızı Allahın mərhəmətinə tapşırıb avarlara güc verir və öz folakotimizi öz olımlızo yaxınlığındırırdı.

Qarşidakı sahilin necə - qayalıq, qumluq, hündür və ya alçaq - olduğunu biz bilmirdik. Bizim xilas ola bilöcəyimizə yegano və naümid bir ehtimal var idi, o da yalnız bundan ibarət idi ki, eger biz

bu sahilde bir qədər örtülü və körfez kimi bir yerə, yaxud hər hansı bir çayın mənsəbinə çıxa bilseydiq, dənizin külək tutan tərəfindən bir qədər özümüzü qoruya bilərdik. Lakin qarşida körfeze oxşar heç bir yer görünmürdü, biz isə sahilo yaxınlaşdıqça sahil daha qorxunc, hətta dənizin özündən də dehşətli görünürdü. Mənim hesabımı görə, biz gəminin saya oturub qaldığı yerdən dörd mil uzağa getmişdik, daha doğrusu, dalğalar və külək ordan uzaqlaşdırılmışdı ki, birdən dağ böyüklükde bir dalğa bizim hamimizi dənizin dibinə aparmaq istəyirimsi kimi arxa tərəfdən qayığımızın üstüne gəldi. Bir an içində qayıq çevrildi, bəh heç "İlahi!" deyib çığrımaq macəl tapşırıb, suyun dibinə getdiq, firtına həmin saat bizi qayıdan uzaqlaşdırıb, həromizi bir tərəfə tulladı.

Suya qərq olarkon məndə əmələ golmiş qorxu və təlaşı heç təsəvvür etmək mümkün deyildir. Üzəməyi çox yaxşı bacardığımı baxmayaraq, mən birdən - biro özümü comlaşdırıb suyun üzünə çıxa bilmədim və az qaldı boğulum. Yalnız dehşətli dalğa məni sahilo doğru xeyli apardıqdan və özü parçalanıb geri çökildikdən sonra mən, demək olar ki, lap torpağın üstündə qaldım, çoxlu su udduğundan mən yarımcən halda düşdürüüm yerde sərilib qalmışdım. Yalnız bu zaman mən bir qədər nəfəs alıb özümə gəldim. Tezliklə özümü bu qədər ələ ala bildim ki, torpağın mənim güman etdiyim-dən və yaxında olduğunu hiss etdim və o saat dikkat qalxıb sahilo torəf yürütməyə başladım. Ümid edirdim ki, üzərimə yeni bir dalğa galib məni yaxalayınca qədər sahilo gedib çata bilərem. Lakin çox tezliklə anladım ki, mən bu dalğadan yaxa qurtara bilməyəcəyim: dəniz dağ kimi üstümə golirdi və qəzəbli bir düşmən kimi arxadan məni haqlayırdı, mənim isə onunla vuruşmağa nə taqatım, nə də vəsitəm var idi. Nefəsimi saxlayıb dalğaların belində gücüm çatdığını qədər sahilo torəf üzərkən başqa bir çarə qalmamışdı. Mən başlıca olaraq arxadan gələn yeni dalğaların öhdəsinə golməyə cəhd edirdim ki, onlar məni hər dofa sahilo daha çox yaxınlaşdırırsın, sahile toxunub geri çöküldürən məni de özlerilə dənizə çöküb aparması.

Sonrakı dalğa iyirmi-otuz fut derinlikdə suya batırıldı. Dalğanın məni necə qəfləton bürüdüyünü və qeyri-adi bir sürət və qüvvətə sahilo torəf xeyli apardığını hiss edirdim. Mən nefəsimi içmə çəkib var gücüm ilə dalğanın axını ilə üzüb ona kömək edirdim. Lap əldən

düşmüştüm, az qala boğulacaqdım, birdən mən nə isə yuxarı qalxdığımı hiss etdim, xoşbaxlılıdan başım və əllərim tezliklə suyun üzərinə çıxdı, mən suyun üzərində iki saniyedən artıq qalmadımsa da, yenə bir nəfəs alıb özüme gəldim, o isə mənə qüvvət və cosarət verdi. Başqa bir dalğa yenə də məni batırı, lakin bu dəfə mən suyun altında çox qalmadım. Dalğa sahile dəyiş parçalanaraq geri çekiləndə məni də özü ilə çəkib aparsına imkan vermediim və tezliklə ayagımı altında torpağı hiss etdim. İki-üç saniyə ayaq üstə durub bütün köksüm ilə nəfəs aldım, sonra yenə də var gücüm ilə sahile doğru qaçmağa başladım.

Lakin mən bu dəfə də coşqın denizdən yaxa qurtara bilmədim: dalğalar iki dəfə arxadan məni haqladı və sahile doğru xeyli uzağa apardı, cünki bu tərəfdən sahil çox qumsal idi.

Axırıncı dalğa isə az qala lap nəfəsimi kəsəcəkdi: dalğa məni elə bir qüvvə ilə qayaya çırpdı ki, huşunu itirdim və tamamılık heydən düşdüm. Böyrümə və sinəmə dəymisi zərbədən nəfəsim kəsildi və əgər həmin daqiqədən məni yenidən yaxalaxasayıd, mütləq boğulacaqdım. Yaxşı ki, lap vaxtında özüme gəldim: dalğanın yenidən üstümü alacağını görünce, mən üzərinə düşdürüyüm qayanın çıxıntısından bərk yapışış nəfəsimi içimə çəkdim və dalğanın gelib keçməsini gözləməyi qərara aldım. Torpağa yaxın olan bu yerlərdə dalğalar çox da iri deyildi, ona görə də mən su geri çəkilincəyə qədər gözlədim. Sonra mən yenə də qalxbırı qaçdım və sahile o qədər yaxınlaşdım ki, ardımcı gelən o biri dalğa başından aşdısa da, ancaq gúc galib məni yenidən dənizə apara bilmədi. Bir az da irəli qaçdım və bərk torpaq üzərində durduğumu hiss etdim, sevincimdən tez sahil qayalarının üstüne dırmaşıb gőy otun üstüne serildim. Bura mənim üçün tamamilə təhlükəsiz bir yer idi: dəniz daha mənə çata bilməzdı.

Sağ və salamat sahile gelib çıxdığımı hiss etdikdə mən uzandığım yerde gözlerimi açıb göyo baxdım, heyatımı xilas etdiyi üçün Allaha şükür elədim. Halbuki comi bir neçə daqiqə bundan əvvəl xilas olub qurtaracağımı heç bir ümidiyim yox idi. Mənə elə gelirdi ki, tabutdan qalxmış bir insanın sevincini bütün parlaqlığı ilə ifadə edə biləcək söz yoxdur və mən qətiyyən təccüb etmirəm ki, nə üçün boynunda kəndir ölümə aparılan caniya lap asılacağı dəqiqlidə əfv edildiyimi xəbər verdikdə həmişə adətən onun yanında bir

həkim də olur, bəli, mən təkrar edirəm ki, bu işə qətiyyən təccüb etmirəm, cünki qəflətən verilən sevinc xəbəri də bu bağışlanan canini həddindən çox sarsıdıb üreyinin döyüntüsünü dayandırıbılır, belə hallarda həmin adamdan qan almaq və onu sakitləşdirmək üçün həkimin orada olması zəruridir.

Qəflətən deyilən bir şad xəbər do  
Qəmlı xəbər kimi oynadır eqli.

Mən ayaq qalxb sevindiyimdən sahil boyu addimlayıb gezinir, əllərimi yuxarı qaldırb müxtəlif hərəketlər edir, min cür oyun çıxarırdım, onların heç birini indi burada təsvir edə bilmirəm. Bütün varlığım, tabir caizse, xilas olmağım haqqında xəyal doryasına qərə olmuşdu. Mən öz məhv olmuş yoldaşlarım haqqında düşünürdüm, onların hamısı boğulmuşdu, məndən başqa heç kəs xilas olmamışdı. Onlardan heç biri gözümə deymədi, dalğaların vurub sahile çıxartdığı üç şlyapa, bir papaq və iki əded taykəs ayaqqabından başqa, onlardan heç bir iz qalmamışdı.

Gəmimizini saya oturub qaldığı yerə tərof nəzər saldım, sira ilə gələn dalğaların dalından onu güclə seçə bildim – gəmi çox uzaqda idi. Mən öz-özüme dedim: "İlah! Bu necə bir möcüzədir? Mən bu sahile necə çıxa bilmişəm? Yox, bu ancaq möcüzədir!"

## CONATAN SVIFT

(1667-1745)

### QULLİVERİN SƏYAHƏTİ

(romandan fragment)

Mənim mülayim və dinc davranışım imperatorun, sarayın, ordun və bütün xalqın mənə qarşı meylini artırğından, yaxın gələcəkdə azad olacağımı ümidi bəsləyə bilərdim. Mən haqqında olan yaxşı rəyi hər növ ilə möhkəmlətməyə soy edirdim. Bozən yerə uzanıb, ovçudan beş, ya da altı liliputun rəqs etməsinə yol verirdim. Axır zamanlarda uşaqlar da saçının içində gizlənpəç oynamaya cürrət edirdilər. Mən onların dilində danışmağı və danışılanı başa düşməyi bir babat öyrənmişdim.

Bir dəfə imperator məni akrobatic tamaşalarla oyləndirmək fikrində düşdü. Belə tamaşalar töskilində liliputlar öz çeviklik və bacarıqları ilə mənim tanıdığım xalqların hamisindən üstündürler. Məni hor seydən artıq heyran edən, ip üstündə oynayan kondirbazlar oldular. Bunlar yerdən on iki düymə hündürlükde tarım çökülmüş iki fut uzunluğunda nazik ağ sap üzərində məhərətlə oynayırlılar. Bu tamaşa haqqında man bir qədər otrastlı molumat vermək isteyirəm, odur ki, oxuculardan bir azca sobirli olmalarını xahiş edirəm.

İp üstündə yalnız böyük mənsəblərə namızəd olanları və sarayın roğbatını qazanmaq istəyənlər oynaya bilərdilər. Onlar gənc yaşlarından bu sonatı öyrənməyə başlayırlar və bunların necabətli nəsilənə olmaları və ya geniş tohsil almaları o qədər də vacib deyildir. Hor hansı bir oyanın vəfatı, ya da gözdən düşməsi (belə hallar tez-tez olur) üzündən mühüm bir vəzifə yeri boşaldıqda, roğbat qazanmaq istəyənlərdən beş-alı nofəri imperatora orzə verib xahiş edirlər ki, ip üstündə oynamayaqla olahozrot imperatoru və saray adamlarını oyləndirmək üçün onlara icazə verilsin. İp üstündə çox hündürlü tullanıb yixilməyən şəxs böyük vəzifəyə toyin olunur. Hətta nazirlər də öz qabiliyyətlərinə itirməklərinə sübüt etmək üçün, ip üstündə çeviklik göstərmək barədə imperatordan omrlər alırlar. Dövlət xəzi-

nəsinin reisi Flimnap yaxşı tullanmaqdə xüsusi bir şöhrət qazanmışdı. Tarım çökülmüş ip üstündə o, imperiyannın başqa oyanlarına nisbəten, aza bir dümə, daha hündürlü tullanıb ilmişdi. Qalınlığı ingilis ciyosundan artıq olmamış bir kəndirə bond edilmiş balaca bir taxta üzərində unon bir neçə dəfa dalbaladı mayallaq aşdıǵını mən özüm gördüm. Məxfi şuranın baş katibi, mənim dostum Reldresel - ona olan sədəqəti görə sohv edib şışirtmiremə - dövlət xəzinəsinin roisindən sonra bu cəhətdən ikinci yeri tutur.

Qalan oyanlar öz çevikliklərinə görə bir-birindən az farqlenirlər.

Bələ yarışlar çox vaxt bədəxbət hadisələrlə nəticələnirdi. Belə rəğbot gözleyənlərdən iki-üç nofərinin yixılıb yaralandığını mən öz gözümüz görmüşəm. Ancaq nazirlər öz çevikliklərini göstərmək üçün əmr alıddıqda, təhlükə daha da artır. Onlar başqalarından üstün olduqlarını göstərmək istədikləri üçün o qədər canfeşanlıq edirlər ki, yixılmayanlar as olur. Məni inandırıllar ki, buraya gəldiyimden bir-iki il əvvəl Flimnap özü azca qalıbmış ki, yixılıb boynunu sindirsən. Xoşbəxtlikdən o, təsədűf yerdən on bir bahışın üstünlə yixilmiş və bunun sayesində ölümdən qurtarmışdır.

Arabir sarayda tamamilə xüsusi mahiyyətdə tamaşalar düzəldirlər; bu tamaşalarda yalnız imperator, imperatriça və birinci nazir iştirak edirlər. Imperator stolun üzərində hor biri altı dümə uzunluğda - gey, qırmızı və yaşıl rəngdə - üç nazik ipək sap qoyur. Bu sapları imperator xüsusi lütfünlə nail olan şəxsləri forqlondırmak arzusu ilə onlara mükafat olaraq verilir. Bu mərasim, olahozrotin taxtı olan böyük salonda icra edilir. Bu mükafatlari qazanmaq arzusunda olanları mehərətləri xüsusi bir sınadın keçirilir ki, belə bir sınaga Köhnə və Yeni dönyanın heç bir ölkəsində rast gəlmək mümkün olmamışdır. Imperator bir ağacı elində üfüqi vəziyyətdə tutur, mükafat qazanmaq arzusunda olanları isə ağacın yuxarıda və ya aşağıda olmasına görə, növbə ilə ya onun üstündən atılır, ya da sürünüb altından keçirilər. Bezi vaxt ağacın o biri ucundan birinci nazir yapışır, bezoz isə ağacı təkəcə nazir tutur. Bu oyunu hamidən yaxşı icra edənə mükafat olaraq göy sap verilir. Qırmızı sap çeviklikdə ikinci yeri, yaşıl sap ise üçüncü yeri qazananlara verilir. Padşahın lütf etdiyi bu sapları qazanınlar, bunları qurşaq kimi iki qat edib bellorino bağlaşırlar. Sarayda bu cür qurşaqı olmayan şəxslərə az-az rast gəlmək olar.

Məhtərlər qoşunun və padşahın tövflərində olan atlan minib, hər gün mənim dövrəmə hərlənlərdir. Buna görə də bir müddətdən

sonra atlar daha məndən hürküb qaçmır, lap ayaqlarımın yanına qədər yaxınlaşırdılar. Mən olimi yero qoyurdum, atlılar öz atlarını əlimin üstündən sıçradırdılar; bir dəfə isə padşahın baş sürücüsü iki bir atın belində, hətta monim çökəmli ayağımın üstündən sıçrayıb keçdi ki, bu, doğrudan da cürləti bir sıçrayış idi.

Mən fikirloşub, imperator üçün qəribə bir aylonca tapdım. Xahiş etdim ki, mono iki fu uzunluğunda və adı el ağacı yoğunluğunda bir neçə ağaç tapıb götərsinlər. Əlahəzərət baş meşə momuruna əmr etdi ki, lazımi soronçamlar versin və ertəsi gün səhər, yeddi meşəboyı istədiyim ağacları, horosino sokkiz at qoşulmuş olan altı arabada gotirib goldı. Mən doqquz ağaç götürüb, onları kvadrat şəklində möhkəməcə yero sancdım, bu kvadratın hor tərəfi iki yarımlı fut uzunluğunda id. Mən öz yaylığınu bu doqquz paya üzərinə tarım bər halda çökdüm, yuxarıdan isə kvadratın dörd bucağına, yərə paralel dörd ağaç da bağladım. Bu ağaclar yaylığın səthindən toxminən beş düymə hündür durub, hor tərafənən bəri kimi bir şey omalo gotirmişdilər.

Bu hazırlığı qurtardıqdan sonra imperatordan xahiş etdim ki, qurdüğüm bəyedməncədə təlim oynaları oynamaq üçün en yaxşı at sürenlərdən iyirmi dörd nəsərlək bir dəsto ayırsın. Əlahəzərət mənim toklifimi boyəndi. At sürenlər goldikdə, mən onları bir-bir qaldırıb, yaylığın üstüne qoydum. Onlar nizam ilə düzelib, iki dəstəyə ayrıldılar və tolıma başlıdlar; bir-birinə ucu küt oxlar attr, sıyrıma qılıncıa bir-birinə hücum edirdilər. Onlar gah qaçırl, gah hücum edir, gah geri çəkilirdilər. Bu zaman onlar elə gözəl bir hərbi intizam nümunəsi göstəridirlər ki, mən bunun mislini heç bir zaman görməmişdim. Üfüqi vəziyyətdə bağladıqım ağaclar atlıları və atlari yero yixilmağa qoymurdı. Imperator bundan o qədər xoşlandı ki, moni bu aylonçəni bir neçə gün dalbadal tokrar etməyə məcbur etdi, bir dəfə özü da lütf edib meydançaya çıxdı və tolıma şəxsən özü komanda verdi. İmparatoriçi örtülü kresləda qaldırıb meydançadan iki yard aralı tutmağıma icazə verməyə imperator onu böyük bir çatınılıkla razi sala bildi. Beləliklə, o, bütün tamasaçı yaxşıçığa görə bilordi. Mənim xoşbəxtliyimden, bütün bətiş salamatlıqla başa çatdı. Tək birçə dəfə zabitlərdən birinin qızmış atı, dirnəq ilə vurub, mənim cib yaylığını dəldi, bürdəyib yixildi və üstündəki atlını yero yixdi. Mən həmin saat onların köməyinə çatdım. Bir əlimlə dolayıñ altını tutdum və bütün atlıları aşağı endirdim. Yixılan atın sol qabaq ayağı çıxmışdı, ancaq atlıya heç bir şey olmamışdı. Mən yaylığını

yamadım, ancaq bundan sonra belə təhlükeli təlimlər üçün ondan istifadə etmedim.

Azad edilməyimden iki-üç gün əvvəl bir dəfə mən cürbəcür oyunlarla saray adamlarını ayləndirdirdim. Birdən əlahəzərətin hüzuruna bir qasid galib xəbor verdi ki, məni tapdıqları yerin yaxınılığında, onun təbəələrindən bir neçəsi yerdə qəribə şəkilli böyük və qara rongli bir cism görmüşlər. Həmin cismin ortası bir adam boyu hündürlüyündə, konarları çox alçaq və genişdir. O cismin tutduğu sahə əlahəzərətin yataq otagi qədər olar. Əvvəlcə elə güman etmişlər ki, bu, yeqin misli görünməmiş bir heyvandır. Ancaq tezliklə bunun belə olmadığını yeqin etmişlər. Həmin cism, otların üstündə hərəkətsiz bir halda düşüb qalıbmış və onlar bir neçə dəfə onun dövrəsindən hərəkətsizdir. Onlar bir-birinin çiyinə çıxb, həmin qəribə cismin təposuna qədər qalxmışlar; üstü yastı imiş. Onlar ayaqlarını həmin cismə döyüb, yeqin etmişlər ki, onun içi boşdur. Nəticədə bu məlumatı yanan adamlar acizənə bir suretdə toxmin etmişlər ki, bu cism balıq Dağ boyda Adamındır. Onlar həmin cismi vur-tut beşət atın köməyiyle paytaxta getirməyi öz öhdələrinə alırlar.

Mən həmin saat bunun ne olduğunu başa düşdüm və bu xəbərə ürəkden şad oldum. Görünür gəmi batıldıqdan sonra mən sahile çıxdıqda, halim o qədər xarab imis ki, sıyapamın başından düşdüyüni hiss etməmişəm. Mən həla qayığın içində iken, onun bağlarını möhkəm çəkib, çənənin altında bağlamışdım, suya düşdükdə isə lap qulağıma qədər başına basmışdım. Quruya çıxdıqda, o qədər yorgun idim ki, onu tamam yardımından çıxarmışdım. Görünür sahildə bağ əlib, sıyapam da başından düşübüş; mən isə güman etmişdim ki, onu denizdə dalğaların arasında itirmişəm.

Əlahəzərət həmin cismin ne olduğunu izah edib, xahiş etdim ki, sıyapanı toxısız olaraq, paytaxta getirmələri üçün soronçam versin. ertəsi gün sıyapanı getirib gəldilər. Ancaq arabaların çox da onun qeydində qalmamışdılar. Onlar sıyapanı iki yerdən dəlmisi, həmin dəliklərə, ucunda qarqaç olan uzun kondırıcılar keçirmiş və bu kondırıcıları de atlara bağlamışdılar. Beləliklə, onlar mənim sıyapamı düz yarım mil yer ilə sürümüşdülər.

Xoşbəxtliyindən həmin ölkənin yeri yumşaq və düzəngah olduğundan, sıyapam gözlediyimden az xarab olmuşdu.

Təsvir etdiyim hadisədən iki həftə sonra, imperator paytaxtda və paytaxt etrafında olan qoşunlara emr verdi ki, sefərə hazır olsunlar.

Əlahəzrət özünə çox qəribə bir oylenga düzəltmək xeylinə düşmüdü. O buyurdu ki, man Koloss Rodoss voziyyətində durub, ayaqlarını mümkin qədər gen ayırmış. Sonra (qoca təcrübəli bir sərkərdə və mənən böyük hamim olan) baş komandana əmr verdi ki, qoşunu sıx cərgolara düzsün, piyadalar iyiymi dörd nəfərlik, atlılar isə on altı nəfərlik cərgolurla təbil vura-vura, bayraqlarını dalğalandırı-dalğalandırı, süngürünü dik tutub mərasim marşı çala-çala mənən ayaqlarının arasından keçsinlər. Ordu üç min piyada və min atlıdan ibarət idi. Parad çox parlaq oldu və olahəzratça çox ləzzət verdi.

İmperatora mənə azadlıq bəxş etməsi üçün o qədər əriə yazmışdım ki, axırda əlahəzrat bu məsələni əvvəlcə nazirlərin, sonra da dövlət şurasının müzakirəsinə qoymuşdu. Dövlət şurasında mənə azad etməyin əleyhinə tok birəcə nefer çıxmışdı, bu da Skayreş Bolqolam idki, aramızda heç bir şey olmadığı halda, nədənə, mənə çox qəddar bir düşmən olmuşdu. Ancaq onun əleyhimə getməsinə baxmayaraq, məsələ mənən xeyrimə həll edilmişdi. Bolqolam *qableta*, yəni kral donanmasının admirali vəzifəsində idi, imператорun böyük etimadını qazanmışdı, öz işini yaxşı bilən, ancaq qara-qabaq və kobud bir adam idi. Axırda onu da razi salıldılar. Ancaq tekid etdi ki, mənə azadlıq veriləmisi şərtlərinə töhfə etmek ona tapşırılsın. Bu şərtləri iki katib və bir neçə eyan ilə birlikdə mənə Skayreş Bolqolam özü gotirib gəldi. Bu şərtləri oxuyub qurtardıqdan sonra, mənə and içdirdilər ki, bunları pozmayacağam. Andığma mərasimi əvvəlcə mənən ölkəmin adətlərinə görə, sonra isə yerli qanunların təyin etdiyi bütün qaydalar üzrə icra olundu. And içən zaman mən gərok sağ ayağınu sol əlimlə tutub, eyni zamanda sağ əlimin ortancıl barmağını topom, baş barmağımı isə sağ qulağımın üst kənarına qoyadım; ancaq bəlkə oxucu mənən öhdəmə götürməli olduğum öhdoliklərlə maraqlanıb, onları bilmək istəyir. Buna görə də mən həmin sonodon tam və dürüst tərcüməsini burada dərc edirəm.

"Liliputstanın qüdrətli imperatoru, kainatın fəxi və qənimi, mülküñün hüdudu beş min blestreq (on iki mil qədər) Yer kürəsinin son həddində qədər uzanan padşahlar padşahı, insan əvladının ən böyüyü, ayaqları yerin mərkəzində, başı Günsə dirənən, bir işarəsindən dünya hökmənlərinin dizləri əsən, bəhər kimi xoşşima, yay kimi soxavəlli, payız kimi oliaçıq, qış kimi amansız olan əlahəzət humayün *Qolbasto Momaren Evlem Gerdaylo Şəfin Molli Olli Qu*, bu yaxınlarda bizimə mavi ölkəmizə gəlmış

olan Dağ boyda Adamın aşağıdakı şərtləri təklif buyurur. Dağ boyda Adam isə təntənəli surətdə and içərək, bunları yerinə yetirməyi öhdəsinə alır:

1. Dağ boyda Adamın, bizim böyük möhürləmiş xüsusi icazənamomiz olmadan, bizim məmləkəti tərk etməyə ixtiyar yoxdur.

2. Bizim xüsusi serəncamımız olmadan, unun paytaxta girməyə ixtiyarı yoxdur, belə hallarda əhalisi iki saat əvvəldən xəbərdar edilməlidir ki, öz evlərinə girib gizlənə bilsinlər.

3. Həmin Dağ boyda Adam gözətməyə çıxanda ancaq böyük yollarda gözəmkələ kifayətlənməlidir. O, cəmenliklərde və tarlalarda gözəməməli və uzanmamalıdır.

4. Gəzməyə çıxdığı zaman o, öz ayağının altını diqqətə yoxlamalıdır ki, bizim mehriban təbəələrimizdən heç kəsi və ya onların at-arabalarnı tapdəmasın. Təbəələrimizin razılığı olmadan onları elinə almamalıdır.

5. Əgər bir qasidi tacili surətdə imperatorluğun hər hansı bir uzaq şəhərinə aparmaq lazımlı gəlsə, – ancaq ayda bir dəfədən tez olma-yaraq. – Dağ boyda Adam onu toxırsız bir surətdə atı ile birləikdə altı günlük məsafləyə aparmalı, lazımlı gəlsə, həmin qasidi sağ-salamaṭ əlahəzətimizin hüzuruna töqdim etməlidir.

6. Düşməniniz olan Blefusku adasına qarşı müharibədə bizim müttəfiqimiz olmalı və hazırda bizi hücum etməyə hazırlaşan düşmən donanmasını mehv etmek üçün qüvvəsini sərf etməlidir.

7. Həmin Dağ boyda Adam boş vaxtında baş parkın divarını tikməkdə, eləcə də başqa binaları tikməkdə çox ağır daşları qaldırmaq işində bizim fəhlələr kəmək etməlidir.

8. Həmin Dağ boyda Adam iki ay ərzində bizim məmləkətin hündüdunu bütün sahil boyu gözməli və addımlarını sayıb dürüst ölçəməlidir.

9. Həmin Dağ boyda Adam təntənəli surətdə ved etməlidir ki, bu şərtləri ceynən yerinə yetirəcəkdir. Bunun əvəzində Dağ boyda Adama hər gün bizim təbəələrimizdən 1728 nəfərə kifayət edəcək qədər yemək-içmək veriləcək, o, biz şövkətmeəbin hüzurunu azad bir surətdə ziyyərət etmək və bizim sair lütfənlərimizdən istifadə etmək haqqına malik olacaqdır. Bu sorəncam, Belfaborakda hökməndəliğimizin doxsan birinci ayının on ikinci gündündə bizim sarayımda verilmişdir".

Bu şartların bəziləri bir o qədər ləyaqətli olmasa da, bunları mon  
çox məmənliyətlə qəbul edib and içdim və imzaladım. Bu ləya-  
qətsiz şərtlər yalnız baş admiral Skayres Bolqolamin mənə olan kini  
nöticəsində yazılmışdır. Mon and içdikdən sonra həmin saat zən-  
cirlərildə açıdlar və mən tamamilə azad oldum.

İmperator o qədər lütfkar idi ki, mənim azad olunmağımda şəx-  
son özü iştirak etdi. Minnotdarlıq olaməti olaraq, əlahəzərətin hüzur-  
runda diz çöküb səcdə etdim, ancaq imperator buyurdu ki, ayağa  
qalxdım. O, yüksək mərhəmot ifadə edən bir nitq ilə mənə müra-  
ciət etib, nöticədə belə bir ümidi izhar etdi ki, mən ona faydalı bir  
xidmətkar olacağım, onun mono göstərmis olduğunu ve gelecekde  
də göstərə biləcəyi lütfələrə tamamilə layiq olduğunu səbüt edəcəyəm.

Oxucu bu cəhətə diqqət yetərsin ki, şərtlərin axırıncı mad-  
dosında imperator mənə 1728 liliptut yedirib-icirməyə kifayət edə-  
cək qədər yemək-içmək verməyi vəd etmişdi. Mən belə dəqiq bir  
rəqəmin nə cür müəyyən edildiyi məsələsilə maraqlandım və bir  
dəfə, dostum olan bir saray xidmətçisindən bunu soruştum. O cavab  
verdi ki, əlahəzərətin riyaziyatçıları kvadrantın "köməyi" ilə mənim  
boyumu ölçüb, liliptudan on iki dəfə uca olduğunu təyin edib hesab-  
lamışlar ki, bədənimin hacm 1728 liliptut bədəninin hacmینə bər-  
bədir və bu bədən bu qədər artıq qida toləb edir. Bu misal həm  
liliptuların zəkalarını, həm də onların padşahlarının nə dərəcədə  
ağıllı və haqq-hesab bilən bir adam olduğunu göstərir.

\* Kvadrant - soyxaroların (başlıca olaraq Günoşin) əzaqlığını təyin etmək üçün  
qodim astronomiya aləti

## CON QEY

(1685-1732)

## ÇOBAN İTİ VƏ CANAVAR

Xeyli cəsarətli bir ac canavar  
Bir qoynu sürüsü elədi aşkar.  
Bir qalın meşədə yuva düzəldti,  
Gündüz daldalandı, gecə ov etdi,  
Əbəs yere çoban çox tola qurdur.  
Gizlində gözlödi, pusquda durdu.  
İt de həder gəzdi dərəni, düzü,  
Adı "Əfəl" oldu, danlandı üzü.  
Bir gün tosadüfen o canavarı  
İt, qayıdan gördü meşəyə sari.  
Dedi: "Gəl boşlayaq qızəbi, kini,  
Hər şeyi hell edək iki dost kimi".  
"Barışsaq yaxşıdır", – dedi canavar,  
İt açıb söyledi canında nə var,  
Dedi: "Həm aqilsən, həm güclüsən son,  
Neçin acızlara zülm edirsin?  
Gəbərt vəhşiləri, ye şirin-şirin,  
İç dadlı qanından qabanın, şirin.  
Qadir yaratmışdır səni töbiət,  
İgidson, acizə cylo mərhəmot.  
Yoxdur acızlərin əşla günahı,  
Rehm et, yaman olur acizin ah".  
Canavar söyledi: "Dostum, töbiət  
Zərrece verməmiş mənə merhəmet.  
Aclıq hiss edəndə axtarib gerək  
Qarınma atmağa tapam bir yemək;

Ela ki istəyim çin olur onda  
Qeyrətin dəniztök coşur tufanda.  
Qəddar sahibin də sonı çox sevir,  
Çatdır bu səhbəti son ona bir-bir,  
Tək mənəmmi yeyən qoyun-quzunu?  
Adamlar udurlar gündə yüzünü.  
Açıq düşmən hor vaxt qazanar lənot,  
Ancaq örtülü dost olur müsibət".

## ÜİLYAM BLEYK

(1757-1827)

### BİR ÜRƏYİN NƏĞMƏLƏRİ

Şən nəğmələr dodağında  
Tütək çaldım göy yaylaqda.  
Görüb manı güla-güla  
Ağız açdı bir uşaq da:

– Bir nəğmə qoş quzulara,  
Mən oxudum qəmlı səsə.  
Göz yaşını silə-silə  
Qulaq asdı o həvəslə.

– Saxla, şair, arzum budur,  
Şən nəğmələr oxu mənə.  
Oxuduqca, çaldıqca mən,  
Sevinc qondu gözlərinə.

– Otur burda, kitab bağlı,  
Qələmə al şən nəğməni –  
Deyib tez də çıxdı yoxa,  
Ovsunladı sözü mən.

Qələmim göy budaq oldu  
Mürəkkəbim saf bulaqlar.  
Oxusunlar bu dünyada  
Şən nəğməni qoy uşaqlar.

## XƏSTƏ QIZIL GÜL

Ah, qızıl gül, son xəstəsən...  
Gözə görünməz bir bəcək  
Uğultulu firtinada  
Gecə vaxtı qanad çaldı,  
Sonın sevincə dolu, alrəng  
Yatağını nişan aldı,  
Onun gizli qara eşqi  
Gül ömrünü dərdə saldı.

## "ROSSETTI ƏLYAZMASI"NDAN

Kim ki kefə qurşanacaq, zorla sevinc güdəcək,  
O insanın yelqanadlı ömrü hədə gedəcək;  
Amma kim ki, yelqanadlı sevincdən öpüş alır –  
Ölməzliyin doğuşunda zirvələr ucalır.

## ZƏHƏR AĞACI

Dostuma nədənsə qəzəbim tutdu,  
Ona bəyan etdim, könlüm unutdu.  
Düşmənə qəzəbim tutanda feqət,  
Demədim, hırsım də çoxaldı, əlbət.

Bəslədim bu hırsı qorxu içinde  
Göz yaşım suvardı onu hər gündə.  
Gülüşüm günsətək isitdi onu  
Yalandan, hiylədən biçildi donu.

Sonra bu qəzəbtək könlümə girdi,  
Kökleri kin olan alma bitirdi.  
Məndə bu almanın görəndə düşmən  
Təməh sürükledi onu yenidən.

Bu gözəl meyvedən yemek istədi,  
Bir gecə gizlিং bir alma yedi.  
Sevindim men sahər bağı girəndə  
Düşməni önlündə olmuş görəndə.

## İNSAN MÜCƏRRƏDLİYİ

Kasiblər olmasa dünyada əgər,  
Təessüf hissi de heç yaranmadı.  
Hamı doğulsayı xoşbəxt, bəxtəver  
İndi nə merhəmet, nə rəhm vardi.

Qorxub bir-birindən verir el-ələ  
Sevgisi, məsləki saxta insanlar.  
Sonra da qəddarlıq toxuyur tələ  
Ovuna düşənlər dilini anlar.

Oturur qəddarlıq qorxu içində  
Suvarır göz yaşı torpağı gündə.  
Ehtiyac kők atır, içir bu yaşdan  
Boy atır, böyüyür keçdiyə hor an.

Məkr bu an onun üstünü alır,  
Təzliklə schrinin toruna salır.  
Ən adı varlıqlar – bəcək, kəpənək  
Bu sırılı ağacdən meyvə yeyəcək.

Bu bir ağac olur hiylə meyvəsi  
Şirinliyi heyran edir hər kəsi.  
Qarğı yuva qurur an six yerində  
Yeyir yaxşısını meyvələrin də.

Torpaq, su Allahı gəzdi hər yanı  
Gəzdi bu dünyada: bu ağac hamı?  
Bilmədi, axtardı feqət nəhaqdan  
İnsan beynindədir o Ağac bu an.

## MƏHƏBBƏT SİRİ

Çalışma eşqini açıb deyəson  
Sevirom söyleməz sevən heç zaman.  
Səssizcə, gizlিংcə öpər telindən  
Həzin meh də səni oxşadığı an.

Mon aćdım eşqimi, aćdım eşqimi  
Sevdiyim gözələ qorxu içində  
Ah! Məni tərk etdi, o bir quş kimi,  
Hicranın oduna qalandım mən də.

Məhabbat gör mənə nə sitəm etdi  
Məni tərk eyləyib gedən kimi, ah!  
Onu bir andaca aparıb getdi  
Eşqin sırlarını bilən bir soyyah.

## KÖRPƏ KƏDƏRİ

Atam qüssələndi, inlödi anam  
Bu müdhış dünyaya can atdığım an.  
Qışqıra-qışqıra acız və üryan  
Sanki buludları yarırdı şeytan.

Ata qollarında üşyan eylədim  
Çırpinib özümə yuva dilədim.  
Duydum ki, aləmi bürüsə də nur  
Ən işıqlı dünyam ana qoynudur.

## ROBERT BERNS

(1759-1796)

## İNQİLƏB NƏĞMƏSİ

Nə üçün gənciliyi keçirək hədər,  
Yenə də collada biz boyun buraq?!  
Gel sarıl silaha, vaxt çatıb, yeter,  
Keçmiş cinayəti cəzalandıraq.  
Deyirlər krallar tökmür nahaq qan,  
Bəs niye dönmüşük qanlı yumaga?!  
Onlara dövləti biziq yaradan,  
Bizim haqqımız var divan tutmağa.  
Qoy hər vəten oğlu desin nəğmotek:  
"Bizi ya azadlıq, ya ölüm gərək".

Keşişlər, kahinlər töküb göz yaşın,  
Silsin al qanıyla ağ yalanları.  
Lordları susdursun başkəsen maşın,  
Asaq boğazından zadənganları.  
Bizi tapdaladı, ezdí zülmkar,  
Hakimlər zalımı qorudu ancaq.  
Haqqı ayaqladı harin hökmər,  
Xalqın qisasını yağıdan alaq.  
Bu gün onlarındır, sabahsə bizim,  
Azadlıq, gunoşı doğar, əzizim.

O vaxt qızıl əsr qayıdar geri.  
Hamı qardaş olub, gülər hər vədə.  
Bir əkib-biçirk o zaman yeri,  
Birgə yaşayarıq bir ailədə.  
O vaxt gənc, tehsilli, azad nəsillər  
Bizi unudarını bu günü anıb?!

Haqqı tösdinq edor goləcək illər:  
İnsan tobiötən gözəl yaranıb.  
Gəl bədən qaldıraq haqq töhfəsinə, –  
Sülhün, azadlığın təntənəsinə.

## MƏNİM MƏHƏBBƏTİM

Mənim məhəbbətim – al bir qızılqılı,  
Çıxbırd qönçədən baharda-yazda.  
Mənim məhəbbətim – incə bir noğmə,  
Gözir şirin-şirin dildə-ağızda.

Hüsnün zərif, ülvi; eşqim – saf, dörin,  
Cəfədan kim qorxub – yarımayıbdır.  
Soni sevəcəyəm, mənim əzizim,  
Neço ki donızlər qurumayıbdır.

Neço ki dənizlər qurumayıbdır,  
Gündən əriməyib mərmər qayalar,  
Soni sevəcəyəm, mənim əzizim,  
Neço ki, neço ki canımda can var.

Əlvida, sevincim, yegano eşqim,  
Əlvida, qomlonmə, ayrılıq biz.  
Getsəm də dünyanın o başına mən,  
Qayıdb yanna gələrəm, şəksiz.

## BUSƏ

Büllur məhabbatın canlı möhürü,  
Bənddir odlu qolba, müqəddəs hissə.  
Günoşlı gündüzün nurlu dan yeri,  
Eşqin novruzgülü olur saf buso.

Dilsiz, lal etiraf, danişan sükut,  
Ehtiras qaynağı, körpə oyunu.

İncə bir güzəştdir, incə bir sübüt,  
Səadətən girov qoyurlar onu.

Kədərli sevincdir, yanar, od saçar,  
Elə ki yetişər ayrılıq domı.  
Ürəyi hansı söz göstərər, açaq  
Belə həyəcanlı, belə somimi?!?

## MƏNİM QƏLBİM DAĞLARDADIR

Mənim qəlbim burda deyil, mənim qəlbim dağlardadır,  
Mənim qəlbim maral gozir, qayalıqda şikardadır.  
Təkələri qova-qova batır qara, düşür çəno,  
Hara getsəm, harda olsam dağlardadır qolbim yenə.

Bağışlayın, siz ey dağlar, əziz şimal, el qucağı,  
Şücaatın saf beşiyi, var-dövlətin zər yatağı.  
Dolansıma da bu dünyani başdan-başa mən sorgordan,  
Uca dağlar, uca dağlar, kim unudar sizi bir an.

Bağışlayın, bulud saçı, qar örpkli işi zirvelər,  
Bağışlayın, yaşıl donlu, saf çeşməli gen dorələr.  
Bağışlayın, göy meşələr, noğmə dolu günler, aylar,  
Bağışlayın, aşıb-dاشan ağ köpükli coşğun çaylar.

Bağışlayın, bağışlayın, qalır ürək, gedir bədən,  
Babaların doğma yurdı, əziz torpaq, gözəl voton.  
Körpəliyin pak izləri, odlanıram düşündükçə,  
Məni sənə bağlayıbdır, ayırlaram səndən necə?!

Mənim qəlbim burda deyil, mənim qəlbim dağlardadır,  
Mənim qəlbim maral gozir, qayalıqda şikardadır.  
Təkələri qova-qova batır qara, düşür çəno,  
Harda olsam, hara getsəm, dağlardadır qolbim yenə.

## KÖHNƏ DOSTLUQ

Kim unudar o günları,  
Kodırılmaz, alovlanmaz?  
Kim unudar o günləri,  
Könlü səni necə anmaz?

Nəqərat:

Hoyocanla vurur ürək  
Ötən günlər sağlığına.  
Qalmasın bir damla gərək  
Ötən günlər sağlığına.

Doldur iri qədəhlərdən,  
Qoyma qala dodaq yeri.  
O günləri anıb qəlbən  
Gərək içək badələri.

Nəqərat.

Çəmənləri gəzdik qoşa,  
Öpdü bizi gənclik-bahar.  
Topolori aşa-aşa  
Zirvələrdə tutduq qərar.

Nəqərat.

Arzu könlü doyurmadi,  
Keçidk dərin çayları biz.  
Heç nə bizi ayrımadı,  
Fəqat ayrı saldı doniz.

Nəqərat.

Əlimdədir əlin yenə,  
Qədəh doldur, qəlb doludur,  
Dostum, içək döno-döno,  
Köhno dostluq nə uludur!

Nəqərat.

## VƏ SAİRƏ VƏ İLAXIR

Kim şərəfli yoxsulluqdan  
Utanırsa, qorxaq quldur.  
Onunla bir işimiz yox,  
Bizdə hərə bir yoxsuldur.

Və saira və ilaxır,  
Çəkinmirik qəm yükündən  
Ağır emək zər möhürü,  
Biz qızılıq əzəl gündən.

Naharımız çörəklə su,  
Paltamız bezdir ancaq.  
Şərab içir, ipək geyir  
Həm hiyologr, həm də sarsaq.

Və sairə və ilaxır,  
O bər-bazək el malıdır.  
Şərəfli kəs kasıbsa da,  
Yer üzünүn kralıdır.

Bax o cahil, lovğa lorda,  
İddiası ne böyükdür!  
Gözel sözler danışsa da,  
Özü yalnız bir kötükdür.

Və sairə və ilaxır,  
O hey baxır məğrur-məğrur.  
Ordenlərlə bozənse də,  
Kötük elə kötükdür.

Ali rütbe verə bilar  
Hökmdar öz nökərino.  
Fəqət şəref verə bilməz  
Əyanların heç birinə.

Və sairə və ilaxır,  
Uca mənsəb, uca ad-san

Nə şərəfi, nə do ağlı  
Əvəz etməz heç bir zaman.

Elo gözəl gün goləcək,  
Xoş arzular gülcəkdir.  
Yer üzündə ağıl, şərəf  
Ona qalib goləcəkdir.

Və sairo və ilaxır,  
Mən görürəm o baharı.  
O vaxt qardaş olacaqdır  
Bu dünyanın insanları.

### FİNDLEY

– Kimdir belə vaxtsız qapını döyon?  
“Kim olar, o mənom, o mon, Findley”.  
– Biz artıq yatırıq, evinə get son!  
“Düzdür getməliyim”, – dedi Findley.

– Neçin oğru kimi göldin gizlice?  
“Goldım səni görüm”, – dedi Findley.  
– Son bir iş açarsan yoqın bu gecə?!  
“Mən yoqın açaram”, – dedi Findley.

– İndi otağıma buraxım səni?..  
“Burax, burax məni”, – dedi Findley.  
– Bir an yatmağa qoymazsan məni.  
“Qoymaram, qoymaram”, – dedi Findley.

– Mənim otağında sən olsan əgər...  
“Qoy olum, qoy olum”, – dedi Findley.  
– Son birdən getməzson səhərə qəder?  
“Getmərom, getmərom”, – dedi Findley.

– Bu gecə mənimlə qalsan bir yerdə...  
“Qoy qalım, qoy qalım”, – dedi Findley.

– Qorxuram, yanına gələsən bir de!  
“Gələrom, gələrom”, – dedi Findley.

– Bu evdə nə olsa, nə olsa gərk...  
“Qoy olsun, qoy olsun”, – dedi Findley.  
– Gizli saxlayasən ölen günəştə.  
“Saxlaram, saxlaram”, – dedi Findley.

### YUVASINI KOTANIMLA UÇURDUĞUM ÇÖL SİCHANINA

Çevik, tükü yumşaq, balaca heyvan,  
Kiçik üreyində qorxu, hayecan  
Titrəyə-titrayə hara qaçırsan  
belə dehşətə?

Səni öldürmərəm heç vaxt, heç zaman  
mən bu atlötlə.

Təessüf, belədir, gəlib döş-döşə,  
İnsan təbiətlə girir döyüşə.  
Törədir hor yerda daim, hemişə  
kədər, müsibət.  
Biz də gedəriyik, nədir əndişə,  
ölərik əlbət.

Bilirəm, oğrusan, boylanma gəndən,  
Neyləmək? Heyatın hökm edir sandən.  
Yeganə isteyin, tələbin məndən  
bir cüzi paydı.

Mən kasib düşməzdəm bir azca dəndən,  
kaş dərz olayıdı.

Balaca evini etdim tarımar,  
Uçuldu pencerən, dağlıdı divar.  
Təzəsin tikməyə indi ümid var,  
çarə var yönü?  
Dekabr küleyi, sərt, acı rüzgar  
titrədir səni.

Baxırsan, çılpaqdır hər tərəf, hər yan,  
Götürir özyülo qış çovğun, boran.  
Rahat sığınacaq harda taparsan,  
elə yer hanı?  
Neco alt-üst etdi amansız kotan  
isti yuvanı!

Axtardın quru ot, saralmış kövşən,  
Əzabla, qorxuya bir-bir yiğdin sən.  
Özünə ev tikdin. Nə oldu birdən,  
o getdi zaya?!!  
Buzlu, boz çöllərdə necə dözorsən  
qara, şaxtaya?!!

Ah, balaca dostum, ah, yaziq heyvan,  
Sən tonha, sən yalqız deyilsən, inan.  
Boxtımız aldadır bizi hər zaman,  
salır zavalə.

Sevinc gözlöyirik iqbalmizdən,  
verir dərd, bəla.

Sən məndən rahatsan, xoşbəxtən yeno,  
Çünki yalmız bu gün görünür səno.  
Bu gün do, dünən do görünür mənə  
möhnet içində.  
Gözlərim dikilir sabahkı günsə  
dohşat içində.

## CON – ARPA DƏNİ

(Ballada)

Üç heybəlli kral vardi,  
Üçünən do coşdu kini.  
And içdilər gərək olsun,  
Olsun o Con – Arpa dəni.

Məzar qazib kotan ilə,  
Götirdilər igid Conu.

Başaltıma peyin qoyub  
Dəfn etdilər təzəcə onu.

Bahar geldi, gur yağışlar  
Göy tül çəkdi dağa, düzə.  
Dirildi Con – Arpa dəni,  
Yer altından çıxdı üzə.

Od tökdükce yay günüşi  
O böyüdü, o ucaldı.  
Silahlandı sıvri oxla,  
Kim gördüsə donub qaldı.

Çıxdı payız qayğıları,  
Yavaş-yavaş solurdu Con.  
Öz başını siyib yere,  
Artıq möglüb olurdu Con.

Qışın zəhmisi nə ağırmış!  
Con qocalıb düşdü derde.  
Bunu görüb cüretləndi,  
Baş qaldırıldı düşmənər də.

Uzun, ayri silah ilə  
Qılçasını doğradılar.  
Dəleduztek atıb onu  
Arabayə bağladılar.

Meydançada yerə yixib  
Bərk döydüler kötək ilə.  
Yuxarıya ata-ata  
Yellodlılor külək ilə.

Bir qaranlıq quyu vardi,  
Su doluydu ağzınacan.  
Conu ora tulladılar,  
Con batmadı üzdü bu an.

Təpəsindən basıldılar hey,  
Döydilər, qalxdı göyo.  
Nə qodər ki canı vardi,  
Düşdü min bir işgancaya.

Sümüyünü yandırdılar,  
Tutar qaldı harasında?!  
Döyirmənci özdi onu  
İki daşın arasında.

Ahbürök qanını tez  
Nuş etdilər, necə xoşdu!  
Har damlaşdan, har qatrədən  
Sevincə ilə könlü coşdu.

Can qorxımadı, Con igiddi,  
Vardi əslı-nocabatı.  
Kim qanından içirdi  
Çoxalırdı cəsareti.

Unudurdu dərdli dərdi,  
Fərhindən üzü nardu.  
Gözü yaşlı dul qadının  
Qəlbi nağmə oxuyurdu.

Gəlin, Conun sağlığına  
İçək, içək hər badəni.  
Qoy neçə ki dünya durur,  
Var olsun Con – Arpa dəni.

## VALTER SKOTT

(1771-1832)

### BİR SAAT SƏNİNLƏ

Bir saat səninlə odlu iyunda  
Yanar bayraqını yelleyir gün də.  
Vəfəli aşiqin bes haqqı nadir,  
Məhabbet yolunda ezbalar çəkir?!  
Qüdrətli bir ağac, sərin quyu tək,  
Bu haqq kölgəsində dincəlir ürək  
Bir saat səninle!

Bir saat səninlə qırub çağında  
Sənmüş ümidiñ sevgi bağında.  
Sənli günlərimi nece unudum,  
İçim kədərimi mən udum-udum?!  
Güman azalandı, istək artanda  
Qürurla halima güldüyün anda  
Bir saat səninle!

Bir saat səninlə! Sübh erkən çağı  
Taxanda belinə qızıl qurşağı.  
Könlümün oylığı sahilsiz deniz,  
Əzəblə yollarda bürdəlikmi biz?  
Nigaran cöhrlər, gözlərde kədər  
Boylanır keçmişden lal xatirələr  
Bir saat səninle!

## KVENTİN DORVARD

(romandan fragmənlər)

### EDAM

Gedərik məşəyə, sən  
Özün ağac seçərsən.

*Qədim ballada*

... "Şükürler olsun uca Allaha ki, bizi gülmək və güldürmək qabiliyyəti bəxş edib, ar ələsən təlxək adına həqarətlə baxanlara! Adı bir zərafat, həm də çox o qədər də parlaq olmayan bir zərafat, madam ki, iki hökmərdərə aylandırbı, Fransa ilə Burqundiya arasında müharibənin qarşısını almaq üçün minlərlə siyasi dəlildən daha çox iş gördü, - deməli heç de pis deyil".

Bundan övvəlki fasilda ətraflı suretdə təsvir edildiyi kimi, iki hökmərdər arasında barışçı olub, Peronna qəsrindən Burqundiya keşikçiləri götürülüb, kral möşüm Herbert qülləsindən azad edildikdə, le Qlorye yuxarıda yazılmış nəticəyə gəldi, - həm fransızların, həm də burqundiyalıların böyük bir sevincə gördüklori kimi, hersoq Karl ilə onun hökmərdər arasında sanki dostluq və etibar bərpa olundu. Amma krala bütün zahiri ehtiram olamətləri göstərilirdi də, o, çox yaxşı başa düşürdü ki, hələ də şübhə altındadır, - hərçənd ağıllı horoket edib, özünü də göstərirdi ki, guya bir şey duymur və özünü tamamilə sorbət apardı.

Bu zaman, belə hallarda çox vaxt olduğu kimi, başlıca iştirakçılar öz köhno haqq-hesablarını, demək olar ki, çürüdüb qurtardıqda, onların intriqasına baş qoşmuş xırda çuksalardan biri öz üzərində belə bir siyasi qanunun acılığını hiss edirdi: - Dünyanın böyük adamları çox zaman alçaq allətlərdən istifadə edirlərə, nəticədə, onlara artıq ehtiyacları olağanlaşdırıb, onları öz taleplerinin hökməni buraxırlar.

Xeyrəddin Məğribi də belə bir alot idi ki, hersoqun yaxın adamları onu kralın baş polisinin əlinə verdilər; o da əlbəl öz sədəqətli kəməkçiləri Truazeçəl ilə Petit-Andreyə ötürüb, əmr etdi ki, işi uzatmayıb, cəld onunla haqq-hesabı üzüsnlər. Baş polisin əmlərinin ləyaqətli icraçıları kiçik bir keşikçi dəstəsinin və xeyli çox maraqlı tamaşaçıların müşayiəti ilə öz qurbanlarını qonşudakı məşəyə apa-

rib, orada artıq çək-çevirə yol vermədən ilk rast gələn olverişli ağac-dan asmağı qərara aldılar.

Onlar çox axtarmalı olmadılar. Tezliklə bir palid ağacına rast gəldilər ki, Petit-Andrenin zarafatca dediyi kimi, belə bir qozaya tamamile layiq bir ağac idi. Cəlladlar cinayətkar keşikçilərə təpsinib, dramın son pərdəsinin yerinə yetirmək üçün hazırlığa başladılar. Bu dəqiqədə camaati nəzərdən keçirməkdə olan Xeyrəddinin gözü Kventin Dorvarda sataşdı. O da deyəsan kələyinin üstü açılmış bu saxta elçinin öz xain bələdçi olduğunu tanıayıb, edam yerine galmişdi ki, öz texminim doğru olub-olmadığını yəqin etsin.

Celladlar məhkuma hor şeyin hazır olduğunu xəbər verdikdə, o təmamilə sakitlikle xahiş etdi ki, son deşə ona lütf etsinler.

Truazeçəl dedi:

- Bizim vozifəmizə zidd olmayan ne arzun varsa, hazırlıq, oğlum.  
- Yani həyatimdən başqa, əlamə? - deyə Xeyrəddin soruşdu.

- Eledir ki var, - deyə Truazeçəl cavab verdi, - hətta bundan da artıq. Çünkü görürəm, sen bizim peşəyə hörmət edib, kişiyyə yaraşan kimi, əzilib-büzülmədən ölmək qərarına gelibsen... Hərçənd aldığımız əmrə zidd olsa da, men sənə hətta on dəqiqə möhəlet də bağışlaya bilərem.

Xeyrəddin dedi:

- Siz ne alicənəbsiniz!

- Bəs nece! - deyə Petit-André söhbətə qoşuldu. Biz hətta əmrənən kenara çıxdığımız üçün ceza da ala bilərik, amma neyoleyək, görünür, başqa çərə yoxdur! Men deyəsan belə zirək, şən bir qoçqən oğlanın yolunda canımdan da keçərəm, çünkü o, sədəqətli bir oğlana yaraşan kimi, axırıncı sıçrayışı sakitlikle yerinə yetirmək istəyir.

Truazeçəl dedi:

- Əgər sənə keşşə lazımsa...

- Bəlkə bir stekan şərab?.. - deyə Truazeçəlin şən yoldaşı söze qarşıdır.

- Bəlkə ləvbə duası?..

- Bəlkə şən bir neğmə?..

- Ne onu, ne bunu, ne üçüncüü istəmirəm, ey mənim mehribən, qayğıkeş və zirək dostlarım, - deyə qaraçı cavab verdi. - Xahiş edərdim menə yalnız bir neçə dəqiqə bağlışlayadıñım ki, odur ha, o gənc Şotlandiya qvardiyası döyüşüsü ilə bir danişadım.

Colladlar no edəcəklərini bilmədilər; amma sonra Turazeşelin yadına düşdü ki, kral Lüdovik son zamanlar Kventin Dorvardla xoş röftar edir, buna görə də icazo verildi.

Kventin yaxınlaşdıqda, o bədbəxtin hərçənd öz aqibətinə tama-mılo layıq olduğunu bildirə də, gördüyü dehşetli voziyyətdən sar-sıldı və ona rəhmi goldı. Əynindəki bəzək-düzəkli elçi libasının, - dördəyəqlərin dişləri və sonra da ağacından asmaq üçün yazıçı köpöklerin amansız dişlərindən qurtaran ikiayaqlıların pəncələri ilə, - parçalambil didimliş qalıqları ona həm gülünə, həm də eyni zamanda miskin bir görkəm vermişdi. Üzündə enlik izləri və tanınmamaq üçün yapışdırıldığı saxta saqqallın qalıqları görünürdü. Yanaqlarını və dodaqlarını ölüm solğunluğu bürümüş, ancaq parıldayan gözlorının oynaq baxışlarından öz tayfasına moxsus sakit bir qətiyyətli gözə çarpır, itizirə biləbəsəm isə onu gözləməkədən dənəşti. Həm dəhşət, həm də qızığın bir morhomot hissi duyan Kventin ağır-agır cinayotkara yaxınlaşdı və yoxı ki, onun bu duyuları hərokətlərində də hiss olunurdu; cünki Petit-Andre ona çıçırdı:

- Ay qəşəng nişançı, bir az cold tərpənən olmaz! Bu senyurun vaxtı azdır, amma siz elə tərpənirsiniz ki, guya ayağınızın altına yumurta düzüllübi..

- Mon onunla təklikdə danişmaliyam, - deyə cinayotkar dil-ləndi və xırıltı səsində bir məyusluq duyuldu.

- Dostum, bu xahiş bizim vozifəmizlə deyəsən düz gəlməz axı, - deyə Petit-Andre cavab verdi. - Axı biz soninlə köhənə tanışlıq və təcrübədən bilirik ki, son ilən bələğt kimi çox sürüşkənən.

Cinayotkar dedi:

- Axı ol-ağığımı ki, bağlayıbsınız; dövrəmə keşikçi də düzün, ancaq o qədər aralıda dursurları ki, danişğımızı eşitməsinlər... Bu nişançı sizin kralın xidmətkarıdır. İstoyırsınız, sizo on gilder verim...

- Bunları da sonin ruhunu xilas etmək üçün duaya sərf edərəm, - deyə Turazeşel bir söz atdı.

- Ya da ki, bu yaxıq bədənim bərkitmək üçün bir qədəh şərab alaram, - deyə Petit-Andre də sözə qoşuldu. - Yaxşı, biz razı... gilderlərini bəri ver, ay dost!

Xeyrəddin Dorvarda dedi:

- Son bu qanıçon köpöklerin ağızını tixa. Məni tutanda, tərtəmiz soyublar... Son onlara pul ver, ziyan çökəməzsen.

Kventin vəd edilən rüşvəti sayıb colladlara verdi və her ikisi sözlərinin üstündə durmağa adət etmiş adamlar kimi, xeyli aralandılar, ancaq cinayotkarın hər bir hərokətin diqqətən izləməkde idilər. Kventin o bədbəxtə fikirlerini toplamaq üçün bir deqiqə vaxt verib, susduğunu görərkən, özü dedi:

- Bir gör axır nə günlərə qaldın!

- Bəli, - deyə Xeyrəddin cavab verdi, - məni de ailemin aqibəti gəzlediyini evvelcəden xəber vermək üçün nə müneccim, ne qiyafəşusnas, nə də falçı olmaq lazım deyil.

- Məgər cürbocur cinayöt və yalançıqlarla özünü bu güne salan sen özün olmadınım? - deyə şottlandiyili cavab verdi.

- Yox, parlaq Aldeboran ulduzuna və bütün ulduzlara and içi-rəm ki, yox! - deyə qaraçı səsini ucaldı. - Bütün təqsirlər mənim axmaqlıgidədir: mon güman edirdim ki, fişərlərin qanlı sərtliyi, onların öz sözlorına görə, en müqəddəs sayidləri vəzifələrə aid olmur. Məni ruhani lebbadəsi də elçi libasından artıq qoruya bil-məzdi. Budur ha, sizin o tərifli nəcabət və cəngaverlik şərəfiniz bundan ibarətmə!

- Yalanının üstü açılmış yalançı, saxtakarlıqla menimsədiyi möv-qeyin toxunulmazlıq hüququndan əsla istifadə də etmək ixtiyarına malik deyil, - deyə Dorvard qeyd etdi.

- "Yalançı!" - deyə qaraçı təkrar etdi. - Axı mənim nitqimin o qoca axmaq elçinin nitqindən nəyi eskik idi? Yaxşı, bunlar qalsın bir yana. Nə fərqi var, gec ya tez?

Kventin dedi:

- Vaxt keçir, əgər mənə bir söz demək istəyirsənə, tez ol, de, sonra da öz ruhunun hayına qal.

- Ruhumun? - deyə qaraçı səsini ucaldıb, sort bir gülüşlə güldü.

- Doğrudanmı, son güman edirən ki, iyirmi illik cüzam xəstəliyini birce deqiqədə sağaltmaq olar? Hətta mənəm ruhum olmuş olsa da, o on yaşından, bolke daha da evveldən elə eniş-yoxuşlardan keçib ki, bütün günahlarımı yada salmaq üçün mənə aži bir ay vaxt, həm də tək qalmaq lazım gələndə ki, bunları keşfi danişm! Əgor mənə belə uzun bir möhəlet versəydi, and içirəm ki, onu da başqa bir şeysə sərf edərdim.

- Ay tövbə - istigfar etməmiş bədbəxt günahkar. Kafir-kafir da-nışma! - deyə Kventin həm dəhşət, həm də rahmdiliklə səsini ucaldı.

- De görüm məndən nə istəyirsən, sonra qoy aqibətin başına gəlsin!

Xeyroddin dedi:

– Səndən bir morhomat istəyirəm. Amma qoy əvvəlcə onun əvəzini öðöym, cünki sizin tayfa, o tərifli röhməlliyyinə baxmayaraq, heç bir şeyi müftü eləmir.

Kventin dedi:

– Əgor sənin bir ayağın gorda olmasayı, hodiyyənle birlikdə özünü də cohnənmə göndərməklə cavab verərdim. De görüm sənə nə lazımdır, hodiyyələrin də qoy özünə qalsın. Men onlardan xeyir görərəm, onsu da mənə əvvəllər göstərdiyin xeyirxah xidmətlərinə unutmadışam.

– Amma man səni o Şer çayı sahilindəki əhvalata görə, somiyyətə sevmişdim, – deyə qaraçı davam etdi – ve çox varlı bir xanıma evlənmək işində sona kömək etmək istəydim. Sən onun rongları olan ləntərlər taxmışdin, bu da məni çəşbaş saldı... ondan başqa mənə belə golirdi ki, pulu bol olan Amelina, o fərə kəkkilikdən daha əlverişlidir. Cünki onun var-yoxu köhnə Brakemont yuvasından ibarətdir ki, ona Karl caynağına keçirib, özü də ki, deyəsan buraxan deyil.

Kventin dedi:

– Vaxt keçir, ay bədəxət! Cəld ol, onlar dəha səbirsizlənlər!

– Onlara bir on gilder də ver, bizi on dəqiqa də möhəlt versinlər, – deyə cinayotkar onun vəziyyətində olanların çıxu kimi, bütün möhəkəliyinə baxmayaraq, o möşum doqiqəni longitmeye çalışırı. – Təkrar edirəm: onlara nə qədər pul vermİŞ olsan, heç bir şey itirmirəm.

– Gözlö ha, yaxşısı budur ki, indi onlardan sənin üçün ala biləcim dəqiqliyən yaxşı istifadə etməyə çalış, – deyə Kventin baş polis rəisinin köməkçiləri ilə yenidən sövdəloşmaya getdi.

İş yoluна qoyulduğdan sonra Xeyroddin sözlerinə davam edib dedi:

– Bəli, səni inandırıram ki, mən sənin yaxşılığımı istəyirdim və sözün düzü, Amelina sənin üçün ən əlverişli arvad olardı. Gör necədir ki, hotta Ardeni Qaban kimi bir ərlə də yola gedir, horçənd onun elçiliyi çox da adob-orkanlı deyildi. Amelina indi onun peyəsində cə xanımlıq edir ki, elə bil bütün ömrü boyu qoza yeyib dolanıbmış.

– Bu kobud və yersiz zarafatlarından ol çək, yoxsa, təkrar edirəm ki, səni qoyub gedərəm. Qoy aqibətin də başına golsin!

– Son haqlısan, – deyə Xeyroddin bir doqıqə sükütdən sonra cavab verdi. – Labüb olan şeyi merdliklə qarşılıqlığı bacarmaq lazımdır. Yaxşı, onu bil ki: men bura bu lənətə gelmiş geyim-keçimlə geləmək üçün də la Markdan böyük mükafat almışdım və ümidi edirdim ki, bundan qat-qat artıq kral Lüdovikənən alacağam. Men bura yalnız Karla sənin də eştiyindən döyüş çağırışını çatdırmağa geləməmişdim, hem də kralı mühüm bir sırr açacaqdım.

– Bu sənin tərefindən çox böyük risk idi, – deyə Dorvard qeyd etdi.

– Buna görə də mənə yaxşı pul vermişidlər... nə çərə ki, baş tutmadı! – deyə qaraçı sözüne davam etdi: – de la Mark bundan əvvəl də Marta vasitəsilə Lüdovikə əlaqəyə girişmək istəmişdi, amma Marta yalnız müneccimləmə görüşə bilmişdi ki, yolda və Şonvalddə baş veren hadisələrin hamısını ona danışmışdı. Amma elə gümən edirəm ki, bütün bu məlumat Lüdovikin qulaqlarına yalnız falçılıq şəklində çata bilər... indi mənim sırrımı dini: bu sırr Martanın bütün söyləyə biləcəklərindən qat-qat mühümdür. Gilyom de la Mark Leyj bürclərinin içində çoxlu və qüvvətli qoşun toplayıb və qoca keşin xəzinəsi hesabına onları her gün artırrı. Ancaq o, nə açıq meydanda Burqundiya qoşunları ilə vuruşmağa, nə də bürcləri ya da qığılmış şəhərdə onların mühasirəsinə dözməyə risk etmək niyətiində deyil. Onun planı belədir: o, dəlisov burundiylə Karlin Leyjin bürclərinə qədər gəlib çıxmamasını gözleyəcək, heç məməniət göstərmədən orada düşərgə qurmasına imkan verəcək, gecə isə, bütün qüvvəsini toplayıb, qaladan çıxıb şabxun edəcək, ona ağır zərbə vuracaqdır. Onun qoşununun bir hissəsi fransız eşgərlərinin formasını geyəcək və hücuma keçəndə: "Fransa, mütqoddos Lüdovik, Deni Monja!" cıqıracaq, – guya şəhərdə üşyançılardan köməyinə göndərilmüş qüvvətli fransız qoşunları varmış. Bütün bunlar mütləq burqundiylərlərinə çaxnamə salacaq və əger kral Lüdovik öz qvardiyası, möiyyəti və ixtiyarında olan qoşunu ilə ona kömək etmək istəse, Ardeni Qaban şübhə etmər ki, Burqundiya ordusunu darmadığını edə biləcəkdir. Bax, bu mənim sırrım. Men bunu sənə bağışlayıram. Ondan istədiyin kimi istifadə elə. Bu planın yerinə yetirilməsinə istəyirsen kömək elə, isteyirsen mane ol, bu sırrı isteyirsen Lüdovika və ya hersəq Karla sat, kimi isteyirsen xilas elə, kimi isteyirsen mahv elə, – mənim üçün hamısı bəidir. Men yalnız birçə şeyə tövəsüf edirəm ki, bu barıt çelləyini özüm onların altına qoyub, hamısını telefon etməyə imkanım yoxdur.

— Bu doğrudan da çox mühüm sırrdır, — deye Kventin birçə anda başa düşdü ki, burqundiyallardan və fransızlardan ibarət olan qoşun içorisində milli düşmənlik törmək necə asanlıqla mümkün ola bilirdi.

— Böli, çox mühüm sırrdır, — deye Xeyroddin təkrar etdi. — İndi bu sırr sənə molum olduğundan, yəqin ki, muzdunu evvelcədən verdiyim xahişimi dinləmədən, məni qoyub qaçmaq istəyirsin.

Kventin dedi:

— De görüm no isteyirsin, sənə söz verirəm ki, əlimdən gələn hər şəxsi etməyə hazırlam.

— Hə, bu elə bir xahişdir ki, sənə çotinliyə sala bilməz... Məsələ yalnız mənim atıma, yaziçı Klepperə, mənim ölümümü duya bileyək yegana canlı məxluqa addır. O, buradan iki mil conubad, tərk edilmiş bir kömürçü daxmasının yanında otlayır. Onu asanlıqla tapa bilərsən. Bax bu cür fit ver (deye o, xüsusi bir şəkildə fit verdi) adı ilə "Klepper!" — çağır, o saat özü qaça-qaça yanına gölocək, bax, bu da onun yönü, kamzolumun altında gizləyib saxlamışam. Xoşbəxtlikdən köpəklər ona toxunmayıb, çünki Klepper başqa yüyənə yatmaz. Bunu özünlə apar və onun qayğısına qal... mən demirəm ki, onu sahibindən bir yadigar kimi saxla, amma heç olmazsa böyük müharibənin talyesini sənin elinə verdiyim üçün, bu arzumu yerinə yetir. O at, sənə heç bir vaxt darda qoyub qaçmaq gecə və ya gündüz, xoş hava və ya firtına, çövdər və ya quru ot, ilq təvlə və açıq qış səməsi — Klepper üçün bunların heç forqı yoxdur... eger mənə Perronnanın darvazalarından çıxmış müyəssor olsayıdı, bu vəziyyətə düşməzdim!.. Mənə söz ver ki, Klepperi incitməyəcəksən!

— Söz verirəm və and içirom! — deye Kventin belə sərt bir ürkədə belə ince duyğular olduğundan kövrəlmış halda təntənə ilə cavab verdi.

Canı dedi:

— Di əlvida! Amma yox, bir dayan... mən xanımın tapşırığını yerinə yetirmədən, bir nadan kimi ölmək istəmirəm. Budur, Vohşı Ardeni Qabanının əsil nəcabətli axımaq arvadından öz qaragoz qardaşı qızına yazdığı kağız. Gözlərindən görünəm ki, bu tapşırıq sənin üriyindəndir. Az qala yadimdən çıxmışdı sənə deym: atumin yəhərində qızıl dolu bir pul kisəsi görəcəksən, mən elə həyatımı bundan ötrü qumara qoymuşdum. Onları götür. Bu qaniçən köpəklərə ver-

diyin gilderlərin əvəzində onlar sənə qat-qat artıq mükafat olar... mən sən öz varisim əloyıram!

Kventin dedi:

— Mən səninq qızıllarını xeyir işlərə və səninq ruhunun sükunətə qovunması üçün matəm mərasimini sərf edərəm.

— Bu sözü təkrar etme! — deye Xeyroddin səsini ucaltdı və üzündə dehşətli əlamətlər göründü. — Ruh yoxdur! Ola bilməz və olma-malıdır! Bunlar hamısı keşişlərin uydurmasıdır.

— Ay bedbəxt... ay bedbəxt günahkar! — deye Kventin səsini ucaltdı. — Bir fikirləş, düşün, hələ təvbə etməyə vaxtın var. İcaza ver, gedim keşisi çağırıram... mən bu colladılara pul verərəm, onlardan sənə yeno möhələlər amar. Bu cür fikirlərə... təvbə-istiğfar etməmiş ölən, nəyə ümidi bağlaya bilərsən?..

— Mən təbiətə qovuşmaq isteyirəm, — deye qəddar allahsız öz bağlı əllerini köksünə sıxaraq, cavab verdi. — Mən inanıram, ümid edirəm və gözlöyirəm ki, asrarongiz insan qılığım təbiətin daim özüne lazımlı olan şeyləri aldığı ümumi elementlər kütüsü içorisində oriyecək və cürcübəcər yeni şəkillerde doğulacaqdır ki, onlar da, vaxtı geləndə, yox olub yenidən doğulsunlar. Vücdudum sulu hissələri çaylara və bulaqlara qarışacaqdır, torpaq hissələri ana torpağı zənginləşdirəcəkdir, hava hissələri küləklərə qarışacaqdır, od hissələri parlaq Aldeboranın və onun ulduz qardaşlarının parıltısını artracaqdır... Mən bu inamlı yaşamışam, bunulanda ölücəyəm!.. Əlivə! Çix get, məni tərk et. Bu, mənim son sözümüzür. Artıq heç bir fani insan məndən bircə səs de eçitməyəcəkdir.

Kventin bu adamın halına ürkənden yana-yana, cyni zamanda başa düşdü ki, onun nə qədər dorində yanıldığını başa salmağa heç bir zərrə imkan yoxdur. Onunla vidalasdı və cinayətkar öz düşüncələrinə dalmış, fikrili bir adam görkəmi ilə dinməz-söyləməz ona baş eyməkələ cavab verdi.

Kventin meşəyə sarı yönəlib, bir azdan sonra doğrudan da tərk edilmiş bir daxmanın yaxınlığında otlağacıda olan Klepperə rast geldi. Heyvan həmin saat onun çağırışına geldi, amma tanış olmayan adam ona hər dəfə yaxınlaşmaq istədiğə, xeyli müddət el verməyib, finxira-finxira kenara sıçrayırdı. Nəhayət, Kventinin atalarla rəftər etməyi bacarmasından, yoxsa Xeyroddinlə birlikdə sefərdə olduları zaman Klepperin xasiyyətinə belə olduğunu, axır ki, vəsiyyətlə ona verilmiş atı yiyələnə bildi. Kventinin Perronaya çatma-

sindan xeyli ovval qaraçı artıq elə bir yerə göndərilmüşdi ki, orada onun nələyiq dininin əsəssizliyi son sınaqdan keçməli idi, – bu sınaq qolbindən keçmişinə görə peşmanlıq, gələcək qarışında qorxu olmayan bir adam üçün dəhşətli bir sınaq olacaqdı.

## RƏŞADƏTİN MÜKAFATİ

*Igida əsir olmaq hər gözələ xoş golər.  
"Qraf Palatin"*

...Kventin Peronnaya qayıtdıqda, orada şurənin icəsi vardi. Bu şuradakı müşavirənin nəticəsi onun taleyi ilə güman edo biləcəyindən xeyli çox olaqədar idi. Hərçənd şura ele yüksək mövqeli adamlardan ibarət idi ki, bir Şotlandiya zadəganının onların diqqətini cəlb edo biləcəyini güman etmək çatın idi, amma bununla borabər bu müşavirənin sonunun Dorvardın taleyinə on gözlənilməz təsisi vardi.

De la Markin elçisi ilə baş verən əhvalatdan sonra kral Lüdovik ona hersoqun məhrəbin münasibətini bəla gözləmədən bərpa etmiş olan xoşbəxt təsədüfdən istifadə edərək, aralarında əmələ gəlmış dostluq və razılığı daha da möhkəmləndirmək üçün heç bir fürsəti əlindən vermirdi. İndi o, Kral ilə məsləhətləşir və ya daha doğrusu, onların Lycə qarşı ümumi yürüsündə iştirak etməli olan fransız qoşunlarının miqdarı və tərkibi barədə hersoqun emirlərini dinləyirdi. Kralın Fransa qoşun hissəsinin miqdarca az və seçilmiş tərkibdə olması üzərində bərk tokidindən Lüdovik çox gözəl görürdü ki, bu qüdrətli vassalın möqsədi özüne Fransadan müttəfiq yox, rehin almaq adırmır. Ancaq kral Krevkerin məsləhətlərini yadında saxlayıb, hersoqun hər bir tələbini elə əsanlıqla qəbul edirdi ki, guya bunlar elə onun öz arzusuna uyğundur.

Amma kral bu qədər güzəştə getməyin əvəzində öz acığını bütün folakətlərinin banisi olan kardinal de Balyudan çıxmışla ürəyini soyutmaq istədi, – cüntki həmin kardinalın məsləhətlərinə inanın, özünü kor-korana Burqundiya hersoqunun olına vermişdi. Fransa qoşunlarının toxisiz olaraq yürüşə başlamamaq barəsində əmri aparmalı olan Tristan kraldan başqa bir təlimat da almışdı: – o kardinalı Los qasrına aparıb, orada onu, söyləndiyinə görə, özünün icad etdiyi dəmir qəfəslərindən birinə salmalı idi.

Kral dedi:

– Qoy özü öz icadının dadına baxın. O müqəddəs kilsəye mensubdur və qanını tökməyə bizim ixtiyarımız yoxdur. Amma, Allaha and olsun, biz ona on il müddətinə elə bir kilsə mahali verərik ki, sərhədlerini heç kəs aşa bilməz və bu, onun üçün erazi məhdudluğunu əvəz edər! Amma çalış ki, qoşun toxisiz yerişə başlasın.

Cox mümkünkündür ki, bu işdə Lüdovik güzəştə getməkə, hersoqun olası edilmiş bu barışı möhkəmləndirmek üçün irəli sürdüyə, amma Lüdovik üçün heç de xoş olmayan tələbdən boyun qaçırmaq ümidi ndə idi. Lakin əger belə bir ümid basleyirdi, deməli, öz qohumunun xasiyyətini yaxşı bilmirdi: xüsusi özünü təhqir olunmuş hesab etdiyi və intiqam almaq arzusu ilə hərəkat etdiyi hallarda dünyada burqundiyalı Karlıdan daha təsir bir adam tapmaq olmazdı.

Qoşunların herakətə keçmək əmrini Fransaya aparan qasid yola düşən kimi, Karl öz qonağından Orlean hersoqu ilə qrafınıza İzabella de Kruanın evlənməsinə rəsmi razılıq verəməsi tələb etdi. Kral dərindən köksünü ötürərek, bu tələblə de razılaşdı, yalnız təvazö-karlıqla bildirdi ki, bu işi həll etməmişdən əvvəl Orlean hersoqunun özünü bu barədə arzusunu öyrənmək bəd olmazdı.

– Bu barədə danışılıb, – deyə Karl cavab verdi, – Krevker Orlean hersoqu ilə danışmışdır. Nə qədər qəribə de olsa, hersoq, kralın qızını alımaq sərfəsinə tamamilə laqeyddir, qrafınıza de Krua ilə evlənmək məsələsinə isə böyük bir xoşbəxtlik kimi baxır və belə hesab edir ki, öz doğma atası da ona bundan yaxşı bir təklif edə bilməzdı.

– Bu, yalnız onun kobudluğunu və nankorluğunu sübut edir, – deyə Lüdovik cavab verdi, – amma, ezziz qardaşım, necə istoyırsınız cəleyin, təki size hər iki tərəfin razılığını almaq mümkünən olsun.

Kral dedi:

– Yox ha, bu barədə heç narahat olmayın!

Bu söhbətdən bir dəqiqə sonra Orlean hersoqu və qrafınıza de Krua (birinci dəfə olduğu kimi, yənə de qadın monastırının baş rahi-bəsi və qrafınıza de Krevkerin müşayiəti ilə) iki hökməndən hüzuruna çağırıldılar və hersoq Karlin ağızından (Lüdovik ona birço kəlmə de olsun etiraz etmirdi) eştidilər ki, Fransa ilə Burqundiyanı birləşdirməli olan əbədi dostluq möhkəmləndirmək üçün, hər iki hökmədən razılığı ilə, onların birləşməsi qərara alınmışdır.

Orlean hersoqu bu nitqı eşitdikdə, öz coşqun sevincini güclə saxlaya bildi; bunun açıqdan-açıqa Lüdovikin hüzurunda ifadə olunması

odəbsizlik olardı. Yalnız uşaqlıqdan bəri kraldan qorxmaq hissi onu ancaq belo müxtəsər və sadə cavabla kifayətlənməyə məcbur etdi: "Əlahəzrətin iradəsinə icra etməyi özüne borc bilir".

Lüdovik tutqun, amma dobbəbəli bir əda ilə dedi: - Öziz qardaşım, Orlean hersoqu, indi ki, mən özüm üçün bu qədər xoş olmayan bir işdən danışmağa məcburam, yalnız bunu deyo bilerəm: yadınıza salmağa ehtiyac yoxdur ki, sizin ləyəqətinizi yüksək qiymətləndirərək, mən sizə öz ailəmdən qız vermek niyyətindəydim. Amma qardaşım Burqundiya hersoqu bələ hesab edir ki, sizin taleyinizi başqa cür sövq etməklə, eyni zamanda bizim dövlətlərin arasında əbədi dostluq və firavanhıgn da bünövrəsini qoymuş olarıq. Mən bunların hər ikisini yüksək qiymətləndirdiyimdən, bunların uğrunda şəxsi ümidi və arzularımı fəda etməyə bilmərəm.

Orlean hersoqu diz çöküb, kralın üzünü kənarə çevirərək uzatdı, elini bu dafo səmimi bir minnətdarlıqla öpdü. Bütün orada olanları kimi, o da Lüdovikin bu razılığı öz iradəsi xilafına verdiyini göründü. Amma bu hiyləgər, riyakar bu dafo öz narazılığını gizləməyə çalışmışdı. Əksinə, o göstərmək istəyirdi ki, bir kral kimi öz şəxsi sevimli planlarını və atalıq duygularını dövlətin mənafəyi yolunda fəda etməyə hazırlıdır. Karl özü doğrudan da hayəcanlanmışdı. Orlean hersoqu isə onu prinsessə Janna ilə bağlayan vəziyyətdən azad olduğu üçün, qolbində duduyaq qeyri-ixtiyari sevinc üçün vicdan əzabı çökirdi. Əger o bilsəydi ki, həmin bu daqiqədə kral ürəyində onu necə lenətələ damğalayır və intiqam almaq üçün nələr düşünür, - yəqin ki, bu xudbinlik üçün özünü məzəmmət etməzdə. Sonra Karl, gənc qrafinyaya müraciətə, elə dəmidik üzüne dedi ki, bu evlənmə məsoləsi həll edilmişdir. Hərçənd Izabella öz əvvəlki inadkarlığı ilə bələ bir lütfə ləyiq deyilsə də, artıq bu məsələdə no torəddüd, nə də təxir ola bilməz.

Izabella bütün cəsərətini toplayıb dedi:

- Zati-aliləri, siz monim qanuni hökmədarımlısınız və mən sizə itaot etməyə borcluyam...

- Bəsdir, bəsdir! - deyə hersoq onun sözünü kesdi. - Qalan şeylərin hamısını biz özümüz yoluna qoymaq... Əlahəzrət, - deyə o, Lüdovika müraciətə davam etdi, - siz bu gün sohər qaban ovunda iştirak etmək arzu buyurmuşdunuz. Mən sizə yeməkdən sonra canavar ovuna getməyi təklif etsəm, nə deyərsiniz?

Gənc qrafinya gördü ki, o no iso bir təşəbbüs etməlidir.

- Siz zati-aliləri monim fikrimi yaxşı başa düşmediniz, - deyə o çəkincə-çəkincə, amma xeyli uca və qəti soslu söze başladı ki, her-səqən diqqətini colb etsin; cünki, onun na deyəcəyini əvvəlcədən dyan herşəq, ona heç diqqət yetirməyə bildi. - Size orz etdiyim itaot borcu yalnız menim torpaqlarına və qəsrlərimə aiddir ki, bunnları da vaxtılık zati-alilərinin əcdadı menim əcdadıma bəxş etmişdi. Əger mənim hökmədarını bələ hesab edir ki, itaətsizliyim mənim onlara malik olmaq ləyəqətimi olımdən alır, mən onların hamisini Burqundiya sülaləsinə qaytarıram.

- Ey müqəddəs Georg! Bu axmaq qız görəsən kiminə danışdığını bilirimi?! - deyə hersoq çıçıraq, qızıləblə ayağını yere çırpdı. - Siz başa düşürsünüz mənim qarşısındasınız?

- Zati-aliləri, - deyə Izabella əvvəlki matəntəlo cavab verdi, - mən bilirom ki, qanuni və ümid edirəm ki, adaletli hökmədarının hüzurundayam. Əger siz məni nəslimin sizin əcdadınızın alicənəbiliginə borclu olduğu omlakından məhrum ətsəniz, bizi bir-birinə bağlayan yegane bağlıları da qırımsız olarsınız. Amma bu zavallı bədənimi mənə siz verməyibsiniz, ona canlı ruhu siz verməyibsiniz... onların hər ikisini mən müqəddəs ana - baş rahibənin rəhbərliyi altında qadınlar monastırında Allaha həsr etmək istayırom.

Hersoqun coşqun qəzəbini heddi-hüdudu yoxdu. Duyduğu hey-rəti isə özünü müdafiə etmək üçün, qanadlarını çırpan bir göyərcini görən şahinin təəccübü ilə müqayisə etmək olardı.

- Hələ məlum deyil ki, müqəddəs ana sizi pulsuz-parasız qəbul edəcək ya yox! - deyə hersoq haqqatlı bir əda ilə deyindı.

- Əger məni qəbul etməkə o öz monastırına ziyan vermiş olsa, - deyə Izabella cavab verdi, - ümid edirəm ki, ailəmin dostları arasından elə rəhəmdil adamlar tapıla bilər ki, bu xeyirxah iş üçün ona lazımi mükafatı verərlər və de Krua nəslinə mənşub bir yetim qızı köməksiz qoymazlar.

Hersoq dedi:

- Bütün bunları gizlin, nəlayiq arzu və həvəsleri ört-basdır eləmək üçün alçaq bir bəhanədir! Ey Orlean hersoqu, mən bu qızı öz əlimlər mehribə sürükleməli olsam da, o sizin olacaqdır!

Amma bu zaman cürotlu və qəti bir qadın olan, həm de öz ərinin xidmətlərinə, hersoqun ona roğbatına arxayın olan qrafinya de Krev-ker, daha özünü saxlaya bilməyib dedi:

– Hökmər, qızəb sizi özünüzə layiq olmayan sözlər danişmağa vadar edir. Bir zadəgan qızının taleyi haqqında onun iradəsi xilafına hökm vermək olmaz.

– Bundan başqa siz bir xristian hökmər olduğunuz üçün, bu fani dünyadan ol çəkib, həsrəti İsanın gəlini olmaq istəyin pak bir qəlbən meyil və arzularına manə ola bilməsiniz, – deyə baş rahibə də əlavə etdi.

– Elə qardaşım Orlean hersoqu özü də rəsmi rədd cavabı aldıqdan sonra, şərəfi ona öz toklisi üzərində tokid etməyə yol verməz, – deyə Dünən qeyd etdi.

– Əgər mənə möhələt versəydi... – deyə, İzabellanın gözəlliyyinə məftün olmuş Orlean hersoqu sözə başladı, – əgor mənə möhələt versəydi, qrafinyanı inandırıa bilərdim və özümü daha yaxşı cəhdətdən göstərə bilərdim...

Möhkomliyi ilə hamının rəğbatını qazanmış olan İzabella onun sözünü kəsib dedi: – Zati-aliləri, bunun heç bir faydası yoxdur. Mən bu evlənmin özüm üçün nə qədər böyük bir şərəf ola biləcəyini başa düşəm də, rədd etməyi qotı surtda qərara almışam.

Hersoq Kral dedi:

– Xanım qız, mənim də sizin torsliyinizdən nə vaxt ol çəkəcəyinizi gözləməyə tohrim yoxdur. Ey orleanlı Lüdovik, sizə söz verirəm ki, heç bir saat keçməmiş, İzabella razılıq verəcəkdir.

Fransa princi öz loyaqotını alçaltmadan Karlın töküdən istifadə edə bilməcəyinini başa düşüb, cavab verdi: – hər haldə bu, mənim xeyrimə olmayıacaq, hökmər, Fransanın oğlu üçün bir dəfə rəsmi rədd cavabı almaq kifayətdir. O, daha takid edə bilməz.

Karl əvvəlcə Orlean hersoquna, sonra da kral Lüdovikə sərt bir nəzərlə baxıb, kralın üzündə gizlin sevincələmətləri duyarəq, hedəsiz dərəcədə qozəbləndi.

– Yax! – deyə o öz katibinə çıktı. – Bu hoyasız, dikbaş qızın əmlakının müsadirə olunması, özünün də höbəsə alınması barədə hökmü yay! Onu Suxthauz dəstəqxanasına, gozeyən qadınlar arasına salınlar, cümlə hoyasılıqla onlara bunun tayıdlarılar!

Ümumi bir uğultu yayıldı.

Nohayot, qraf de Krevker ümumi fikri ifadə etmək qərarına gəlib dilləndi:

– Zati aliləri, belə hökmü vermək üçün, ağıllı-başlı düşünmək lazımdır. Biz sizin sadıq xidmətkarlarınıziq. Amma yol vero bilmə-

rik ki, Burqundiya zadəgan və cəngavərlərini belə bir şərəfsizlikla lokolondırısiniz. Əgor qrafinyanın günü varsa, cazasını verin, amma qoy bu cəza nə onu, nə da bizim mövqeyimizi rüsvay etməsin, onun nəslə ilə qan qohumluğu və dostluğumuz üçün bizim üzümüzü qızartmasın.

Hersoq bir deqiqə susub, gözünü danişanın üzünü zillədi. Sanki çobanın yoldan qaytarmaq istədiyi öküz durub gözünü çobana zilləyib fikirləşirdi ki, ona itət etsin, yoxsa, buynuzlayıb göyo qaldırsın.

Ancaq bu dəfə ağıl qızəbə üstün goldı. Kart gördü ki, Krevker ümumi rəyi ifadə edir və qorxdu ki, Burqundiya vassallarının nəzərləndən istifadə etmək üçün, Lüdovikə fürsət və imkan verir. Bundan başqa çox ola bilər ki, elə özü də öz nanəcib hörəkətindən utanmışdır, cümlə bütün kobuduğuna və tündməcazığına baxma-yaraq, o heç də kinli bir adam deyildi.

Hersoq dedi:

– Düz deyirsiniz, Krevker, mən yaxşı fikirleşməyib hörəkət etdim. Bizi ona cəngavərlik qanunlarına uyğun cəza toyin edorik. Onun Lyejə qapması yepiskopun iddialılığı üçün bir işarə olmusdur, onda, qoy kim yepiskopun intiqamını alıb Vəhi Ardenin Qabanının başını biza gətirirə, bizdən qrafinyanı istəmək hüquq qazansın! Əgor bu qız bu dəfə də biza itət etməkdən boyun qaçırsa, onda torpaqlarını və bütün mülklərini qalib gələn adama verərik. Sonra qoy o, öz alicənəbəhığına görə bə qızın monastır girməsi üçün nə qədər istoyır, o qədər versin.

Qrafinya dedi:

– Zati-aliləri, unutmayın ki, mən sizin rəhmətlik atanızın köhnə və sədəqətlə dostu qraf Reynoldun qızıym. Yəni siz doğrudan da, mən yaxşı qılinc oynadan adama veriləcək bir mükafata döndərəcəksiniz?

– Sizin ulu nənəniz də turnirdə mükafat kimi qazanılmışdır, – deyə hersoq cavab verdi, – sizin uğrunuzda iso həqiqi mührəbəde vuruşacaqlar. Rəhmətlik qraf Reynoldun xatirəsinə hörmətə, elan edirəm: bu mükafatı alıbmək üçün qalib gələn adam mütləq yaxşı nəsildən və adı pisə çıxmamış zadəgan olmalıdır, amma qılinc qurşanmış en yoxsul bir döyüşü də olmuş olsa, sizi istəmək ixtiyarına malik olacaqdır. Bu barədə müqəddəs Georgiyə, hersoqluq tacına və taxdiğim ordeno and içirəm!.. Ha, nə deyirsiniz, cənablar, – deyə o əlavə etdi, – ümid edirəm ki, indi qərarım dəha cəngavərlik qanunlarına uyğundur, deyilmə!

İzabellanın etirazları hersoqun sözlərinin böyənilidiyini göstərən səs-küy içində itib-batdı. Bu səsler arasında qoca lord Kroufurdun səsi xüsusi seçilirdi. O, belə gözəl bir mükafat uğrunda nizə oynatmağa yaşı imkan vermediyi üçün töəssüfləndirdi. Teklifinin hamı tərəfindən boyonılməsindən hersoq çox xoşlandı və qozəbi aşırı daşıqlıdan sonra öz yatağına çökilən çay kimi yavaş-yavaş yatdı.

De Krevker dedi:

— Bəs görəson, taleyin hökmü ilə artıq evlənmiş olanlar bu şərəfli mübarizəyə sadə tamaşaçı olub qalacaqlar? Bu mənim şorosimlə zidd gəlir: mən o dişli canavar de la Markin başını bədənindən qoparımaq and içmişəm.

Hersoq ona dedi:

— Heç ruhdan düşmə, Krevker, nizəni vur, qılıncınla çap, mükafati qazan, əgər özün ona yiyaləna bilmirsən, istədiyin adama... mosolən elə öz bacın oğluna güzəş edə bilərsən.

— Təşəkkür edirəm, hökmdar, — deyə de Krevker cavab verdi.  
— Mon əlimdən galəni etməyə çalışaram. Əgər baxtım gətirse, onda qoy Stefan baş rahibəni öz şirin dili ilə yola götərsin.

— Ümid edirəm ki, fransız cəngavərləri bu şanlı yarışmadan kənardə qalmazlar, deyilim? — deyə Dünua soruşdu.

— Allah ələmosin, ey casus Dünua, — deyə hersoq cavab verdi, — heç olmasa, onların necə döyüdüklərini görüb ləzzət almaq üçün, buna imkan veririk. Mən qrafınıza Izabellanın bir fransızə ərə getməsinin oleyhina deyiləm, ancaq aydın məsələdir ki, gələcək qraf de Krua gərək Burqundiya raiyyatlılığını qəbul etsin.

Dünua dedi:

— Belə olduqda, mən pəş! Mənim gerbim heç bir zaman de Krua qrafların tacı ilə bozənməyəcəkdir: mən fransızım və fransız da ölcəyəm, ancaq bu şərəfli işin mükafatından imtina etsəm də, işin özündən imtina etmirəm.

Aydın məsələdir ki, belə dəbdəbəli bir yiğincədə Çapıq səsini çıxarmağá cürat ələmodi, amma o da bişaltı mirıldandı:

— Hə, ay Saunders Suplico, ay qardaş, özüñkülləri üzə çıxar! Son həmişa deyirdin ki, bizim ailəyə evlənmək səadət gətirocəkdir. İndi öz sözüñə əməl etmək üçün bu fürsətdən istifadə elə, bundan yaxşı fürsət bir də ala düşməz.

— Heç məni bir yada salan yoxdur, — deyə de Qlorye də bir söz atdı, — amma inanıram ki, bu mükafati mən qapacağam.

Lüdovik ona dedi:

— Düz deyirsiniz, ey müdrik dostum. O yerdə ki, qadın olı var, orada on böyük axmaq hamidən artıq qəlebə qazanmaq imkanına malikdir.

Hökmdarlar və onların yaxın adamları Izabellanın taleyi barədə zaraftırlar oylondıkları müddətdə Izabellanı salondan çıxarıp aparın baş rahibə — ana ilə qrafını de Krevker onu sakitləşdirməyə çalışırdılar da, bir şey çıxmırıldı. Baş rahibə ona inandırmağa çalışırdı ki, pak-saf bakırə müqəddəs Ursulaya verilmiş səmimi ohd-peymanın yerinə yetirilməsinə mane olmağa heç vaxt yol verməz. Qrafını de Krevker isə onun qulağına daha hayatı təslli sözləri piçildiyar, inandırırdı ki, heç bir höqiqi cəngavər qalib göldikdə. Izabellanın iradəsi xilafına onu almaq ixtiyarından əsla istifadə etməz. Bir də ki, nohayət, beləkə elə onun roğbetini qazana bildi və o, könüllü olaraq hersoqun arzusuna itət clədi. Məhəbbət də məyusluq kimi, bərk ayaqda saman çöpündən yapışır və qrafını de Krevkerin sözleri ilə Izabellaya verdiyi ümidi, nə qədər uzaq, nə qədər zoif olsada, onun sözlərini nəzərə aldıqdan sonra, daha əvvəlki qədər acı acı hönkürmürdü...

## TOMAS MUR

(1779-1852)

## ÖTƏN GÜNLƏR HƏSRƏTİ

Sakit gecə, yuxum qaçıb,  
Tutub qıssə, qom yerini.  
Xatırələr qanad açıb  
Qovur, qovur bir-birini.  
O gülüşlər, göz yaşları –  
O cavanlıq tolaşları,  
Sevgi dolu xəlvət guşə.  
Məhəbbətlə yanan gözlər,  
Gətiribdir duman gözlər,  
İndi könlüm simmiş şüso  
Sakit gecə, yuxum qaçıb  
Tutub qıssə, qom yerini.  
Xatırələr qanad açıb  
Qovur, qovur bir-birini.

Dostlarımı yad eləsəm,  
Ansam ömrün şən çağını,  
Sanki payız düşür bu dəm,  
Ağac tökürlər yarpağını.  
Bələ yaşda, bələ sində.  
Elo bil kef məclisində  
Hərlənirəm bir yanda mən.  
Solub çıçök, sönüb işiq,  
Heç kim yoxdur burda artıq,  
Təkəm bu boş salonda mən.  
Sakit gecə, yuxum qaçıb  
Tutub qıssə, qom yerini.  
Xatırələr qanad açıb  
Qovur-qovur bir-birini.

Ey axşam zəngləri, axşam zəngləri,  
Ey şirin nağılnın sos çələngləri!  
Ötən gənciliyimdən, doğma diyardan,  
Məhəbbətlə dolu gözəl çäglərdən  
Söhbət açırsınız hər dillənəndə,  
Son dəfə eşidim siz i vətəndə.

Ah, o xoşbəxt anlar keçdi ömürdən,  
Ağacdən yarpaqtək tüküldü birdən.  
Saralı yarpaqtək eziyə dəstələr da,  
Onlar yuxudadır indi məzarda.  
Onların həmdəmə sükut, qaranlıq,  
Axşam zənglərinə eşitmir artıq.

O zülmet məzarda yatacam mən də,  
O zənglər dinəcək axşam düşəndə.  
O gözəl vadiden, başqa nəğməkar  
Gəlib keçəcəkdir üzündə bahar,  
Gözələri gülöcək, könlü coşacaq,  
Sizə heyran olub nəğmə qoşacaq.

## CORC QORDON BAYRON

(1788-1824)

### AYRILANDA

Biz sükutla, göz yaşıyla  
Əbədiilik ayrınlarda  
Sınıq könlün təlaşıyla  
Alovlandı høyəcan da.  
Buza döndü yanaqların,  
Bumbuz oldu öpüşün də,  
Tərənpənmodi dodaqların,  
Donub qaldı gülüşün do.  
  
 Sübhün şəhi sahər erkən  
Kirpiyimdə buz bağlandı.  
Bu günlerin kədərindən  
O vaxt sanki yer ağladı.  
Əhdin, sözün çıxdı yalan,  
Qoyub hamı səni lağa.  
Bəxtin tonu, bəxtin yaman,  
Mən şərikom bədnamlıq.  
  
 Kilsə zəngi yaydı kədər,  
Adın düşdü dildən-dilə.  
Məni tutdu üşütmələr,  
Əziz oldun niyə belo?  
Sənə yaxın olduğumu  
Hiss etmədi burda heç kim.  
Dərd içində qaldığımı  
Kimi deyim, necə deyim?  
  
 Gizlin-gizlin görüşdük biz,  
Gizlin-gizlin yandım oda.  
Unudarsan məni, şəksiz,  
Sənsiz ömrüm gedər bada.

Bir də görsəm gül çöhrəni,  
Qəlb yanarmı təlaşıyla?!  
Qarşılaram necə soni  
Mən sükutla, göz yaşıyla?!

### KÖNLÜM QƏMLİDİR

Ah, kön'lüm qomlidir, arfanı tez çal,  
İncə barmaqlardan imdad diləyim.  
Gözəl müsiqinlə ürəyimi al,  
Məlhomtək ruhumu onu çıloyim.  
Qəlbimdə bir azca ümid qalırsa,  
Musiqin yenidən həyat bağışlar,  
Gözümüzdə bir damcı göz yaşı varsa,  
Gözümüzdən sel kimi axar yağışlar.  
  
 Qoy kədərli olsun müsiqin tamam,  
Sevincin bir daha götürər qubar.  
Mən indi, mən indi ağlamalyam,  
Yoxsa ağır dorddən ürəyim partlar  
Kön'lüm sevinməyib heç vaxt, heç vədə,  
Ölüm qədohidir, zəhorə dolu.  
Artıq iżtirabı çatıb son həddə,  
O ya sinməlidir, ya boşalmalı.

### LUDDİTLƏRİN NƏĞMƏSİ

Onlar azadlığı satın aldılar,  
Qızıl qanlılarıyla ucuz, havayı.  
Gelin biz də verək qotı bir qərar:  
Ya ölek, ya olaq azad, bəxtiyr.  
Rədd olsun krallar, Luddan savayı.

\* Ludditlər - XVIII əsrin ikinci yarısı - XIX əsrin övvəlində İngiltərədə foh-lörlərin birinci qeyri-mütəşəkkil çıxışlarının istirəçiləri. Bu çıxışlarda möqsəd doz-gahları məhv etmək idi. Çünki dozgahların töbükü geniş sonatkar kütlələrin var-yoxdan çıxarmış, fohlorların istismarını daha da gücləndirmişdir. "Ludditlər" adı ofisanovi fohlo Luddum adından götürülmüşdür. Guya öz dozgahını birinci o sindirmişdir.

Qılınc əvəzinə götürüb məkik  
Parça toxuyarıq o vaxt, o zaman.  
Colladin başına yağıdırıb təpik  
Murdar casadına kəfən çəkerik,  
Kəfən də qaralar iyrənc qanından.

Colladin qəlbətək qanı qapqara,  
Bu qan damarından alımmalıdır –  
Şəh kimi gorokdir mərd oğullara,  
Azadlıq ağacı çatsın bahara,  
Ludd əkib, bu ağaç sulanmalıdır.

### HƏCV

Bir ot tayasıdır, küsmə dünyadan,  
Nadanlar eşşokdır, salıb çok-çəko  
Hərəsi bir yolla dərtir tayadan,  
Con Buldur burada hamidan yeko.

### BİR DAHA GƏZMƏRİK BİZ

Könül yenə odlanıb,  
Ay yenə nur saçsa da,  
Gecəyari şadıamb  
Gəzmərik bağ-bağçada.

Qılınc qından ömürlü...  
Heç vaxt qocalmaz ürok.  
Mən susuram könülli,  
Sevgi dincəlsin gərək.

Gecə sevgiyələ okiz,  
Gecə eşq sorağında.  
Soninlə gəzmərik biz  
Daha ay işığında.

### AXŞAMÇAĞI

Dilinde nəgmələr zil şirin səsle  
Bülbüllər budaga qonurlar bu an.  
Ürəkden sevənlər min bir hevosla  
Söz verib and içir, bağlayır peymən.  
Suyun sırlıtı, hem hezin külüklə  
Nəğmə bestələyir yanqlı, kövrək.  
Güler gözü nəmlı şəh damlaşandan  
Ulduzlar səmada sulayır meydan.  
Dağlıqlar mavidir dərin sularda  
Her cür rəngə çalır yarpaqlar burda.  
Göyələr də tərtəmiz, fəqət qaranlıq  
Gündüz işığına pərdə çəkilir,  
Qaranlıq eriyir,  
Budur Ay gelir.

### ŞİLYON MƏHBUSU

(poema)

#### I

Saćım qırov kimi ağıdır neca da,  
Amma yaşda deyil bu aqliq, inan;  
Nə də çallaşmayıb bircə gecəde  
Qəfil vahimədən, qəfil qorxudan.  
Ağır zəhmət deyil belimi eyen,  
Insanın qəddini iş eya bilməz.  
Qəmli süküntədə pas atmışam mən,  
Məhbəs salıb məni bu hala, məhbəs!  
Taleyim çıxunun taleyi kimi  
Bircə yol üzümə bari gülürmü?!

Bu şirin heyatdan möhrum olmuşam,  
Zindana, zillət möhkum olmuşam.  
Belə başımda, görün, neler var,  
Atamın ucundan olubdur bunlar.  
Öldü, hələk oldu o nakam insan,

Dönmedi özəlki tutduğu yoldan.  
Məzarda da əzab verməkçin ona  
Zindan qismət oldu övladlarına.  
Təkcə mən qalmışam altı qardaşdan –  
Odda yandırıldılar bir qardaşımı,  
İkisi sahrada öhdə, inamı  
Qanla möhürüyib, sonra verdi can.  
Üçümüz salındıq züləmtə məhbəsə,  
Yatdı qəlbimizdə dərd düyün-düyün.  
Öldü qardaşlarım, qaldım mən isə,  
Qaldım şəhidlərə ağlamaq üçün.

## II

Şilyon məhbəsində yeddi sütun var,  
Mamirdan yamyasıl don geyib onlar.  
İşiq qaçaq olub, qaçıb bu yerdən.  
Günaşın şası yol azib hərdən  
Divarın çatından baxır, görünür,  
Nəmlı döşəmənin üstə sürüñür.  
Yanır bataqlıqda yanın çıraqtək,  
Sənür yağış vurmuş sənən ocaq tek.  
Halqlar vurulub bu sütinlərə,  
Zəncir bərkidilib onlara, zəncir.  
Min bəla törədir, min dərd, min yara  
İlləntək zəhərli, o paslı dəmir.  
Zəncir bədənimə naxış vurubdur,  
İz qollarına həkk olub, budur.  
Zindan hayatıma son qoymasam mən,  
Silinməz bu damğa, iz bədənimdən.  
Bu mən bəxtikəmin solğun gözləri  
Bir yere zillənib haçandan bəri.  
Sayını bilmirəm öten illərin,  
Ömründən qırılıb itən illərin.  
Sonuncu qardaşım düşdü taqətdən,  
Meyiti serildi züləmtə zindana,  
Sağ ikən ölüylə yatdım yan-yana.

## III

Bizi daş sütuna zəncirledilər,  
Həm də ayrı düşdük o vaxt üç nəfər,  
Addım atmağa da imkan yox artıq,  
Biri-birimizə həsrət qalmışdıq.  
İşiq görünürdü zeif şam kimi,  
Tanınmaz olmuşduq, yad adam kimi,  
Əlimiz qandalı aynlaşq da biz,  
Birgə döyünürdü üreklerimiz.  
Dadmadıq heyatın neşidəsini,  
Yeno da qardaşa qardaş səsimi  
Eşitmək en böyük təsəlli idi,  
Geləcək günlerin eşqi, ümidi,  
Her qədim əfsana, döyüş noğması  
Ovundur bizi, oxşardı bizi.  
Bunu da çox gördü bize yaradan,  
Səsimiz tutuldu, batı anbaan.  
Sözümüz ağızda, dodaqdə dondu,  
Əvvəlki o azad, gur səsimizdən  
Nişanə qalmadı, no gizlədəm mən.  
MİN cüre bed hallar göründü bizdə,  
Bize yad gelirdi öz səsimiz də.

## IV

Onların içinde böyük mən idim,  
Mənim borcum idı təsəlli vermək,  
Əlimdən goləni əsirgəməzdim,  
Onlar da edirdi cələ monimtək.  
Kiçik qardaşımı zavallı atam  
Hamidan çox sevr, çox oxşayardı,  
Çünki sema kimi mavi gözlorı,  
Anamın qaşılıq qaşları vardi.  
O çox gözəl idi, gürəşli günötök,  
Ah, onun yanında canım qaları.  
Belə bir yuvada o qusu görmək  
Mənə dərd olardı, kedər olardı.

Şimal gündüzüño bənzətdim onu –  
Atamın o körpə, mosum oğlunu.  
Şimalda gün batmaz, yayda heç zaman  
Göygöz usaq kimi gülər asıman.  
Al günəş ağı donlu dəronin, dösün  
Üstüna nur səpor, göylərdə yanar.  
(Azadlıqçı çıxan bir qartal üçün  
Gündüzdən do gözəl dünyada nə var!)  
O, hor vaxt gülərüz, şən görünordi,  
Qovardi qəlbindən kodəri, dordi.  
Bir yol qəmənmezdi öz həl üçün,  
Ammə qardaşların molah üçün  
Göz yaşı tökordi yazıq, anatək  
Ağlardı ürəyi boşalanadək.

## V

O biri qardaşım sutək tərtomiz,  
Qoçaq, iradəli, qəlbə ləkəsiz,  
Pohlovan cüssəli, nor oğlu nərdi,  
O, yeri golsayıdı üşyan edərdi.  
Döyüşəsəsəldi bütün dünyani,  
Ela igid hanı, elə ər hanı?  
Hazırkı vuruşda cumsun qabağa,  
Ölümü gülüşlə qarşılıqlamağa.  
Təki oprimosin zəncirdə bədən,  
Vücedü titrordi zəncir sosindən.  
Qomlı bir torano, avaz idi o,  
Get-gedo saralıb avazidi o.  
Mən də oldon düşdüm, mən də o günlü;  
Sinomin hər yeri dağlı, düyünlü.  
O – monim qəlbimdə on öziz dilək,  
Dağılmış bir evin yadigarıtek  
Könlümün dünyası virano idi,  
Təsəlli verərdim, çaram nə idi:  
Ovçuydu, asuda günləri vardi,  
Dağlarda canavar, maral qovardı.  
Onunçun bu zindan – dibsiz dərələr,  
Qandal – hər bələdan, hər dərddən betər.

## VI

Lemanın suları köpüklenərək,  
Şilyon qalasını üzük qaşışek  
Almışdır araya, o dibsiz sular  
Bir-birin yosunu saçını yolar,  
Qoç kimi gelərək kelle-kelleleyə  
Dalğalar dağılib sovrulur göyo.  
Dalğalar, bir de ki, ikiqat divar  
Bir məzar düzəldib, canlı bir məzar.  
Bizim qaldığımız möhbəs ki, vardi  
Üstündən Lemanın suyu aşardı.  
Geceli-gündüzli sular, elə bil,  
Girib beynimizdə çalardı təbil.  
Qişda hayqranda, qopanda tufan,  
Sovrulan dalğalar barmaqlıqlardan  
Cumardı içəri, qaya da bu dəm  
Titrərdi, uçmazdı bəri sevinəm –  
Tek ölüm qovardi qəlibindən qəmi,  
Baxardım ölüma xilaskar kimi.

## VII

Ortancıl qardaşım ilduztək söndü,  
Dağ boyda bir oğlan bir çöpə döndü.  
Verilen çörəyə el də vurmadi,  
Ona görə yox ki, acıydı dadı.  
Bele xırda şeyə qoymazdıq məhəl –  
Ov vaxtı ne olsa yeyib əlboel,  
Durub üz qoyardıq hərə bir yana,  
Yağlıydi-yavandı baxmazdıq ona.  
Bizo süd verərdi dağ keçili, rəq  
Bunun əvəzində ne vaxtdan bori  
İçerdik bulanıq çuxur suyunu.  
Hələ çörəyimiz... Elə bil onu  
İnsanın insəni məhkəm' edərək  
Dəmir qafəslərə vohşü heyvantək  
Saldığı ilk gündən müdam, biqərək

Axan göz yaşında islatmışlardır.  
Yox, yox, belə şeylər ona neyldir?  
Bizi sarsıtmazdı çörək, su dordı.  
Gözaldı qamoti, boyu-buxunu,  
Yağda bəsləmişdik böyrəktək onu.  
Keçəndə naltıkon, sərt yoxuşlardan  
İnan təngiməzdilə nəfəsi bir an.  
Mətləbi uzatmaq nə lazımlı? – Öldü.  
Nə ata, nə qardaş kōmaya goldı.  
Qolunu tutmadım çabalayanda,  
Gedib "can" demədəm can verən anda.  
Gəmirdim dişimlə, cumdum zəncirə,  
Əlləsdim, çalışdım çox əbas yere.  
Öldü – zəncirini galib açıdlar,  
Ordaca qazdırılar dayaz bir məzar.  
Dedim, o dünyada xoş olar xətri –  
Yalvardım əfsana bir şeydan ötrü.  
Dedim, elə yerdə yer qazın ona,  
Günəş işiq səpsin nəm torpağına.  
O, azad doğulmuş bir insan kimi  
Bu dustaq məzardə dincələrdim!  
Gəzdi dodaqlarda soyuq bir gülüş,  
Görünür, yalvarmaq faydasız imiş.  
Onu quyulayıb tez getdilər, ah!  
Nə bir daş qoydular, nə bir nişangah.  
Yatdı torpaq altda, yatdı o vaxtdan  
Bizim sevimlimiz igid bir oğlan.  
Məzari üstündə zəncir qaldı tek  
Həmin cinayətin abidəsítək.

### VIII

Kiçik qardaşımı gülmü deyim mən?!  
Nazıyla oynardıq doğulan gündən.  
Vallah, gözəllikdə gündü, aydı o,  
Anamla, elə bil, bir almayıdı o,  
Onu əzizlərdik bir uşaq kimi,  
Atardıq, tutardıq oyuncaq kimi.

Ağılli, ismətli, höyalı idi,  
Atamin fikri, xəyalı idi.  
Çalışdım ölməyim, sağ qalm ki, mən,  
Tənhalıq yazıçı salmasın oldon.  
İşdi, azad oldu bəlkə bir zaman.  
Onda dözüm vardi, düşməzdi ruhdan.  
Saraltdı ona da bir xozan yeli,  
Get-gedə əyilib büküldü beli.  
İlahi, ölümün hamisi dehşət!  
Can verən görmüşəm, al-qana bülənd.  
Can verən görmüşəm, ümmən içində  
Suda əl-qol atıb gūman içində,  
Zalim da görmüşəm keçinən anda,  
Ölüm yatağında sayıqlayanda.  
Onlar dehşət idi, bu, bir müsibət,  
Bu ölüm onlara benzəməz fəqət.  
Nainsaf əcəlin ürəyi daşdı,  
Gizlice-gizlice ona yanadsı.  
Zərif bir sarılıq çökdü üzünə,  
Nazıldı, sustaldı: di gal ki, yenə  
Gözəllik üzündən perik düşmədi.  
Birçə yol sizlayıb, o bütünmədi.  
Fəqət ölenlərə yas saxlayardı,  
Onda bu xasiyyət, bu hallar vardi.  
Hələ yanağında qalan qızartı  
Ölümü dolayıb əle salardı.  
O – bir qövsi-qüzəh; solurdu ancaq,  
Gözləri – zindana nur saçan çıraq.  
Ömrümüzde bir dəfa eşitmədim mən,  
Durub gileyənə kəm taleyindən,  
Təselli verərdi məne hərdənbir,  
Bilməzdii inilti, sizilti nədir.  
Deyordi, gecənin gündüzü də var,  
Bir yandan bağlayan, bir yandan açar.  
Taqətdən düşsə də, o, bütün günü  
Qalbinde boğardi iniltisini,  
Zəiflik axır ki, onu da əydi,  
Nəfəsi get-gedə kəsilmədiyədil.

Birdən nə səs gəldi, nə də hənirti,  
Bu sükit kəsərdə qılıncdan iti.  
Qorxumdan bağırdım vəhşilər kimi,  
Yox! Yox! Eşitmədi mənim səsimi.  
Təzədən ha çığır, ha döy başına...  
Çağırıdım, foryadım yetmədi ona.  
Dartıb parçaladım zəncirlərimi,  
Şığıdım üstünə ana quş kimi.  
Gözlər qapanmışdı, ölmüşdü artıq,  
Mənə həmdən oldu təklik, tənhalıq.  
Tək qaldım, tək əddum həmin o gündən  
Zindan dağlımışın havasını mən.  
Bələ müsibətə dözar adam da?!  
Axırət eviylə mənim aramada  
O, son körpü idi, ucuub töküldü,  
Ömür sarayının tacı söküldü.  
Öldü qardaşlarım, öldü zindanda.  
Biri bu, biri də torpaq altında.  
Əlini qaldırıb aldım əlimə,  
Mənimki ondan da soyuqmuş demə.  
Sızlardı taqatsız canım min yerdən,  
Amma bilirdim ki, hələ sağam mən.  
Adam biləndə ki, sevdiyi bir kəs  
Gedir, gölməyəcək, deli olmaz bəs?!  
Bilməni nadən  
Ölmədim mən.  
Qəlbimdə qalmışdı cüzi bir inam,  
Yəqin o qoymurdur mən can tapşıram.

## IX

Sonra olanlardan xəbərsizəm mən,  
Başına nə gəldi yadında deyil.  
İşiq da, hava da yox oldu birdən,  
Züləmət da qaçmışdı məndən elo bil.  
Ağlımı, hissimi itirdim tamam –  
Sandım daş möhbəsə düşən bir daşam,  
İtib, qalmamışdı ağıl, huş məndə,

Yalçın bir qayaydım duman içinde.  
Hər şeydə sarımtıl, xəstə bir görkəm.  
Gecəydi, gündüzü deyə bilmərəm.  
Zindan işığına yoxdu bənzəri,  
Ondan iyrənmışdım nə vaxtdan bəri.  
Kainat əzəldən görən beləmi?! –  
Bir boşluq udmuşdu bütün ələmi.  
Nə ulduz var idi, nə də asiman,  
Burda bilinmirdi zaman və məkan.  
Nə cinayət vardi, nə xeyir, nə şər,  
Yoxdu zərrə qədər hayatdan əsər,  
Yoxdu bir hərəkat, yoxdu birçə səs.  
Burannı sakını – dərgün bir nefəs.  
Ela bir nefəs ki, hər vaxt susardı –  
Nə ölüm, nə həyat nişanı vardi.  
Alom gözlerimdə – qurumuş deniz  
Sahilsiz, dalğasız lal, hərəkətsiz.

## X

Mən bir quş nəğməsi eşitdim birdən,  
Bütün varlığıma nur səpdi o səs.  
Susdu, cəh-cəh vurub ötdü yenidən,  
O şirin nəğmeye tay ola bilməz.  
Gözlerim sevincək heyət içində  
Dolandı otrafa: sevindim mən də.  
Bu anda görseydi moni bi adam,  
Bilməzdi kədərə, qəmə yoldaşam.  
Sonra yavaş-yavaş qayıtdı yenə  
Duyğum, hissiyatım, hüssüm yerinə.  
Gözlerim axtarıb gözdi dörd yanı.  
Gördüm daş zindanın divarlarını.  
Nömlü divardakı xirdəca çatdan  
Güneşin ziyasi göründü bu an.  
Ordan baxıb gördüm sevdəli bir quş  
Qorxusuz-hürküsüz divara qonmuş.  
Lacivərd qanadlı gözel bir quşdu,  
Ötdü, min bir şeydən o səhəbat açdı.

Sandım ki, quşcuğaz bayaqdan bəri  
Mənimcün oxuyur bu nəğmələri.  
Ömrümdə onun tok hələ heç yerdə  
Bir quş görməmişəm, görmorom bir do, do,  
Mənə elə gəldi, o da müntəzir,  
O da monim kimi bi hemdəm gəzir.  
Kimsəsiz dustağı yazıq quşcuğaz  
Sevməyo golmişdi dilində avaz.  
Gölmüşdi unudam mələli, dərdi,  
O mənə yenidən duygù, hiss verdi.  
Onu özlərimi azad etmişdi?  
Yoxsa ki, qofosdan qaçmışdı bu dəm?  
Gözəl quş! Bilirom möhbusluq nədir,  
Mən sənə elə şey arzu etmərom.  
Nə deyim, kim bilir, bəlkə zindanda  
Cənnət elçisiydı quş libasında.  
Gör nələr, gör nələr düşünür insan –  
İlahi! Əfv eyla, keç günahımdan,  
Bir fikir yeriyb beynime batdı,  
Məni həm güldürdü, həm də ağlatdı –  
Yaqın qardaşının ruhudur göydən  
Gəlibdir yanına; – fikirləşdim mən.  
O quş uqb getdi, onda birtəhor  
Yaxamı buraxdı qara şübhələr.  
Çünki məni qoyub burda tek-tənha,  
Qardaşım getməzdə, inan Allaha...  
Səma cilvolonib yananda par-par,  
Torpaq geyinonda gülgün bir paltar  
Dumanlı, güməşli gözəl bir gündə  
Lacivord göylərin dərinliyində  
Bir bulud parçası bir da görürsen,  
Tek-tonha dolanır, gozir sərgərdən.  
Mən yənə tek qaldım o bulud kimi,  
Kəfənə bürünmüs bir meyit kimi.

## XI

Gülmək istəyirdi tale üzümə,  
Gözətilərim də göldilər rəhəmə,  
Amma bilmirdim ki, nə olub, nə var –  
Bele dehşətlərə baxmağa onlar  
Adət etmişdilər na vaxtdan bəri,  
Dartıb sindirdiğim o zəncirləri  
Gəlib borkitmedi təzədən heç kim,  
Bir az sərbəsi idim, bağlı deyildim.  
Var-gəl eyləyordim zindan boyunca,  
Var-gəl eyləyordim hər gün doyunca.  
Gəzirdim zindanı qarışbaqası,  
Ayağım doymeyən bir yer qalmamış.  
Gəzməkdən yorulub bir yol bezməzdim.  
Təkcə mozarlara yaxın düşməzdim.  
Deyirdim karixib tapdaram birdən,  
Təhqir eyləyərəm məzərləri mən.  
Nefəsim kosılıb qalmazdı canda,  
Qopardı yaramın qayaşı onda.

## XII

Divarda bir ayaq yeri düzəldtim,  
Amma ki, məqsədim deyildi qaçmaq.  
Yox idi bir nəfər kimsənəm, kimim,  
Udmuşdu hamını bu qara torpaq.  
Qaçsaydım, bu dünya mənimcün inan  
Bir zindan olardı, böyük bir zindan.  
Nə ata var idi, nə qohum-qardaş.  
Nə də kədərimə, qəmimə yoldaş.  
Oturub dərindən düşünəndə mən  
Buna sevinirdim candan, ürekden.  
Çünki qalsayırlar, onların dərdi  
Burda mən yazılı deli edərdi.  
Elə hey istərdim söykeniñ horden,  
O dəmir barmaqlı pəncərələrdən  
Baxım uzaqdakı qarlı zirveyə –  
Gözlərim ovunub dincəlsin deye.

Övvəlki dağlardı gördüğüm dağlar,  
Bizo baxmamışdı bir gözla rüzgar.  
Onların başının minillik qarı,  
Xeyli aşağıda bir göl hasarı,  
Bir də ki, Ronanın coşqun suları  
Göründü gözüma, kükreib-yasaşan,  
Nəhəng qayaların çiyindən aşan  
Dəlisov çayların şıqqılıtı da  
Çatdı qulağıma, gördüm uzaqda  
Bir şəhər ağarır, parlayır par-par,  
Süzürdü suları ağa-ağa qayıqlar.  
Kiçik bir ada da gördüm bu zaman,  
Üzümo gülündü baxıb uzaqdan.  
Üç ağaç bitmişdi orda nor kimi,  
Oxşarı onları dağın nəsimi.  
Adanı öpürdü sular dörd yandan,  
Ordakı çıçıklor tər-təzə, əlvan.  
Divarın yanında qatarbaqatar  
Balıqlar üzürdü, qomsız balıqlar.  
Bir qartal havanın bağırmı yarlı,  
Qartal baxışımı çəkib apardı.  
Döndü bir şimşayə, döndü bir yelə  
Sandım uçmazdı o, övvəllor belə.  
Birdən mənə torof o qanad çaldı.  
Gözlerim yaşardı, gözlerim doldu,  
Canımı büründü acı bir tolaş  
Dartıb zoncırımı qırımayadım kaş!  
Yenə varlığımdan asıldı bir daş.  
Yixılıb sərildim nəm torpağa mon,  
Zülmot ağır yükək basdı çiyinimdən.  
Uddu mozar kimi zülmət dumani,  
Qurtuluş axtaran böxtsiz insani.  
Onun da qədrini bilməmək olmaz –  
Yorğun baxışlarım dincoldi bir az.

Bilməm aylar ötdü, yoxsa ki illər,  
Təmam yad olmuşdum vaxta, zamana.  
Ümidim yox idi heç zərrə qədər  
Qəmli gözlerimin açılmasına.  
Məni buraxmağa goldilər bir gün,  
Nə üçün? Haraya? – Sormadım fəqət.  
Qandallı, qandalsız – birdi monimcün,  
Kədəri sevməyə etmişdim adət.  
Qırğıdım zənciri bir neçə adam  
Açıb qollarımdan atıldılar tamam.  
Bu zindan – gözündə hər şeyden uca,  
Dönmüşdə monimcün bir Ermitaja.  
Sandım ki, bu gələn adamlar ki var  
Məni öz evimdən ayrı sahrlar.  
Sallanan torlara baxırdım elə...  
Ülfət bağlamışdım hörməckərlə.  
Görmüşdüm sıçanlar gecə çağında  
Gazişir, oynasır Ay işığında.  
Olmuşduq bir-birin dardına şərik,  
Eyni bir mənzilin sakınlıydı.  
Bütün Yer üzünün hökmədarlık  
Əgor istəsəydim, qeyzə gələrək  
Onları qırmağa gücüm çatardı.  
Di gal ki, qoriba qaydamız vardı –  
No bir gileyənər, no dalaşdırıq,  
Mehriban yaşardıq, sakit yaşardıq..  
Tale dos etmişdi bizləri belə,  
Mən sirdəş olmuşdum zəncirlərimlə.  
Hamımız bir dino gəldiyimizdən,  
Ahla qarşıladım azadlığı mən.

## PERSİ BİŞİ ŞELLİ

(1792-1822)

### MƏHƏBBƏT FƏLSƏFƏSİ

Coşqun şəlalələr çaya qovuşur,  
Özüne yurd salır çay da deryada.  
Həzin meh sevincə səməni qucur.  
Məhəbbət nuruna bələnib o da.

Yalnız yaranmamış heç nə dünyada,  
Ülvi qanunudur bu, təbiətin  
Hər kəs həmdəmina qovuşarsa bəs –  
Niş üzsün məni sənin həsrətin?

Göylər buso verir işıqlı dağa,  
Qolboyun olubdur mavi dalğalar.  
O öz sirdəşindən getsə uzağa  
Bulud öz qulunu necə bağışlar?

Günəş şəfəqləri yalayıր yeri,  
Döniz də nazlanır ay öpüşündən.  
Mənimcün bunların nadir dəyəri  
Öpmosən bu anda ağor məni sən?

### GECƏN XEYRƏ QALSIN

Gecən xeyrə qalsın? Belə söyləmə,  
Qoy zaman longisin, biz ayrılmayaq.  
Gal olaq bir yerdə, heç bir söz demo,  
Olaq sevgimizlə zülmətə mayak.

Əgər qoparırsa arzumdan moni,  
Gecən xeyrə qalsın, necə deyərəm?

Deməsək, əzizim, biz bu kəlməni  
Gecəmiz xeyrə qalacaq o dem.

Kənlümüz can atır biri-birinə,  
Uzunlar gecəmiz, sohər açılır.  
Əzizim, bu axşam gözəldir yenə  
Gecəmiz birlikdə xeyrə qalır.

### İNGİLİSLƏR ÜÇÜN NƏCMƏ

İngilisler, nə üçün siz  
Lordlar üçün yer əkirəsiz?  
Onlar sizi görmür yero,  
“Of” demirler birçə kərə.  
Niya qəmlı oxuyursuz,  
İpək parça toxuyursuz,  
Qanınızı içənləro,  
Size kefən biçənləro?  
Siz beşikdən məzaradək  
Bosleyirsiz bir zəlitək  
Sinənizə çökənləri,  
Qəddinizi bükenləri.  
Ey vətonin Arıları,  
Deyin, nadir zəhmət bar?  
Neçin bele göz yumaraq  
Düzəldirsiz süngü, sallaq?  
O sancاقız həşəratlar –  
Dodaqları qabar-qabar –  
Göz-göz edir canımızı,  
Zəhərleyir qanımızı.  
Deyin, nadir istirahət,  
Xoş güzəran, esq-məhəbbət?  
Qorxu ilə, əzab ilə  
Aldığınız nadir elə?  
Siz əkirəsiz, onlar yeyir,  
Siz tikirsiz, onlar geyir.  
Dürr tapırsız, alır onlar,  
Süngünüzlə qorunurlar.

Ökin, fəqət özünüzə,  
Tikin, geyin öyninizo.  
İncinizlə zinotlonin,  
Süngünüzlə qıvıvtlonin.  
Dar, qaranlıq zırzomiy  
Az çökilin "qismot" deyə.  
Geniş, nurlu sarayları  
Kim tikibidir, baxın, bar!  
Eyanında günəş yanır,  
Orda kimlər xumarlanır?  
Siz düzoldən zancırlar də  
Görün kimi salıb dördə?  
Parçalayın onları siz,  
Nə düşünüb gözləyirsiz?  
Qırın kölö sobrinizi,  
Çixin, gazın qəbrinizi.  
Küllüng, toxalın ola,  
Dozgahınız golsin dilə.  
Mozar qazın, kafən biçin,  
Azadlıqçın candan keçin.  
Gözəl, qoşəng İngiltərə  
Türbə olsun igidlərə.

### OZİMANDİYA

(Sonet)

Mən bir soyyah gördüm, qədimdən golmiş  
Böyük və bödənsiz daş ayaqları.

Yarı quma çökmüş, yarı azılmış,  
Ah, orda, sohrada bir baş da vardi.

Sallaq dodaqlarda soyuq bir gülüş  
Deyirdi; bir zaman bir heykəltərəş  
Hissini heykəl həkk edib tamam,  
İndi o duygunu yaşadır bu daş.

Pyedestal üstündə vardi yazılar:  
"Ozimandiyam, şahlar sahiyam,  
Baxsin hünerimə qoy hor hökmədar".

Hər şey yoxa çıxdı elə bu ara,  
Qaldı bir heykəldən sənmış parçalar.  
Səhra baş alırdı sonsuzluqlara.

### TƏNHA QUŞ

Çılpaq budaq üstə bir qüs tonha, tok  
Oxusa qəlb yaxar hayatı-harayı.  
Ondan yuxarıda osir sərt külək,  
Ondan aşağıda buz tutub çayı.

Gül-çiçək həsrəti dondurur yeri,  
Meşələr yarpaqsız susur, qəmlərin.  
Dəyirman çarxının sosindən qeyri  
Heç yerdən, heç yandan golmır səs-səmir.

### ANARXIYA MASKARADI

(Poema)

1

Mən İtaliyada yuxuda ikən  
Bir səs qulağıma göldi dənizdən.  
O səs şeriyətin monzorosını  
Durub scyr etməyə çağırı məni.

2

Yolda Qotli gördüm – üzdən somımı,  
Maska geyinmişdi Kastiler' kimi.  
Faqat gizlənmişdi zalımlıq onda;  
Yeddi qorxunc köpək vardi yanında.

3

Qotlin köpəkləri bodheybat, harin;  
Keşfəri yamanca sazdı onların.  
İnsan ürəyini torbadan bir-bir

\* Kastiler Robert - XIX əsrin ovvollarında İngiltərədə dövlət xadimi.

Cıxarıb itlərə tullayırdı o,  
İtləri ürokla yallayırdı o.

4

Sonra Hiylo goldi, Eldontek\* o da  
Samur dörüsindən olan paltarda.  
Ağladı, bu işdə mahirdi yaxşı,  
Döyirman daşına döndü göz yaşı.

5

Onun dövrəsində gəzib dolanan,  
Axan göz yaşını mirvari sanan  
Uşaqlar baş yanır, dalaşırıldılar,  
Onun ayağına dolaşırıldılar.

6

Əlindo Bibliya – müqəddəs kitab,  
Üzündə, gözündə zülmət, ixtilaf –  
Bir timsah belində Yaltaqlıq bu an  
Golib Sidmauttekk\*\* ötdü yanından.

7

Şuluqluq, Təxribat min cürə adda  
Oyun çıxarırdı bu maskaradda.  
Maska taxmışdır gözlərinə dək  
Hakimlər, cəsuslar, yepiskoplartek.

8

Sonra Anarxiya gəldi arxadan,  
Bir ağ at minmişdi üstü qızıl qan.  
Çöhrası solmuşdu dodağa qədər  
Apokolipsdəki\*\*\* ölüməndən betər.

\* Eldon – 1801-ci ilden 1827-ci ilə qədər kiçik fasılırlar Ingiltoranın lord-kansleri olmuşdur.

\*\* Sidmaut – 1801-1804-cü illərdə olkoda baş nazir olmuşdur.

\*\*\* Apokolips – insanların faciəli golocayından məstik bir formada xəbor verən dini kitab

9

Başında tac vardı şahlarə moxsus,  
Əlindəki əsa – parlaq bir ulduz;  
Bunları oxudum baxışlarından:  
“Allaham, Kralam, Qanunam, inan!”

10

İngilis yurdunda çox sūrətlə o  
At sürdü saxta bir əzəmotle o.  
Al qandan yaranmış bataqlıqlar  
Basılıb ayaqladı onun vüqarı.

11

Yenilməz, böyük bir orduyuvardı,  
Gedəndə torpağa lərzo salardı.  
Hor əsgər bir qılınç tutmuş havada,  
Kral qulluğunda durmuş davada.

12

Xaraba bir yurda gəzib pürvüqar  
Onun şərabından sərxos olanlar  
Salıb yollarını dağdan, dəredən  
Fatechək keçidilər Ingiltoranən.

13

Geride şəhər, çöl, su, ada qaldı;  
Paqənt torpağı da arxada qaldı.  
Hər yani talayib süpürdü onlar,  
Londona, Londona at sürdü onlar.

14

Sarsıdı obanı, eli bu xəbor.  
Kədərlər döyündü, vurdı ürkəklər;  
Anarxiyanın qudurğan səsi  
Qorxuya, dohşətə saldı hər kəsi.

Böyük bir iltifat gösterib ona,  
Canlılar çıxıqlar tez pişvazına.  
Nəğmə də qoşdular o üroksizo:  
"Allahsan, Qanunsan, Kralsan bizo!"

Səni gözləməkdən, ulu hökmədar,  
Yedi gözümüzün nurunu yollar.  
Cibimiz bomboşdur, qılıncalar qında,  
Bizo söhrot də ver, qızıl da, qan da!"

Vəkillər, keşşələr izdiham ilə  
Gəlib baş oydilar ehtiram ilə.  
İbadot qulutək piçıldışdır:  
"Bizo ham Qanunsan, ham də hökmədar!"

Həmi bir ağızdan dindi bu zaman:  
"Allahsan, Ağasan, Kralsan, inan!  
Adın pak, müqəddəs olduğu üçün  
Gəlib baş oyırıq qarşında bu gün."

Anarxiya durub müqəvvə sayaq,  
Qımışdı hamiya soçdo qılaraq.  
Bu "xos" davranışsı sanki bu anda  
Milyondan artıqmış millet yanında.

Cünki o bilirdi xalqın varı da,  
Bizim kralların sarayları da,  
Bu dövlət, bu taxt-tac, bu yer, bu torpaq,  
Zorli libaslar da onun olacaq.

Xəzino, Qala da tutulsun deyo  
Aldı qullarını səfərbərliyi.  
Sonra hazırlaşdı tədbiri ağa  
Satqın parlamenti qarşılamaga,

Xəstə bir qız gəldi; qız yox, bir meyid,  
Astadan adını söylədi: Ümid.  
Fəqət bənzeyirdi ümidsizliyə,  
Ağladı, nalası ucaldı göyo:

"Zaman – manım atam... Gel ki dünyada  
Xoş gün deyo-deyo qocaldı o da.  
Bir baxın, dayanır sarsaqlar kimi,  
Titroyır əlləri yarpaqlar kimi.

Yazığın bir çəten küləfati vardi,  
İndiso yerləri soyuq məzardı.  
Hamisi uyuyur orda mükəddər,  
Tək mendən savayı. Nə böyük kədər!

Qızçığaz küçədə gəlib yaxına  
Yixıldı atların ayaqlarına.  
"Gəlib çatsın", – dedi o solğun ziya, –  
"Ham Qətl, ham Hiylo, ham Anarxiya."

Qız ilə düşmənin ton ortasından  
Bir surət, bir işiq, bir dəstə duman  
Yüksəldi dərədən qalxan bug kimi,  
Onlara mən misqal, zərrə deyimmi?

Yavaş-yavaş onlar göz qamaşdırın,  
Nərəsi göyərin bağını yaran,  
Fırtına püşkürən bulud oldular,  
Pəhlivan oldular, bir od oldular.

Birloşib Kabusa çevirildi onlar,  
Zirehli gürzotək parladi par-par.  
Qılınç qanadları şimşəkdi, şimşək;  
Rəngi də günəşli yağış rəngitək.

Dəmir papağında nurlu bir aləm –  
Parlaq bir soyxara göründü bu dəm.  
Qızıl bir səhərin al şəfəqləri  
Leysan yağıştək büründü yeri.

O kabus şığıyb yel kimi birdən  
Ötdü adamların başının üstdən.  
Yuxarı baxanda hamı bu zaman  
Təkcə göy göründü, bomboş asiman.

Necə ki May golondo gül-çiçəklər oynayır,\*  
Pərişan bir gecədə ulduzlar göyde yanır,  
Necə ki dalğa qopur coşğun qasırğalarda  
O hara basdı ayaq, Zəka yarandı orda.

Ayaqlar altına atılmış kəslər  
Qana batmışdır topuğa qədər,  
O qız libasında görünən Ümid  
Piyada gəzirdi çox sakit-sakit.

\* Orjinalda da vozn doyisiılır.



Pislikdən süd əmən bic Anarxiya  
Sərıldı ölümtek o tay, bu taya.  
Ölümün köhləni külək saygı  
Şığıyb əzdikcə daşı, torpağı  
İtdi toz içinde bir dəstə yağı.

Bir işq parladi. Ona bu anda  
Duyğular yer verdi öz qucağında.  
Bir səs yaxınlıqda haray qopardı,  
Bu sesdə həm qorxu, həm fərəh vardi.

Köksüne tökülen al qanı, qəmi  
Hiss edib narahat bir ana kimi  
İngilis oğlunu yetirən torpaq  
Tir-tir titrəyirdi çalxalanaraq.

Onun üz-gözünü bürüyen al qan  
Dil açıb danişdi, dindi bu zaman.  
Açı bir kəlməyə döndü her damla  
Axdi dodağından söz intiqamla:

"Ey şərəf varisleri, ey ingilis ərləri,  
Yazılımamış dastanın siz ey hünorvorları,  
Yenilmez bir andan xeyir-dua alanlar,  
Bu torpağa, bu ele ümidi, arxa olanlar!

Oyanın, şir kimi qalxın yuxudan.  
Yığlılm, nə hesab bilinsin, nə san.  
Silkinib qalxın bir, belə yaramaz;  
Şəh kimi tökülsün bu zencir, bu pas.  
Siz saysız-hesabsız; düşmənlərə az.



Azadlıq nodır, na? Bir deyin bunu.  
 Yox sız kölöliyin na olduğunu  
 Yaxşı bilirsiniz, çünkü dünyada  
 Sizdən töroyibdir bu ad, bu səda.

Bir qarın çörökçün hər gün çalışmaq –  
 Budur kölöliyin monası ancaq.  
 Kölölik – birtəhor ötər ömür, gün;  
 Yaşamaq zalımı yaşatmaq üçün...

Bu despotlar üçün bilin, bilin siz  
 Həm dozgah, hom kotan, həm də bəlsiniz.  
 Həm sizdən alımrı çörək, su, paltar;  
 Həm də ki sizinlə qorunur onlar.

Anam, balamı salıb taqətdən  
 Kölölik iynəyo saplayır qəsdən.  
 Qışda başlayanda çovğun, boran, qar  
 Soyuqda lüt-üryan can verir onlar.

O sizin həyatı əyləncə bilən  
 Varlığınız, yanında yatiş dincələn  
 İtino atlığı çörək nadır ki,  
 Ona həsrət qoyub; bu dəhşətdir ki.

O, meydan verir ki, Qızılı, Pula  
 Qazanc başdan aşa, birə min ola.  
 Gölər ovvəlkindən çox olsun gorok,  
 Axsın xəzinəyə pul otok-otok.

Saxta pul\* – varlığının imanı, dini.  
 Zati-aliların xəyanətinə  
 Loyaqotlı bir şey sandınız yenə  
 Torpağın indiki varislərinə.

Kölölik müti qul etməkdir sizi,  
 Kölölik məhv edir iradınızı.  
 Ağa mənliyini alır olındon,  
 Desə sür dərəyə, gərek süroson.

Sizsə gileyənib inildiyəndə  
 Düşmən at oynadır doğma vətəndə.  
 Yoxdur namusunuz, yoxdur arınız –  
 Qalıb ayaq altında arvadlarınız,  
 Otlara çilənən al qandır yalnız.

Kölelik ki belə yandırırsı sizi  
 Gərok qəlbinizdə intiqam hissi  
 Qana qan! – deyərək coşasınız siz,  
 Gücü var, di gəl ki tərpənmirsiniz.

Yorulmuş quşlarda belə qayda var –  
 Gelib yuvasında dincələr onlar.  
 Vəhşilər nadır ki, boranda, qarda  
 Özüno yem tapır mağaralarda.

Ulaqlar, donuzlar ölon gənəcən  
 Yeyir tövlələrərə otdan, oləfədən.  
 Bütün canlıların öz yuvası var,  
 Tokçə ingilisler evsiz qalıqlar.

\* Ingiltərədəki kağız pulun inflyasiyası nəzərdə tutulur.

Köləlik budur, bu; vəhşi insan da,  
Qəfəsə salınmış dilsiz heyvan da  
Dönməz bu halətə, dözon sizsiniz  
Onlar siz görəni görməyib şəksiz.

Azadlıq. Nəsən boş? – Buna, inan sən,  
Bu canlı meytillər qəbirlerindən  
Cavab versəydi, elin nə dərdi;  
Düşmənlər kölgətək köçüb gedardı.

Bir firıldaqçının dediyi təki  
Nə öten kölgəson, nə də, nə də ki  
Mənsəb kahasında gurlayan bir ad.  
Sən nə cəhalətsən, nə də xürafat.

Çörəksən, nemətsən zəhmət çəkənə,  
İşləyib, çalışıb qan-tar tökənə.  
Mənası çox dərin, sevinci min-min  
Açıq süfrəsən halal bir evin.

Ayaqlar altında qalanlara sən  
Paltarsan, ocaqsan, susan, çörəksən.  
Qalib şöhrətimiz bu gün kölgədə,  
İngiltərədəki acliq bəlkə de  
Olmayıb heç yerda, heç bir ölkədə.

Varlı, qurbanını yixıb, boynuna  
Bassə ayağını, əngəlsen ona.  
Sən imkan vermoson, dünyada bir kos  
Əfi iləni da tapdaya bilməz.

Haqsan, qanunların ülvü, müqəddəs;  
Onlar heç vaxt pula satılı bilmez  
İngiltərədəki qanunlar kimi...  
Səninçün insanlar eyni deyilmi?

Zəkasən, ağılsan – azad bir insan  
Heç vaxt düşünməz ki, küfr danişan  
Adamı, keşşələr uydurdugutək,  
Allah cəhənnəmə vasıl edəcək.

Sen Dincilik deməksən. Tirənlar hər gün  
Birləşib odunu söndürmək üçün  
Qan tökdü, pul tökdü o Qalliyada\*;  
Əlinən belə iş gəlməz dünyada.

İngilisin qanı, alın təri bes  
Axıb selə dənse, əser cyləmez?  
Onda sönməzsənmi sən, ey hürriyət?  
Yox, tamam sönməzsen, solarsan fəqət.

Ülvə mehbəbətsən, sonin hər zaman  
Varlılar öpmüşlər ayaqlarından.  
Yolunda xərcənir guya dövlət, var:  
Guya ki tek seni axtanın onlar.

Guya xərc qoyulan qanlı döyüslər  
Tek senin namine olur bu qəder.  
Hiylə, pul gücünə, silah gücünə  
Əslində aqalıq saxlanır yene.

\* Oksinqilabçı koalisiyannın Fransaya qarşı müharibəsi nozorda tutulur.

Zəka, Poeziya, Elm və Ürşan  
Nurlu bir çırqadır ilk yaranişdan.  
Onlar qoymaz kasib dönbədən  
Lənotlər yağıdırıns öz taleyinə.

Dünyanın zinəti, yaraşığı – sən.  
Cəsərət, Mərhəmət, Dőzüm deməksən.  
Elo hünor göstor çatmasın qotı  
Soni vəsf etməyə sözün qüdrəti.

Gülzər bir çəməndə, geniş bir düzəndə  
Bir möclis düzəldin – xürrəm, ahəstə.  
Axişsin oraya qoy qatar-qatar  
Cosur, mord insanlar, azad insanlar.

Başınız üstdəki mavi ənginlik,  
Ayaq basıldıñın hər çəmən, hər dik...  
Əbədi nə varsa bütün dünyada  
Baxıb şahid olsun bu toy-büsəta.

Gəlsin bu torpağın hər bucağından,  
Hər bir daxmasından, hər ocağından  
Bütün ömrü boyu kodur yeyənlər,  
Qonşunun qəminə qəmin deyənlər,  
Zülmün pəncəsində inildəyənlər...

Qoy çıxıñın qaranlıq daş zindanlardan –  
Üzündən meyittək sarılıq yağan  
Cavanlar, taleyi qara gələnlər,  
Soyuqdan, ağrıdan zara gələnlər.

Gəlin üreklori şan-şan eyleyen,  
Dərdən, chtiyacdən usyan eyleyen  
Əliqabarlılar çalışan yerden,  
Həyat qığlıcımı alışan yerden!

Gəlin külək kimi əsib çağlayan,  
Qəlbə qəm götürən, qəlbə dağılayan  
Elin nəlosunu hər saat, hər an  
Özündə eks edən gur saraylardan!

Gəlin zor-zinətdən alışib yanın  
Zəngin salonlardan, gen salonlardan! –  
Yeqin ki orda da bir-iki nefər  
Fağıra, kasiba mərhəmət cılalar.

Qızıl bahasına, qan qiyəmetinə  
Alınmış, satılmış votonin yəne  
Qeydino qalanlar, qan-ter təkənlər,  
Siz ey min müsibət, bəla çəkənlər –

Axişib toplaşın bu möclisi siz,  
Göylerə səs salsın qoy təntənəniz.  
Deyin: "Azad olaq bu gündən gərək  
Allahın ezeləndə xəlq etdiyitək".

Sədə sözleriniz qoy xəncər olsun,  
Kəsərdə qılınca bərabər olsun.  
Sipərə bənzəsin qoy hər kelməniz,  
Həmişə onlara arxalanın siz.

Tıranlar qorxudan ossinlor zağ-zağ,  
Rodd olub getsinlor; gülsün bu torpaq.  
Qəşkar qoşunlar atib mənsebi,  
Yox olsun qurumuş bir dəniz kimi.

Muzdlu topçular da elə o zaman  
İtilib getsinlor torpağınızdan.  
Təkər, nal səsləri göyo yüksəlsin,  
Ölmüş torpaq, hava qoy cana gəlsin.

Tuşlansın süngüler, parlasın par-par...  
İngilis qanına batmağa onlar  
Hərislik göstorib yansın şam kimi,  
Çörək arzulayan ac adam kimi,

Qəlbinin oduna qoy belə gündə  
Ölüm dənizində, yas dənizində  
Söndürmək istəyən süvarilərin  
Qılıncı ulduztək alışsin min-min.

Durun qollarınız döşlərdə çarpez.  
Döyüşdə silahdır onlar, basılmaz.  
Düşməni baxışla didin, dayanın;  
Sixlaşın meşətək, motin dayanın.

Süvari ordunun belə sürətlo  
Adını dilləro salan Vəlvələ  
Vecə alımmayan kölgətək bu an  
Qorxmaz dəstonizin ötsün yanından.

Doğma yurdunuzun öz qanunları  
Pis, yaxşı – yaşasın, sevin onları.  
Qoy onlar arxalı dağ kimi olsun,  
Haqqın, ədaletin hakimi olsun.

Bu qoca tarixin her sinağından,  
Bərkindən, bosundan üzülag çıxan,  
Zəkadan, ağldan, hünerden doğan  
Qədim qanunların Azadlıq səsi  
Zəfərdən zəfəro səslosin sizi.

Ölkədə müqəddəs qanun-qaydanı  
Pozan insanların olmaz virdəni.  
Arada axan qan sizə yox, ancəq  
Düşmənə en böyük ləkə olacaq.

Zalimlər cesarət etsələr əgor,  
Qoyun aranızda at da sursünərlər,  
Assınlar, kəssinlər, şallaqlasınlar,  
Belece azığlılıq cəsənin onlar.

Durun möğrur-mögür, gözünüzdə kin;  
Nə qorxun, nə çəşin, nə də çəkinin.  
Baxın, qəzəbləri sönənə qədər  
Cəlladlıq eyləyib al qan töksünər.

Biabır olaraq onda hər alçaq,  
Hardan gelibdirse, ora qaçacaq.  
Düşmenin tökdüyü günahsız qan da  
O vaxt görünəcək yanaqlarında.

Hər qadın nifrətlə onları bir-bir  
Uzaqdan barmaqla göstərecəkdir.  
Düşmənin tanışa-bilişə qotı  
Salam verməyə də çatmaz cürəti.

Aldamb, Dəhşətə keşik çökənlər,  
Azacıq namusu olan hər əsgər  
O alçaq dəstdən döndərəcək üz,  
Sizə meyl edəcək şəksiz, şübhəsiz.

Ötəri həvəstək, qanadlı antok,  
Uzaqda püskürən sərsəm vulkantək  
Tərk edib gedəcək onda hər yanı  
Bu millət qırğını, insan qırğını.

Bu gün osarətin fəlakətiték  
Bu sözlər hayqırıb nara çəkəcək,  
Gırıb insanların ürəklərinə,  
Təkrar olunacaq dönəbədənə:

Oyanın, şir kimi qalxın yuxudan,  
Çoxlaşın – nə hesab bilinsin, nə san.  
Silkinib qalxın bir, belo yaramaz,  
Şəh kimi tökülsün bu zəncir, bu pas.  
Siz saysız-hesabsız. Düşmənlərsə az.”

## ELİZABET BERRET BRAUNİNQ

(1806-1861)

### ƏGƏR MƏNİ SEVSƏN...

Əgər məni sevsən... üzümə demo,  
Sev öz ürəyində, özümə demo.  
Demo gülüşünü, baxışlarını,  
Sevmişəm, ürəyim soninlə gülər.  
Demo ki, soninlə dünya gözəldir,  
Dil öz dəyişini dəyişə bilar.  
Bunlar nəyə lazırm, əgər sevirsən,  
Dəyişəm, beləcə sev, sevilsən.  
Əgər o sözləri üzümə desən,  
Inan, gözlerimdən düşə bilsən.  
Çox vaxt unudulur həyatda hamı,  
Söz də yaddan çıxır bəzən çox asan,  
Əgər sevirsənse, sev ürəyində,  
Dildə desən məni tez unudarsan...

## CARLZ DİKKENS

(1812-1870)

### PIP

("Böyük ümidi" romanından fragment)

#### I FÖSİL

Mənim atamın familiyası Piripp idi, mənim adım isə Filippdir; uşaqlıq diliim, bu iki adı birləşdirib "Pip" don daha aydın bir söz deyə bilmirdi. Beləliklə da özümə Pip adı qoydum və mənim öz təqsirim üzündən hamı məni Pip çağırmağa başladı.

Mən atamı da, anamı da görməmişdim, heç onların şəkillərini də görməmişdim; məndo onların hər ikisi haqqında ilk uşaqlıq təsəvvürü onların qəbir daşlarına baxdıq zaman omola gəlmışdı. Atamın qəbirindəki yazı məndo belə bir fikir doğurmuşdu ki, atam enli kürəklili, qarayanzı, qırırmızı saçlı, dolu bir kişi imiş; qəbir daşındakı: "Həmçinin yuxarıda adı çəkilən arvadı Corciana" sözlerindən isə mən öz uşaqlıqla belə bir nöticə çıxmışdım ki, yəqin anam bonizi qaçmış, üzü çilli, azarlı bir qadın olmuşdur. Beş qardaşının qəbrinin üstündəki beş balaca qəbir daşına goldikdo, o balaca abidələr məndo belə bir möhkəm yəqinlik omola gotirmişdi ki, balaca qardaşlarının beişi də əllərinə şalvarın cibinə qoyub arxası üstü uzanmış halda doğulmuşdur və onlar bu dünyada sürdükləri qisa ömürlərinin axırınadək əllərini ciblərindən çıxarmışlar.

Bizim yer bataqlıqdır və çay kənarında, donidən taxminən iyirmi mil uzaqdadır. İndiki kimi yadimdardır: o gün hava çiçkin idi; nahardan sonra axşamıstı mən qəbiristana getdim. Bura gicitken basmış soyuq bir yer idi. Qəbiristannın o torofində heç bir maraqlı mənzərosı olmamış dündüz boş çölliyyə xondəklər, torpaq bəndlər və çəpərlər kəsib keçirdi; çölliyyən hər yerində mal-qara otalarıldı. Bir az da o tərəfə getsən, bataqlığa rast gələrdən; bataqlıqdan bir qədər uzaqdakı çay, qurquşun röngü bir zolaq kimi bozarrı; daha uzaqlarda isə qışqabaqlı geniş bir dəniz var idi, oradan külək əsirdi.

Bütün bunlardan qorxub titrəyən və axırdı canına bərk qorxu düşüyünə görə ağlamağa başlayan balaca adam mən özüm idim, Pip idi.

Kim isə mənə:

- Sosini kes! - deyo açıqlandı və bu vaxt qəbrin başdaşının arxasından bir adam çıxdı. - Sosini kes, şeytan balası, yoxsa başın kəsərə!

O, əynində boz, qaba geyimi olan və başmaqları yırtıq-yırtıq olmuş qorxulu bir adam idi; ayğında iri dəmir zəncir var idi, başına papaq əvəzində cindaya oxşayan bir şey sarılmışdı. O, tamam İsləmmişdi, palçıqa batmışdı; onun əllerində və üzündə qançırlar var idi, bədəninin açıq yerlərini daşlar yaralamışdı, tikan cizmişdi və gicitkan dalamışdı, bu adam axsayırdı, tir-tir titroyar, acıqlı-acıqlı baxır və yamanca söyüş söyürdü. O, çənəndən yapışib qaldırıqdı dişləri bir-birinə dəyib taqqıldıyrdı. Mən çox qorxub yalvarmağa başladım:

- Vay, məni öldürməyin, ser! Çox xahiş edirəm, öldürməyin!

- Adın nödir? Tez de! - deyo yad adam dilləndi.

- Pipdir, ser.

O, gözlərini məndən çökəməyərək qısqırıb əmr etdi:

- Bir de de. Elə de ki, mən də başa düşüm.

- Adım Pipdir, Pip, ser.

- Göster görüm harada yaşayırsan, - deyo o, yenə dilləndi. - Barmağınla göstər!

Mən əlimlə çayın dümdüz sahilini göstərdim, çünki bizim kəndimiz, çoxlu findiq və qoqva ağacları bitən bu yerdi idı.

Tanımadığım bu adam bir doqiqoliyə heç bir söz deməyib mənim üzümə baxdı, sonra ciyinlərindən yapışib ciblərimi axtardı. Cibimden yalnız bir parça çörək tapdı və onu acgözçəsinə yeməye başladı. Sonra dodaqlarını yalaya-yalaya mənə dedi:

- Ay küçük, gör nə dəlu yanaqların var!

Gerek ki, yanaqlarım doğrudan da dolu idi, halbuki o zaman öz yaşına görə həm boyca balaca, həm də bədənəzə zəif idim.

Bu adam başı ilə məni hədələyə-hədələyə dedi:

- Lənətə gelim eğer sənin yanaqlarını yeməsem! Mən doğrudan da ciddi olaraq bu fikrə düşməyə başlayıram.

Onun məni yeməyəcəyinə ürkənden inanğıdı səylədim və yera yixilmamaq, göz yaşlarını saxlamaq üçün, bu adəmin məni oturtduğum daşdan hor iki əlimlə bərk-bərk yapışdım. Sonra o mənə dedi:

- İndi qulaqlarını aç, sözlerimi yaxşı eşit və mənə düzgün cavab ver. De görüm sənin anan haradadır?

— Bax orda, ser.

O, diksinib qaçmağa başladı, lakin az sonra ayaq saxladı və başını döndərib mono baxdı.

- Anam oradadır, ser, - deyə mən qorxa-qorxa izah etdim.  
"Homçının Corciana" yazısını görüşünüz mü? O, mənim anamdır.  
O, mənim yanına qayıdıb dedi:

— Bəs belə de! Onun yanındakı qəbir kimindir? Sənin atanın qəbridirmi?

— Bəli, ser, — deyə cavab verdim.

Bu adam nə fikrəsdən donıldanıb dedi:

- Belə de! Böyük kimin yanında qalırsan?

- Bacım missis Co Qarcerinin yanında yaşayıram, ser. Bacım Co Qarceriya ara getmisdir. Onun ari dəmircidir.

— Domircidirdimi? — deyə, tanımadığım bu adam cəld sorusunu və avağına baxdı.

Sonra qasqabağını töküb mənə baxdı, yənə başını aşağı salıb öz ayağına baxdı. Bir neçə dəfə gah mənim üzümo, gah da öz ayağına baxdıqdan sonra mənə lap yaxınlaşdı, ciyinlərimdən yapışb gücü göldükco məni dala itəldi, zəhmli gözlərini mənim üzümə zillədi. Mən qorxudan tır-tır asirdim və onun qabağında dayanıb yaziq-yazılı gözlerinin lap içinə baxırdım. Axırdı o dedi:

— İndi qulaq as! Sənin ölüm-dirim məsələn həll olunur. Bilir-sənmi öyə nədir?

— Boli ser.

- Yemeyin da na olduğunu bilirsan mı?

Bali set

Bu adam hər dəfə sual verəndən sonra məni silkəleyirdi, elə biki, onun olsundan qurtara bilməyəcəyimi və təhlükəli vəziyyətdə olduğumu mənə daha aydın başa salmaq istəyirdi.

— Son mənə oyo gotirərən, — deyə, o yənə məni silkəldi.  
— Mənə yemək da gotirərən. — Yənə məni silkəldi. — Sən bu dediklərimi tapıb mənə gotirərən, yoxsa üryəyini və ciyərini yerindən çıxarıram. — Yənə məni silkəldi.

Mən çox bərk qorxmuşdum. Tez-tez silkələndiyimə görə başım elə gicəlləndi ki, hər iki əlimlə ondan yarışıb dedim:

- Röhme gəlib məni daha silkeləməsəydiiniz, belkə üreyim bulanmadı, onda sizin sözlerinizi daha vaxtı basa düşerdim.

O mənim qollarımdan yapışib qaldıraraq daşın üstünə qoydu və bu qorxulu sözləri dedi:

— Sabah sohər, lap tezdən, mənə eyə və yeməyo do bir şey gotırsən. Bunları bax, o köhnə batareyaya gətirərsən. Sənə nə emr etmişəm yerinə yetirərsən və mənim kim bər adamı, ya da başqa birisini gördüyünlər heç zaman, heç kəso nə sözlə, nə də işarə ilə bildirməyo cürot etməzsen. Tapşırığımı dürüst yerinə yetirərsən. Ele ki, məni aldatmaq istəsen, ya da mənim emrlərimdən bir balaca konara çıxsan, onda vay halına — ürəyini və ciyərini yerindən çıxarıram! Bax yadında saxla: sözümüzdən çıxsan, ürəyini və ciyərini çıxarıb odda qızardacağam və yeyəcəyəm.

**Mən dedim ki, aya və yemək üçün elima nə keçəsə gətirərəm və**  
**səherin ala qaranlığında batarevaya gələcəyimi vəd etdim.**

O, məni daşın üstündən düşürüb dedi:

- Bax, yedini vadinda saxla ha! Indi eviniza gedo bilerson.

- Geçeniz xeyre qalsın, ser, - deyə mən piçıldadım. O, soyuq  
vax düzənlivə göz gəzdirərək devindi:

— Burada nə xeyir ola bilər! Kaş mən ya qurbağa, ya da ilan-balığı olaydım.

O, bedeninin bu dəqiqə parçalanacağından qorxurmuş kimi, hər iki eli tittreyən bedənini qucaqladı və aksaya-axsaya, ayaqlarını sürüya-sürüya kilsə hasarına təref dönbərəndi.

O, hasara çatdıqda ayaq saxladı, ayaqları keyiyib qatlanmayan adamlara moxsus bir hərəkət, çox çətinliklə hasardan aşmağa başladı və birdən dönbü mənə baxdı. Mən unun üzünü görən kimi dərhal evimizə təref üz tutub gücüm göldikcə qaçmağa başladım. Amma yolda özümü saxlaya bilmeyib bir da geri dönbü baxdıqda, gördüm ki, bu adam hər iki əli ilə bədənini qucaqlamış vəziyyətdə, iri daşların arasında yekə ayaqlarını ehmallıca götürüb qoya-qoya birbaşa təraf gedir.

JILFØSIL

Mənim bacım missis Co Qarceri məndən texminən iyirmi yaş böyük idi. Öz dediyinə görə, o, məni şəxson, "öz oli ilə" tərbiyə edib böyütmüşdü. Bu sözün manasını başa düşməyo çalışır və bilirdim ki, bacımın eli şüvvetli ve ağdır; hər ikimiz, yəni həm mən, həm də bacımlı orı onun əlinin güçünü dəvərlərə dadmışdım; buna görə belə bir noticaya gəlmışdım ki, hər ikimizi - məni də, Cou da bacım şəxson "öz elilə" tərbiyə etmişdir.

Mənim bacım heç də gözəl deyildi; odur ki, məndə çox qarənlıq və dörin kök salan belə bir fikir omolo galmişdi ki, Qarcerini bacımla evlənməyə guya bacım "öz əli ilə" möcbur etmişdir. Co gözəl kişi idi. Onun açıq rəngli six qırvım saçları mehrivan üzünü hər iki tərəfdən dairaya almışdı; gözləri hava rongino çalan qeyri-müyyəyen rongo olduğuna görə, onun bobokları gözlərinin ağından çox çetinliklə seçiliydi. Co mülayim, soxavotlı, xoş rəftərlə, hamı ilə yola gedən, gülərlizlə – bir səzlə, çox yaxşı bir adam idi.

Bacım missis Couñ gözləri və saçları qara idi, dərisi isə qəribə qırmızı rəngə çalırdı; buna görə də çox zaman öz-özümdən sorusurdum: bəlkə bacım öz bədənindən sabın əvəzində kiso sürtür. Bacım uca boylu, sümükleri çıxmış arıq bir qadın idi; o həmisi evdə cod parçadan baftalı iş döşlüyü, üstündən də kvadrat şəkilli qalın önlük geyib onun hər yerinə iyinə və sancaq sancırıcı.

Mon qaşa-qaşa təvə golub çatıldıqda, dəmirçixana bağlanmışdı; Co da mətbəxdə tek oturmusdu. Co ilə mənim dərdimiz bir idi və bir-birimizdən heç nə gizlətməzdik. Buna görə də mən qapımı açıb Cou qapı ilə üzbüüz künçdə, peçin yanında oturmuş gördükdə, o, dərhal mono xabor verdi:

– Missis Co on iki dəfə soni axtarmağa çıxmışdır, Pip. Bax indi yeno soni axtarmağa gedib.

– Doğrudanmı, Co?

– İnan sözümo, – deyo Co cavab verdi. – Amma elo bu yaman-dır ki, yun çırpanı da özüylə götürüb aparmışdır.

Bu dəhşətli xobori eşitcək, jiletimdəki tokco bir düyməni bur-maga başladım və ümidişsizlik gözlərimi oda zillədim. Yun çırpan elastik bir çubuq idi, nazik ucu isə yaziq bədənimə tez-tez dəy-məkdən çox yaxşı sürtülib işləyirdi.

Sonra Co sözünə davam etdi:

– Bacım bir yerde qərar tutub otura bilmirdi, tez-tez durub kükçəyə çıxırı. Axırdı da yun çırpanı götürüb otaqdan güllə kimi çıxdı. Pip, görünən də nə olub; Co bu sözlərdən sonra maşanı götürüb peçi yavaş-yavaş qurdalamağa başladı və: – Lap güllə kimi! – deyo tokrar etdi.

– Bacım evdon çıxıbmıñ çıxıb, Co?

– Qoy bir yadına salım, – deyo, Co cavab verdi və divar saatına baxıb dedi: – Ayrıncı dəfə evdon çıxdığı beş doqquz olar. Budur bax, gəlir. Qapının dalında gizlən, üz dəsmalını da özünə dola, dostum!

Men onun məsləhətinə eməl edədim. Missis Co qapını taybataya açdı və bu vaxt qapının bir təyinatlı dağında nə isə bir şey durdugunu hiss etdi, qapının tamam açılmasının sebəbini bir anda başa düşdü və dərhal yun çırpanı işə saldı. Axırdı gücə göldikcə məni itəleyib birbaş Couñ quçağına atdı. Co isə mene heç olmasa bir az kömək edə bileyceyin sevinib məni peçin dalında gizlədi və uzun qıçını qabağı uzadıb bacımın yoluunu keşdi.

Bu vaxt missis Co aylığını yerə vura-vura mənim üstümə qışdırı:

– Hansı cəhənnemde idin, ay meymuna oxşayan? Bu daqiqə cavab ver görüm, nə cələyirdim! Qorxudan az qalmışdı başıma hava gəlsin! Dillonənə, yoxsa istayırsən seni küncdən dərtib çıxarırmış! Onu da bil ki, siz ikiniz yox ha, lap elli Pip və beş yüz Qarceri olsa da, mənimlə bacara bilməzərlər!

Men gizləndiyim yerdən ağlaya-ağlaya, qaşına-qaşına cavab verdim:

– Qəbiristanda getmişdim, başqa heç yerde olmamışam.

– Qəbiristanda idinmi? – deyo bacım acıqli-acıqli soruşdu.

– Mən olmasaydım, son indi çıxdan qəbiristanda yatıb qalardin. Kim seni "öz əli ilə" torbiya edib?

– Siz, – deyo, mən cavab verdim.

– İndi bilmək istəyirəm, axı bu mənim növümə lazımdır idı?

– Bilmirəm, – deyo, mən zariya-zariya cavab verdim.

Bacım isə: – Mən özüm də bilmirəm – dedi. – Amma bunu bilirom ki, mən bir də belə işi boynuma götürmərəm. Vicdanla deyo bilirom ki, sən anadan olan gündən bəri bax bu döşlüyü ayniadən çıxarmamışam. Bu bəs deyilmə ki, dəmirçi arvadı olmuşam? Bir tərəfdən da gorək sənin nazınızı çekəm, sənə ana olam. Yox, məni bağışlayacaqsınız, bəsdir!

Dəmek olmaz ki, bacımın bu sözlerine diqqətləqlə qulaq asırdırm.

Mənim fikrim çox uzaqlarda idi. Mən peçin içində alovlanan kömürlərə ürək döyüntüsü ilə baxırdım; indi bataqlığı yara-yara golon, ayağı zəncirli qorxunc yad kişi, onun "yeməyə bir şey" getirmək, oyo getirmək haqqında zəhmli tələbi, xüsusun onun qabağında içdiyim and gözlərimin qarşısında dəhşətli bir xəyal kimi canlanırdı.

Bacım çay hazırlayırdı, Co isə məne çox diqqətlə baxırdı. Sonra o, öz mavi gözləri ilə missis Couñ hər bir horəketini izleyə-izleyə saçını və sağ bakenbardını yavaş-yavaş sığallamaga başladı; bacımin qanı qara olanda Co həmisi belə edordı.

Bacım bizim üçün xüsusi bir qayda ilə yağı-çörək hazırlayırdı və heç vaxt bu qaydadan konara çıxmırı. Bacım əvvəlcə çöroyi sol əli ilə götürüb, gücü göldikcə önlüyüne basdırı; bunun nəticəsində bacının önlündəki sancaqların və ya iynolorın biri çox zaman çörəyin içino keçirdi, bu da nahar zamanı birimizin ağızından çıxırı. Sonra bacım biçaqla bir az yağı götürüb plastir hazırlayan aptek işçisi kimi, bu yağı çox dürüst ölçü ilə, biçağının yağısının hər iki tərəfi ilə çörəye yaxır, çörəyin qırqlarından yağı səliqə ilə və cald qışdırı. Lap axırda biçağı çörəyə yaxılmış yağı çəkərək, çörəyin qalın bir parçasını kəsir, onu da iki yero bölür: birini Coya, birini də mənə verirdi.

Lakin bu dofa mən, çox ac olduğuma baxmayaraq, yeməyə heç cürət etmirdim. Başa düşürdüm ki, qorxuc yad adam üçün yeməyə görək bir şəy daldalıb saxlayım. Biliirdim ki, missis Co evin təsərrüfat işlərində çox qonaqtırdı və onun arzaq ambarında gizlice axtarış aparmağı faydasız olıb; buna görə də mən çox fikirləşmədən öz çörək payımı xəlvətəcə şalvarımın içino ötürməyi qöt etdim.

Kimin daha tez yeyib qurtardığını hər axşam müqayisə eləmək bizi adət olmuşdu. Bu çox asanca bir iş idi: biz öz çörək payımızdan bir diş götürüb, qalan çörəyi sassız-səmirsiz bir-birimizə göstoridik və bununla da bir-birimizi yarışa həvəsləndirirdik.

O axşam Co, dişlədiğimə çox azalan öz çörəyini göstərə-göstərə məni bir neçə dəfə yarışa çağırı, amma məndən bir hərəkət görmədi, çünki mən tünd sarı maye ilə dolu fincanımı bir dizimin və heç dadına da baxmadığım çörək payımı o biri dizimin üstüne qoyub oturmuşdım və heç yerimdən qırmızanımdırmı də. Nəhayət, mən heç kəsin ağlına gəlməyən qotı bir qərar qəbul etdim: Coun mənə baxmadığımı görüb fürsətdən istifadə edərək, tez çörək payımı şalvarımın cibinə ötdürüm.

Görünür, Co mənim iştahadan düşdüyüm zənn edib nigarançılıq çıxırdı, buna görə də çörəkdən dişleri ilə xırda tikələr qopara-qopara çox həvəssiz, fikrili halda yeyirdi. Co dərin fikro getdiyi üçün, tikəsini homişkindən çox yavaş çeynəyir və onu, nəhayət, həb kimi udurdu. O, çörəyindən yəno bir parça dişləmək istəyib başını yana torof rahat əydikdə, birdən gözləri mənə sataşdı və mənim çörək payımın yox olduğunu gördü.

Co əlindəki bir parça çörəklə, mati-qutu qurumış halda qaldı. Onun təcəccüb etməsi və qorxuya düşməsi üzündə o qodər aydın əks etmişdi ki, bacımın nozorindən yayına bilmədi. Bacım hırslı-hırslı:

— Yenə nə olmuşdur size? — deyə soruşdu və fincanını stolun üstüne qoydu. Bu vaxt Co məzəmmətəci hərəkətə başını tərpdib deyinməyə başladı:

— Amma, Mənə bax, dostum Pip! Özünü işə salarsan ha! O böyüklikdə çörək parçası boğazının bir yerində ilişib qalar. Sən onu çeynəməmiş udusman, Pip.

Bacım bu dofa daha açılışlı soruşdu:

— Axı ne olub yeno?

Təsəvvürə gelməyən dərəcədə qorxuya düşmüş Co işə mənə deyirdi:

— Pip, hergə son onun heç olmasa bir balaca tikəsini qaytara biləsindən yaxşı oları. Çalış, mən deyon kimi elə. Başa düş ki, sonin belə oyun çıxarmağın yersizdir, canına yazığın gəlsin, xataya düşərsən.

Bu vaxt bacım lap özündən çıxdı, Coun üstüne cumdu və birçəyindən yapışdırmasını divara dayadı. Mən künçdə öz yerimde oturub cıqqırımı da çıxarırdım və bu mənzərəyə fâğır-fâğır tamaşa edirdim.

Bacım qozəbindən nəfesi təngləmiş halda qısqırıb ərindən soruşdu:

— Ay piy basmış dombalan göz donuz, niyə demirsən ne olub?

Co bacımın üzənə aciz-aciz baxdı, naçar qalib çörəyindən bir tika dişlədi və gözlərinə yəno mənə zillədi. Ağızdakı tikəsini həlo çeynəmirdi, bu səbəbdən onun ovurdurmuş şışmış görünürdü; o, otaqda manimle tak oturubmış kimi birdən zarafatıyan dedi:

— Bilirən nə var, Pip! Biz həmişə dost olmuşuq, buna görə də səndən yalnız çərəsizlikdən şikayət edə bilərəm. Amma bu elə bir... — bu vaxt Co sözünün yarımcı qoyub stulunu geri çəkdi, iki-mizin arasından döşəməyə baxdı, yəno gözlərinə mənə dikib dedi: — elə bir tikədir ki, onu bər uduma ötmək olmaz.

Bacım orının bu sözlərini eçitək qısqırıb soruşdu:

— Sen ne danışısan, yoxsa o, bütün çörək payını bir uduma aşınb?

Tikəsini bayaqdan ovurdunda saxlayan Co yəno missis Coya deyil, mənə baxaraq sözüne davam etdi:

— Bilirənmi eziyiz, son yaşda olanda men özüm də zorba tikələr udmuşam, çox udmuşam, bunu da deyə bilərəm ki, ömrümüzde qarınqulu adamlar çox görmüşəm, amma doğrudan da bu yekolikdə tikə aşırın adama heç rast gəlməmişdim.

Bacım cold mənim üstümə cumub saçımından yapışdı və "Gedək, sənə dərman verim" sözlərini təkrar edərək məni sürüyə-sürüyo apardı; bacımın bu sözləri məni çox qorxutdu.

O vaxtlar bir kələkbəz hokim qotran suyunu her cür xəsteliyə qarşı dorman kimi içməyi deb salmışdı. Missis Co da öz komodunda homişo bu dərmanın saxlayırdı və möhkəm inanırdı ki, bu dərmanın dadı nə qədər iyrəndir, onun sağlıcısı təsiri də bir o qədər qüvvətliidir. Hotta on adı günlərdə də bu iksirdən monim boğazımı qədər tökürdür ki, məndən, yenica qətranlanmış hasar-dan golən iy golirdi – bunu mon özüm də hiss edirdim. Bu dəfə xəstəliyim çox eiddi olduğumu görə həmin dərmandan gərek düz pinta<sup>\*</sup> içəydim. Odur ki, missis Co məni sağaltmaq üçün, başımı qoltuğuna alıb bərk-bərk sıxıdı; boğazımı doğrudan da bir o qədər dərman tökdü. O ki, qaldı Coya, öz canını yarılm pinta ilə qurtardı. Deməliyim ki, Co peçin qabağında sakiteca oturub təkisini ceynaya-çeynəyə nə isə fikirloşdiydi zaman, onu yarılm pinta dərman içməyə məcbur etdi, bu isə Cou çox təaccübənləndirdi.

Missis Codan şey oğurlayağımı fikirloşərkən və yeriyənde, oturanda, ya da bir iş üçün motbəxə gedəndə cibimdəki yağı-çörəyi hər dəfə olımla tutmağa məcbur olarkən az qalırdı ki, ağlım başından çıxıxm.

Tosvir olunan gün böyük bayram idi. Mən gərek divardan asılan holland saatına baxa-baxa mis kürəciklə saat yeddi dən səkkizdək pudinqi qarışdırıb sabaha hazırlayaydım. Mən bu işi tumanımdan yağı-çörəyi çıxımadan görmək istədim, amma hiss edirdim ki, yağı-çörək getdikcə aşağı sürüşür və hərgəl qötü tədrüb görəməsem hökmən yəro düşəcəkdir. Xoşbəxtlikdən mən xəlvətcə otaqdan əkilib bayır çıxa bildim və homişo yatdıığım çardağa qalxıb yükümü orada boşaldım.

Nəhayət, pudinqi qarışdırıb qurtardım. İndi peçin yanında oturub qızırmış və yatmağa göndərilməyimi gözloyirdim. Bu vaxt gurultu səsi eçıdb Codan soruşdum:

- Eşidirənmi, Co? Deyənən top atırlar. Bu nə olan işdir?
- Yəqin yeno katorqa dustağı qaçıbdır, – deyə, Co cavab verdi.

Missis Coun başını aşağı salıb öz işlə məşgül olmasından istifadə edərək, mən dodaqlarını yavaşça torpođe-torpođe, katorqa dustağının nə olduğunu Codan soruşmağa çalışdım. Co da cavab vermək üçün dodaqlarını xeyli torpotdı, görünür sualıma ətraflı cavab verməyə çalışırdı; mən bundan ancaq birəcə "Pip" sözünü başa düşə bildim. Sonra Co bərkəndən dedi:

\* Pinta – İngiltərədə toxumın yarımlı litro bərabər maye ölçüsüdür.

– Keçən gecə katorqa dustağı qaçmışdı. Dünən də toplardan atış açıb bu barədə xəbərdarlıq edirdilər. İndi yeno top atırlar. Görüñur başqa bir dustaq qaçmışdır.

– Bəs top atan kimdir? – deyə, mən soruşdum.

Bu vaxt bacım söhbəti qarışdı:

– Bu nə yaman zehlo şəparan uşaqdır! Buna bax, bu da bizim üçün sorğu-sual elçəyən olubdur!

Bu vaxt Co monim marağımı coşdurdu; o, ağızını daha çox açmağa çalışaraq nə isə bir söz deməyo cəhd etdi; mən elə bildim ki, Co "qəddar" demək istəyir. Təbiidir ki, buna görə də mən başımla bacımı göstərir: "Odurmu?" – deyə, piçıldandı. Lakin, görünür, Coun dediyini başa düşməmişdim. Çünki o, başını qotiyatla bulayıb "yox" işarəsi verdi, ağızını tamam açdı, sonra qüvvətli bir söz buraxdı. Mən yeno heç bir şey başa düşmədim.

Mən bu dəfə axırıncı fondgirliyə el atmağı qöt etdim.

– Missis Co, hərgəl acığınız tutmazsa, mən bilmək istordim ki, haradən top atırlar?

– Ay balam, belə də uşaqlar? – deyə, bacım açıldı. – Haradən top atırlar! Əlbette qaleradan<sup>\*\*</sup>.

– Hə... o, qaleradan atırmışlar! – deyə mən ağızucu cavab verdim və Coun üzüñə baxdım.

Co mənə mözəmmətə baxıb öskürdü; yəqin ki, demək istəyidi: "Axi mən də sənə bunu demişdim".

– Bəs qalera nədir? – deyə, mən yeno soruşdum.

Bacım:

– İndi buyur belə uşaqlı qandır görüm – dedi və əlindəki iynəni açıqla mənə tərəf uzadıb başını silkəloyərək sözüñə davam etdi: – Onun bir sualına cavab verəndə, üstəlik sonin başına təzədən başqa suallar yağdırır. Qalera dustaq saxlanan barjadır. Belə gəmilər bataq-lığın o tayındadır.

Mən özümü ələ almağa çalışıb heç kəsin üzüñə baxmadan bir də soruşdum:

– Mən bilmək istordim: belə həbsxanaya kimləri və nəyə görə salırlar?

Bu sualıñ missis Cou bu dəfə lap özündən çıxartdı. O, ilan vurmuş adam kimi yerindən sıçrayıb qalxaraq dedi:

\*\* Qalera – çoxavarlı qodim gomidir; o vaxt katorqa cozasına möhüm edilən dustaqları belə gomilərdə zəncirliyob saxlayır və onlara avar çökdürirdilər.

— Adam öldürənləri, oğurluq edənləri, doloduzları və cürbocür çirkin işlər görən adamları barjada dustaq saxlayırlar. Belə adamların hamısı çirkin işlərə həmişə cürbocür suallar verib başqlarını tongo gotirmək dən başlayırlar. İndi zəhmət çək, get yatmağa.

Yatmağa gedəndə heç vaxt mənə şəm vermirdilər. İndi do qaranlıq pilləkənlər çardaqla qalxırdım, başında da gurultu olduğunu hiss etdirdim, çünki missis Co axırıcı nitqini söyləyərkən barmağındakı üskükə başına hor söz başı vurmışdı. Mən qalceranın bu qodər yaxınlıqda olduğunu düşünündəkə canımı qorxu düşürdü. Aydın idi ki, qalera höbsxanası monim üçün yaradılmışdır. Çünkü mən do cürbocür suallar verməyə başlamışdım, özüm do missis Codan şey oğurlamaq fikrində idim.

Geconin qarantığı çökilib hava işıqlaşmağa başlayan kimi mən yatağımdan qalxdım və aşağı endim. Döşəmonin hər bir taxtası, onun hər bir çartlaşmış yeri, hər bir deşiyi elə bil dalmıca qışqırıb deyirdi: "Oğrunu tut!", "Missis Co, yatağınızdan qalxın!" Mən orzəq anbarına girdim, bir parça çörək, bir az pendir, yarım nimçəyə qodər qovrulmuş ot götürüb dünənki yağ-çörəkə birləşdə cib yaylığıma bükdüm, qabaqcadan təpib gizlətdiyim şüə qaba gil bardağdan bir az araq boşaltdım, onun avazınə isə bardağsu tökdüm; sonra yaylığının içino otlu sümük və içino donuz otu doldurulmuş lozzatlı girdo piroq da qoydım. Öz aramızdır az qalmışdı ki, piroqsuz gedim, amma anbarın bir küçündə, lap yuxarı ləmədə üstü çox soylo örtülmüş gil nimçədə nə olduğunu mütləq bilmək istədiyim üçün, ləməyo dırmaşdım, boylandıqda — piroq gördüm və onu lombadan götürdüm. Mən güman edirdim ki, piroq süfrəyə bu gün qoyulmayıacaqdır, buna görə do piroqun yox olmasından bu tezliklə xəbor tutmayacaqlar.

Mətbəxən birbaş dəmirçixanaya qapı açıldı. Mən cəfəni çökib qapını araladım, dəmirçixanaya girdim, Coun aloatları arasında oyo axtarış tapdim. Sonra qapını yeno örtüb cəftəlodim, başqa qapıdan çıxıb duman bürümüş bataqlığa qaçmağa başladım.

### III FOSİL

Çılpaqlaşmış çoporlor və qurumağa başlamış solğun otları nom dumanı islatmışdı; hər bir budağı, hər bir xırda otun nazik gövdəsini nom duman qalın hörməcək toru kimi örtək, onlara iri, ağır su damcılarını muncuq kimi düzmişdi.

Mən bataqlığa yaxınlaşdıqca, duman daha da qalınlaşdı, bu səbəbdən mənə elə golirdi ki, qabağıma çıxan şəyələr elə bil üstüma hückum edir, çünki bunlar dumanın içindən birdən-birə baş vurub çıxırıdlar. Torpaq bəndlər, çoporlar, xəndəklər dumanın içindən bir-baş üstüma golirdi və elə bil monim dalmıca qışqırırdı: "Bax bu uşaq özgənin piroqunu götürüb aparır. Tütə onu!" İnəklər qəflətən, elə bil yerin altından qabağıma çıxır, girdə gözlərini mənə boroldı, burunlarından çoxlu uğur çıxarıb və mövuldayıb deyirdilər: "U-u, oğru uşaq!" Boynu ağ ola bilər bir qara öküz isə mənə elə yaman baxırdı ki, başını məzəmmətələr elə bulayırırdı ki, mən onun yanından keçərək özümü tomizə çıxmışaq çalışaraq birdən, özümü saxlaya bilməyib ağlamsına-ağlamsına dedim: "Dögrüdən da, ser, monim toqsim yoxdur; axı mən bunu özüm üçün götürməmişəm!" Öküz cavab vermək ovəzinə başını aşağı saldı, bərkədən finxibr burundan çoxlu uğur buraxdı və quyrugunu tovlayıb dumanlıqda gözdən itdi.

Cox keçmədi ki, mən qobırıstanı çatdım; burada məni dünənki yad adam gözlyordı. O, yeno qıçımı çəkə-çəkə vərgələrə eleyirdi; elə bil bütün geconı belə keçirmişdi. Görünür, o, bərk olmuşdü. Mənə elə golirdi ki, bu adam soyuğaya dahi tab gatiro bilmədiyi üçün, bax, bu doqiqo yixılıb ölöcəkdir. Baxmağından da bilinirdi ki, o çox acliq çökibdir; buna görə də mənə elə gəldi ki, hərəkət olımdəki bağلامanı görməsəydi, balaca biçqını məndən alan kimi onu dorhal yeməyo çalışardı. Mən cəld bağlamanı açmağa və ciblərimi boşaltmağa başladım.

— Şuşə qabda nə götürmişən, bala? — deyə, o soruştı.

Mən iso:

— Araqdır, — dedim.

O, qovrulmuş otı ağızına topışdırırdı; elə başa düşmək olardı ki, bu adam qabağında xöroyi yemək ovəzinə, onu yad adamlara göstərməmək üçün tez-tez kisəyə doldurur. Amma araq götirdiyimi eşitidikdə, o, yeməkdən olını çökib içməyə başladı. Bayaqqan borı ara vermədən elə yaman osırdı ki, araq şüşosunu dişləri ilə tutarken

onu gomirməmək üçün bütün gücünü toplayıb özünü çox çətinliklə saxlaşdırıb bilirdi.

Mən ona:

- Gorok ki, titrədib qızdırırsınız – dedim.
- Mən də elo başa düşürom, bala, – deyo, o cavab verdi.
- Mon yeno dedim:
  - Bura pis yerdir. Siz torpağın üstündə yatmışınız, bu isə çox zorolıdır; belə yerdə yatanda adam titrətmə-qızdırırmaya, ya da revmatizm xəstəliyinə çox tez tutular.

O, qovrulmuş atı, çörayı, pendiri və piroqu bir-birinə qatıb, cığırını belə çıxarmadan yeyirdi, özü də həmişə ətrafindəki dumanlıq-sübholi-sübholi göz gəzdirdir və höttə yeməyin arasını kəsib tez-tez dörd tərəfə qulaq verirdi.

Birdən, doğruğu, ya da xəyala gələn bir səs – çaydan gələn xışılı və ya bataqlıqda mal-qaranın böyürməsi – onu diksindirdi; o çox sərt soruşdu:

- Yoxsa son başımı qarışdırıb məni aldadırsan, a şəytan? Özünə buraya başqa adam gotirməmişən?
- Yox, elo də sey olarmı, ser! Yox!
- Heç kəso tapşırmamışan ki, dalınca galsin?
- Yox.

– Yaxşı, sona inanıram. Hərgəh bu yanında yazıq bir qaçqını elo vermek fikrindənəsənə onda gərk çox quduz küçük olasan; onu da bil ki, indi mən peyinlik cücsü kimi onsuz da acıdan və soyuqdan ölürmə.

Köhna divar saatı zəng vurmağa başlayan zaman nece xırıldırırsa, onun da boğazında nə isə xırıldadı; o, pencəyinin çirkli, cod qolu ilə gözlerini sildi. Mən onun halına yandım və yavaş-yavaş yeno piroq yeməyə başladığını gördükđ, ürəklənib dedim:

- Çox şadam ki, gotirdiyim piroq xoşunuza golir.
- Son, deyəsan, nə isə dedin, eləmi?
- Mən dedim: çox şadam ki, gotirdiyim piroq xoşunuza golir.
- Sağ ol, bala, Düz deyirsin.

Mən həyatımızdakı yekən itin necə yediyini çox görmüşüm; indi mən bu adəmin da lap it kimi yediyini gördüm. İt kimi o da yeməyi götürüb misilsiz bir aqçözlükli didişdirir, tikələri demək olar ki, heç ceynəmodən, diri-dirisi udur, həmişə ətrafinə göz gəzdirdi, elo bil qorxurdu ki, piroqu olindən alsınlar.

Mən soruşdum:

- Bu gecə top atırdılar, eşitdinizmi?
- Deməli, doğrudan da top atırlırmış! – deya o, öz-özünə dənişmiş kimi donquldandı.
- Qəribədir, neçə olubdur ki, siz top atıldıñını başa düşməmişsiniz! Biz top atəşinin səsini öz evimizdə eşitdik, bizim evimiz isə buradan çox uzaqdadır; bundan başqa top atılan zaman biz qapı bacanı bağlayıb evdə oturmuşdu.

O dedi:

– Bilirsinim, bu bataqlıqlarda tək qalan, hem də başı ağırlaşmış, ağızına bir tike belə çörək almamış, achiqdan və soyuqdan azab çəkən adəmin qulağına bütün gecə gülə səsi və başqa səsler gelir. Onun qulağına nəinki belə səsler gelir, höttə onun gözünə qırmızı paltarlı, ali məşəlli oşgərlər görünür; ona elo gelir ki, həmin asgərlər ona yaxınlaşır, onu araya alırlar, tüfənglərinin çaxmağını saqqıl-dadırlar. Onun qulağına belə bil komanda səsi gelir: "Düdü! Budur o! Onu tut!". Onu tuturlar və hor şey bitir... Uzaq niyə gedirsin, ləp keçən gecə menim gözlerimə asgərlər göründü – bir vəzvoda qədər idilər. Siraya düzülüb gelirdilər, tüfənglərini cingildirdildilər, onları görəmək lenəti gölsinlər!.. Belə vəziyyətdə olan adəmin top atışı açılmasından xəberi olarmı?! Mənə elo geldi ki, gülələrin səsindən duman titrədi, amma bu vaxt sehər çoxdan açılmışdı.

Sonra yad adəm otun üstünə sərildi, nə mənə, nə də yaralıb qanı axan qıcıqa fikir vermeyərək, ayağındakı baxuvu dəli kimi bıçqlamağa başladı; o, öz yaralı ayağı ilə elo restər edirdi ki, elo bil ayağı da elindəki eye kimi hissiz və cansız idi. Mən bu adəmin qəzəbləndiyini görüb yənə ondan qorxmağa başladım; bir de qorxurdum ki, evdəkilor menim yox olmayımdan xəber tutsunlar. Mən ona dedim ki, gerek indi eve qayıdam, amma o, mənim sözlerimə ohəmiyyət vermədi. Odur ki, mən xəlvətə, onun gözündən oğurlanıb qaçmağı lazımlı bildim. Mən axırıncı deşə ona baxarken o, başını dinizdək ayıb oturmış, var gücünü toplayıb zəncirini kəsməye çalışır, bu vaxt hem ayağındakı kündəni, hem də ayağını söyürdü. Mən ondan xeyli aralıban dumanın içində ayaq saxlaşıda və ətrafa qulaq verdiğə eştidim son səs, hələ də zəncirə sürtünen ayanın cingiltisi idi.

Mon lap əmin idim ki, evo goldikdə motboximizdə polis nofərini görəcəyəm, evo çatan kimi dördə mən həbsə alacaqlar. Amma evin heç yerdində nəinki polis nəfəri yox idi, hətta oğurlugundan da hələ heç kəs xəbor tutmamışdı. Missis Coun başı üzümüzə gələn bayram münasibəti ilə evi təmizləməyə qarışmışdı, Co isə evin yiğisdirilməsinə mane olmamaya üçün artırmaya qovulmuşdu.

Mon missis Co ilə üz-üzə gəldikdə o:

— Haradaydın, ay sital? — deyo mondon soruşdu. Missis Co moni bayram münasibəti ilə sözlərlə töbrik etdi.

Mon dedim ki, qobırıştandı idim. Missis Co isə kinayə ilə dedi.

— Yaxşı ki, oraya getmişən, yoxsa sondan yenə pis omal baş verə bilordi.

Co monim dalimeca motboxa gəlməməyə cürat edərək missis Coun açılı baxışını görüb, çox mülayimliklə olini burmuna çökdü, lakin missis Co üzünü o toroşu çevirən kimi, Co şəhadət barmaqlarını çarplayıb xəlvətə mənə göstərdi; bizim dilimizdə bu işarə missis Coun qanı qara olduguñunu göstərirdi. Onu da deymə ki, missis Coun qanı elo həmisi qara olurdu, onu həmisi qasqabaqlı görmək olardı, buna görə do biz həftələrlərə şəhadət barmaqlarımızı çarplayıb bir-birimizə göstərdik.

O gün evimizdə üstünlərə göyortı sopilmiş qaxac donuz budundan, içi qiymoli qızardılmış toyuqlardan yaxşı nahar hazırlanırdı. Hələ bir gün avval sohordan içi mal atından olan dadlı piroq bisirilmişdi, pudinq do pilətonin üstündə pirt-pirt edirdi. Nahara çoxlu xərc çəkilidiyino görə bizim sohor yeməyimizi insafsızcasına azaltmışdılar.

Bir azdan sonra missis Co dilləndi:

— Mon həmələ deyiləm ki, sizə görə otaqlarda tozədən yır-yığış aparam, sizin zibilinizə təmizləyəm. Yadda saxlayın ki, onsuz da işin çoxluğundan başımı qaşımaga macələm yoxdur.

Buna görə do bizo yağı-cörəyi bayır dohlızdə verdilər, elo bil ki, biz evdə adətən oturan adı kişi və oğlan deyildik, sofora çıxan bir polk aşgər idik. Biz do çərəsiz qalib tabe olduq, yağı-cörəyimizi yedikdən sonra, qabağımıza — köhnə sandığın üstünlərə qoyulan parç-dəki sulu südü üstündən içdik.

Bu zaman missis Co poncoroloro təmiz ağ pərdələr asdı, peçin qabağının tutulan köhnə örtüyü do tozo güllü örtükələrə əvəz etdi, kori-

dorun o biri başında qonaq üçün saxlanan balaca bayram otağının qapılarını açdı; adı günlərdə bu otağın qapısı həmişə bağlı olardı. Otaqdakı şəyərin hamisi, o cümlədən peçin üstüne simmetrik qayda ilə düzülən burnu qara dörd balaca farfor pudel\* və hətta pudellerin dişlərində tutduqları və içərisində sünə çiçəklər olan dörd balaca zənbil həmişə örtü altında olurdu. Missis Co çox səliqəli və evdar bir qadın idi, amma bu tozkarlığını burmumadan tökürdü, buna görə do adam heç istəmirdi ki, missis Co evda yır-yığış işlərinə başlışın.

Həmin gün mister Vopsi, təkəri mister Hibbl və onun arvadı missis Hibbl, habelə Pemblçuk dayı nahara bizo qonaq galocədilər. Pemblçuk dayı, yaxınlıqdakı şəhərdə yaşayırırdı, özü də varlı taxıl tacırı idi, hor yera öz arabasında gedərdi. Nahar gündüz saat ikinin yarısına toyin edilmişdi. Mon Co ilə evə qayıtdıqda, süfrə açılmışdı, yemək-icmək stola düzülmüşdü, missis Co bayramsayağı geyimib-keçinmişdi və qonaqları qəbul etmək üçün baş qapını açmışdı (başqa günlərdə belə olsunmadı). Bir səzələ evimiz və gün cah-cəlallı idi. Mənim oğurlugundan ise hələ heç bir xəbor-əter yox idi.

Nahar vaxtinin yaxılaşması mənə əsla təselli vermirdi. Nehayət, qonaqlar da gelib çıxdılar.

Biz motboxda nahar edir, amma meyvə və çərəz yemək üçün qonaq otağına keçirdik. Meyvə və çərəz: qozdan, portağaldan və almadağın ibarəti idi.

Hamu stolun dövrəsində əyləşib yeməyə başlıdıqda, bacım Pemblçuk dayıya müraciət edib soruşdu:

— Dayı, bir az araq içsənizmi?

Ele mon də bundan qorxurdum! Yəqin, Pemblçuk dayı araq su qatıldıqını başa düşəcək, buna hamiya deyəcəkdir, onda vay monim halıma! Mən hər iki olimlə stolun ayağından bork-bork yapışdım və başıma no geleçəyini gözleməyə başladım.

Bacım bardağı gotirməyə getdi, onu götürüb dayı üçün araq tökdü; qalan qonaqlar araq içmək istəmodilar. Pemblçuk dayı zəhlə aparan adam idi. Ele bil meni qəsden ele salırdı: araq dolu qədəhi qaldırdı, işığa tutub baxdı və yenidən stolun üstüne qoydu. Bu vaxt bacım və Co piroq və pudinq üçün stolda yer hazırlayırdılar.

Mon gözlərimi Pemblçuk dayıdan çəkə bilmirdim. Əllerimi və ayaqlarımı yenə stolun qıçına bork-bork ilışdırıb oturmusudem. Mən

\* Pudel — qırmızı tülkü ev iti

Pemblçuk dayının barmağı ilə qodəhi hiyəlgərcosinə necə göstərdiyini, onu necə qaldırıb gülümsədini və başını dala verib araqı başına necə çökdüyünü gördüm. Bir saniyə belə keçməmiş, məclisədəki adamların hamısını təsəvvürə golmeyən bir qorxu bürüdü, çünki Pemblçuk dayı sıçrayıb ayağa qalxdı, ara vermədən ösküre-ösküre stolun dövrosunda fırlandı. Cəld otaqdan çıxdı; pencerədən baxan olsaydı Pemblçuk dayının necə sıfraq etdiyini, üz-gözünü yamanca turşutduğunu və ümumiyyətə, özünü necə dəli kimi apardığını görə bildirdi.

Mon stolun qızından bərk-bərk yapışip yerimə qalmışdım. Bacım və Co qaça-qaça Pemblçuk dayının yanına getdi. Səbəbini özüm də başa düşmürdüm, amma yoxın biliirdim ki, Pemblçuk dayının zəhərlənib bu hala düşməsinə bəis monom. Onu evə getirdilər, bu vaxt mənim də dohşətli vəziyyətim xeyli yüngüllesdi, qorxum bir az çöklədi; o, buradakı qonaqlara elo göz gəzdirirdi ki, sənki onun ürəyinin bulanması üçün hamı təqsirkar idi. Pemblçuk dayı öz kressosunda soronlub oturdu və inildiyib: "Qotran!" - dedi.

O, dohşət! Demo, mon araq bardağından götürdüyüm araqın əvəzinə bardağ'a qotran suyu tökmüşəmmiş! Mən biliirdim ki, bir azdan sonra Pemblçuk dayının hali daha da pis olacaqdır.

- Qotran nədir, canım? - deyo, bacım təcəcübə soruşdu. - Axı araq bardağında qotranın nə işi var?

Amma Pemblçuk dayı elini amirane bir tərzə yelloüb tələb etdi ki, bu saat isti cin<sup>1</sup> gotirsınlar. Mənim üçün təhlükəli olan fikirlərə düşməyə başlamış bacım tez cin, isti su, qənd və limon qabığı gotirməyə getdi. Canım heç olmasa hələlik qurtardı. Mən həle də stolun qızını olimdon buraxmirdim, lakin indi onu derin minnetdarlıq hissəsi qucaqlamışdım.

Mən yavaş-yavaş özümu goldim və axırdı stolun qızından ayrılib pudinq yeməyə başladım. Mister Pemblçuk da pudinqə girişdi, o biri qonaqlar da ona baxıb pudinq yeməyə başlıdlar. İsti cin çox yaxşı tosir göstərdi. Nahar qurtarana yaxın mister Pemblçukun kefi tamamilə açıldı. Mən bu günü salamat başa vura biləcəyimə ümidi etməyə başlayırdım ki, birdən bacım Coya omr etdi: "Təmiz nişçələr gəlsin!"

Mən o daqiqə yeno stolun qızını qucaqladım və onu bağırma elo basdim ki, guya stolun qızı mənim istəkli dostum və uşaqlıqdan mənimlə oynayan sevilmə yoldaşım idi. Bundan sonra nə olacağını ağlıma gətirirdim və hiss edirdim ki, bu dəfə doğrudan da mənim işim bitəcəkdir.

Bacım çox mehbərbənləq gülümsəyib qonaqlara müraciət etdi:  
- Siz indi gorək bütün yeməklərden sonra çox lezzətli bir xörəyin də dadına baxasınız, bunu Pemblçuk dayı bəxşis göndərmişdir!

Ay yediniz ha! İştahanızı saz eləyin!

Bacım ayağa qalxaraq hey qonaqların cəmdəyinə döşoyirdi:

- İndi mon sizə deyərəm, o nədir. O piroqdur, özü də əlasindan, içində donuz otı doldurulmuşdur.

Qonaqlar bacınum toklifindən razı qaldıqlarını bildirdilər. Pemblçuk dayı məclisin qarşısında nə kimi bir xidmət göstərmiş olduğunu yaxşıca dərk edərək qeyri-adı bi diribaşılıqla dedi:

- Bura gətirin piroqu, missis Co, biz onun işinə baxarıq!

Bacım piroqu getirməyə getdi. Onun ambara necə keçdiyini eşitdim. Mister Pemblçukun bıçağı əlində necə oynatdığını görürdüm. Onun iştahaya goldiyini da hiss edirdim. Bu vaxt mister Hibblin səsi qulağıma geldi; o deyirdi ki, "donuz otindən hazırlanmış bir təkə yaxşı piroqun cana xeyri var və qarında ona həmişə yer tapılara". Bir də eşitdim ki, Co qulağıma piçildiyib deyir: "Sənə də piroq verəcəklər, Pip". İndi də yadimdə deyil: o vaxt doğrudan qorxuya düşüb qışqırdım, yoxsa mənə elo galırdı; hər halda mon hiss edirdim ki, belə vəziyyətə daha tab gətişə bilməyəcəyəm, gorək bu daqiqə buradan qaçım. Stolun qızını buraxıb elo qaçdım ki, elo biləni tutsalar oldırebəcəklər.

Amma mən yalnız bayır qapıya qədər qaça bildim; burada bir dəstə silahlı əsgərlə üz-üzə geldim. Onların biri olindəki qandalı mənə uzadıb dedi:

- Hə, son buradaymışsan! Bax belə keçərsən elo! Di düş qabağımı gedək!

## V FƏSİL

Evimizin artırmasına toxunan tüsəng qondaqlarının səsi və az sonra bir dəstə əsgərin gəlməsi evdə ümumi bir çaxnaşmaya səbəb oldu. Qonaqlar cold stoldan qalxılar, elibəs matəbəxə qayğıdan missis Co iso qapının ağızında quruyub qaldı; onun: "Bəs mənim piroqum necə olub!" demək istədiyi təsəffüf ifadəsi iso dodaqlarında donub qalmışdı.

<sup>1</sup> Cin – ingilis araqı. (tarç.)

Missis Co içəri girdikdə serjantla mən mətbəxə idik. Belə qorxulu doqıqdo mən özümü bir az yaşlıdır bildim. Yuxarıda qısa nitqlo mono müraciət etmiş oşor indi mətbəxə dayanmışdı, o, mətbəxə toplaşan adamlara səkitcə göz gözdirirək sol olını mənim ciyinə qoyub sağ əlindəki qandalı odoblo adamlara tərəf uzatdı. Bu vaxt serjant dedi:

— Məni bağışlayın, xanımlar və centilmenlər! Mən qapıdan içəri girirkən bu diribaş uşağa dediyim kimi (o mono heç nə deməmişdi), mən canı tutmağı göndərilməmiş, buna görə də mono dəmirçi lazımdır.

Bacım, görünür, Cun başqasına lazımla biləcəyini guman etdiyinə görə, açıqlı-acıqlı soruşdu:

— Deyo bilərsinizmi, dəmirçi sizin nayinizi lazımdır?

— Xanım, mənim ona balaca bir işim düşübdür, — deyo serjant cavab verdi və Cun dəmirçi olduğunu başa düşərək, onun üzünü baxıb sözüne davam etdi: — Bilirsinizmi, özümüz, bu kündənin qılısı xarab olub, amma o, bizo bərk lazımdır, onu sazlaya bilərsinizmi?

Co kündəyə baxıb dedi ki, onu sazlamaq üçün görək dəmirçi-xanadən ocaq qalansın; bu işə aza iki saat vaxt lazımdır.

— Elomi? Onda təz işə başlayın, özümüz, — deyo serjant cavab verdi. Mənim adamlarının səzə köməkliyi dəyə bilərək, onlar da sizin ixtiyarımızdadır.

Serjant öz adamlarını səslədi; onlar bir-birinin ardınca mətbəxə yürüüb goldular.

Bütün bu ohvalat mən yuxu kimi gəldi, çünki həl də amansız qorxunun pəncəsində tır-tır asırdım. Amma qandalın mənim üçün gotirilmədiyi və əsgərlərin buraya gəlib çıxmaları nöticəsində piroq məsolosunun hələlik yaddan çıxdığını başa düşükde bir az özümə gəlməyə başladım.

Serjant, mister Pemblçuka müraciət edib ondan soruşdu:

— Deyo bilərsinizmi, indi saat neçədir?

— Düz üçün yarısıdır.

Serjant bir az fikirlişib dedi:

— O qədər də gec deyildir. İki saat gözləməli olsaq da yeno çatarıq. Siz bilən, buradan bataqlığa no qədər olar? Mənçə bir mildən çox olmaz, eləmi?

— Düz bir mildir, — deyo missis Co cavab verdi.

— Çatarıq. Qaş qaralanda bataqlığı mühasirəyə almağa başlarıq.

Co sürtukunu, jiletini və qalstukunu çıxarıb meşin döşləyünü geydi və dəmirçixanaya keçdi. Əsgərlərin biri poncoronin taxta qapısını açdı, ikinci ocaq qaladı, üçüncüsü körünün yanında dayandı, o biri əsgərlər isə kürönin dövrəsine düzüldər. Bir azdan sonra kürə gurhagır yanınaqbaşladı. Co çökic vurur, biz də hamimiz dayanıb ona baxırdıq.

Caninın necə tutulacağı məsələsi nəinki hamını maraqlandırırdı, hətta bacımı da saxavətən gətirmişdi. Bacım əsgərlər üçün çallıkdən bardağın piva süzüb tökdü və serjanta bir stəkan araq təklif etdi. Lakin mister Pemblçuka duruxa-duruxa dedi: "Ona şorab verin, xanım! Əminəm ki, şorabda qotran yoxdur". Serjant minnətdarlıq edib dedi ki, doğrudan da qotransız içkini xoşlaysıv və buna görə də xahiş edir ki, zəhmət olmasa ona şorab versinlər. Serjanta şorab gətirib verdi, o, hamının bayramını töbrik etdi, şorabın hamisini birdən başına çökdi və xoşhallanın ağızını marçıldı.

Nohayot, domir cingiltisi və körünün gurultusunu kəsildi. Co öz işini qurtarıb sürtukunu geydi və ürəklənib təklif etdi ki, dustağın tutulmasından xəbor gətmək üçün birimiz əsgərlərlə getsin. Mister Vopsl dedi ki, Co getə o da gedər. Co dedi ki, çox şadlıqla gedər və missis Co icazə versə məni də özü ilə aparə. Mən əminəm ki, missis Co bu hadisə ilə bu qədər çox maraqlanmasaydı, bizi əsla buraxmadı. Missis Co yalnız bunu dedi:

— Hərgələn son uşağı başı güllə ilə desilmiş halda qayıtsan, elo guman eləmə ki, onun başını yamayacağam.

Əsgərlər tüfənglərini götürüb küçəyə çıxdılar və sira ilə getməyə başladılar. Coya və mono çox ciddi əmr edilmişdi ki, əsgərlərin dəlincən gedək və bataqlığa çatdıqda cıqqırımızı belə çıxarmayaq.

Biz təmiz havaya çıxıb bataqlığa tərəf yönəldikdə mən əmri pozub Cun qulağına piçildim:

— Co, ümidi varam ki, biz onu tapa bilməyəcəyik.

Co da piçıldıyənən belə cavab verdi:

— Pip, mən şadlıqla bir şillinq nozır verərdim, teki o dustağ bizim olimizə keçməsin.

Kənddə yaşayanlardan heç biri bizimlə getmirdi, çünki hava soyuq idi, yol-iz yox idi, yol getmək çətin idi, toran qovuşurdu və bayramı hamı öz evində edirdi; buna görə də evlərin poncorolardan gur işq galırdı. Bir neçəsi başını poncorodən çıxarıb bizim dalımızca baxdı, amma heç kos bayırına çıxmadi. Biz qəbiristana tərəf

getdik. Bu vaxt serjant əli ilə bizo işaro etdi, biz də bir neçə dəqiqliyə ayaq saxladıq, əsgərlərdən iki-üç nəfəri qobırların arasından keçən cıçırları yoxlamağa getdi. Onlar heç bir şey tapmayıb geri qayıtlıqla, biz həyətin yan qapısından çıxıb birbaş bataqlığa getdik. Bu zaman bərk və soyuq şərqi kələyi osdi və göydən narın buz kimi qar səpolondı. Co moni dalına aldı.

Biz ürəksixici çölliüyə çatıldıqda (heç kosin ağlına gəlmirdi ki, mən səkkiz, ya da doqquz saat bundan əvvəl buraya gəlmidi), birinci dəfə başından belə bir dəhşətli fikir keçdi: biz yad adının üstüna tökülişdikdə, birdən o elə zənn etməzmi ki, əsgərlərə onun yerini mən göstərməmişəm? Məndən soruşmuşdu: "Olmayə mənim başımı aldadırsın?" Sonra mən bu sözləri də demişdi: "Hərəkət son da moni təqib edənlərə qoşulsan, onda yaqın ki, quzud küçük-sən". Doğrudan gərəsən o elə başa düşəcəm ki, guya onu mən ola vermişəm.

İndi özümə belə sual verməyin faydası yox idi. Mən əsgərlərlə qobırışında idim, özüm də Cənub dalına minmişdim, Co isə məni belində saxlayıb xəndəklərdən ov iti kimi tullanıb keçirdi. Əsgərlər uzun bir sıraya düzülüb qabaqda gedirdilər. Biz, mənim sohər getdiyim somto də irəliyorduk. Cənub kürəyinə sıxışdırıq sinəmdə ürəyim bərk-bərk döyündürdü. Mən katorqa dustağının heç olmasa bir izini görmək üçün dörd torəfə göz gözdirirdim, amma heç bir şey görmür, heç zad eşitmirdim.

Əsgərlər səssiz-səmirsiz irəliyordilər, biz də onlardan bir az daldı gedirdik; birdən külək və çovğunun sağ torəfdən gotirdiyi inilti səsini eşidib dayandıq. Əsgərlər bunu eşidib inilti səsi gələn torəfə yürüyürdülər. Co ilə mən da onların dalınca qəçdiq. Biz yüyürə-yüyürə bir xəndəyin kənarına yetişdik; bu xəndəyin içindəki adamı görən kimi tanıdım: o, mənim yad adımdım idi. Əsgərlər onu tutdular.

Əsgərlərin biri tüsəng avazına apardığı zonbili açıb onun içindən buxov kündəsini çıxarmağa başladıqda, mənim katorqa dustağım ətrafına göz gəzdiron kimi moni gördü. Gözlərim onun gözlerilə rastlaştıqda, mən allərimi yüngülcə torpodib başımı buladım. Əsgərlərin onu tutmasında monini toqsıkar olmadığımı başa salmaq üçün, onun mənə baxmasını bayraqdan gözleyirdim. Bilmirəm o məni başa düşdü ya yox. Əlində zonbıl olan əsgər üç və ya dörd möşəl yandırıb onların birini özü götürdü, qalanlarını da yoldaşlarına payladı. Bundan əvvəl də çox qaranlıq idi, amma indi lap qaranlıq oldu,

az sonra hava tamam qaranlıqlaşdı. Biz yola düşməzdən əvvəl dörd əsgər dövərə vurub üz-üzə durdu və iki dəfə havaya güllə atdı; o dəqiqə bildən bir az dal torəfdə, bataqlıqla və çayın o biri sahilinde möşəller yandı.

- İndi gedə bilerik, marş! - deyə, serjant emr verdi.

Biz bir neçə addım getməmişdik ki, birdən qabaq torəfdən açılan üç bərk top atasından qulaqlarım cingildədi. Serjant üzünü monim katorqa dustağıma tutub dedi:

- Səni qalerada çıxdan gözlayırlar. Oradakılar bilirlər ki, sən golırısan. Geridə qalma, hörməti ki. Sıradə six gedin, uşaqlar!

İndi mən Cənub əlindən tutmuşdum. Co o biri əlində möşəl apardı. O bilmək isteyirdi ki, bu işin axırı neçə olacaq; buna görə də biz əsgərlərin dalınca getdik, yol indi yaxşı idi. Özü də çayın kənarından keçirdi. Möşəllerimizdən yola, yanan qətran damicilanıb töküldü və hətta yero düşdükdən sonra da tüstülonə-tüstülonə yanındı. Möşəllerin işığı olmasaydı, qaranlıqla göz-gözü görməzdi. Möşəllerin qətranlı alovu havanı qızdırırdı, bu isə tüsənglərin arasında qışını çəkə-çəkə çatınılık gedən dustağın görünür xoş galırı. Biz tez gedə bilmirdik, çünki dustaqlı axsayırdı və çox gündən düşdүyüno görə biz iki-üç dəfə dayamalı olduq ki, o bir az nofəsinə dərsin.

Biz bu qayda ilə bir saatda qədər yol getdikdən sonra körpüyə çatdıq; burada keşikçi budkası var idi. Budkadakı keşikçilər bizi səslədilər, serjant da onlara cavab verdi. Biz budkaya girdik. Serjant kitaba nə isə yazdı. Bütün yol üzünü monim katorqa dustağım bir dəfə də mənə baxmamışdı. Keşikçi budkasında olduğumuz müdəddətə dostaq peçin qabağından dayanıb fikirli-fikirli oda baxır, ayaqlarını bir-bir götürüb peçin barmaqlılığını qoyur və ayaqlarına da fikirli-fikirli baxırıdı, elə bil bu gün azyiyət çökidlərinə görə onları halına acırıydı. Birdən o üzünü serjanta tutub dedi:

- İstəyirəm qaçmağım barəsində bozı məlumat verim.

Qollarını sinesində çarpanzayıb dayanan serjant dustağın soyuq soyuq baxaraq cavab verdi:

- Nə isteyirsin deyə bilərsən.

- İndi ki belə oldu, qoy deyim. Adam yeməse yaşaya bilməz, mən heç ac qala bilmirəm. Buna görə də mən, bax, o kənddən bir az yemək almışdım.

- Yəni son demək isteyirsin ki, oğurlamışdin, eləmi? - deyə, serjant onun sözünü kəsdi.

– Hotta deyo bilerəm kimdon. Dəmirçidən.  
– Belo de! – deyo serjant dilləndi vo gözlərini Coya zillədi.  
Cü iso:  
– Belo de Pip! – dedi vo gözlərini mono zillədi.  
– Bu, cürbəcür yemək qalıqları, bir az araq, bir də ki, piroq idi.  
Serjant üzünü Coya tutub ondan sorusdu:  
– Hörmətli dost, evinizdə yeməli şey, məsələn piroqun itmosını  
hiss etməmişdiniz?

– Elo siz bizim evə giran daqiqdə monim arvadım piroqun yoxa  
çixdığını aşkar çıxarmışdı. Yادindadırımı, Pip.  
– Deməli, homin domırçı siz imişsiniz! – deyərək, dustaq qaş-  
qabağını töküb Coa altından-altından nəzər saldı, mono işa heç bax-  
madı. – Belo halda mon cox tössüf edirəm, amma size deməliyim  
ki, sizin piroqunuzu mən yemişəm.

– Onda halal xoşunuş olsun. Piroqa heyfim golmır, çünki, piroq  
monim özümüñü idi, – deyo Co ürəyini boşaltmağa başladı, lakin  
birdən missis Cou yadına salıb tutulan kimi oldu. – Sizin oradan  
nələr etdiyinizdən xoborımız yoxdur, amma biz istəməzdik ki, buna  
göro acıdan ölösiniz, ay başı bolalı bədəbəxt. Düzdürüm, Pip?

O dəfa bataqlıqda olduğu kimi yenə də dustağın boğazında nə  
ise xırıldadı və o, arxasını biziçərəvirdi. Qayıq qayıtdı, konvoy da  
həzir idi. Biz onu, aralarında daş qalanmış payalardan düzəldilən  
köprüyüdən ötürdük və qayıqə necə mindiyini gördük; qayıqda avar  
çökənlər də onun kimi dustaqlar idı. Onu görərək heç kəs nə töəc-  
cüb etdi, nə do maraq göstərdi, nə sevindi, nə də tössüf etdi; hər  
kəs ağzını açıb ona bir kəlmə də söz demədi; yalnız sükançı, itə acıq-  
lanırmış kimi, avar çökənlərə kobudluqla əmr etdi: "Suya!" dərhal  
avarlar suya endi. Biz, bataq sahildən bir neçə sajən uzaqda dayan-  
mış qara gomini maşol işığında seçə bilirdik. Üzüna dəmir vurulmuş  
və paslı yoğun zoncirlərlə lövborə bağlanmış bu üzən höbsxana da,  
mənim uşaq xəyalında dustaqların özləri kimi buxovlanmış, yazıq  
və bədəbəxt görünürdü. Biz, qayıqın gomiyə necə yan aldığıni gördük.  
Dustağ gomiyə qaldırdılar və biz onu daha görmədik. Sonra maşəl-  
lərin yanmış ucları suya batırıldı, onlar fişildiyib söndü, cəl bil hor  
şey onunla qurtardı.

## EMİLİ BRONTE

(1818-1848)

### DÜŞÜNCƏ

Qəlbimdə yurd salan qəmin, kədərin  
Kökünü tezliklə qoparaçağam.  
Ürəyim sevincə vuracaq monim,  
Sabaha nəğmələr aparacağam.

Qorxudan axmayır axti göz yaşım,  
Çətinlik sınaqdı, çətin ayləm.  
Xalqıma qayğıyla ucalıb başım,  
Uşaq tək her şeydən qorxan deyiləm.

Yox, mən ah çəkmirəm, hələ ki şadam,  
Qəlbimdəki kədər qolbimi sıxırmır.  
Axti çətinlikdən qorxanda adam  
Ümidi bu gündən sabahə çıxmır.

## DOM MORAES

### BAĞ

Qəribə bir yuxu gördüm bu gecə,  
Bir bağdı, sevgilim bu bağa girdi.  
Qorxdum ki, yuxumdan çıxa indicə,  
Daşya bilməyəm sonra bu dərdi.

O günahsız qızla görüşdüm bu gün,  
Şübhə də, kəder də qəlbime yaddı.  
Onun da günahsız olması, düzü,  
Qəlbimdə bir qədər qüssə oyadtı.

Utancaq sevgimin hayatı, harayı  
Qəflətən qəlbimdə dindi, nə dindi.  
Mənim nəğmələrim küçələr boyu  
Eşqimi hamiya söyləyir indi.

Çox da ki durmuşam sözümün üstə,  
Bütün əziyyətim puç oldu, itdi.  
Heyif, sözlərimi özün yox, gülüm,  
Ağaclar eşitdi, quşlar eşitdi.

Sosim divarlara doyib qayıtdı,  
Sözüm qulağına çatmadı, gülüm.  
Öz sosim yuxudan məni ayıltdı,  
Bir insan sübħəcən yatmadı, gülüm.

### CEYMS TOMSON

#### GƏL

Göl, ey hər arzumun əzəli, ilki,  
Tez göl, ürəyimdə tut öz yerini.  
Göl, məni incit də, yandır da, təki  
Öztümlə bir yerdə görüm mən səni.

Bacarsan, əzizim, bir az mehrİban,  
Bir az da həlim ol, sevim, sevilim.  
Gözlərin mehrİban olsun ki, hər an  
Qolbını qəlbimin həmdəmə bilim.

Mənim eşqim sono ömürlük çatar,  
Elo baxtım soni yetirib mənə.  
Goləndo sanaram goldiyin qatar  
Bir ömrə soadot gotirib mənə.

### CON GİTS

#### ƏLLƏR

Mənim bu ollərim iş bacarındır,  
Məni mon elçəyən öz olim olub.  
Əllərim iş gören, bina qurandır,  
Dünyada qazancım eməlim olub.

Hələ min arzuyla ürək vuracaq,  
Heyat mənalıdır, yollarım işiq.  
Əllərə borcluyam, əllərə ancaq,  
Ömrümə ollərim verir yaraşıq.

### ARTUR HYUS KLAFF

(1819-1861)

#### DÜNYA GÖZƏLDİ

Dəmə çətin ötür ömrün günları,  
Bu işlər, qayğılar qatıb başımı.  
Tənbəller olalar zəhmətə düşmən,  
Heyatda qayğıyla yaşayır hamı.

Gümanın, ümidiñ itmosin nəhaq,  
Çatar harayına qohum da, yad da.  
Dostların yanından olmazlar uzaq,  
Arxadır insana insan heyatda.

Qarlı küləklidir ömrün yolları,  
Sevinc də ağrı da dadacaq ömrün.  
Arzuna inamlı can atsan əgor,  
Heyatda hemişə bilinər yerin.

Baxma bu dünyaya pəncərədən sən,  
Gündüze yaraşıq günəşlo goldı.  
Geniş aç gözünü, yaşa ömrü şən,  
Bax gör bu dünyamız necə gözəldi!

LUÍS KEROLL

(1832-1898)

ALİSA MÖCÜZƏLƏR ÖLKƏSİNDE

(romandan fragment)

DOVŞAN BALACA BİLLİ EVƏ YOLLAYIR

Bu, Ağ Dovşan idi. O yavaş-yavaş geri qaçırdı və sanki nəsə itirmiş kimi yolda hər şeyə diqqətə baxırı. Alisa onun donqultusunu eşidirdi:

— Hərsoginya! Hərsoginya! Ah, mənim öziz əllərim! Ah, mənim dörüm, bigim! O, əmr edəcək ki, məni öldürsün! Mütlöq əmr edəcək, buna söz ola bilməz! Heç bilmirəm yelpiyi, əlcəkləri harda itirmiş!

Alisa o saat başa düdü ki, Dovşan yelpiyi və bir cüt ağ döri əlcəyi axtarır, o da ürək açılığı ilə otrafa göz gözdiirməyə başladı. Ətrafda heç no yox idi — göldə şüşəyə başlığı vaxtdan hər şey sanki doyışmışdı — böyük zal, şüşli masa, balaca qapı yerli-dibli yox olmuşdu.

Tezliklə Dovşan, Alisannın da no işə axtardığını gördü və açıqla onu söslədi:

— Hey, Meri Anna, sən burda no edirsən? Tez evə qaç, mənə bir cüt əlcək və yelpik gətir! Di, tez ol!

Alisa elo qorxu ki, Dovşanın sahəv etdiyini belə deməyib, o saat göstərilən somta qaçı.

— O məni öz qulluqçusu bildi, — qız qaça-qaca dedi, — əslində mənim kim olduğumu bilsəydi, çox töəccübənləndi! No işə, yaxşısı budur gedib yelpiyi və əlcəkləri ona gətirim. Əlbəttə, agor tapşam.

Alisa elo buna demədi ki, qapısının mis lövhəciyində "A. Dovşan" adı həkk edilmiş tomiz, kiçik bir ev gördü. Qız qapımı döyməmiş evə girdi, yürüüb pilləkənlərdən qalxdı. O qorxurdu ki, osl Meri Annaya rast geləcək və yelpiyi, əlcəkləri tapşamış evdən qovulacaq.

— Ağ Dovşanın qulluğunda olmaq no qəribədir, — deyə Alisa özüñə dedi. — Güman edirəm ki, bir azdan Dinanın da buyruq qulu olacağam.

O təsəvvür etdi: "Miss Alisa! Tez ol, bura gəl, biz gözəməyə gedirik!". "Bu saat, daye! Mən siçan yuvasının keşiyini çəkməliyim ki, Dina qayıdanə qədər siçan qaçmasın..." Lakin Dina da insanlara Ağ Dovşan kimi hökm etsə, şübhəsiz onu evdən qovarlar.

Bu zaman o, balaca, soliqəli otağa girdi. Pencərənin yanındakı masada (güman etdiyi kimi) yelpik və iki, ya üç cüt çox kiçik ağ döri əlcək vardi. Otaqdan çıxmış isteyirdi ki, gözü güzgüünüñ yanında duran balaca şüşə qaba sataşdı. Bu dəfə şüşədə "İÇ MƏNI" sözləri yazılmış kağız yox idi. Amma buna baxmayaraq Alisa şüşeni açdı və dodağına apardı.

— Biliram ki, mən hər dəfə no işə yesəm, ya içsem maraqlı hadisə baş verir. Görəl indi no olacaq. Zənniməcə yenə böyüyəcəyəm: curt-dan boyda olmaq lap zəhləmi apardı.

Həqiqətən de elo oldu, həm de gözəldiyindən çox tez: şüşəni yan etmemidi ki, başının tavana doydiyini hiss etdi və azılmasın deyə boynunu əyməli oldu. O, teləsik şüşəni yerinə qoyub dedi:

— Daha bəsdir! Güman edirəm, daha böyüyəməcəyəm. Qapıdan elo indi de çıxa bilərəm. Heyif ki, çox içdim!

Əfsuslar olsun ki, heysilənmək gec idi. O hələ böyüyürdü, tezliklə dizləri üstə döşəməyə enməli oldu, bir daqiqə keçməmiş gördü ki, yənə də böyüyür. Qız dirseyini qapıya sökeyib o biri eliyle başından yapışmaq istədi. Lakin o, durmadan böyüyürdü, nehayət, elinin birini pəncərədən çıxartmalı, ayağının birisini isə bacadan yuxarı uzatmalı oldu. O dedi:

— Bundan sonra no olursa-olsun daha heç no edə bilərəm! Bundan sonra görəşən başına no göləcək?

Xoşbəxtlikdən kiçik şəhri şüşənin tosıri qurtardı və Alisa də böyüymədi. Lakin otaq yənə əvvəlki kimi darsıqla və narahat idi. Otaqdan çıxmək mümkün olmadığından o, özünü çox bödbəxt hiss etdi. "Evde necə da rahat idı", — zavallı Alisa düşündü. — Orda adam də böyük-kiçilirdi, no də siçanları və dovşanları omri ilə oturubdurdu! Mən dovşan yuvasına düşdüyüm üçün çox heysilənirəm — amma burda yaşamaq no qəribədir! Görəşən başına no oyun gölib? Mən şəhri nağılları oxuyanda təsəvvür edirdim ki, yazılanlar hamısı uydurmadır — indi isə mən özüm ordakı osas surətdən briyom! Mənim haqqında kitab yazılımlı idı... doğrudan da, yazılımlı idı. Mən böyükənde mütləq özüm yazacağam. — Bundan da artıq böyümək, — kədərlə oləvə etdi. — Hər halda bundan artıq böyüməyə burda yer yoxdur.

"Elo iso - Alisa düşündü, - mon daha heç vaxt böyümöyəcəyam? Bir torosdan bu yaxşırıdır - heç vaxt qoca qarı olmayıacam, o biri torosdan pisdir - cünki homişo dörs oxuyacam! Ah, bu mənim heç xoşuma golmədi!"

"Ay saflı Alisa! - deyo öz-özüno etiraz etdi. - Məgor burda dörs hazırlamaq olar? Bura son güclə sığnarsın, kitablara yer han?"

Bələliklə, o fikirloşub, mosoloni hortorolfi götür-qoy edirdi. Bir neçə doqquzdan sonra çöldən kiminsə səsinə eşidi. Diqqətlə qulaq asdı:

- Meri Anna! Meri Anna! - deyo çıçırdılar. - Tez ol, mənim ölçəklərimi ver!

Sonra pilləkondo yüngül ayaq tappiltisi eşidildi. Alisa biliirdi: Dovşan qaçıq ki, onun no iş gördüyüni görüsün. Qız qorxudan elo titrodi ki, evi yerindən oynatdı. Alisa tamam unutmuşdu ki, indi o, min dofo Dovşandan böyükür və qorxmaga heç bir osas yoxdur.

Dovşan artıq qapının yanında durub onu açmağa çalışırdı. Alisanın dirsoyi qapiya sıxıldıqından qapı içəri açılmışdı. Ona görə də bu niyyət baş tutmadı.

- Elo iso evin o başındakı pəncəradan keçərəm!

"Keçə biləməzson!" - deyo Alisa düşündü və pəncəronin yanından Dovşanın adımlarını eşidinçəyə qədər gözlədi və qəfildən olini uzadıb onu tutmaq istədi. Alisa heç kimi tuta bilmədi, ancaq zoif qışkırtı və kiminsə yixildiğini, bir də sinan şüşə cingiltisi eşidi. O, qorara gəldi ki, çox güman Dovşan şitilliyyin çörçivəsinə, ya da buna oxşar bir şeyin üstə düşüb.

Sonra da Dovşanın açılısı səsi eşidildi:

- Pat! Pat! Hardasan, ay Pat?

Alisanın indiyo qədər eşitmədiyi səs cavab verdi:

- Mənim ağam, arxayı olun, mən burdayam! Alma ağaclarını belləyirəm!

- "Alma ağaclarını belləyirəm". Həqiqoton də belədir! - Dovşan əsəri halda dedi. - Bura göl, kömək elo burdan çıxım! (Şinan şüşələrin cingiltisi eşidildi). Pat, indi mənə də görüm o pəncəradəki nadir!

- Əcəb işdir al! O əldir, mənim ağam. ("əldir-r-r" eşidildi).

- "Əldir!" Ay səni, qazın biri qaz! Heç ömründə o yekəlikdə ol gərməsən? Ora bax, pəncərəyə sığışır.

- Doğrudur, sığışır, mənim ağam, amma o əldir ki, var.

- Əlin orda no işi var, get və onu rədd elə!

Bundan sonra xeyli süküt çökdü. Alisa ara-sıra piçılı eşidildi: "Bu ohvalat heç xoşuma golmir, mənim ağam, inanın ki, heç xoşuma golmir!" - "Ömrəm yerinə yetir, qorxaq!" Nəhayət, qız yenə əlini uzadı və yeno əli boşça çıxdı. İndi iki zoif qışkırtı eşidildi, şinan şüşələr issa əvvəlkindən da bərk cingildədi. "Gör bir burda na qədər şitilik var!" - Alisa düşündü. - Maraqlıdır, görəsən onlar indi no edəcəklər? Əgər onlar mən pəncəradan çıxartmaq fikrindədirlərə, deməliyim ki, elə mən özüm də bunu arzulayram! Çünkü burda qalmaq istəmirom!"

O, bir az da gözlödi, lakin heç no eşitmədi. Nəhayət, balaca arabə çarxlarının taqqıltısı və cini zamanda danişq səsləri eşidi. O, tək-tük sözləri seçə bildi: "O biri nərdivan hanı?" - "Mən ki birini gatırımişəm! O biri Billədir". "Bill, ay oğlan, onu bura gatır!" - "Bura! Bu tına səköyün". "Yox, əvvəlcə onları bir-birinə bağlayın - divarın yarısına güclə çatır". "Yox, belə də çatar. Çox can yandırma", "Bill, bura göl. İpdən yapış!" - "Dam uçulmaz ki?" - "Bilin ki, damın kiromitinin biri tərəponır!" - Ay aman, yero düşür! Başınızı çokin!" (Bərk çatırı eşidildi). De görüm bunu kim elədi? "Mənco Bill". "Kim bacadan düşəcək?" - "Yox, məndən keçdi! Siz düşəcəksiniz!" - "Bu mənim heç də xoşuma galmir! Mən ora gira biləməm. Bacadan Bill düşməlidir!" - "Hey, Bill! Ağə deyir ki, bacaya sən girmələsan!".

- Ha! Deməli bacaya Bill girməlidir, - Alisa öz-özüne dedi. - Onlar deyəsən hər şeyi Billin boynuna atrılar! Yox, yox, mən Billin yerdən olmaq istəməzdəm; doğrudur, buxarı çox dardır. Amma, zənniməcə, Billə bir təpik ilişidiro bilərəm!

Alisa ayağını buxarının yanında saxladı və gözləməyə başladı. Nəhayət, lap yaxınlıqda balaca bir heyvanın (no olduğunu bilmədi) sürüşə-sürüşə bacadan düşdüyüni hiss etdi. Sonra "Bu Billdir" düşünüb, ona tez bir təpik ilişidiro ve işin dəlin gözlödi.

Qız hamının bir soslu qışkırdığını eşidi:

- "Odur. Bill uçur!" - Sonra tək Dovşanın səsi eşidildi: "Hey, çəperin yanındakılardır, tutun onu!" Süküt çökdü, sonra yeniden haykuy qopdu: "Onun başını qaldırın!" "İndi brendi içirdin". "Onu silkəlməyin". "Dostum, özünü necə hiss edirsən?" "Sənə nə oldu?" "Ötraflı danış görək!".

Nohayat, zoif, civiltili səs eşidildi ("O – Billdir" – Alisa qərara goldı). "Heç özüm do yaxşı bilmirəm... Təşəkkür edirəm, daha lazım deyil... İndi bir az yaxşıyam... Ele hoyocanlıyım ki, sizə heç nə deyə bilmirəm... Qarşımı yaylı şeytana bənzər bir şey çıxdı və mon raket kimi göyə uçdum! Mon bildiyim bu qodərdir". – "Elodır ki, var, dostum, son uçurdun!" – ucadan səslər eşidildi. "Biz evi tamamilə yandırmalıyıq", – doveşan dedi.

Bu vaxt Alisa var gücü ilə qışkırdı: "Əgər evi yandırsanız, Dinani üstünüze buraxacağam!"

Birdən-birdə tam süküt çökdü. Alisa düşündü: "Maraqlıdır, gərəson onlar indi no etmək fikrindədirler? Əgər bir damcı ağılları qalıbsa, damı sökərlər". Bir-iki dəqiqlidən sonra evin ətrafında yenidən hərəkat etdi. Alisa doveşanın sosini eşitdi:

– Başlanğıc üçün bir dolu araba bəs edər!

"Na arabası?" – Alisa düşündü. Lakin nigaranlıq çox çəkəmodi, o daqiqəcə ponçorəyə çoxlu kiçik daş atıldı, bəziləri onun üzünə dəydi.

"Mon buna son qoymalyam" – O, belə düşünüb qışkırdı:

– Yaxşısı budur daş atmayıñ! – Yenidən süküt çökdü.

Alisa gördü ki, daşlar döşəməyə düşən kimi dönbük kiçik piroqlar olur. O, bir az təcəbbüləndi və başına maraqlı bir fikir geldi: "Bu piroqlardan birini yesəm, yoqın ki, boyum dayışır. Bir halda ki, mənim artıq böyüyməyimə imkan yoxdur, deməli, piroq məni kiçitməlidir".

O, piroqlardan birini uddu və gördü ki, dərhal kiçilməyə başlayır, sevindir. Qapıdan keçə bilincəyə qədər kiçilən kimi o, qaçıb evdən çıxdı və cöldə bir dəstə quo və heyvan gördü. Yazıq, balaca kərtənkələ Billi aralığa almışdır. Billi tutmuş iki hind donuzu, hərədən ona şüşədən nə iso içirdildi. Alisinə görən kimi hamı onun üstüne cumdu. O iso bacarıqlıca sürətlə qaçıb və tezliklə töh-lükəsiz bir yerə, qalın meşəyə düssü.

– İlk növbədə, – Alisa meşədə dolanaraq, öz-özünə deyirdi, – mon, adı boyuma çatmalyam, sonra o gözəl bağçaya gedən yolu tapmalıyam. Zənnimcə, bu, on yaxşı plandır!

Söz yox ki, bu sada və aydın qurulmuş ola plan idi. Lakin qarşıya bircə çatınlık çıxırdı: onu necə həyata keçirəcəyi barədə Alisinin zərrə qədər da tosovşuru yox idi.

O qorxa-qorxa cəngolliyi gözdən keçirəndə başı üstə qırıq-qırıq it hürüşü eşitdi. Tez yuxarı baxmağa məcbur oldu. İri, gir-

dəgöz, böyük bir küçük yuxarıdan aşağı ona baxır, gah bir, gah da o biri pəncəsini uzadaraq qız toxunmağa cəhd edirdi.

– Ay yaziq! – Alisa belə deyib hətta fit çalıb, ona yaltaqlıq eləmok istədi. Lakin o daqiqə qorxdu, cüntü fikrino geldi ki, bəlkə küçük acıdr və yaltaqlıq baxmayaq bir de gördün ki, qapdı.

Alisa ne etdiyini düşünmədən bir budaq sindirib küçüyə uzatdı.

Küçük dördəyaq havaya atıldı, budaqdan yapıldı, sevincə zingildədi və hətta özünü elə göstərdi ki, guya budağı parçaları. Alisa arxaya aşmasın deyə hündür qanqal kolumun arxasında gizləndi. Qız kolum o biri tərefindən baxar-baxmaz, küçük yənə budağın üstə atılıb, ondan yapışmağı cəhd edərkən təpəsi üstə kəlləməyallaq asdı. Alisa bunu qoşqu atı ilə oyuna bənzətdi və her daqiqə küçüyə tapdaq olacağında qorxaraq, qaça-qaca qanqalın başına dövra vurdur. Bu vaxt küçük xırıltı ilə hürə-hürə bir neçə daşə dala çəkililib, sərətə budağa hücum etdi. Nəhayət, lehleye-lehleye dilini çıxarıb, gözlərini yarı yumub, Alisadan xeyli uzaqda söngüdü.

Alisa gördü ki, qaçmaq üçün alverişli vaziyət yaranıb. Qız götürüldü. Tamam gündən düşünce, tengnəfəs, küküyün hürməsi cəsil-məz oluncaqna qədər qaçı.

Alisa dincini almaq üçün qaymaqcıçeyinə söyklənib, yarpaqlarının biri ilə üzünü yelləyərək dedi: – Amma no gözəl küçük idil! Ona cürbəcür fokuslar öyrədərdim, əgər... əgər boyum uyğun olsayı! Ah! Mən tamam unutmuşam ki, yenidən böyüüməliyəm. Fikirəşək görək bunu nece etmək olar? Zənnimcə, bir şey yeməli, ya içməliyim, amma nə? – Bax bu, çətin sualdı.

Həqiqətən də, ne? – Bu, ciddi sual idi. Alisa etrafındaki güllərə, otlara göz gezdirdi, lakin yeməli, içməli heç bir şey tapa bilmədi.

Yaxınlıqdə özü boyda çox böyük bir göbələk bitmişdi. Qız göbəleyin alma, yanlarına baxdı, sonra ağlını geldi ki, qoy üstüne de bir baxsıñ.

Alisa barmaqları üstə qalxıb diqqətə göbəleyin çatırına baxdı. Qız o daqiqə çatırın üstə əlləri qoynunda ayləşmiş mavi rəngli, böyük Tirtili gördü. O neinki qız, ümumiyyətə, heç bir şəyə zərər qədər de fikir verməyib, sakitcə uzun qəlyan çubuğu sümürürdü.

## TIRTILIN MÖSLƏHƏTİ

Tirtıl və Alisa xeyli dinməzəcə bir-birinə baxdılar. Nəhayət, Tirtıl qolyanın çubugunu ağızından çıxardı və həvəsiz, yuxulu səsə ona müraciət etdi:

— Son kimsən?

Bələ başlangıç söhbəti davam etdirməyə ruhlandırmırıldı. Alisa bir qədər ürəksiz cavab verdi:

— Elə bu daqıqə mən...mən özüm də bilmirəm, ser... Mən ancaq bu gün sohər yuxudan duranda kim olduğumu bilirdim, lakin sonra mən bir neçə dəfə deyişilmişəm.

— San nəyi nəzərdə tutursan? — deyə Tirtıl ciddi soruşdu: — Başa sal görüm!

— Təəssüf ki, dediyim sözü aydınlaşdırda bilmirəm, ser, — deyə Alisa cavab verdi. — Çünkü mən, mən deyiləm, görürsünüz də!

Tirtıl dedi:

— Görmüəm.

— Təəssüf ki, bundan artıq aydınlaşdırda bilmirəm, — Alisa çox nozakotlu cavab verdi, — çünkü elə mən özüm də heç nə başa düşmürəm. Bir gündə boyumun bu qədər deyişilməyi, doğrudan da, görünməmiş bir işdir.

Tirtıl dedi:

— Yalan deyirson!

— Bolko da siz hələ bu fikirdəsiniz. — Alisa etiraz etdi, — amma baramaya, sonra da keçənəyə çevriləndə mən deyə bilerəm ki, sizin də başınız bir az fırlanacaq, deyilmi?

Tirtıl dedi:

— Heç də yox!

— Bolko da siz özünüüz başqa cür hiss edəcəksiniz, — deyə Alisa etiraz etdi. — Mənim başım iso mütləq fırlanırı.

— Sonin! — Tirtıl nifrətə qışqırıldı. — Axi son kimsən?

Bu sual onları yenidən söhbətin başlangıcına getirdi.

Alisa Tirtılın çox sərt, qısa mülahizələrinən əsəbilemişmişdi. O, sax durub qatıyyatla dedi:

— Əvvəlcə, siz cavab verin görüm kimsiniz?!

— Niya? — deyə Tirtıl soruşdu.

Bu yeni karxındırcı sual idi və Alisa buna uyğun heç bir cavab tapa bilmədi. Həm də Tirtılın qanı qara olduğunu gördüyündən dönüb getmək istədi.

— Qayıt! — deyə Tirtıl onu çağırıldı. — Sənə vacib bir şey deməliyim.

Bu ümidi verici səslənirdi, əlbəttə, Alisa göbəleyə təref döndü.

Tirtıl dedi:

— Sakit ol!

Alisa bacardığı qədər qəzəbini saxlayıb soruşdu:

— Ele bu?

— Yox!! — deyə Tirtıl cavab verdi.

Alisa düşündü ki, sakitcə durub gözlöməyin ziyanı olmaz. Çünkü onun başqa bir işi yox idi. Güman etmək olardı ki, bəlkə Tirtıl bundan sonra diqqətəlayiq bir şey deyəcək!

Tirtıl dinməzəcə bir neçə dəqiqə qəlyanı tüstüldəti. Nəhayət, əllərini araladı, qəlyanı ağızından çıxardı və soruşdu:

— Deməli, sen bu fikirdəsen ki, deyişilmişən, eləmi?

— Bədbəxtlikdən eledir, — Alisa dedi. — Mən on sade şeyləri yada sala bilmirəm... on dəqiqə erzində bir boyda qala bilmirəm.

— Nəyi yada sala bilmirən? — deyə Tirtıl soruşdu.

— Mən "Şən arı moskenində..." şərni demək istədim, misraların qarışdırımdı! — deyə Alisa kəderli bildirdi.

— "Şən qocasan, Vilyam ata!" — şərni azber söyle! — deyə Tirtıl əmr etdi.

Alisa qollarını çaprazlayıb sözə başladı:

— Vilyam ata, — soruşdu bir dəfə cavan oğlan,

Saç-saqqalın ağarıb, yamanca qocalmışan.

Amma ki, ta sohərdən başı üstü gəzirsin,

Bu, qocaya yaraşmaz, gözəl, başsız qalarsan.

— Coxdanın alışışam, yaxşı bilirom indi,

Hər dayonda ezişmez, mənim kolləm mum deyil.

Orda beynin də yoxdur, odur ki, heç vaxt, heç nə

Beyinsiz kıl kalla yarer vurmaz, bunu bil.

Gənc yənə sual verdi, ol çekmedi qocadan:

— Dabənbəliği kimi dişlerin yoxdur, dünən

Bəs neca oldu ki, yepyekeçə bir qazi

Sümükleri qarışqı bir oturuma yemison?

— Senin yaşda olanda hakim olmaq istədim,

Məhkəmə zallarında keçdi gün-güzoranım.

Hökmləri zövcəmlə götür-qoy eləmokdən  
Çənəm borkiyib, daş da üyündər doyırmamın.

– Bu necə oyundur ki, – yeno sorusdu – oğlu:  
Həddindən artıq şışman ola-ola son indi,  
Bos necə oldu o gün ləp mayallaq aşaraq,  
Çiyinlər do qapını açıb evo topildin.

Başına qapaz vurub, dilləndi müdrik qoca:  
– Düzdür, yaşıma görə zirəkən mən bir qodır.  
Çünki oynalarıma bu molhəndən sūrtmüsəm.  
Sona ucuz sataram, lazımin olsa ogor.

– Vilyam ata! Sonin bu hazırlıqavablıqına  
Qonum-qonşu, ev-hayatı mööttəl qalib yaman.  
Son burunun ucunda ilənbəlgili tutub,  
Üstəlik rəqs edirsen, doğrudurmu bə yalan.

Bu dördüncü suala qoca cavab vermedi.  
Amma dedi ki, – oğul, sisqasan, qurtar daha,  
Danışma üzülərsən, kos səsini deyirom,  
Yoxsa pilləkən boyu aşağı ataram ha!

Tirtıl dedi:

– Düz demirsen.

– Təəssüf ki, bir o qədər düz demirəm – Alisa ürəksiz boynuna  
aldi, – bozi sözləri doğrudan da sohv salmışım.

– Basdan-ayağa sohvdir, – Tirtıl dedi. Araya bir neçə dəqiqə  
sakitlik çökdü.

Sözo birinci Tirtıl başladı:

– Son nə boyda olmaq istəyirsin?

– Ah, mən aza da qane olaram, – deyo Alisa tələsik cavab verdi.

– Lakin, bilirsizim, tez-tez dəyişmək də yaxşı deyil!

Tirtıl dedi:

– Bilmirəm.

Alisa cavab vermedi: ömrü boyu ona bu qədər etiraz edən ol-  
mamışdı və o hiss etdi ki, özündən çıxır.

– İndi razısanı? – Tirtıl soruşdu.

Alisa dedi:

– Əger etiraz etmirsınızsə, bir azəciq böyüsem pis olmaz.

– Söz yox ki, indiki boyun çox yaxşıdır! – deyo etiraz edən Tirtıl,  
aciqla ayaga durdu (onun da boyu elə Alisanın boyu qədərdi).

Alisa sözünü inandırmak üçün yalvara-yalvara dedi:

– Axi mən bu boyda yaşamağa vərdiş etməmişəm! – Sonra da  
düşündü: “Kaş bütün bu canlılar çox da daymədüşər olmayıylardı!”

Tirtıl:

– Vərdiş edərsən! – deyib çubuğu ağızına alaraq yeno tüstü-  
lotmaya başladı.

Alisa bu dəfa Tirtılın yenidən sözə başlamasını səbirələrən  
gözləyirdi. Bir dəqiqədən sonra Tirtıl çubuğu ağızından çıxardı, iki  
dəfa əsnəyib silkləndədi. Sonra da göbəleyin üstündən düşüb, otluğa  
tərəf sürünə-sürünə dedi:

– Bir tərəfi səni böyüdücək, o biri tərəfi kiçildəcək!

Alisa düşündü: – “Neyin bir tərəfi? Neyin o biri tərəfi?

– Göbəleyin!”

Tirtıl sanki Alisanın ürəyindəkini eşitmışdı. Bu kəlməni deyib  
özü de yoxa çıxdı.

Alisa bir dəqiqə hərəkətsiz durub, göbəleyin hissələrini ayırdı  
etmək üçün fikirledi. Göbəlek gipgirdə olduğundan qız qərərə gəldi ki,  
bu, çox çətin məsəlodür. Amma, buna baxmayaraq o, ikiəlli göbəlek-  
dən yapışıdı, bacardıqca bərk dardı və papağındañ iki hissə qopardı.

– İndi də gel tap görün hansı hissədir?

Göbəleyin tasırını yoxlamaq üçün sağ əlinde tutduğu hissədən  
bir arası döldü.

Qız o saat çənəsində bərk zərbe hiss etdi: çənəsi ayağına deymişdi.

O, belə gözlənilməz dəyişiklikdən son dərəcə qorxdu, çox tez  
kiçildiyindən hiss etdi ki, bir an da gecikməməlidir. Alisa tez o biri  
hissəni ağızına apardı. Çənəsi ayağına elə sıxlımsı ki, ağızını güclə-  
açıdı. Lakin qız sol əlindeki hissədən bir tike uda bildi.

\*\*\*

– Aha, başımı rahat tərəpədə bilirom! – Alisa vəcdən qışqırıldı.  
Lakin bir az sonrası çiyinlərini görə bilmədikdən təşvişə düşdü.

Alisa aşağı baxdı və qeyri-adı uzun bir boyun gördü. Bu boyun aş-  
ğıdan, xeyli uzaqqan, yaşlı yarpaqlar dənizində şümşad ağac göv-  
desi kimi ucalırdı.

– O yaşlılıq no ola bilor? – Alisa dedi. – Menim çiyinlərim necə  
oldu? Ah, menim yazıq qollarım, necə olub ki, mən siz iheç yerdi  
göro bilmirəm?

Alisa danişa-danişa qollarını törpödirdi. Lakin uzadıkçı yaşıl yarıqların zorla gözü çarpan dalgalanmasından başka bir şey gör-mürdü. Görünür, ollorunu başına yaxınlaşdırmağa imkânı olmadığın-dan Alisa başını olloruna yaxınlaşdırmağa çalışdı ve boyunun ilan kimi asanlıqla hor törofə oyıldıyini gördükde sevindi. Alisa boğazını zorif bir tərzdə oyılı yaşıl yarıqlar dəryasına baş vurmaq isteyirdi ki (Alisa gördü bu yaşıl yarıqlar yalnız və yalnız indicə altında gəzdiyi ağacların başları idi), birdən sərt fışırıq səsi onu geri çökil-məyə məcbur etdi: iki bər gəyərçin uça-uça onun lap üzünə yanaşdı və qanadları ilə bark-bark qızın üzünə çırptı. Sonra da Alisaya:

- Sən ilansan - dedi.
- Mən ilan deyiləm! - Alisa hirsə qışkırdı. - Əl çək mondən!
- Təkrar edirəm ki, ilansan! - Gəyərçin bu dofa bir az sakit cildiyib hönkürtüyə bənzər bir səsə olavə etdi. - Mən əlimdən goləni etdim, lakin təhlükənin qarşısını ala bilmədim!

Alisa dedi:

- Mən zorraq qodar do səni başa düşmürəm!
- Mən ağacların dibində, sahilərdə, çopörlərin arasında yuva tıktım, - deyə Gəyərçin ona qulaq asmadan davam etdi. - Lakin dad ilanların əlindən! Dəmə, heç yerdə gizlənmək mümkün deyilmiş!
- Alisannı heyrləri get-gedə artırdı, lakin bu fikrə goldi ki, Gəyərçin sözünə qurtarmamış danışmağın monası yoxdur.

Gəyərçin dedi:

- Elə bil yumurta üstə oturub, bala çıxartmağın zehmoti azdır, hələ üstəlik ilan qorxusundan no gecəm var, no gündüzüm! Üç həftədir bir saniya belə gözümü yuma bilmirəm!

Onun nədən danışdığını anlamayan Alisa dedi:

- Cox təəssüf edirəm ki, soni dinc qoymurlar.
- Budur, məsədə ən uca ağac seçdim, - Gəyərçin lap foryada keçdi, - fikirləşdim ki, ilanlardan canım qurtardı. Onlar isə burul-burul göydən düşdülər. Uf! Ay ilanlar!

Alisa dedi:

- Axi sizə deyirəm ki, mən ilan deyiləm. Mən...mən...
- Yaxşı! Elə isə bos nəsən? - deyə Gəyərçin soruşdu. - Görürəm ki, no isə uydurmaq istəyirsin.

Gün ərzində başına gələnləri yadına salan Alisa, özü də inanmadan dedi:

- Mən... mən balaca qızam.

Gəyərçin nifrotlo dedi:

- Doğrudan da maraqlı hadisədir! Mən ömrümde çox balaca qız görmüşəm, amma heç birinin belə boynu olmayıb! Yox-yox! Son ilansan! İnad etmək yersizdir, mən bu fikirdəyəm ki, son deyəcəksən ki, ömründə bir dənə de olsun yumurta yeməmişən!

- Əlbottə, yemişəm. - Həmişə düz danişan Alisa cavab verdi.

- Çünkü balaca qızlar da ilanlar kimi yumurta yeyirler!

- Heç inanıram, - deyə Gəyərçin etiraz etdi, - əgər belədirsa, onda balaca qızlar da ilanların başqa bir növüdür.

Bu yeni fikir Alisani düşündürdü, o, bir-iki dəqiqə susdu. Göyərçin isə sözüne davam etdi:

- Mən birçə şeyi yaxşı başa düşdüm ki, sən yumurta axtarırsan. Bundan sonra monim üçün heç nəyin monası yoxdur, istayırsən balaca qız ol, istayırsən ilan ol!

- Monim üçün isə çox böyük monası var! - Alisa tələsik etiraz etdi. - Sənə elə goril ki, mən yumurta axtarıram, sohv edirson, çünkü mən ciy yumurta xoşlamıram.

Yenidən yuvasına qonan Gəyərçin acıqla qışkırdı:

- Elə isə rədd ol burdan!

O, oyılı-oyılı ağacların arasına ilə keçməyə başladı. Budaqlar Alisani boyununa ilişirdi. Alisa hər dəqiqə dayanıb budaqları aralayıb keçirdi. Bir azdan göbəleyin hissəleri qızın yadına düşdü. O, çox ehtiyatlı işə girişdi: gah birindən, gah o birindən dişlədikə, gah böyüyüb, gah kiçiliirdi. Nəhayət, öz adı boyuna çata bildi.

Bu elə uzun çəkdi ki, qız asl boyuna çatdıda evvelce özünü qəribə hiss etdi. Lakin bir neçə dəqiqədən sonra vəziyyətə alıdı, həmisiəki kimi öz-özüyle danışmağa başladı:

- Hə, artıq planının yarısı yerine yetdi! Bütün bu işlər necə do monasızdır! Heç bilmirəm bir saniyədən sonra nəyə çevriləcəyəm. Buna baxmayaraq, öz boyuma çatmışam. İndi ilk növbədə gerək o gözel bağçaya giron, amma necə edim ki, ora giro bilim!

O, danişa-danişa gözlenilməden açıq cəməniyyət çıxdı. Cəmənlilikdə, dörd fut hündürlüyündə kiçik bir ev vardı.

"Bu ev hər kəsindərə, - Alisa düşündü, - onların qabağına bu boyda çıxməq mümkün deyil, - yoxsa onlar moni görüb, qorxarlar".

O yənə sağ elində tutduğu bayağı göbeləkdən ceynədi və kiçilib eve yanaşdı.

## CEYMS QRİNVUD

(1833-1929)

### BALACA SƏFİL

(povestdən fragmənt)

I

#### ÖGEY ANA

Mənim altı yaşım var idi. Anam ölmüşdü, atam başqa arvad almışdı. Analığım, missis Berk qəddar, tənbol və hiyləgər qadın idi. Bütün günün ağır işlərə buyura-buyura məni əldən salırdı. Gah uşaq saxlatdırır, gah quyudan su daşıdırır, gah evi yiğisidirməyə məcbur edirdi. Əvəzində isə məni bir qarınca, bir qarınca tox saxlayırdı.

Analığım içki alıcısı idi. Bir gün də olsun araqsız dura bil-məzdı. Ona görə də atamın hör gün bazar-dükən üçün verdiiyi pula araq alıb içirdi. Atam başa düşənmiş deyə, məni dükana göndərib, pulsdan qalan qəpik-quruşa bir az köhnə, yararsız sür-sümük aldı-rardı. Atam evə galəndə sümükleri ona göstərib deyərdi ki, guya bunlar bizim yediymiz xörklərdən qalan sümüklerdir.

Atam bazaarda varlı bir torəvər alverçisinin yanında satıcı işləyirdi. O, evə axşam vaxtı, özü də çox yorgun qayıydı. Analığım homişə onun üçün isti şam yeməyi hazırlayardı: mon isə bütün günü çorək qutusundan başqa bir şey yemədiyim üçün, atam süfrəyə eyleşənən çox arzu edirdim ki, mon də bir tıkə yeyədim. Elə ki analığım görürdü, atam mənə öz payından bir şey verir, o saat başlayırdı yalandan doğrayıb-tökəməyə:

— Ah, əziz Cems, sən allah uğası belə yedidzirmə, toxluq edər, xəstələnər! Çox qarınqlı uşaqdır. Bu gün nəhər vaxtı ona üç parça elə yağı qoyun oti vermİŞƏM ki, lap iki nəfəri doyura bilordi.

— Ay yaramaz! — deyə atam qışkırdı. — Burada durub ağızımın içərinə elə baxır ki, görən deyər, bir aydır heç nə yemir! Rədd ol, get yatmağa, qarınqlıunun biri qarınqlı. Yoxsa soni çubuqla əzişdirərəm!

Özümü təmizə çıxarmaq üçün bir söz deməyə hünərim çatmadı. Açıqına gedib, yatağıma girirdim.

Bir dəfə analığım mənim başıma yaman bir oyun açdı. Atamın nəhər və şam yeməyi üçün qoyub getdiyi pulun hamısına araq alıb, evimizə qonaq gələn bir qadınla içdilər. Qonaq gedəndən sonra bir az özüne golən analığım, yaman qorxmaga başladı. Əgər atam gelib başa düşsəydi ki, o, evi yeməksiz qoyub, çox hirslenəcəkdi. Hələ bundan başqa atama şam hazırlamaq üçün necə olursa-olsun pul tapmaq lazımdı. Ancaq hardan?

Analığım yaziq-yaziq ağlıyib-sitqamağa başladı:

— Yaziq canım, bədbəxt canım, indi mən nə edim? — deyə o zərdi. — Cimmi, əzizim, atanın gəlməyinən qazılıb! Bir azdan evə gələcək! Ona şam hazırlaya biləməsem, məni ölüncə döyəcək! Ah, mən nə bədbəxt, nə yaziq arvadam!

Onun göz yaşları məni çox müteəssir etdi. Özü də mənə "əzizim" deyə müraciət etməsi, ürəyimi lap kövrəldi. Analığımı ovundurmaq meqsədi ilə ona yaxınlaşdırmaq istədim: "Bəlkə size bir şeyle kömək edə bildim?"

— Cimmi, son bunu elə-bele deyirsin, ürəyində isə başqa şəyər fikirlərsən, — deyə o dilləndi. — Əslino baxsan, sonin mənə yazığın gele bilmez. Axı mən səni həmişə incitməsem. Ah, birçə bu bələdan qurtarsayıdum, heç sənən gözünü də üfürməzdim!

Analığımın belə peşman olması, məni daha da müteəssir etdi.

— Birçə deyin görün, mon sizə necə kömək edə bilərəm? Mən hər şeyə hazırlam, — deyə canfənsinqələ onu inandırmağa çalışdım.

— Əzizim, Cimmi, əlbəttə mənə kömək etmək olar, ancaq mon səndən belə bir xahiş etmək istəmirəm. Al, əzizim, götür bu pens\* yarımu, ürəyin istəyən şeyi özüne al!

Missis Berkin bu soxavəti məni lap çasdırdı. Daha bərk yalvarıb xahiş etməye başladım ki, ona necə kömək edə biləcəyimi desin.

Nohayot dedi:

— Bilirsənni, əzizim, sən atana deyə bilərən ki, guya mən sono pul verib, aptekə, balaca bacın üçün derman almağa göndərmişəm. Son də pulu itirmişən. Cimmi, əzizim bu ki, elə çətin bir iş deyil?

— Birdən atam məni əzişdirə?

— Bəsdir! Heç elə şey olar? Axı mən burda olacağam. Özüm atana deyerəm ki, yekəper bir avara üstüne hücum çəkib,

\* Pens, peni — Ingiltəroda xırda pul vahidi

səni itələyib, pulunu olindən alıb qaçıb. Sənin de heç bir günahın yoxdur. Atan inanar, səni döyməz, arxayın ol! Di get gezməyə, Puluna üryün ne istiyor, özün üçün al.

Mən getdim. Amma ne iso üryüm çox narahat idi. Özüm bilerdən evo gec qayıtdım ki, analığım pulun itmesi haqqında uyduրduq ohvalatı mən golənacan atama damışa bilsin.

Mən evə qayıdanda atam elində qayış qapının ağızında dayanmışdım.

— Bir bura göl görüm, yaramaz! — deyə qışqırıb qulağımdan yapışdı. — De görüm, mənim pullarımı neyləmisen? Tez ol, de!

— Ata, mən pulları itirmişəm! — deyə qorxu içinde, yalvarıcı nozorlular missis Berka baxdim. Elə güman edirdim ki, o məni müdafla edəcəkdir.

— İtirmisin? De görüm harda itirmisin?

— Polli üçün dorman almağa gedirdim, yeko bir oğlan üstümə hücum çəkib pulları olimden aldı.

— Yoxsa elə güman edirsin ki, mən sənin bu yalanlarına inanacağam! — deyə hirsindən ağappaq olan atam bağırıldı.

Doğrusu atamın inamsızlığı məni o qədər də təəccübləndirmedi. Ancaq analığım deyondo ki:

— Hə, bax, elə mənə də bu cür yalan satıb. Cems, yaxşısı budur son ondan soruş ki, bu vaxta qədər harda veyillənirdi, döşlüyündəki bu yağ ləkələri nadir? — Mən heyrotimden dehşətə gəldim. Doğrudan da analığımın vermiş olduğu pula alıb yediyim qutablardan döşlüyüma yağ damcılamışdı.

— Ay səni, yaramaz oğru! — deyə atam qışqırı. — Mənim pullarımı uğurlayıb kefa baxırsan?

— Ha, Cems, elə mən də o fikirdəyəm, — deyə alçaq qadın dil-ləndi, — onu əməlli-başlı əzisidirəmین mösləhətdir.

Atam məni qalın qayıشا bödənən qanınya qədər döydü, analığım da burdaca dayanıb tamaşa etdi. Mən gücüm çatdırıqça qışqırı, əhvalatı atama anlatmağa çalışırdım. O, iso heç bir şəyə qulaq asmadan qolları yorulana qədər məni döydü. Döybəz əzisidirəndən sonra məni qaranlıq bir otağa salıb, qapını da üzüme bağladı. Geceyə qədər orda qaldım. Ah, bilsəniz, mən analığımı necə nifrat edirdim! Elə qəzəblənməmişdim ki, döyülməkdən qançır-qançır olmuş bədənimin ağrısını belə duymurdum.

Atam kor-korəne bu hiyologər yalançıya inanır və mendən tələb edirdi ki, onu doğma anam kimi sevim. Bir dəfə atam axşam evə

gələndə, özü ilə bərabər cavan bir oğlan da getirmişdi. Məni bir butulka rom almağa göndərdi. Romu alıb gotirdim. Qonaq stekənləri doldurub atamın, anamın sağlığını içdi, onlara xoşbəxtlik arzu etdi. Bütün bunlar menim üçün o qədər maraqsız idi ki, otaqdən çıxməq istədim. Atam məni saxlayıb dedi:

— Cim burası gel. Bu stulda oyloşəni görürsənmi, o kimdir?

— Əlbəttə görürem, — deyə mən cavab verdim. — Analığım misis Berkədir.

— Son ona analıq deməyə cəsaret eləmə. O sənin analığın deyil!

— deyə atam qışqırı.

— Bəs nayimdir?

— O sənin anandır və son də ona ana deməlisən! Onu öz doğma anan kimi sevməlisən. Bu saat get onu öp!

Atamın sözlerində belə də eله kəderli bir şey yox idi. Amma mən acı-acı ağlamağa başladım.

— Bir soruşan gərekdir ki, bu yaramaz niyə belə zırıldayır?

— deyə atam qışqırı.

Analığım işə qarışır dedi:

— Dostum, el çək ondan. O çox ters uşaqdır. Özün də bilirsin ki, necə murdarın biridir!

Mən daha da bərk ağlamağa başladım. Axi mən öz rəhmətlik anamı çox sevirdim, ona görə də belə murdar, yalançı bir qadına ana demək menim üçün çox ağrı idi.

Atam hirsilənib yumruğunu masaya vurdu.

— Besdir, uşaqın üstüne düşmeyin! — deyə qonaq atama müraciət etdi. — Cems, onun necə yaşı var?

— Yeddinin içindədir.

— Ha, demək özünün çörək pulu qazanmağına az qalıb.

— Bəs necə, bəs necə! Çoxdan qazanmaq vaxtı çatıb! — deyə analığım üdüleyib tökdü. — Gör ne böyük oğlanı! Avaralandığı besdir, qoy gedib pul qazansın.

Atam narazı halda dedi:

— Onsuz da işleyir, bütün günü Pollini saxlayır.

— Əcəb iş imi! Bütün günü körpəni qucağına alıb oturur, kefi gələndə də uşağı tullayıb, oğlanlarla oynayır.

— Amma onu da deyim ki, — deyə qonaq qötü səsli bildirdi, — dündəyada uşaq saxlamaqdan pis iş yoxdur! Bir zaman monim özümü də bu işlə maşğul olmağa məcbur edildələr, ancaq fürsət düşən kimi qoyub qadıdım. Düzdür, sonra hürmək ilə maşğul olmağa məcbur oldum.

Bu sözleri deyə-deyo mərhəmətli qonağımız ovcuma gizlice bir penni pul basdı. Artı böyüklerin söhbəti məni marağlandırmır. Tezliklə aradan çıxıb bula kef etmək isteyirdim. Ancaq bu cavan adamın "hürmək" haqqında dediyi sözlər ağlma yaman batmışdı. Mən özüm uşağa baxmaqdansa, böyük bir həvəsle it kimi hürərdim. Ancaq mənim hürməyim kimin nəyinə lazımdı. Düzdür, mən çobanlar qoyun sürüsünü haylayan zaman uşaqlarım it kimi hürə-hürə, zingildəyə-zingildəyə sürünen dalmışa qaçıb, onlara kömək etdiklərini görmüşdüm. Amma heç ağlma belə golməzdı ki, bu iş üçün adama pul versinlər. Axi çoban hürmək üçün niyə pulla uşaqlar tutsun? Məgər, əsil it saxlamaq ona ucuz başa golməzdəm? – deyə fikirloşirdim.

Qonağımız isə deyir ki, uşağa baxmaqdansa hürmək yaxşıdır. Amma o hələ bilmir ki, mən nece pis yaşayram, atam qayğıma qalırm, qoddar analığım isə moni nece incidir! Əger onun üçün uşaqları saxlamaq zəhlətökən bir iş idisə, mənim üçün əsil işgəncə idi.

## II


### YENƏ ƏZABLAR. EVDƏN QAÇAQ DÜŞÜRƏM

Körpə Polli geceler de mənə rahatlıq verirdi. Axşam düşən kimi, onu mənim yatağımı salırdılar. Yerimə girəndə mən bütün səyim surətindən kimi, onu oyatmayıram. Əger buna nail oldumsa, heç olmasa üç-dörd saat rahat yata bilirdim. Gecə saat iki radələrindən qız durub bağıra-bağıra ağlamaya başlayırdı. Yemək-içmə verməyinə, onu heç bir şəyə ovundurmaq olmurdı. Buna görə de homişə bizim yatağımızın yanına bir parça yağ-çörək və bir qab da süd qoyurdular. Gecələr Pollinin iştahı yaman artırdı. Ona görə de qoyular şəyərli yeyib qurtaranadək dinnirdi, ele ki, onların axırına çıxırdı, toxozdan qışqırmağa başlayırdı. Nə mahni oxumağım, nə oxşamağım, nə də layla çılmagım onu sakitləşdirə bilmirdi.

– Ana! Ana! Ana! – deyib bağırtırdı ki, səsi küçənin o başında eşidilirdi.

Mən onu sakitləşdirmək üçün əlimdən göləni edirdim.

– Polli, bəlkə son Cimmi ilə gəzməyə getmək istayırsən? – deyə ondan soruştum.



Bəzən, xüsusen işqli, aylı gecelerdə o razılaşırırdı. Əlbəttə, biz gecənin bu vaxtı gəzməye gəde bilməzdik. Ancaq Polli bunu başa düşmürdü. Bütən geyinirdik ki, guya bu saat küçəyə gəzməyə çıxacaq... Analığımın papağıını Pollinin başına qoyub, öz gödekcomi de ciyninə salırdı. Özüm de homişə döşəyimizin altında olan atanın xəz papağını başına keçirirdim. Biz geyinib qurtaranan sonra men analığımı səsi ilə deyirdim:

– Cimmi, gedin bir az Polli ilə gezin, monpası satılan dükani da ona göstər.

– Biz hazırıq, bu daqiqə gedirik, – deyə öz sesimle cavab verirdim.

Sonra bizi gəzməyə yollanırdıq, amma nə qədər çalışırıqsa, qapını tapa bilmirdik. Bax, elə bütün kələk de bunda idi. Monpası almaq üçün küçəyə çıxmali idik, biz isə hey qapını axtarırı, tara bilmirdik. Pollinin başındaki yekə papaq bu işdə mənə yaman kömək edirdi. Yarım saat qapını axtara-axtara gəzdiyim müddətdə, quçağında Pollini yuxu aparır, mən de ehtiyatlı onu yerine uzadıb rahatlanırdım. Vay o gündən ki, Polli gəzməyə razi olmayırdı. Mənim əsil ozabım burda başlayırdı. Heç cür onu yola getirə bilmirdim. Ona monpası boyun olur, it kimi hürə, pişik kimi miyoldayı, özümü hind toyuğu, donuz və cüccəye oxşadı, onu dilə tutmağa çalışırdımsa da, bir şey çıxmırıldı. O mənə qulaq asırı, heç bir şeyə baxmır, "çöçə-çöçə" deyə ucadan qışqırıb yağ çörək tələb edirdi. Bu qışqırığı çıxarımdan analığım taxta ilə divarı döyüb soruşturdu:

– Ay yaramaz, son orda yaziq körpənin başına nə oyun açırsan?


– O "çöçə" isteyir.

– Na olsun, niyə durub vermirsen, ay tanbel?

– Vermeye bir şey qalmayıb, hamisim yeyib.

– Nəcə yəni hamisim yeyib, ay yalançı! Son yene öz bed öməlindən ol çəkməyib, yaziq körpənin bütün yeməyini töpişdirmişən! Məni hövsləden çıxarma, tez uşağı sakit elə, yoxsa gəlib axırına çıxaram!

Biliirdim ki, Polli səsinə kosməsə, işim xarab olacaq. Odur ki, ağlaya-ağlaya yalvarıb Polilden səsinə kəsməyi xahiş edirdim. Lakin kima deyirsen, anasının səsinə eşidəndən sonra daha da borkden qışqırmağa başlayırdı. Qonşu otaqdan ayaq şəsli eşidiləndə, qorxudan tir-tir aşməyə başlayırdı. Analığım öynündə təkəcə gecə köyməyi, başında loçek hırsıla otşa gırıb, heç bir söz demədən üstüme cumur, qılıpqənənəni insafsızcasına ezişdirirdi. Mən qışqırı bilməyim



deyə başımı bork-bork balışa sıixirdi. Özü isə qışqırıb deyirdi: eğer bir do körönin payını yesən, bork döyüleceksən.

İşin no yerde olduğunu bilmeyen atam, o biri otaqdan qışqırırdı:

— Bu qadər hado-qorxu galınice, o qarınqlunu omollı-başı ezişdirsin. Belə getso o, səni adam yerinə qoyma.

— Mənim də sabır kasamın daşmasına az qalıb, — deyə analığım soslonirdi, — hələ bir dayan, yaramaz!

Sonra öz otağına keçib atama deyirdi:

— Ay Cems, hər şeyin üstə uşağı döyməzər, kötəkə uşağı düzəltmək olmaz axı.

Qariba orası idi ki, mən əməlli-başı ezişdiriləndən sonra, Polli heç bir şey olmamış kimi yerində yumurlanıb şirinə yuxuya gedərdi. Atama da elə gələrdi ki, haqiqətən mən körəni ovundura bilerəm. Bir dəfə dözməyib analığımdan atama şikayat etdim.

— Mənim sənə bir qırıq da yazığım gölmir, — deyə atam cavab verdi, — sənin kimi tərs yaramaza hələ başqa cür dərs vermək lazımdır.

— Neynak, onun da hökmətnəliginə bir şey qalmayıb, böyüyəndə həddini ona bildirərəm, — dedim.

Atam mənə baxıb güldü. Onun gülməyindən ürkənlərək, davam etdim: ağar mən böyük olsaydım, onun burnunu əzerdim, ayaqlarını sindirirdim, mən ona nifrat edirəm!

— Yaxşı, bəsdir sarsaqladın, — deyə atam sözümü kəsdi.

— O, həmişə sizi aldadır. Bir dəqiqə də olsun boş vaxtum yoxdur. Bütün günü Polli ilə ollaşmaya məcburam.

— Uşaga baxmaq görəsan na böyük iş imiş! Sənin tayların özleri pul qazanmağı bacarırlar.

— Ata, mən də işləmək isteyirəm.

— İşləmək istayıram! İki axtarmaq lazımdır. İş özü gölib adamı tapmayacaq ki! Mən sübhədən, saat dördə, sən hələ yuxuda ikən bazara gedəndə, səndən çox-çox kiçik oğlanlara rast gölərəm. Əger, bir neçə pənni qazana bilirlərə, bir qarın çörək yeyirlər, yox, qazana bilmirlərə, bütün günü ac dolanırlar.

— Axi, ata, mənim na eməlli-başı salvarım, no corabım, ne de uzunboğaz çəkəmən var. Bəs mən necə gedib, iş axtarım?

— Sən lap axmaqsan, axmaq! Elo güman edirsən ki, iş üçün şıq geyim lazımdır! Mən rast galdıyım uşaqların eynində birəcə köynəkləri var, amma heç kosdon pis işləmirlər: balıq, kartof dolu zənbilləri daşıyırlar, yükönmiş qayıq və arabaların keşiyini çekirlər.

Amma sən, işə getmek üçün ağ yaxalıqlı köynək, yaxşı dəri əlcək istəyirsən! İştahan pis deyil!

Atam nifretle məndən üz çevirib, getdi.

Anlığımın zülmü günü-gündən artırdı. Xüsusen, bir dəfə atam onu sərxos görüb döyəndən sonra mənə qarşı daha da qozəbəli olmuşdu. Əger qonşumuz, qoca paltaryuyan qadın, missis Uinkşipin yazığı gölib mənə yemek verməsəydi, günlərle qalardım. Missis Uinkşip öz anamı çoxdan tənəv yə hemişə onu tərifleyib deyirdi:

“Sənin anan atan üçün həddən artıq yaxşı idi, atan da bu ezzazıl ve bic Berkədən ötrü çox yaxşıdır!” Mən adətin bütün dərəclərimi missis Uinkşipe danışdım. O, tez-tez məni mətbəxə çağırıb, bışmışının artığı ilə qarımı döydürdər. Bezen de mən uşaqlarla bir az oynamıq deyə Pollini alıb saxlayırdı. Bir dəfə mən ondan sorusudum ki, “hüren” ne deməkdir. O mənə başa saldı ki, çarçıllar içi dolu arabaşlarını daşımaq, özləri bacarıqlı edənə qəder şəylerin keşiyini çəkmək və sonra onları satdıqları mali avazla tərifləmək üçün xüsusi oğlan uşaqları tuturular ki, bunlara da “hüren” deyirlər.

— Bəs siz gördünüzün “hürenlərin” en balacaları na boyda olardı?

— deyə maraqlandım.

— Nə boyda? Eh mən elələrini görmüşəm ki, sənin ciyindən de aşağı. Burda əsas şərt boyda deyil. Gərək avazla qışqırmağı bacarasan.

Missis Uinkşip, satıcı üçün öz malını uca ve xoş seslə tərifləməyin böyük şəhəriyyətindən xeyli danışdı. O deyirdi ki, hər bir malı özünə məxsus seslə tərifləmək lazımdır. Məsələn, kömür satan bir cür, süd satan isə tamam başqa cür qışqırır.

Bu söhbətdən sonra hey fikirəsirdim ki, görəsən mənim sosim necədir, məlahətlidirmi? Analığım yaxşı müğənni hesab olunurdu. Mən de ondan öyrəndiyim bir neçə mahnimı tez-tez oxuyurdum. Deyəsən, pis de çıxmırıd. Amma nə bilmək olardı, beləcə mənim sosim mahni oxumaq üçün yaxşı olsa da, baliqları və müxtəlif meyvələri avazla tərifləmək üçün yaramayacaqdı! Ancaq necə olur-olsun analığımın kötekələrindən xilas olmalyıdm. Bunun üçün isə “hüren” olmaqdan başqa çare yox idi. Mən xəlvətə salan kimi çərçini yam-silayaraq qışqırırdım, ancaq yaxşı və ya pis qışqırduğumu özüm təyin edə bilmirdim.

Bir dəfə Polli quağında pilləkenin üstündə oturmuşdım. Fikir məni ele aparmışdı, uşaq birdən quağından düşüb, qışqır-qışqırra pilləkenlərdən yuvarlananda, huşdan ayıldım. Missis Berk onun

sosini eşitçe ildirmitk üstümə şığıdı. Yalvarışlara qulaq asmanın, sağı yerdən qaldırmadan, saçlarından tutub başımı bir neçə dəfə divara vurdur. Əl atıb qulağımdan tutmaq istəyəndə birdən çevrildim, dirnağı yanagımı elə cirdi ki, qanı çıxdı. Sonra burnumu barmaqlarının arasında bərk-bərk özüşdürüb, yumruqlamağa başladı.

Ağrıdan az qaldı özümdən gedəm. Mən onun elindən çıxb, barmaqını düşdəm. Ağrıdan qışqırıb məndən elə özdə. Fürsətdən istifadə edib kənara atıldımlı, tez dalana çıxdım, var gücümle dalan boyu qaçmağa başladım.

### III

#### SMİTFİLD BAZARINDA AXŞAM. MƏNİ CİDDİ TƏHLÜKƏ GÖZLƏYİR

Missis Berkin məni izleyib-izləmədiyindən xəbərim yox idi. Ətrafıma baxmadan, dalanımız boyu qaçırdım. Paltaryuyan qadın missis Uinkşin məni gördü, üz-gözümüzəki qorxudan, böyük təhlükədən qaçıdığını başa düşüb qışqırıb:

- Qaç, Cimmı, tez qaç ki, soni yaxalaya bilmesinlər!

Dalanımızdan Termill küçüsinə qoşər qaçıb, Smitfield bazarına tərəf döndüm. Başa düşürdüm ki, açılıqlıda missis Berk məni asanlıqla tutu bilər, ancaq döngələrdən və bazarın dar keçidlərində tapa bilməz.

Bazar meydançası sakit və boş idi. Tez-tez burda yoldaşlarım ilə oynadığım üçün, bu meydancaya yaxşı bələd idim. Yadıma düşdü ki, uşaqlar "donuz satılan cərgaya" getməyi xəşəlmirdilər. Mən qoşdan ora getdim. Bağı bir dükənan pillekənlərinə çıxb ətrafa boylandım. Missis Berk heç yerdə görünmürdü. Bərk qaçmaqdən lap təngəfas olmuşdum. Ağrımın gücündən və hirsimden hönkürtü ilə ağlayırdım. Göz yaşlarım missis Berkin yanagımdakı cırmaqları qanına qarışmışdı. Yalnız papağım olmadığından saçlarım pirtlaşmışdı. Mənim may axşamında bazarın donuz satılan cərgəsində belə bir görkomdə, pillekənlərin üstündə oturmuşdum.

Burada oturdugum yarım saat ərzində mən yalnız birçə sey düşündürürdü: qorxurdum ki, missis Berk buralarda bir yerdə gizlənmiş olar və birdən üstümə atılıb məni tutar. Daim ətrafa boylanırdum

və hor xişitimi qorxa-qorxa dinləyirdim. Lakin vaxt keçirdi, mənim düşmənim isə heç yerdə görünmürdü. Yavaş-yavaş sakitləşirdim. Saatin dördü vurdugunu eşidib, öz veziyətim haqqında ciddi düşünməyə başladım, nə etməliyem? Evə gedim? Yox, bu mümkün deyildi. Analığım məni öldürdi. O, indi neçə istəsədi məni cəzalandıra bilərdi: dişdəyim barmağın atama göstərsədi, atam deyəcəki ki, mənə nə olursa, haqqına olur. Özüme bərəət qazandırmak üçün nə deyə bilərdim? Axi doğrudan da pis iş tutmuşdum. Həm missis Berkin barmağın dişləmişdim, həm de uşağı yuxmışdım. Analığım uşağı mənə verəndə tapşırılmışdı ki, yerimdə sakit oturub uşağı qucağımda bərk-bərk tutam. Mən isə onu olımdan salmışdım, uşaq eziilmişdi, belkə də lap möhkəm. Yazlıq Poll! O yixılanda elə dəhşətli səsli qışqırı ki! Belkə onu bütün şübhəkləri xurdxəşil olmuşdu. Belkə elə buna görə də analığım monim dalmca qaçmamışdı. Yox, evə qayıtmış haqqında heç düşünməyə deyməz.

Bəs mən hara gedim? Hava qaralırdı. Fənərləri yandırmaga başlamışdır. Donuz cərgesində oturmaq çox iyrənc idi. Mən başqa cərgəyə keçib, yeno oturdum, düşündüm, veziyətimi görə-qoy etməyə çalışdım. Qaranlıq getdikcə qatıldırdı. Daha da bərk acırımdı. Fikirləşirdim ki, evə qayıtsam, mənə nə edərlər? Ən möhkəm ezişdirildiyim vaxtları yadına salıb düşündüm ki, görəsen indi elə cozaya döza bilərəm? Birdən kimse əlimə toxundu. Başımı qaldıranda, qarşısında bir kişinin dayandığını gördüm. O, əlindeki iki pensi mənə uzadıb rəhməli səsle dedi:

- Ay pintl! Görür, özüne çörək al.

Təcəccübəndə özüme golənən, yoldan öten qaranlıqda yox oldu. Heç ona təşəkkür de etmədim. Özüm de bilmirdim ki, alıdığım pul üçün sevinim, ya yox. Axi o, niya sadəcə olaraq: "Al götür bu iki pensi!" demədi. Düzdür, çıxları məni pintl deye çağırırdılar. Ancaq mən bundan töhər olunmurdum. Bəs niya o mənə bu pula çörək almağı tapşırı? Məgar mən dilənçiyim! Öz ləyəqətimi saxlamaq üçün uca və möhkəm səsle rəhməli kişi gedən tərəfə qışqırırdı:

- Mən bu pula çörək almayaçağım, kefim istəyəni alacağam!

Mənə sadəcə veren adamın acığına hereket etməyi qötü qərara alıb, yola düzəldim. Yolda rastuma düşən bütün çörəkli dükənlərinin yanından laqeydiqlik keçirdim və yalnız şirniyyat haqqında düşünməyə çalışdım. Beləliklə, mürəbbə satılan balaca bir dükənə yaxınlaşdım. Hər bankanın üstündə qiyməti yazılmışdı. İçərisində gavalı

mürəbbəsi olan banka mənim diqqətimi daha çox cəlb etdi. Bankanın üstündə yazılmışdı: "Girvenkəsi 18 pensdir". Barmağımla sayıb tapdim ki, bu mürəbbədən iki unsiya almaq üçün 2 pens və bir fartinq lazımdır. Mənim isə yalnız iki pensim var idi. Bir fartinqim qatmadı. Ancaq nə olur-olsun ikicə penslik mürəbbə istəyə bilirdim. İki pens az pul deyildi. Hər halda yarım pensə nisbətən çox yaxşı idi.

— Mono iki penslik galavi mürəbbəsi verməyinizi xahiş edirəm! — sözlerini özlüyümde tokrat edib, qəti addımlarla dükənin qapısına yaxınlaşdım. Lakin ayağımı kandara yenice qoymuşdum ki, qulağımın dibindən bir şıllı ilisti:

— Rədd ol burdan, — deyə dükənin yiyəsi qoca qadın qışkırdı.  
— On dəqiqədər ki, səni güdürmər, yaramaz oğru!

Bunu deyib o, qapını çırpdı.

Mən yaman port oldum. Tez küçəyə qaçdım ki, daş götürüb bu murdar dükənin pəncərələrini sindirdim. Lakin elə bu vaxt qonşu yeməkhanadan gələn dadlı xörək iyi məni elə cəlb etdi ki, bütün hirsim o dəqiqə soyudu. Deyəssən, orada noxud pudinqi və yağılı kökləri elə indicə sobadan çıxmışdılar. Əger mən iki pensimi bir damcı mürəbbəyə verib yeməkhananın qapısından ötbü keçseydim, kim bilir nə hala düşərdim! İndi isə bir an belə tərəddüb etmədən, yeməkhanaya daxil olub, özümə yarım pensə bir yağı kökə və bir parça noxud pudinqi, yarım pensinə isə peçədə bişmiş kartof aldım. Mən o saat aylışib şam etmək istəyirdim, ancaq birdən yadına düşdü ki, dünyada elə pis adamlar var ki, onlar köməksiz uşaqları güdüb, hər şeyini əllərindən alırlar. Buna görə də öz şam yeməyimi kələm yarpağına büküb, gödəkçəmin altında gizlədirdim, donuz cərgasına qayıdış, aldiqlarımı böyük iştahla ilə son qırıqınadək yedim. Demək olmaz ki, tamam doymuşdum. Lap üç bu qəder de olsa, yeyirdim. Ancaq bu şam bir az acliğimin qabağını almışdı. Fikrim yənə Pollinin yanında idi. Görəsən indi onun hali necədir? Düzdür, o mənimlə danışa bilmirdi, amma gördürdüm ki, mən ağlayanda o özünü çox pis hiss edir. Missis Berk məni döyündə, balaca Polli qollarını boynuma dolayıb məni zərif-zərif öpürdü.

Ürəyim elə sixildi ki, evə getməyi, yaxud gedib dalanımızın ətrafında dolanlığı qorara aldim. Bəlkə qonşulardan biri evimizden mənə bir şey danişdi.

Artıq tamam qaranlıq çökmüşdü. Smitfield bazarına gedən yolda az adama rast gəlirdim. Çox ehtiyatla, ətrafa boylna-boylna gedir-

dim. Qarşıma çıxan adamları atama və ya missis Berkə oxşadanda, qapıların dalında gizləndirdim. Amma nəhaq yero qorxuramış, heç bir töhlükəyə rast gəlmədən Temmil küçəsinə yarışmışdım ki, dalanımıza iyirmi sajn qalmış, dostlarından biri ilə — Cerri Pepə toquşdum. Cerri Pep məndən üç-dörd yaş böyük idi. Əslində baxsan mən onuna yox, o mənimle toqquşdu. Küçənin o biri tərofinden bir-baş üstümcə qaçıb, məni gördüyüne hədsiz dərəcədə sevinmiş kimi, iki eli ilə məni qucaqlayıb qışqırdı:

— Cim! Əzziz dostum! Hara gedirson?

— Heç özüm də bilmirəm, — deyə cavab verdim, — istəyirdim evə gedəm, baxam, görməm var, nə yox...

— Məgər evde olmamışan? Saherdən, qaçandan bəri evə getməmison?

— Yox, bütün günü küçələrdəyəm, Cerri, bizimkilər nə edirlər? Bu gün nahardan sonra balaca Pollini görmüsənmə?

Pep suallarına cavab vermedi:

— Əgər indiyədək evde olmamışansa, yubanma, tez get, — deyə o yaxamdan tutub məni dalanımıza təref itəldi. — Gedək, gedək! Cerrinib hərəkəti məni yaman şübhələndirdi.

— Kefim istəyənde özüm evə gedəram, — deyib küçənin ortasında oturdum. Özü de sən məni itələmə, Pep!

— Mən səni itəleyirəm! Özündən düzəltmə! Niye mən səni itəleyim? Özün dedin ki, evə getmək isteyirən! Sən yaxşılıqla layiq adam deyilsən!

— Hansı yaxşılığa, Cerri?

— Hansına? Bilmirən hansına! Bütün günü atan, analığın və balaca Polli dalandan dayanıb sandon ötrü elə göz yaşı tökürlər ki, adəmin yazılı gelir. Sənsiz şam yeməyinə eyləşmirler. Özü de şam üçün ət ilə kartofdan böyük pudinq hazırlayıblar. Mən fikirləşdim ki, bunlar özlərini halak edib sevimli Cimmiini gözləyirler. Cimmi de küçələrde veyillənib, qorxudan evə golmir. Yaxşısı budur ona deyim ki, qorxmali bir şey yoxdur. İndi golib səni tapmışam. Sən isə küçənin ortasına sərolənmisin, elə bilişən mən yalan danişram!

Qaz fənerinin işığında diqqətlə ona baxdım. Mənə elə geldi ki, nəhaq şübhələnirəm, o məni aldatmur. Lakin buna baxmayaraq, onun dedikləri inanmamalı deyildi. Neece yəni hamı mənim üçün ağlayır, ham məni sevə-sevə yad edir? Mənsiz heç kos etli pudinqə yaxın durmur. Mən vicdan ezbəti çəkirdim, gözlərim de yaşarmışdı.

— Cerri, dediklorin hoqiqotdirmi? — deye qışqırın yerimden sıçradım. — Özün bunların hoqiqot olduğunu eminsemni? Axi sen bilişsen ki, dediklorin yalan olsa, monim vəziyyətim çox pis olar. Son bilişsenmi, analığım moni saçılımdan dərbət sürüyə-sürüyə necə döyürlər!

— Yalan nodır! Hami səndon ötrü elo şiven salib ki, deyirsen bos bunların evi yanır. Atan hamidən betər! Əgər mənə inanmırınsa, özün dalana gir, qulaq as. Atanın səsi lap Uinkşigilin evinin yanında eşidilir. O, dordin gücündən az qalır lap özünü assin!

— Bos Polli? O necədir? Salamatdırımı? Mən onu pilləkəndən yixanda sür-sümüy sinmayıb ki? Burnu qanamayıb ki? Başı şis-mayıb ki?

— Demok son bundan qorxursanmış! — deye Cerri sevincək dedi. — O, tamam sağ-salamatdır. Onu yerdən qaldırında elo gülürdü ki, lap dolı kimi. Onu tez qaldırıb həkimə apardılar...

— Neco! Cerri, həkimə niyo? Bos son deyirdin ki, o özilməyib?

— Məgor mən həkim adı çökdüm? — deye Pep üzünü o yana çevirərək müzəldəndi.

— Dedin, dedin Pep. Son dedin ki, onu həkimə apardılar.

— Axi mon demədim ki, nə üçün. Mən eləcə dedim ki, Pollini yerdən qaldırında gülürdü. Ancaq elo bərk gülürdü ki, hamı qorxub gümən edirdi ki, yoxın o xostənibidir. Ona görə də həkimə apardılar.

Cerrinin bu izahından sonra, mon tamam arxayınlısdım vo təsəlli tapdım. Sevindiyimdən hoppana-hoppana dalanımıza torof qəcdim. Cerri də şən halda danişa-danişa yanımıla golirdi. Biz dalanımızın bir neçə addimligina çatanda, məni tanıyan oğlanlardan biri üstümüzə cumub, qolumnan tutdu və:

— Tutmuşuq, tutmuşuq, — deye qışqirdi. — Yarı bölöcəyik Cerri? Yarı bölöcəyik, elo deyimli?

— Əlbəttə yox! — Cerri manım o biri olimdən tutub qışqirdı. — Heç bir şeyi sənilə bölüsdürməyəcəyəm! Atası evə qayıdanınan bəri mən onun dalınca düşmüşəm, özüm də onu birinci tutmuşam!

— Mən iso sənə deyirəm ki, bölöcəyik! — deye o biri oğlan olimdən daha bərk yepişdi. — Siz görüşəndən bəri mən sizi güdürdüm. Onsuz do son mənsiz, tokbaşına onu evə apara biləməzəm. Boş-boş çorənləmə, gol aparaq!

— Rodd o! Cems Balizet no dedi? Dedi ki, onu kim birinci tutub evə gotıro, bir şillinə alacaqdır. İkinci adam haqqında heç bir söz olmayıb!

— Yaxşı, yaxşı, səsini kəs! — deye o biri oğlan cavab verdi. O, Cerridən güclü idi.

— Di yeri, yeri! — bu sözler mənə aid idi. — Sənlinə nə bölüşəcəyim. Onsuz da atanın elinə düşən kimi soni ölüncə döyüocəkdir.

Qorxudan özümü itirdim. Sivisiş onların alındıñ çıxdm və küçənin ortasına yığılıb, gücüm çatdıraq qışqırdım ki, ölərəm, amma bir addım da burdan o yana atmaram. Ayaqlarım yalnız olduğundan eməlibaşlı təpik ata bilmirdim. Buna baxmayaraq canımı düşmənlerimin elindən qurtarmaq üçün möhkəm müqavimət göstərirdim.

Oğlanların ikisi da özlərini itirmişdi. Balaca boylu satqın Cerri, hirsindən ağappaq ağarmışdı. O, məşhur qorxaq olsa da, indi birdən-birə cüretlənmişdi. Öz rəqibinə torof dönüb, var gücü ile onun sıfıtnı bir yumruq ilə işirdi. Bu gözənlənilmez zərbədən gicəlmış oğlan, bir an özünü itirib, oziilmiş burnunu silə-silə diqqətlə Cerriyə baxdı. Sonra bir sıçrayışla Cerrinin üstüne hoppanıb onu yera yıldı və var gücü ile kötekliyə başladı.

Düsmənib unub, bir neçə deqiqə bi menzəroya tamaşa etdim. Ancaq birdən ağlıma geldi: "Ne qəder ki, bunlar döyüşürələr, qaçıb canımı qurtarmalıyam!" Bir anda ayağa qalxıb, ildırım sürotilə qaçmağa başladım. Onlar ise hələ de küçənin ortasında, palçığın içində bir-birini ezişdirirdilər.

#### IV

##### "HÜRMƏYİ" SINAQDAN KEÇİRİRƏM. TƏZƏ TANIŞLARIM

Mən geriye, gəldiyim tərəfə qaçdım və yenidən, günümün çox hissəsini keçirdiyim Smitild bazarının həmin cergəsinə çatdım: heç kəs məni qovmurdu. Bazar da yarım saat bundan qabaq qoyub getdiyimdən qaranlıq və daha sakit idi. İndi başa düşdüm ki, evə qayıtmak ağılsızlıqdır. Cerri Pep ile onun yoldaşlarının səhbatindən sonra şübhə etmirdim ki, atam və missis Berk olimdən çox hirsliyidir. Atam məni coşalandırmışa o qəder tələsirdi ki, hətta məni tapıp gətiroq bir şillinə verəcəyinə boyun olmuşdu. Bu, atam üçün böyük pul idi. Bir şillinə o üç krujka pive içə bilərdi. Bos, yaxşı, evə getməsem işim necə olacaq? Harda yatacağam?

Bu vaxta qədər mən çarpayda yatirdim. Düzdür yerim o qədər də rahat deyildi, amma necə olsa çarpayı idi. Bəs indi... Yoxsa elə bu oturduğum yerdə də yatmalyam? Niyə do yatmayım? Qarnı tox, hava da ki, elə soyuq deyildi. Bir gecə burda yatmaq olardı. Bax bu künco sixılı yuxuya gedərəm! İndi səhər tez açılır, sonra isə...

Sonra... Bəs sonra mən nə edəcəyəm? Yatmamışdan evəl hər şeyi götür-qoy etməli, nə işlə maşğıl olacağımı qərar almalydım ki, səhər duran kimi o işin dəlinca gedə bilim. Bəs, yaxşı, mən hansı işdən yapışım?

Əlbəttə ki, hürməkden. Sabah səhər bazarlardan birinə gedib, mərhamətli bir çörçiye yaxınlaşar və öz xidmətimi ona toklif edərəm. Birdən səsim lazımdır cingiltili olmadı! Sınamaq lazımdır.

Həla o qədər də gec deyildi, saat ancaq on olardı. Məşq etmək üçün donuz cərgosinin lap ortasına çakıldırm.

Görəsən hansı gülləri və meyveləri satacağam? Yəqin, indi on çıxılan şəbbu gülü satacağam.

— Şəbbu gülü! Təzə, ətirli şəbbu gülü!

Səsim elə bil pis deyildi. Amma əsil çörçilərin səsi kimi çıxmırı. Deyəsən "Şəb-bu-u gü-lü" sözünü uzada-uzada qışkırmalıydım.

— Şəb-bu-u gü-lü, təzə ətirli şəb-bu-u gü-lü, — deyə təkrar etdim.

Səsim indi daha yaxşı çıxırı. On beş daqiqə müddətində qaranlıq cərgodə aşağı-yuxarı var-gol edib, uca soslu şəbbu gülü satdırm. Mən, gah xəyalında canlandırdığım gül səbətləri yüklenmiş uzunqlığı "hoç, hoç!" deyə haylayır, gah da, guya mənə xırda pul verən agaya chitramla müraciət edirdim. Şəbbu gülünü satmağı əməlli-başlı öyrənəndən sonra ciyələk satmağa başladım. Bu mənə dənə çətin geldi.

— Ciyələk, ciyələk alın, yaxşı, şirin ciyələk! — deyə müxtəlif səslerə qışkırtır, heç cür lazımi ahəngi götürə bilmirdim. Nehayət, xeyli təkrar edəndən sonra deyəsən yaxşı qışkırmığı öyrəndim. Birdən gözüm anbarın yanında gizlənmiş iki oğlana sataşdı. Mənə elə gəldi ki, bu Cerri Pep və onun rəqibidir. Yəqin dalaşlı qurtaçdan sonra mənim aleyhimə mübarizə aparmaq üçün dilbir olublar. Mən onlara torəf çevrilən kimi birisi pusqudan çıxıb üstümə atıldı və saçlarımdan yapışdı.

— Şirin ciyələk, dadlı ciyələk, — deyə məni elə sala-sala qışkırmaya başladı və hər sözü dedikdə saçlarımı dartsıdara-dartsıdura davam etdi:

— Burda nə qışkıraq salımsan? Evde öz çarpayında yatmaq əvəzinə nə cüretlə bazarda hay-küy qaldırmışan, hə?

O, səsi və hərəkətləri hirsizləşmə polisi töqlid edirdi. Hərçənd o, mənim saçlarımı ağrınca dartsıdırmışdı, ancaq üzünü görəndə bərk sevindim. Cünki nə Cerri Pep idi, nə de onun rəqibi. Bunlar tamam başqa oğlanları idı. Demək məni evə aparmayacaqdalar.

— Ay oğlan, eşidirsənmi, — deyə mənim "polisim" zarafatını davam etdirirdi — tez ol, evə get, yoxsa səni birbaş polis idarəsinə apararam!

Men dartinib onun elindən çıxmaga çalışdım və dedim:

— Özünüz gedin evə! Özünüz niyə evə getmirsiniz? Nə mənim üstümə düşmüsünüz? Yoldaşının keleyinə qəhəqəhə ilə gülən o biri oğlan dedi:

— Hətta biz də evimizə gedirik. Teatrda idik, indi isə evimizə qayıdırıq.

Sonra öz dostuna müraciət edib əlavə etdi:

— Gedək, Mouldi! Teləsmək lazımdır. Belə getsə, gecəyə qədər Vestminsterə çatmarıq.

Mən bir neçə dəfə atam ilə Koventharden bazarında olmuşdum. Bazarın ya Vestminsterin özündə, ya da yaxınlığında olduğunu biliyordim. Ancaq ora gedən yolu tanımındırm. Ona görə uşaqlardan soruşmağı qorara aldım:

— Siz Vestminsterin hansı hissəsində yaşayırsınız?

— Əlbəttə on yaxşı hissəsində, — deyə uşaqlardan biri cavab verdi.

— Yaşadığınız yer Koventhardenə yaxındırı?

— Koventharden teatrinə deyirsin? — deyə Mouldi soruşdu. — Əlbəttə, bizim faytonumuzla iki daqiqəlik yoldur. Biz həmisi Rips-tonla orda özümüzə bir loj惊奇tururuk! Düz demirəmmi Ripston?

— Bəsdir boş-boş çəronəldin — deyə Ripston onun sözünü kəsdi — həqiqətən biz hem Koventharden teatrina, hem də bazarına yaxın Delflərdə yaşayırıq. Ay oğlan, bəs sən harda yaşayırsan?

“Hərdə yaşamağımın nə əhəmiyyəti var?” — deyə öz-özüme fikirleşdim. — Elə Koventhardenə de Smitfildde olduğu kimi yatmaq üçün özüme rahat yer tapa bilerəm. Əger bu oğlanlarla ora getsem, onlar yolu mənə tanıdarlar, mən də səhər, vaxtında, lazımi yerdə olaram.

\* Ingilterənin aristokratlar yaşayış mərkəzi hissəsi.

- Gedöyin, artıq gecdir – dedim.  
- Son hara gedirson? – deyo Mouldi təəccübə soruşdu.  
- Mən do sizinlə gedirəm, – deyo ürküklə cavab verdim.  
- Axi biz Delflərə gedirik.  
- Ele mən də ora gedirəm.  
- Məgər son “Taqlarda” yaşıyırsan?  
- Hansı “Taqlarda”? Siz dediniz ki, Delflərdə yaşıyırsınız?  
- Hə də, nə tofəvütü var. Ya Delflər, ya da Taqlar – ikisi də bir şeydir.  
- Mən heç bilmirdim! Bir də hardan bileydim axı: mən ki, orda olmamışam.

- Heç vaxt olmamışan? Bos deyirdin ki, orda yaşıyırsan?  
- Yox, mən heç yerdə yaşamıram, özümün də heç yerdə evim yoxdur.  
- Bax bu boş sözdür! – deyo Mouldi səsləndi. – Hər adamin öz evi vardır. Bos sənin köhnə mənzilin hardadır?  
- Monim mənzilim hardadır?

Tənimadığım uşaqlara başıma gələnləri danışmaq istəmirdim, lakin onlar el çökəməyib o qədər sual verdilər ki, mən daha heç bir şeyi gizlətməyib, evisz-eçiksiz və avara olduğumu onlara söylədim. Əslino baxsan bu uşaqlara ürkən açıb danışmaq elə də qorxulu deyildi. Çünkü bunlar özləri də deyəsan öz kefləri istəyən kimi yaşıyırdılar. Ola bilsin ki, həyatımı qurmaqdır, bir aş tapmaqdır mənə kömək də edə bilərdilər.

- Siz söz verirsinizmi ki, əgər hər şeyi sizo danışsam, məni satmasınız? – deyo soruşdum.

Onlar təntənəli surətdə məni inandırdılar ki, belə alçaqlığa qabil deyillər.

- Bilirsinizmi, bu axşama qədər mən evdə, atamın yanında yaşaydım, orda da yatırdım.

- Deməli son qaçmışan? Bir daha eve qayıtməq istəmirsin?  
- Heç vaxt qayıtmayağam! Mən qayıda da bilmərəm! – deyo qətiyyətlə cavab verdim. Mouldi dedi:

- Başa düşürəm! Yoxsa sən ordan bir şey çırçırdırmışan?  
- Çırçırdırməq nödür?  
- Hə də, yəni əğurlamışan. Səni tutmuşdular? Yoxsa sağ-salaş aradan çıxa bilmisən?

- Nəcə yəni tutdular? Mən heç bir şey əğurlamamışam, məni döyüdükliyənə görə evdən qaçmışam.

Oğlanlar şübhə ilə bir-birinə baxdılar.  
- Doğrudanmı ancaq ona görə evdən qaçmışan ki, nə var-ne var səni döyüdürlər? – deyo Ripston soruşdu.

- Ancaq ona görə! Əgər sizin də başınıza belə həngamə açsaydilar “ancaq” deyə təəccübənlənməzdiniz.

- Bos orda sənə yemək və başqa şeylər verirdilər?  
- Verirdilər.

- Bos orda sənin mələfəli, yorğanlı, balıqlı, asıl yataq yerin necə, vardımı?

- Əlbəttə.  
- Buna bir bax! Hələ bir “əlbəttə!” də deyir, – deyo Ripston heyretlə qişqırıldı. – Yoxsa elsə güman edirsin ki, biz inanacaq ki, sən hər şeyi, yeməyi, yorğan-döşəyi buraxıb, ancaq ona görə evdən qaçmışan ki, nə var-ne var səni döyüdürlər?! Yaman yalançınsan.

- Ya da ki, xalis axmaqdır! – deyo Mouldi qətiyyətlə dillişdi.

- İstiyarsınız inanın, istəmirsiniz yox, ancaq mən sizə asıl haqqıqtı söyledim.

- Nə etmek, bəlkə, doğrudan da belədir! – deyo Ripston bildirdi, – heyatda çox qəribə işlər olur! Ancaq, ay oğlan, qulaq as, gör sənə ne deyirom: yalnız döyüdüyüne görə yaxşı mənzildən və yaxşı yemekdən baş götürüb qaçan adamı, gərok mənzilsiz və yeməksiz qoysanan ki, o, bu şeyləri qiymətləndirməyi öyrənsin!

Mouldi elavə etdi:

- Qoy hər kas istayı məni səhərdən axşamadək döysün, təki mənə morifli bir yaşayış yeri versin.

- Görünür, bu ona sərfəli deyilmiş Mouldi, – deyo yoldaşı güle-gülə cavab verdi. – Yox, mən inanıram ki, bu oğlan döyülməkdən qaçıb. O, ya oğurluq edib, ya da ki, kiminsə evini yandırıb, ancaq boynuna almaq istəmir, qorxur, ele bilir ki, biz onu eله verərik. Bu da təbiidir. Axi o, bizi tanırımur.

Beləcə səhəbt edə-edə, şüretlə irelileyirdik. Hərçənd tez-tez dayanımağa mecbur olurdug, çünki Mouldinin çox böyük uzunboğaz çəkmələri dəqiqədə bir ayağından çıxırı. Ömründə görmediyim qaranlıq, əyri-üyru dalanlarından keçirdik. Hətta gündüz belə bu dar, qorxunc dalanlarından keçmək dəhşəti idi. İndi isə göz-gözü

görmeyen qaranlıq bir gecə idi. Mən hiss edirdim ki, hər addım moni evimizdən uzaqlaşdırır. Düzdür, mənim evdəki həyatım çox acı idi, amma yol yoldaşlarımın dediyinə görə, ordan qaçmaqdə çox axmaqlı etmişəm. Get-geda peşmanlıq hissi moni boğurdur, gözlərim yaşardır. Biz xeyli gedəndən sonra, gəlib qaz lampasının işiq-larındığı geniş bir küçəyə çatdıq.

## V

### TAĞLAR

Artıq gec idi, saat on bira yaxın olardı. Lakin küçə adamlı dolu idi. Addımbaşı bizi itəloyirdilər, biz çotinliklə irolılıyırdıq.

— Yeyin gedək! — deyo Ripston mənə tərəf döndü. — Artıq yaxınlaşmışıq.

Bu söz məni sevindirdi. İşqli, geniş küçəyə çıxanda fikirləşdim ki: "Yoldaşlarım no qoşqən yerdə yaşıyırlar, elə mən özüm do burda məmənniyyətə yaşıyardım!" Sonra məni xəyal bürdü. Axı onlar dedilər ki, evə, öz mənzillərinə gedirlər, amma məni heç dəvət etmədilər. Yəqin özləri yaşıdları evin daxil olub, məni kükçənin ortasında qoyacaqlar. Ripstonun: "Gedək, artıq yaxınlaşmışıq," — deməsi məni ruhlandırdı, əmin oldum ki, onlar məni də öz evlərinə dəvət edirlər.

Birdən hər iki yoldaşım yoxa çıxdı. Onlar necə oldular? Bəlkə özüm də hiss etmədən onları ötbər keçmişəm? Bu həqiqətə bəzəməsə də, ehtiyat üçün geri dönüb uşaqları adları ilə bərkədən-bərkədən çağırmağa başladım. Həq kəs cavab vermodı. Mən yeno da irəli qaçıb var gücümə: "Ripston," — deyo qışkırdım. Cavab gəlmədi.

Yeno ümidişizliyə qapıldım. Bəlkə də uşaqlar qosdon bu oyunu mənim başıma ağıtlar. Mənimlə getmək istəmadıklarından, küçənin ortasında qoyub qaçırlar. Bəlkə onlar məni Koventhardenin olduğu yerə deyil, tamamilə başqa bir səmtə götürüb çıxarırlar və indi mən Konventhardendən onlara görüşdürüyüm vaxta nisbotən daha uzaqdayam. Bütün bu fikirlər o qədər ağır idi ki, dərdin gücündən özümələ ala bilmirdim. Fonorin asılılığı direyə söykənib, bərkədən ağlamağa başladım. Birdən tanış sos eştidim:

— Smitfield, hardasan?

Adım Smitfield deyildi, ancaq yoldaşlarının mənə rast gəldikləri yer belə adlanırdı. Onlar isə əsil addımı biləmodiklərindən mənə belə çağrırdılar. Bu, Mouldinin səsi idi. Buna şübhə etmirdim.

— Mən burdayam. Bəs siz hardasınız? — deyo cavab verdim.

— Biz burdayıq. Məgər, san bizi görmürsən?

Mən heç kimi görmürdüm. Səs yerin altında çıxırdı. Mənim, indi qabağında durdugundan dükənlərin yanından alçaq divar uzanırdı. Divarın dibində, lap yerdən dəyişmə deşiklər açılmışdı. Bunlar harasa lap yerin dərinliyinə gedirdi. Yoxsa bu səs ordan gelirdi?

Birdən kimse olımdan yapışdı.

— Bu sonsonni, Mouldi — deyo soruştum.

— Əlbəttə mənəm, — deyo o, tələsik cavab verdi. — Əgər gəlmək istayırsənsə, tez ol!

Mouldi məni divardakı hömən girdə mağaralardan birinə çəkdi. İçəridən soyuq, rütubətli hava üzümə vurdur. Ətraf elə qaranlıq idi ki, iki addımlıqdan heç nəyi seçmək olmurdur. Heyvan mağarası kimi getdikcə dərinliyə enən bu dəhşətli keçidə bir neçə addım atmışdım ki, məni dörən bir qorxu bürdü və istər-istəməz dayanmaga məcbur oldum.

— Mouldi, siz burdamı yaşıyırsınız? — deyo soruştum.

— Burdan aşağıda, hələ bir az da enmək lazımdır. Gedək, nədən qorxursan? — deyo o cavab verdi.

— Burə elə qaranlıqdır ki, Mouldi.

— Yəqin sən qu balışda yatmağa yönəlmisin, bizi isə elə öziz-ləməyiblər. Gedirən gedək, yoxsa olimi burax, məni yubandırma!

Mən var gücümə onun əlinən yapışdım. Nə edəcəyimi bilmirdim. Deyəsən ollorım necə əsidiyi Mouldi hiss etmişdi. O, məhibəbancasına dedi:

— Basdır, nədən belə qorxursan, ay körpə! Tez ol gedək, orda biz furqon ya araba və bir qucaq da küleş tapıb içinde yatarıq.

Mən onuna qaranlıq və nəm keçidə iroliləməyə başladım. Bu keçid çox sert şökildə aşağı enirdi. Elə sürüşkən idi ki, əgər ayağımda ayaqqabı olsaydı, yoqın bir on dəfə yixılardım. Öz-özümüzə ruhlandırmak üçün fikirləşdim ki, keçidin axırdı Mouldi dediyi kimi içərisində küleş olan araba tapıb orda uzanında na qiyamət olacaq. Mouldi gör necə mehrivan, qonaqpərasət olduğandır ki, mənə öz yanında yer verir! Biz həy aşağı enirdik. Üzümüze vuran külək getdikcə soyuqlaşırırdı. Nohayət, Ripston'a çatdıq. Belə yubandığımızda görə o bizi danladı və dedi ki, indi çətin ki, boş araba tapılsın.

— Biz hara gedirik? — deyo qorxa-qorxa sorusdum.  
— Bu yol hara aparır?  
— Ögor homişo düz getson, birbaş çaya, — deyo Ripston gülögü cavab verdi.

— Niya onu qorxudursan? — deyo Mouldi səmimiyyotla söhbəto qarışdı. — Doğrudan da Smitfild, ögor bu yol ilə düz getsək, birbaş çaya çıxarsan, amma biz düz getməyib yana döñənoçoyik.

Qorxudan özümü itirmişim və ona góro iroli gedirdim ki, geri dönmək istosom da yolu tapa bilməzdəm. Ətraf avvəlkim kimi qaranlıq idı. Mouldi olimdən tutub məni aparırdı. Ripston nə ise bir şən mahni oxuya-oxuya dalda gəlirdi. Biz yana döñüb pillokonları aşağı endik. Axırınca pilloya çatanda Mouldi dedi:

— Ha, axır ki, gaLIB çatdıq! Rip, sen da onun o biri olindən tut, yoxsa bir şeyə ilişib başını özör!

Ripston mono moslothot verdi:

— Ayaqlarını qaldır, Smitfild. İşdir ayağın isti və yumşaq bir şey dayso döşəkəcə gümən edib toxunma, səni dişlər ha!

— Kim dişlər? — deyo mən qorxa-qorxa sorusdum və donuzlar cərgəsində qalıb gecələmədiyim üçün peşman oldum.

Monim qorxdığumdan həzz alan Ripston cavab verdi:

— Kim! Sıçovul! Burda hərosi bir pişik boyda elə yekə sıçovullar var ki!

— Bəsdir boş-boş çərənlədin! Keç qabaq! — deyo Mouldi dos-tunu dayandırdı.

Biz hardayıq? Ətraf qaranlıq və dohşotlu id! Orda-burda yanmış qalıqlarının titrək işığında körpü divarlardan töbəxxür edən qalın buxar görünürdü. Belə şəm qırıqlarından birisi, düşdürülmüş pillokonin iyirmi addımlığında divara sancılmış köhne biçağın manatar açanına bərkidiymişdi. Onun işığı uzunboğaz çəkmo yamanayın çirkli, cindirlil bir qocanın üstüne düşdü. Qoca balıq sobətinin qapığı üstündə oturmışdu. O, köhne yemək çəngolindən və bir parça ipdən bir alot kimi istifadə edərək işleyirdi. Qoca, çəngol ilə çəkmədəki deşiyi böyüdü, dodaqları ilə ipin ucunu sıvırıldırdı və ipi deşiyə keçirə biləmk üçün çökəməni şəm qırığına yaxın tuturdı. Onun burnunun üstündə cynok, daha doğrusu, tay şüşəli mis gözlük var idi. Onun əlləri elə osirdi ki, çəkmədəki deşiyi görəndən sonra da ipi o dəqiqə keçirə bilmirdi. Qocanın üzünü işıqlandıran şəm qırığı eyni zamanda içorisində bir neçə uşaq oturan arabanın qabaq

tərəfinə də işıq salmışdı. Bu uşaqlar palçığı toplayıb, qoca çökəcənin şəmina atırdılar. Bir topa palçıq qocanın alınmasına daydı.

Mouldi gülərək dedi:

— Ha, ha, ha! Bax, Smitfild! Nə qiyamət oldu! Bu qocaya haqq olur.

— Niye haqq olur? Qoca onlara nə edib ki? — deyo sorusdum.

— O, çox xəsis adamdır! — deyo Mouldi cavab verdi. — Deyirler ki, bu daşların altında çoxlu pul, qızıl və qiyamılı daş-qasqızlıdır. Ah, biz onları tapsayıd nə yaxşı olardı!

Qoca, ipi yenice deşikindən keçirə bilmədi ki, sərrastıqla atılan palçıq topası çəkəməni vurub onun elindən saldı. O, imesklayə-iməkleyə yerde çəkəməni axtarmağa başladı. Uşaqlar oturan arabadan gülüş səsleri ucaldı.

— Balalarım! Xahiş edirəm, qoyun işimi qurtarm! — deyo qoca yalvardı, — cəmi altı-yeddi tikişim qalıb, onu da vurub, şəmmi sizə verəcəyəm. Onda nə istəsəniz edərsiniz, kart da oynaya bilərsiniz.

— Əmi, yaxşısı budur, son bize bir nəğmə oxu! — deyo arabadan qışkırdılar. — Onda biz sənə toxunmariq.

Qoca titrək sesle oxumağa başladı. O, aradakı barışqıdan istifade edib işini qurtarmaq istəyirdi. Birinci bəndi qurtarıb nəqora çatanda, uşaqlar bir ağızdan onun şəsimin səs verməyə başlıdlar. Elə bə anda uşaqlardan birinin ustalıqla atdığı palçıq qocanın gözlüyündəki yeganə şüşəni tutdu. İkinci topa issa şəmi söndürüb yera saldı. Arabadan bayaqından da bərk gülüş səsleri ucaldı.

Mouldi dedi:

— Gedək, burda dayanımağımızın mənası yoxdur. Furqonumuz o torəfdə, daldə dayanımsızdır.

Mouldidən bərk-bərk yapışaraq yoldaşlarının arxasında gedidim. Onların ikisi da deyəsən bu yerlərə yaxşı boləd idilər. Her ikisi cəld iştirak etdi, mon isə qaranlıqda heç nə seçə bilmir və tez-tez arabaların dişəsinə toxunurdum. Birçə yaziq qocanın şəmi buları az-çox işıqlandıra bilərdi. O biri şəm qırıqlarını deşə-deşə böyükliklə və uşaqlar dövrəye almışdılar. Onlar nom yerdə, yaxud bir çəngə küləsinin üstündə oturub kart oynayırlar, qolyan çokır, on pis sözərlərə söyüşürdülər. Nehayət, biz dayandıq. Mouldi dedi:

— Smitfild, dayan, bu da bizim furqonumuz!

Mon heç şey görmürdüm. Amma Mouldinin tekərin milləti ilə dirməndigini eşidirdim:

— Hə, necədir? — deyə Ripston soruşdu. Mouldi furqondan cavab verdi:

— Əladır!

Ripston mənə dedi:

— Dı dırmaş. Ayağıñı çarxın üstüñə qoy, mən səni qaldıraram. Doğrudan da o məni elə qıvıwo ilə qaldırkı ki, dizlərim üste bir-baş arabanın içino yixildim.

— Bos deyirdin oladır! — deyə arabaya qalxan Ripston mırıldandı. — Hey burda küləş yoxdur!

— Heç bir qırıq da! — deyə Mouldi tösdik etdi.

— Men belə da biliydim. — Ripston deyinmeyində davam edirdi.

— Men ayağıñı tokoro qoyan kimi hiss etdim ki, bu gün bu arabada kömür daşıyıblar.

Mouldi dedi:

— Gərkən sən arabacıya yazaydın ki, o arabasında kömür yox, avadanlıq daşınsın. Hər axşam da bizim üçün bir qucaq yaxşı küləş qoysun, yoxsa monzilimizi döyişərik.

— Küləşin olmaması bir torəfə dursun, — deyə Ripston söyləndi.

— Bu lənətə golmiş kömürün tozu hey adamın burnuna, ağızına dolur, bu lap pisdir.

— Hə necədir, bura xoşuna galırımı, Smitfield?

— Biz burda yatacaqıq?

— Bizim mənzilimiz buradır. Xahiş edirik, özünüüz evinizde olduğunu kimi hiss edəsiniz! — deyə Mouldi mehbərbənasına dedi.

— Bos sizin yorğan-döşeyiniz hanı? Yəqin ki, varınızdır hə?

— Əlbəttə! Ən yaxşı pərəpə döşək, bir yiğin balış və mələfə! BİZIM HƏR ŞEYİMİZ VAR, ANCAQ DORD BURASINDADIR Kİ, HEÇ BILMIROM ONLAR NECO OLUBDUR!

Mouldi bunu deyib, bir şey axtarırmış kimi, arabada o yan-bu yani axtarmağa başladı.

Nəhayət, o dedi:

— Eh! Son də bizə yorğan-döşəkden danışırsan! Al bu da bizim yorğan-döşeyimiz! — O, dabarı ilə arabanın konarına vurdu, — əger, yerin yumşaq olmasa, aşağı düş, orda yumşaq palçıq çıxdır!

— Ona qulaq asma, Smitfield! — deyə Ripston sözə qarşıdı. — Bu gün küləş olmadığı üçün buralar həmisiñkino nişboton pisdir. Küləş olanda çox yaxşı olur! Bəzən axşamın soyuğunda bura goləndo, fikirləşirən ki, sən necə bədəbəxt adamsan, yenə də quru taxtanın

üstündə yatacaqsan! Birdən baxıb görürsən ki, arabada bir koma elo qəşəng, quru küləş var ki, lap içine baş vura bilərsən.

Bəlo gözəl rahatlığı xatırlayarken, Ripston dilini elə iştahla şaq-qıldırdı ki, elə bil isti, dadlı şorba içirdi.

— Yaxşı bəs soyunanda size soyuq olmur? — deyə soruşdum.

Ripstonun cavabı qısa oldu:

— Bilmirəm! Heç vaxt sinamamışam.

Mouldi dedi:

— Men axırıncı defə keçən ilin avqustunda soyunmuşam. Bir də ki, artıq yatmaq vaxtidir, gəlin uzanaq. Kim balış olmaq istoyır! Smitfield, istoyırsənmi?

O qəder bedbəxt idim ki, mənim üçün heç bir şeyin fərqi yox idi, niyə olmayım ki, razılaşdım.

— Bəlkə sən istəmirsen? Utanma, açıq de! — deyə Ripston qeyd etdi. — Biliysem, bu elə seydir ki, hərənin bir cür xoşuna gəlir: Kimi yumşaq yer xoşlaysı, kimi isə isti xoşlaysı. Sənin üçün hansı yaxşırıdır?

Gözlerim yaşarmışdı:

— Men həm isti, həm də yumşaq yer xoşlaysıram! — deyə cavab verdim.

— Buna bir bax! Həm isti, həm də yumşaq olsun! — deyə Mouldi gülmüşdi. — Di qulaq as, balış olmaq isteyirsənse, bax bura çıx, özü de zırıldama! Bizo ağlağan adam lazımlı deyil! Deyasən soni özümzə nəhaq gotirmişik!

Tələsik Mouldini inandırmığa çalışdım ki, mən göz yaşlarını saxlaya bilmədiyimden ağlayırdım. Balış olmağın da hazırlam, təki o mənə göstərsən ki, bunu necə etmək lazımdır.

— Burda göstərməli bir şey yoxdur, — deyə Mouldi bir qəder yumşalaraq cavab verdi. — Balış olmaq o deməkdir ki, sən elə uzanırsan ki, o birilər də başlarını sənin üstüñə qoyurlar. Sən isti olur. O birilərin işa yeri yumşaq olur. Bu həm asan, həm də rahat bir işdir.

— Di, çökilin kənarə, mən özüm balış olacağam! — deyə Ripston qışkırb furqonun bir tərəfinə uzandı. — Uzunun üstümə!

Mouldi uzanaraq dedi:

— Smitfield, bax sən de mənim kimi uzan.

Ancaq onun kimi uzanmaq çox çətin idi, çünki o, Ripstonun bütün bədəonunu zəbt etmişdi, mənə isə ancaq ayaqları qalmışdım. Deyin-meyin mənası yox idi. Ona görə də birteher özümü rahatlaşdım.

Bir neçə döqiqilik sükudan sonra Mouldi soruşdu:

— Rip, son yatmaq isteyirsin?

— İsteyiram. Bəs son?

— Mən elə döyüşlərdən sonra heç vaxt yata bilmirəm. Təsəvvür edirsinim, sənин gomina üç qaçaq hücum edir, sonin da eynində köynək-tumandan və iki biçaqdan başqa heç bir silah yoxdur!

— Ha, doğrudan da teatrdə qoribə şəyərər! — deyə Ripston yuxulu-yuxulu mızıldandı, — gecən xeyrə qalsın!

Yenə sakitlik çökdü. Bu sakitliyi yenə da Mouldi pozdu:

— Yatmışam, Rip! Rip! Eşidirsinim, yatdin?

— Əgər belə çərənləyi olsan, gələn dəfə balış olmaq üçün başımı bışira bilməyacəksən! — deyə Ripston açıqlı cavab verdi. — Nə isteyirsən?

— Əcəb qoribə adamsan! Uzanıb, gördüklerin haqqında danışmağı xoşlamırsan!

— Elə bu axmaq şeyə görə məni yuxudan ayıltıdn?

— Mən eləcə soruşturmaq isteyirdim ki: necə güman edirsin, görəsən qaçaqların quyuya tulladığı həqiqi adam id?

— Əlbəttə! Özüm torbadakı deşikdən əllərini gördüm, — deyə Ripston istehza ilə cavab verdi.

— Sənəcə quyu da əməlli başlı dərin id?

— Bəs yox! Əlbəttə.

— Amma mən, heç suyun şappiltisini eşitmədim, — deyə Mouldi tokid etdi.

— Son pis qulaq asırdın. Axi quyu dərin id, o saat eşitmək olmazdı, mən səsi üç dəqiqədən sonra eşitdim.

Mouldi susdu, ancaq o çox ağır nəfəs alırdı. Görünür, hələ de danışmaq isteyirdi. O, Ripstonu yeniden səsləmək istədi, ancaq Ripston cavab evəzində bərkdən xoruldadı. O məni səslədi, ancaq danışmağa həvəsim olmadığından özümü yuxuluğa vurdum.

Əslində issa yata bilmirdim. Ağlamaqdan yaş olmuş yanağımı Ripstonun dizlərinə sıxıb keçmişimi, evdən qaçmağımı fikirləşir, goləcəkdo məni nələr gözlödiyini düşünürdüm. Gərok mən missis Berkin yumruqlarına dözyördim. Cerri Pep məni haqlayanda, evə qayıtsaydım daha yaxşı olardı. Atam məni qayıشا döyordi, indi hər şey qurtarıb gedordı. Mən da isti yorğan-döşökdə uzanıb balaca Polini yatızdırdım. Düzdür, canım hələ ağrıcıdaqdı, lakin indi mən

hər bir zülümə dözməyə hazır idim, təki bütün günahlarımı bağışlayıb, məni öz dalanımıza, 19 nömrəli evə aparayıdlar.

Yazıq balaca Polli! Mən onu xatırladıqca gözlərim yaşarırdı. O heç başından çıxmırıd.

Kim bilir bolko de o, daş piləkənə dəyib ölmüş, indi de otaqda təkəcə hərəkətsiz halda uzanmışdı. Bu fikir elə dəhşətli idi ki, gözlərimdəki yaşı da qurutdu. Yادим anam düşdü, onun öldüyü axşamı, basdırıldığı günü xatırladım.

Birdən ağır ayaq səsləri eşidildi. Kart oynayan oğlanlar və yeniyetmələr qışqıra-qışqıra furqonlara sari cumdular:

— Şamları söndürün! Qarmaqlar gəlir!

Mən bilirdim ki, polislərə qarşılıq deyirlər, ona görə də yaman qorxuya düşdüm. Yəqin missis Berk mənim qaçmağımı polise xəbər verib, onlar da məni axtarırlar! Gərok mən balış olaydım! Onda məni uşaqların altında görməzdilər. Ayaq səsləri yaxınlaşırırdı. Üç polis nəfəri bizim furqona yaxınlaşdı. Bütün bödənim üçünməga başlıadı, üzümü soyuq tor basdı. Polislərdən biri takərin üstüne hoppa-nıb, fənerin parlaq şüası ilə bizim furqonu işqılandırdı.

Budur o, aşağı hoppa-nıb və mən rahat nəfəs aldım. Onlar üçü də öz işləri haqqında söhbət edə-edə uzaqlaşdırılar və ayaqlarının səsi zeifləməyə başladı. Yavaş-yavaş bütün səslər eşidilməz oldu. Yalnız yatanların xorultusu və sıçanların ciyiltisi eşidilirdi. Mən yuxuya getdim...

## BREM STOKER

(1847-1912)

### DRAKULA

(əfsanədən fragment)

### VAMPİRLƏR

Conatan yuxudan oyananda öz yatağında idi. Bütün bunlar yuxu idimi? Nə üçün onun paltlarını otağa səpelənmişdi? Nə üçün qol saati qoyulduğu yerde deyildi? O, paltlarını geyinib, qəsrin başqa hissəsinə aylanın qapıya doğru getdi. Qapı asta örtülməmişdi, kimsə onu açıla bərk çırpmışdı. Çünki qapının ağızına suvaq qopub tökülmüşdü. Bu, yuxu ola bilməzdii. Həmin axşam qraf otən gecə barada heç nə söyləmədi. O, yazı üçün bir neçə vərəq gotirmişdi və Conatandan xahiş etdi ki, Minaya üç məktub yazsin. Birinci məktub - işlərinin sona yetmisi və qəsri tezliklə tərk edəcəyi barədə olmayılıydı. İkinci məktubda - onun ertəsi gün yola düşəcəyi, üçüncüdə isə - onun Bistrizo çatlığı xəber verilməliydi.

- Poçt xidməti çox zoifdir, - qraf dedi. - İstəmirəm sizin dostlarınız düşünsünlər ki, başınızda nəsə bir iş golib. Mən məktubları müvafiq günlərdə göndəracəyim ki, onlar sizi vaxtında gözləsinlər.

Conatan öz-özüne düşündü: "Mən nə edə bilərəm? Bütövlükdə onun tösürü altındayam".

O biri gün uğurla başladı. Conatan adı insan səslərinə oyandı. Yemok otağına qəçərəq, pəncərədən boylandı. Qəsrin bir künçündə arabadan böyük taxta qutular boşaldan bir neçə sədə insani, hətta bu vohşî Transilvaniya qaraçılarını görmək belə Conatana ümid verdi. Aşağıda üç nəfər dayanmışdı. Yəqin onlar məktubları aparmaq üçün gəlmışdıl.

Conatan çantasında saxladığı kağızı götürmək üçün otağına qaçıdı. "Bos onun biletli və pulu olan çanta haradadır? Onun kostymunu və paltoşunu necə olub? Hər şey yoxa çıxmışdı. Drakula indi hansı bəd-

omelini hazırlayırlar?" O, pəncərəyə yaxınlaşanda, qaraçılar artıq orada yox idilər.

O biri gün Conatan qazıntı səsləri eşitdi. Bu, fasiləsiz davam edirdi. Nə baş verdiyini öyrənmək üçün qrafı güdmək lazımdı. O, gecə pəncərənin yanındakı kürsüdə oturub divar tərəfdən gelən barmaq xışlılarınıqla qulqı verməye başladı. Drakula keçən gecə olduğunu, divarın dibi ilə aşağı tərəfə gedirdi. Lakin bu deşə o, Conatanın paltlarını geyinmişdi. İndi hər şey aydınlaşdırıldı: Drakula Bistritzə özünü Conatan libasında göstərir, məktubları gönderir və adamları inandırmış istovirdi ki, Conatan artıq evo qayıdır. Həc kos ağılına getirə bilmez ki, Conatan hələ də qəsrədən və onun başına ne isə bir iş golib. "O, buradan qurtulmalıdır". Qapının aranı elə keçirməli və qrafın otağına girməlidir. Qrafın otağı aşağıda idi. Conatan pəncərədən asılmış uzun perdələri gördü. Perdələri saxlayan büruncu dəyəqlərini aşağı endirdi və künce söykədi. Perdeni qrafın pəncərəsindən aşağı sallatdı. Ayaq barmaqlarını qoymaq üçün daşların arasında kifayət qədər məsəmə var idi. Bu, təhlükəli olsa da, Conatan carəsiz idi.

O gece Conatanın başqa heç bir işi yox idi. Qəsrə gecələr təhlükəli olur. Üstəlik, qraf açarı özü ilə aparmış olardı. "Mən şəhəre qədər gözlemliyim. Adətən qraf gec oyanır. Ona görə də mənim qəçməqə kifayət qədər vaxtım ola bilər", Conatan belə düşünürdü. Pəncərənin mehəccerində oturarken, birdən ağılına başqa şey gəldi. Qəsrə düşdүү gündən bu fikir onun üreyindən keçirdi. İşlər ki bəlli gətirir, o, tezliklə qrafın otağına dər qıra bilecəkdir.

"Bu doğrudanmı qrafın otağıdır?" - deyə öz-özüne düşündü. Axı bu otaqdan elə bil neçə illərdir ki, istifadə olunmur. Hər yeri qalın toz basmış, qızıl qəpiklər otağın hər yerinə səpelənmişdi. Əlbettə, aqar orada olmazdı. Bir də ki, doğrudanmı daş pillələr qrafın yataq otağına gedirdi?

Conatan daş pillələrə aşağı endikcə, qrafın rütubət qoxulu qəribə nəfesini hiss edirdi. Conatan irəliliyikcə ətraf ona daha cansızıcı gəlirdi. Bura lap tülü yuvasına oxşayırı. Nehayət, Conatan torpaq "döşəmeli" otaqdan hündür pəncərəli, yarıqaranlıq otağı daxil oldu. Qaraçılarnın getirdikləri qutular otağın yuxarı başına düzülmüşdül. Onların yanında köhnə bir qutu da var idi. Otağı düşən zəif günəş işığında Conatan qutuların içini nəzər saldı. Birinə baxmaq kifayət idi. O, dohşetli bağırtı ilə geri atıldı: Drakula içərisi torpaqla

dolu qutuda uzanmışdı. Onun sıfotı solğun deyil, kırmızımtıl idi. Saçları boz rongdo idi. Qan onun ağızının körəkləri ilə boynundan üzü aşağı paltalarının üstünə axırdı. Onun şışmiş bədəni qan iyi verirdi. Sifotı, ola keçirdiyi ovundan doyunca yemiş vəhşi heyvan üzüne bonzoyirdı.

Conatan bu qan tulugu toxunmağa məcbur oldu. Drakulanın cibindən açarı görməliydi. Conatan Drakulanın ciblərini axtardı, boş idi. Drakula axmaq deyildi ki, açarları cibində saxlasın.

Conatan bu iyrənc mexluqı öldürmək, möhv etmək istədi. O, otrafına baxdı və divardan düşmüş ağır bir daş gördü. Conatan daşı Drakulanın başı üzərinə qaldırdı, lakin yero atdı. Vampiri öldürmək fikri manasız idi, çünki Conatan əmin idi ki, vampirlər adı insanlar kimi ölmürler.

Otağına dönbə, Conatan ümidsiz bir halda yatağına uzandı. O, burada vampirin nəinki dustağına, hətta özü də istəmədən onun feal kümökçisənə çevrilmişdi.

Qraf yenə adəti üzrə vaxtında gəldi. Conatanın bir az əvvəl görüdü iyrənc sıfotdan əsər-olamət qalmamışdı. Qraf dedi:

— Bu axşam, dostum, biz vidalaşmalıyıq. Sabah siz öz ölkənizə yola düşəcəksiniz, mən isə səfərə çıxacağam. Sabah mənim faytonum sizi Bistrizə aparacaq. O, oraya axşam çatacaq. Sizi yenidən Drakula qəsrində görmək ümidi ilə ayrıram.

— Nə üçün bu axşam yola düşə bilmərəm? — deyə Conatan soruşturdu.  
— Faytonum hazır deyil.  
— Mən piyada gedə bilerəm, dərhal getmək istəyirəm.  
— Bəs çantalarınız?  
— Çantalar məni maraqlandırırmır. Onlar üçün sonra adam gəndərə bilərəm.

Qraf gülümsündü:

— Onda gəlin gedək! Təssüs edirəm ki, siz mənim evimi belə tez tərk edirsiniz. Bir saat burada artıq qalmaq istəmirsiniz. — O pilə-konlorla iri qapıya doğru endi. Sonra tohdidəcisi səslə dedi:

— Qulaq asırsınız!!

Canavarlarını səsi yaxınlıqdan gəldirdi. Elə bil Drakula her dəfə olını qaldırdıqça, onlar daha ucadan ullaşırıldı. O, bağlı olmayan qapını açan kimi dörd tərəfdən qırmızı ağızlı canavarlar içəri dolmuşdu. Qrafın "xidmətçiləri" və "uşaqları" bu vəhşi heyvanlar imiş?! Conatan bu ac heyvanlara yem olmalı idi?

— Qapını ört! Mən sehərə kimi gözleyərom... — Conatan üzünü yana çevirdi ki, Drakula onun gözlərindəki yaşı görməsin. Qapı şəqqılıtlı ilə çırıldı və canavarların səsi kesildi.

O, pilələrə qalxarken qanrlıb geriye baxdı. Qraf xisin-xisin gülürdü.

Yarım saat sonra o, heyətdə at kişiñərtisi və qaraçı nağmələri eştid. Conatan aşağı baxanda taxta qutuların arabalara yükləndiyini gördü. Bu qutuların birinin içinde Drakula idi, dünən gördüyü qutuda. O, bu yolla İngiltərəyə gedirdi. Conatan buranı sabah tərk edəcəydi. O bilirdi ki, fayton olmayıacaq, piyada getməlidir. Drakula burada olmayacağından, Conatan canavarlardan qorxmurdı.

Yalnız bir çətinlik var idi: Drakula getmiş olsa da, bu çox yaxşı, o, gecə vahiməsini aparmamışdı. İndiyə kimi qraf Conatanı sağ-salaş mat saxlamışdı. "Meni indi kim qoruyaçaq?" — Conatan düşündü. Ele bu an Drakulanın üç qadına dediyi sözler yadına düşü: "Men gedənə kimi ona toxunmayın". Indi hemin an galib çatmışdı. Ətraf tam sakitlik idi. Birdən Conatan ipək paltaların xışlışısını və gülüş səsleri eştid. Onun qanı dondu. Bu qadınlar onu cəzb edirdi: "Mən İngiltərəni, Minamı yeniden görəcəyəmmi" — Conatan kədərle düşündü.

#### PROFESSOR VAN HELSİNQ

Professor Abraham Van Helsing Hellingtona üç gün sonra çatdı. O, Lusini müayinə etmək üçün orada xeyli qaldı. Sonra birbaşa Amsterdamda qayıdı. Van Helsing Lusini müayinə etdiğinden sonra heç bir söz demədi. Doktor Sivard hiss etdi ki, geniş dünaygörüşlü professor müayinədən sonra çox şey başa düşüb.

Van Helsing Lusinin xəstəlik tarixi ilə maraqlanmış və xahiş etmişdi ki, onun gündəlik vəziyyəti barədə məlumat göndərilsin.

O biri gün Lusinin vəziyyəti yaxşılaşdırı. Van Helsing bundan sevinç olur. Bu genç qadın professora inanırdı. Bir gün sonra doktor Sivard Lusinin vəziyyətinin yaxşılaşlığı barədə məlumat göndərdi.

Renfildin vəziyyəti isə eksino, axırınıcı hadisədən sonra hali pisləşirdi. O, heysiz halda künçə qışılıraq öz-özüne deyinirdi. Sivard onu dindirmek istəyərək: "O məni tərk etdi, artıq ümidi yoxdur. O məni tərk etdi", — deyə danışındı.

Van Helsing gedəndən üç gün sonra Lusinin vəziyyəti birdən-birdə yenə ağırlaşdı və Sivard onun dərhal geri qayıtması üçün telegram göndərdi.

Növbəti gecə professor qayıdı və Sivard onu Lusinin otağına apardı. Professor heç vaxt Lusini bu dərəcədə pis halda görməmişdi. Lusinin dodaqları və ağzının içi ağappaq idi, rəngi büsbüütün qəçmişdi. Lusi çox zoif düşmüşdü. Nəfəsi güclə gelib-gedirdi. Van Helsing kirilmiş halda ona baxdı və bayır çıxdı. O, bayırda həyəcanlı soslu danışmağa başladı. Bu zaman Artur Holmvud pillələri qaça-qaca qalxır:

— Eştidim ki, Lusinin vəziyyəti ağırdır, mümkin qədər tez gəldim, dedi.

— O, indi çox təhlükəli haldadır, conablar, — Van Helsing diləndi.

— Təhlükəlidir?! — deyə Artur səsini qaldırdı. — Axi nə etməliyik? Onun xilası üçün son damla qanımı verməyə hazırlam.

— Əzzizim, bu qədər həyəcanlanmaq yaramaz. Amma Lusinin həqiqətən qana ehtiyacı var. Ürəyində qan çatışır. Sizin kimi sağlam və gönc bir adamın qanı lazımdır. Biz dərhal ona qan vurmaliyiq.

Artur heç bir söz demədən cəld paltosunu çıxarı və köynöyünün qolunu çırmalamağa başladı. Yaziq Lusi o qədər üzgün idi ki, iki hökimin ona necə qan vurdugunu belə hiss etmədi. Lakin on daqiqə sonra Arturun qolundan axan qan Lusinin solğun sıfotinin rongini diyəndi. Lusi rahat nefəs aldı.

— İndi Lusi yatmalıdır. Mən sabah yenə galəcəyəm. Getməmişdən avval bizi bir iş görməliyik. — Bunu deyib Van Helsing aşağı endi və bir qutu ilə geri döndü. Qutunu Lusinin çarpayısına qoyub tabossümle:

— Bunu aç, — dedi.

Lusi əlini qutuya salıb bir neçə ağ çiçək çıxardı.

— Doktor Van Helsing, bunlar mənim üçündür? Çox diqqətlisiniz, — deyə Lusi razılığını bildirdi.

— Bu çiçəklər yarısaq üçün deyil, sonin şəfa tapmağın üçündür. Bunları iyo.

Lusi çiçəkləri burnuna yaxınlaşdırıldı.

— Ah, bunlar ki, adico sarımsaq qoxulu güllədir. Professor, siz zarafat edirsınız?

Van Helsingin gülməməsi doktor Sivardı təəccübəldəndirdi. Van Helsingi tanıyandan, onu bu qədər ciddi görkəmde görməmişdi. Van Helsing əlini nozakatla Lusiya uzadıb dedi:

— Zarafat elemirəm. Mənim gördüğüm her işin səbəbi var. Təhlükə qarşısında olduğun üçün mənə qulaq aşağını xahiş edirəm. Qorxma, mən kömək etməyə çalışacağam. Bu adı güllər ecəzar gücə malikdir.

Sivard, professorun müalicə metoduna indiyə qədər oxuduğu heç bir kitabda rast gəlməmişdi. Professor önce pəncərələri örtdü. Sonra çıçəklərdən götürüb pəncərənin, qapının və sobanın ətrafına səpolədi.

— Ah, professor, bilirom ki, siz bunları bəd ruhları içəri buraxmamaq üçün edirsınız və sizin gördüğünüz hor işin səbəbi var. Yaxşı ki, o biri hökimlər burada yoxdular. Yoxsa elə düşünərdilər ki, siz hökimliyi buraxıb sehrbazlıqla meşğulsunuz, — doktor Sivard dedi.

— Ola biler, — deyə Van Helsing təmkinlə cavab verdi. Sonra o, çıçəklərdən halqa düzəldib, Lusinin boynuna keçirdi:

— Çalış bu gecə qapı və pəncərəni açma. Boynundan da çıçəkləri çıxarma. Bu, ölüm ve ya olum məsəlasidir.

O biri gün Van Helsing sohər saat 8-də xəstəxanaya galib Sivardla birlikdə Lusigile yollandılar. Missis Vestenra onları burada görüb dedi:

— Mənə elə gelir ki, bu gün Lusi özünü yaxşı hiss edəcək. Sakit yatığından oytamaq qymadım.

— Görünür mənən müalicəm müsbət nticə verib, — deyə professor məmmənlüqlə söylədi. — Bu menim müalicəmin nticəsidir.

— Keçən gecə mən onu otağına girində gördüm ki, Lusi sakitəYTATIB, amma otağının havası yaman ağır idi. Boynundakı çıçəklərən pis qoxu galırdı. Düşündüm ki, bu qoxu yaxşı əşagın indiki zoif vəziyyətində ona pis təsir edə biler. Mən çıçəkləri yığışdırırdım və pəncərəni bir az açdım, — deyə missis Vestenra tabəssümle cavab verdi.

Van Helsing ölü rəngi aldı. Doktor Sivard gördü ki, Van Helsing heç nə demir və çalışır ki, öz hissələrini gizlətsin. O biliirdi ki, missis həqiqi təhlükəni dərk etsə, bu onu şok vəziyyətinə salar. Tezliklə missis Vestenra otaqdan çıxdı və onlar pillələrlə tələsik Lusinin otağına qalxdılar. Doktor Sivard pərdələri açdı və Van Helsing əyilib Lusinin çarpayısına baxdı.

— Mən elə bundan qorxurdum. Amma hələ bir az ümid var. Cek, mən bu gün Amsterdama qayitmalıyam, ancaq son burada gecəməlisəm. Mən her gün buraya qutuda təzə "sarımsaq gülləri" gənə derəcəyəm və mənim keçən gecə etdiklərimi dəqiqliklə tokrar

etməlison. Əgor tez qayıtmağıma ehtiyac olmazsa, dörd gündən sonra döñəcəyəm. Lusini yaxşı qor - deyərək Lusinin solğun sıfətindən gözünü çökədi.

- Onu qurmaq? Axi kimdən, nədən? - Cek Sivard qorxu və şübhə ilə soruşdu.

- Ah, Cek. Siz həmişə yaxşı toləbə olmusunuz, ancaq hələ də çox şey öyrənməlisiniz, - Van Helsing bunları deyib otaqdan çıxdı.

### LUSİ VAMPİRDİR

Ölümündən sonra Lusi qeyri-adi dörəcədə gözəl görünürdü. Bu özü də hansısa bir tohlükədən soraq verirdi.

Ertəsi gün Lusiya ünvanlanmış məktub gölüb yetişdi. Artur dəfn mərasimində idi. Lusiya göndərilmiş məktub Minadan idı, onu xəttindən təndi. Məktubu açıdlar. Orada yazılmışdı ki, Conatan və Mina Budapeşte evlənib Eksetero dönmüşlər.

- Minadan xahiş et ki, Londona gəlsin və mən ondan bəzi şeylər soruşmalyam, - Van Helsing ağır-agır dilləndi.

Van Helsing işinim çox olduğuna baxmayaq, doktor Sifard-gildə qalmaq fikrindəydi. O, Mina ilə görüşmək istəyirdi. Doktor Sivard onu da hiss edirdi ki, professorun onlarda qalmaq istəməsinin başqa səbəbi var.

- Dəfn mərasimindən bir neçə gün sonra qozetlər Londonun şimalında uşaqların oğurlandıqlarına dair məqələlər çap etdirir. Uşaqlar qəfləton yoxa çıxır, lakin bir az sonra, gecə yarından keçmiş zəif, solğun halda və boyunlarında yaralar təpilirdilər.

Van Helsing qozetlərdəki məqələləri oxuduqdan sonra doktor Sivarddan soruşdu:

- Bu bərədə no düşünürsünüz?

Sivard təəccübünü gizlətmədi:

- Bütün bunlar. Lusinin keçirdiyi hallara bir qədər uyğun golur.

- Deyirsin bir az bənzəyir? Son hələ də Lusinin ölümünün səbəbini bilmirsin? Lusi çox qan itirmişdi. Niyo? Onun boynundakı yaralar eyni ilə uşaqlarının oxşayırlar. İndi de görüm, bu yaralar kimin işidir? - deyə Van Helsing üzünü Sivarda tutdu.

- Mən Cənubi Amerikadakı vampir yarasalar haqqında eşitməşəm. Onlar da insanların qanını belə sorurlar. Lakin indiyə qədər

İngiltərədə belə yarasaların olduğu barədə heç bir məlumat yoxdur. Siz demək istəyirsiniz ki, yaraları açan insandır? Bu cəfəngiyata yalnız axmaqlar inanarlar, - deyə Sivard öz təəccübünü gizlətmədi.

Professor Van Helsing tövəssüf hissi ilə gənc həkimə baxdı:

- Deməliyim ki, söylədiklərimdə bir yanlışlıq var. Uşaqların qanını içen vampir, Lusinin qanını içen vampir deyil. Uşaqlara həmlik edən vampir məhz Lusinin özüdür!

Bunu eşidən kimi Cek Sivard bərk əsəbilişdi. Lakin professor Van Helsing anlayırdı ki, əgor bu gün vampir tokdirse, o sabah iki, o biri gün üç və getdiqədə daha çox olacaqdır. O, bunun qarşısını almalıdır. Onun köməyə ehtiyacı vardi. Bunları düşünərək dedi:

- Həqiqətən bunlara inanmaq çox çətindir. Əger mənim dediklərimə razi olsan, mon bunu sübut edəcəyim.

Professor Van Helsing doktor Sivarı xəstəxanaya apardı. Burada onlar xəstəxanaya yenico gotirilmiş yaralı uşaqlardan birinin boy-nuna baxdırılar. Yaralar eyni ilə Lusinin boynundakı yaralara bənzəyirdi. Sonra hər iki həkim Lusinin dəfn olunduğu ailə qəbiristanlığında goldı.

- Siz no etmək istəyirsiniz? - deyə Cek soruşdu.

Professor Van Helsing tabutun qurğusunu kəsməyə başla... Tabutda heç kəs yox idi. - İndi biz konarda gözləməliyik, - deyə Van Helsing doktor Sivardin üzünü baxdı.

Onlar xeyli gözləməli oldular. Gecə yarından keçəndə ağacların arasında gözisən kölgə gördülər. Kölgə qəbiristanlıq torəf cumurdu. Professor Van Helsing bir addım irəli gəldi. Kölgə yoxa çıxdı. Yerə, torpağın üstüne balaca bir uşaq atılmışdı. Günsən ilk şüaları şorqu-dən görünəndə həkimlər tabutu yaxınlaşdırılar. Lusi burada, tabutda uzanmışdı. O, ovvəlkindən də gözəl görünürdü. Professor Van Helsing Lusinin dodaqlarını aralayıb, dişlərini göstərdi: - Bax, bunlar iti biçaq uclarına bənzəyir. İndi son inanırsan ki, uşaqların boynuna məhz bu dişlər batmışdır?

Doktor Sivardin heyəcanlı gözleri bu şeytan xisətləti gözəlin sifotına zilləndi.

- Bas biz no edək? - deyə o, narahatılıqla soruşdu.

- Lusinin başı kesilməli, ağızı sarımsaqla doldurulmalı və iri bir paz onun ürəyinə sancılmalıdır. Biz hələ hazır deyilik. Bizim köməyə ehtiyacımız var. Artur Holmvud biza kömək etməlidir.

Conatan qaydanda, Mina haqqında eşitdikleri ona ağır zərbo oldu. Lakin bir qədor xatırcı idi. Drakulanın qutularının Londondaki ünvani ona molub idi.

— Biz tocili Londona getməliyik. Lakin Minanın təhlükəsizliyi məni narahat edir, — Van Helsing söhbətə başladı.

— Mən do sizinlə gedirəm, qoy o görsün ki, ondan qorxmuram, — deyə Mina dilləndi.

Onlar Londona qutuların saxlandığı ünvana getdilər. Həmin ünvanda yalnız bir qutu tapa bildilər. Drakula qutuları möhv etmişdi. Gündüz olmasına baxmayaraq, onlar Drakulanı orada görə bilmedildər.

Həmin gecə onlar Minanı xüsusi soylo qorudular. Səhər doktor Sivard Minadan özünü necə hiss etdiyini soruşdu.

— Bir az yorgunam, Əvvəlkilərə nisbatən çox yatarım. Yuxulurmadı yalnız qutu görür və su sırlıtı eşidirəm, — deyə Mina cavab verdi.

Cek Sivard ucadan dedi:

— Professor, Minanın yuxuları iblis Drakulanın tacavüzündən sonra eyni oqidənin nəticəsi deyilmə?

— Boli. Deyilonlordan aydın olur ki, Drakula buranı axırınca qutuda tərk etmiş və dənizlə övənə getmişdir. Biz onun olduğu gəminin tapşılığı, — Van Helsing qorar verdi.

— Nə üçün? Məgər kifayət deyil ki, o, buranı artıq tərk edib? — deyə Mina toccəbüllə sorudu.

Van Helsing Minanın ollorunu ovcuna alaraq:

— Mina, özümüz, eger o, bir həftə əvvəl çıxıb getseydi, onun da-lınca getməyin monası olmazdı. Lakin indi biz sonin ruhunu iblis-dən xilas etməliyik, — deyə məhrəbancasına dilləndi.

Gəminini tapmaq o qədər də çətin olmadı. Bir həftə əvvəl Londondan Qara donuzə comi bir gəmi üzümüşdü. Limanda onlara söylədilər ki, "Zarina Katerin" yola düşməzdən əvvəl ləp axırdı bir kişi qutusunu gəmiyə yüklemək üçün çox xərc çəkdi.

Conatan hiss edirdi ki, professor və doktor Sivard Minada baş verə biləcək hər cür dayışıklığı diqqətən izleyirlər. Onlar Minanın gözlərinə, dişlərinə zonla baxırdılar. Cənubi vampirlərin qanı asta dövran edir. Yalnız qanının dadına baxdığı vampir, Minanın ruhunu xilas edə bilordi.

Onun bütün tədbirlərini əvvəlcəden planlaşdırılmışdılar. Gəmi Varnaya çatanda otrəfi qalın duman bürümüşdü. "Zarina Katerin" gəmisinin Drakulanın qosrindən 100 km aralıda, sahile yan aldığı görünen olmamışdı. Ancaq onlar Qalatzda qutunu gəmidən düşürən kişini tapdırıl.

— Ehtimal edirəm ki, biz mənim düşündüklerimi yerinə yetir-məliyik. Drakula bəlkə də çayla gedəcək. Artur və Conatan buxar gomisi ilə çayla getsinlər. Cek, man istayırom ki, son bir neçə at tapa-san, lazımlı olduğunda çayın sahibi ilə onları izleyəsən. Mina ilə mən qatarla Verestiye, oradan da qəsre tərəf gedərik.

Pazıızın düşməsinə baxmayaraq, Conatan Transilvaniyaya çatanda hava yaxşıydı, gün çıxmışdı, bu, onun ovqatına xoş təsir etmişdi.

Adoton bu vaxtlar çay vadisində soyuq, daşqın olurdu. Ətrafa tez-tez duman çökürdü. Kiçik buxar gomisindəki sobanı qalayıb istisino qızınmaz Conatana xüsusi ləzzət verirdi.

Onlar gecə-gündüz yol getmiş və yalnız bir neçə kiçik gəmi ilə rastlaşmışdır. Belə gomilerde qutu aparmaq mümkün deyildi. Üçüncü gün Bistrizdən keçərkən, sürülo üzən slovak gəmisi onları ölüb keçdi. Onlar qutunun mözh bu gomida ola biləcəyini güman etdilər.

Cay getdiyə ensizləşir, qayaların arasından keçirdi. Gəminin arxa hissəsində zədə dəyməşdi, onu tamir etmək onların bir qədər vaxtını alacaqdı. Hava getdiyə pisləşirdi.

Onlar indi təxminən Bistrizdən 60 km uzaqlıqda idilər və Artur narahatlıq keçirirdi ki, artıq qutu gəmide olmaz. Qarşısındaki kiçik şəhərdə gəmidən enib atlara mindilər. Mina və professorlara görüşmək üçün qəşəbənin dar yolları ilə çapmağa başladılar. Onlar Qazandıçıxandən bəri Cek Sivardı görməmişdilər. O, yalnız irolidə ola bilerdi. Professor və Mina Verestiye gündüz çatdlar. Professor qatardan düşüb fayton tutdu. Fayton onları Verestidən yüz km uzaqlıqdakı dağlara toro — Bistrizə aparmalı idi. O, bir az ərzəq və isti paltar aldı:

— Biz yənə bir həftə şəhərdən aralıda olacaq, cəhiyat ığidin yarasıçıdır, — dedi.

Yollar kələ-kötür, onlar isə çox yorğun idilər. Yol boyu qısa fasilələrle və atları mümkün qədər deyişikdən sonra yollarına davam edirdilər. Bistrizə ikinci gün çatdlar.

Mina çox yatrırdı, lakin o artıq yuxularında çay, deniz görmürdü. Güman ki, Drakula artıq çayla getmirdi. Fayton dağ yolları ilə irəlidikcə, Mina yuxulamır və yollara diqqətən baxırdı və nehayət, o dedi:

– Bu yoldur!  
– Son ominusun? – deyə Van Helsing soruşturdu.  
– Əlbəttə, Conatan bu yolla getmişdi və bu barədə mənə danışmışdım, – deyə Mina piçıldı.

Van Helsing xüsusi maraqla Minaya nozor saldı. Elə bil o, iki saat övvəlki qız deyildi.

İrlidö – ağacların arasından, başı buludlarla örtülmüş Drakula qoşurının divarları görünməyə başladı.

Onlar faytonu ağacların arasında saxladılar. Qar səngimişdi. Van Helsing ocaq qaladı. Minanı ocağın yanında oyoşdırıb, ocağın etrafında uzun cubuqlu dairə etibdi. Çevrönin içərisində kilsədə dua oxunmuş çörök qırıntıları səpdi. Özü dairədən kanara çıxdı. Mina ocağın qırığında üzgün, heysiz halda oturmuşdu. Düşüncəye dalmışdı.

– Mina burası gol, – deyə Van Helsing onu çağırıldı.

Mina durdu və professora taraf addımlamaya başladı. Sonra halsizləşdi, yeriyo bilmədi. Van Helsing əlini ona uzatdı. Mina titradı və yero çökdü. O, artıq yarımvampir idi. Mina dairəyə giro bilmirdi. Ancaq dairəyə golmamış idi. Van Helsing özü də dairənin içərisində tohlükəsiz ola bilərdi. Bu, Minanın təhlükəsizliyi üçün də vacib idi. O, Minaya nozor saldı:

Qaranlıq döşəndi. Bəzən atlar qorxulu səslə kişnəyir və az qala bağışlıqları ağacları yerindən qoparmaq istəyirdilər. Van Helsing onların yanına gəldi və atları tumarlayaraq sakitləşdirdi. Professor çox yorgundu. Mina hələ yariyuxulu idi. Van Helsing yatmaqdən cəhiyat edirdi.

Toxminon gecəyarısı saat 3-ə yaxın ocaq sönməyə başladı və o, yenidən gedib odun yiğmali oldu. Qar güclənmişdi, bərk yağırdı və bəzən Mina dillondı:

– İndi dairədən uzaq düşmək olmaz. Kanarda təhlükəlidir.

Van Helsing dedi:

– Mən qorxmoram, lakin son...

Mina eynəmli tobəssümələr gülümşəyərək dedi:

– Mono görə qorxmayıñ, indi on tohlükəsiz adam monəm.

Van Helsing yənə nə iso demək istədi. Lakin atların dəhşətli kışnortisi onun fikrini yayındırdı. Elə bu zaman onlar dairə etrafında sırlanan, sənki rəqs edən üç qızın gördürlər. Professoru dəhşət büründü. Bunlar Conatan qəsrədə olan zaman onun qanına susamış qadınlar ola bilərdi. Əllərini Minaya təref uzadıb onlara qoşulmağa

çağırırdılar. Bu zaman professor Minadakı dəyişikliyi hiss etdi və düşündü ki, çevrədəki duanın gücü Minanı saxlaya biləcəkmə?

Fikirleşmək üçün çox vaxt yox idi. Professor ocaqdan kösə götürüb qadınlara təref talladı və qışkırdı:

– Allah əşqinə, çıxın gedin burdan!

Ətrafa sakitlik çökdü. Professor Van Helsing özünü daha yorğun və dəha özgən hiss etməyə başladı. Lakin Mina professora qoriso nozorlular baxır və sıfətində anlaşılmaz cizgilər omela golirdi. Mina ilə birlikdə qalmalı çox tohlükəli idi. Çünkü bir az sonra o, iblislərin dünəsinə addım atacaqdı.

Vaxt ağır keçirdi. Səma hələ də tutqun idi. Parlaq qarın üzərində iz buraxaraq üç süvarı – Conatan, Artur və Cek Sivard düşməni addımbaaddım izleyirdilər.

Günorta çığı dağ yolunda slovaklardan qutunu alan qaraçalar güründülər. Süvarilərin yolu uzanır. Günəş getdikcə dağların arxasında gizlənməyə başlayırdı. Onlar anlayırdılar ki, təloşməli, vaxtı qabaqlamalıdırırlar.

Birdən lap yaxında atos səsi eştidilər. Conatan olindəki hindu biçağının yelloðorək yorğun atını möhmizləyib irolı cumdu. Burada onlar Van Helsingin otrafına toplanmış, əllərində biçaq oynadan qaraçaları gördürlər. Professor olında silah qaraçaların dövrosində dayanmışdı. O, üzgün və çəşqin görünürdü.

Professor tok, qaraçalar iso çox idilər. Lakin onun olində silah var idi. Onlar professora qəfləton hückum edo bilərdilər.

Düşünmək vaxtı deyildi. Bu zaman üç atlının onlara doğru çapıldığı gördürlər. Van Helsing biçağını oynadıb qışqıraraq irəlidə çapan Conatanı tanıdı.

Bunu görən yorğun qaraçalar atlarının çox olduğunu görüb dağın otoyinə dağılışdırırlar.

Günoş dağların arxasında gizlənir, qaranlıq çökürdü. Bir az sonra Drakulanın gücü özüne qayıdaqadı. Lakin dostlar bir şeyi unutmamışdır ki, qutu tezliklə açılmalıdır. Onlar tələslik qaraçaların faytonuna hückum edib qutunu təpədilər. Hərəsi bir yerdən daş götürüb dölicəsinə qutunu sindirməyə başladılar. Günoş qürub edir, vaxt gözləmirdi. Qutunun içərisindəki cesad canlanı bilərdi. Ağır daşların zərbəsinə tab gotirmeyən qutu sindi və Drakulanın sıfəti göründü. Onun ağızı açıq idi. Daxilindən hənerti gəlirdi. Bu nədir, iblis oyanırdı? Onlar gecikmişdilər?!

Güneş artıq batmışdı. Professor vaxt itirmədən hazırladığı ağacı – pazı vampirin ürəyinə sancdı. O, iti uclu ağacı var gücü ilə içəri itəldi.

Dostlar ömürlerinin sonuna kimi Drakulanın dohşotlı fəryadını və onlara tuşlanmış qorxulu nozörələri unutmayaçlıdır. Ağacların arxasında gizlənmiş Mina dostlarını yaxınalaşdı. Onların beşi də düşənlorının cosodino tamaşa edirdi.

Nəhayət, iblisin qolları və ayaqlarının vohsi çırpıntıları dayandı, onun nifşətlə ağarmış dombra gözleri və sıfotı evvələcə saralı, sonra bomboz oldu. Bədəni qurumağa başladı, get-gedo kiçildi və qurmuş qana döndü. Bir azdan parça-parça oldu.

On dəqiqə öncə ehtiyat etdikləri iblisin casədi külö döndü.

Dostlar Minaya zənlə baxırdılar. Minada gedən doyişiklik hiss edilirdi. Dərisinin qeyri-adi rongi, gözlərindəki qəriba baxış artıq çökülmüşdi. Bu, Conatanın sevdiyi evvəlki Mina idi. Bəli, Mina artıq bələdan qurtulmuşdu...

## ROBERT LUİS STİVENSON

(1850-1894)

### ZOOPARKA GEDİRİK

Zooparkda pələng, şir,  
Kenkuru görəcəyik.  
Yeko, tənbəl aşıya  
Biz yem də verəcəyik.

Goreşənin gülüşü,  
Meymunun min oynu var.  
Ucaboy zürafənin  
Necə uzun boynu var!

### REKVİYEM

Bu geniş somanın altında mənə,  
Bir mezar qazın ki, uyuyum, yatım.  
Xoşbəxt yaşamışam, xoşbəxtəm yenə,  
Vətəndə yetəcək sona həyatım.

Əgər ömrüm erkən yetişmə sona,  
Sanmayın ilhamım əbədi sönər.  
Gəzib dolaşığım doğma vətəndə  
Elə məzarım da bir şərə dənər.

## DƏFİNƏLƏR ADASI

(romandan fragment)

### MƏNİM DƏNİZDƏKİ MACƏRALARIM

#### DƏNİZDƏKİ MACƏRALARIM

NECƏ BAŞLADI

Quldurlar daha qayıtmadılar. Meşədən birçə gülə də atmadılar. "Onlar bu günlük paylarını almışlar", - deyə kapitan fikrini bildirdi. Biz arxayınca yaralıların yarasını sarıldıq. Tehlükəyə baxmayaraq, naharı bu dofa skvayrla mən blokhauzun qabağında hazırladıq. Ancaq yaralıların dohşetli zarılıtı burada da eşidildi.

Döyüş zamanı yaralanan sokkız nəfərdən yalnız üçü sağ qalmışdı. Mazgalın böyründə gülə yarası almış quldur, Günter və kaptan Smollett. İki nəsorin vəziyyəti ümidsizdi. Quldur cərrahiyə omalıyyatı zamanı öldü, Günter isə göstərdiyimiz bütün söylemələrə baxmayaraq heç özünə golmirdi. Vaxtilo mehmanxanaımızda yaşamış qoca quldur ürok tutmasından sonra necə idis, Günter de eynilə eləcə, bütün günü çox ağır, çotinliklə nəfəs alırdı. Onun qabırğaları qırılmış, yixılarkon kollası zədələnmişdi. Ertəsi gün gece o özüne golmadan iniltisiz-filansız keçindi.

Kapitanın iso yaraları ona çox əziyyət versə də, qorxulu deyildi. Çünkü daxili orqanları zorar deyməmişdi. Birinci gülə - Con Andersonun atlığı gülə kapitanın kürak sümüñün dəlib ciyərinə azca sıvırmışdı. İkinci gülə isə baldırına doyib azəle bağını zədələnmişdi.

Höküm bizi inandırırdı ki, kapitan mütləq sağalasıdır, ancaq bir neçə həftə gərək gözəşin, əlini tarpotmasın və çox danışmasın. Barmağının təsadüfən kəsilməsi bekara şeydi.

Höküm Livsi kasılmış yero molhom qoydu və somimiyotla qulağımı çökdü.

Skvayrla hokim nahardan sonra kapitanın yanında oturub məsləhətşəmeye başlıdlar. Məşvərət günortadan keçmiş bitdi. Höküm şiyapmasını başına qoydu, tapançmasını götürdü, kəmərinə xəncər keçirdi, xoritoni cibinə qoyub müşketini çıynıno aldı. Hasarın şimal tərəfindən aşib meşədə gözdən itdi.



Böyüklerin söhbətini eşitməmək üçün Qreyle mən otağın lap o biri başında oturmuşdu. Həkimin qəribə hərəkəti Qreyi o qədər sarsılmışdı ki, hətta çubuğu ağızından götürürəndən sonra onu yenidən dodaqları arasına almağı unutmuşdu.

- Şeytana lənət, bu nə işdir! Xoxsa həkim Livsi ağlımı itirib, - deyə o dillondı.

- Ola bilməz hamı ağlını itirsə də, həkim itirməz, - deyə cavab verdim.

- Düz deyirən. Görünür, mən özüm ağlımı itirmişem.

- Yox, sadəcə olaraq, həkimin başqa bir məqsədi var, - deyə ona izah etdim. - Zənnimcə o, Ben Hannla görüşə getdi.


Sonra bildim ki, gümanım doğru imiş. Bu aralıq istehkam yaman qızımışdı, istiyyə davam getirmək olmurdı. Günorta güneşi heyətdə qumu bərk qızdırımdı, başında qəribə fikirlər dolanımağa başladı. Bu saat mən sərin məşə ilə gedən, quldurların neğməsini dinleyən, şam ağaclarını qatran qoxusuna ilə nəfəs alan həkimə hesəd aparırdım, cünti özüm burada istisiz zəbənən çəkən cəhənnəmdə bışardım, eynimdəki paltarlar isti qatrana yapışındı. Hər yer insan qanına boyanmışdır, etrafa da cəsədlər səpolənmişdi.

İstehkama qarşı ürəyimde baş qaldırılmış dərin nifrət, qorxu his-sindən geri qalmazdı. Mən döşomeni, qablari yuduqca bu yero qarşı nifrətim də dəqiqəbədəqiqə artır və həkimə qarşı hesədim güclənirdi. Nehayət, özümü suxarı torbasının yanında gördüm. Heç kəs mənə baxmırı. Qaçmağa hazırlaşdım: kamzolumun her iki cibini suxarı ilə doldurdum.

Siz mənə axmaq deyə bilərsiniz. Mən çox ağılsız iş gördüm, ağına-bozuna baxmadan risko gedirdim, ancaq gücüm çatan tədbirləri görüb qaçmaq qərarına geldim. Bu suxarı ilə aza iki gün dolana bileyəcədim.

Sonra iki tapança götürdüm. Gulləm və bartum da vardi, özümüz yaxşıca başdan-ayağa silahlansmış hesab edirdim.

Planım mahiyyət etibarılı çox da pis deyildi. Mən şərqi tərəfdə bizim limanı açıq dənizdən ayran qumsal buruna yetmək, dünən axşam gözümə dəyen ağ qayani tapmaq, Ben Hannin qayığını axtarmaq istəydim. Zənnimcə, belə bir iş əziyyətinə deyərdi. Lakin burasına da emindim ki, öz xoşumla istehkamdan heç kim məni buraxmazdı, buna görə də gizli qaçmaq qərarına geldim. Şübhəsiz, məqsədə yetmək üçün belə axmaq yol seçmək düzgün deyildi,



ancaq yaddan çıxartmayı ki, mən hələ usaqdım və özüm də artıq qötü qərara golmişdim.

Bir azdan qaçmaq üçün əlimə fürsət düdü. Skvayrla Qrey kaptanı sarqlarını deyişəndə mən hasarı aşıb ağacların arasında gözən idim. Mənim aradan çıxdığım məlum olana kimi çox uzaqda idim, heç bir çigirti-bağırkı məni geri qaytarı bilməzdil.

Mənim bu ikinci ağılışlı hərəkətim birincisindən betərdi. Çünkü istehkamda iki sağlam adam qalmışdı. Lakin birinci dəfə olduğu kimi bu dəfə də qaçışın təhlükədən xilas olmaqdə bize kömək etdi. Gomidon gəron olmasının deyə burunun dənizə baxan tərəfi ilə deyil, adanın düz şorq sahilinə üz tutдум. Gün hələ çox yüksəkdə olsa da axşam düşürdü. Meşənin içi ilə gedirdim. Qarşında ara vermedən sahilə çırpan dalgaların gurultusundan başqa budaqların saqqıltısını və yarpaqların xıhältisini da eşidirdim. Bu o deməkdir ki, dənizdə külək həmisiyindən güclüdü. Az keçmiş üzüma sərin meh vurdur. Bir neçə addım da getmişdi ki, meşə konarına çıxdım. Gözlerim qarşısında üfüq kimi uzanan dənizin mavi sothi gün işığında bərəq vururdu, sahilde isə dəniz köpükxonları və qaynayırdı.

Dəfinolər adası sahillerində dənizin sakit olduğunu hələ bir dəfə də olsa görməmişdim. Günsər göz qamaşdıranda, hava tamam sakit və küləksiz olanda belə boy-boy qalxan dalgaların gurultu ilə sahile çırpardı. Elö bir yer yoxdu ki, dalgaların gurultusu eşidilməsin.

Mən sahil boyu gəzməkdən həzz alaraq irəliliyirdim. Nəhayət, cənubə san kifayət qədər gedəndən sonra qalın kolların arası ilə sürüna-sürüna burunun zirvəsinə qalxmağa başladım.

Arxam dənizə, üzüm limana sari durmuşdum. Dənizdən əsen külək öz çılgınlığından yorulmuş kimi sakitleşməye başlamışdı. Onu, cənubdan və cənub-şorqdan özü ilə qalın duman gotiren hava axımı əvəz etməkdə idi. Skelet adası ilə əhatə olunmuş boğazda su, bu yerləri ilk dəfə gördüyüümüz gündən necə idisə, indi də elösə qurşun rənginə çalırdı. "İspanyola" dorların başından yüksətmiş kimi, əsgə tok sallanan qara bayraq ilə, durluş suda güzgüdə olduğu kimi öks edirdi.

Gəminin yanında bir qayıq vardi. Silver qayığın arxa tərəfində oturmuşdu. Mən onu lap uzaq məsafədən belə tanıydım. Silver gəminin kənarında aşağı boyanan iki quldurla söhbət edirdi. Quldurlardan birinin başında qırmızı papaq vardi. Bu bir az əvvəl çəpərdən aşan həmin yaramadı idı. Onlar deyib-gülürdüler. Bizi bir

milə yaxın məsafə ayırdıqdan, aydın məsələdir ki, sözlerini eşidə bilməzdim. Sonra dohşətli çigirti eştidim. Əvvəl qorxdum, amma sonra kapitan Flintin – tutuquşunun səsini tandım. Mənə həttə elə goldı ki, Silverin qolunda oturmış əlvən quşu görürəm.

Qayıq gəmidən aralındı, sahile san üzməyə başladı. Qırmızı-papaq quldur isə öz yoldaşı ilə birlikdə kayuta endi.

Günəş "Müsahidə borusu"nın arxasında görünməz oldu. Duman qatıldı. Hava çox təz qaralmağa başladı. Qayıq bu gün axtarıb tapmaq isteyirdimə bir dəqiqə belə yubanmamalı idim. Six kolların arasından yaxşıca görünən ağ qaya məndən xeyli – sek-kizdəbir mil aralı idı. Ona getmək üçün çox vaxt sərf etdim. Bir neçə dəfə kolların arası ilə iməkəlməli oldum. Əlim qayanın kələ-kötür səthinə toxunandı artıq gecə düşmüdü. Qayanın böyründə yaşıl yosunlarla örtülüb çox da böyük olmayan bir çuxur vardi. Qum topaçlıklarının və dizer kimi qalxan alçaq kolların dalından çuxur görünmürdü. Çuxurun üstü keçi dorisi ilə örtülmüşdü. İngilterədə qaraçılara hara getsələr özləri ilə belə çadırlar aparırlar. Çuxura düşüb çadırın konarını qaldırdım və Ben Hannin qayığını tapdim. Bu ibtidai, çox sadəcə bir qayıqdı. Ben möhköm ağaçdan dayırımı – öyri bir çərçivə düzəltmiş, çərçivəyə isə keçi dörüsindən çökək takına qayırmışdı. Qayıq vur-tut bundan ibarətdi. Böyük adam ora çotin minordı. Həttə mən özüm belo ora zorla oturdum. İçində alçaq bir skamyaya, ayaq qoymaq üçün çuxur və ikiterəfli avar vardi.

Mən qodim britaniyalıların vaxtilə dənizə çıxıqları hörmə baliqçı qayıqlarını əvvəllər heç vaxt görməmişdim. Ancaq sonralar bunları görəmək mənə müyəssər oldu. Ben Hannin qayığını tosovvrı etmək üçün sizə dedim ki, bunu hemin ibtidai qayıqlardan və en ilkinə və ən pisinə oxşatmaq olardı. Ancaq onun qədim qayıqlardan bir üstün cəhəti vardi ki, – bu da onun yüngüllüyü idi. Belə qayığı asanlıqla istediyin yero apara bilərdin.

Siz fikirləş bilərsiniz ki, qayıq tapandan sonra mən istehkama qayıtmalı idim. Lakin elə bə vaxt ağılma tezə bir fikir geldi. Bu fikir üreyiməcə yətdi ki, həttə kapitan Smollett belə məcbur edilməzdi ki, ondan vaz keçim. Mən gecənin zülmətindən istifadə edib "İspanyola"ya yaxınlaşmaq və lövber kəndirini kəsmək isteyirdim. Qoy axın onu sahilde hara isteyirə atsın. Quldurlar bu gün səhərki uğursuz vuruşdan sonra yeqin ki, səhər lövberi qaldırıb dənizə çıxacaqlar. Nə qədər gec deyil, buna mane olmaq lazımdı.

İş burasındadır ki, gəmido bircə dənə də olsa qayıq yoxdur, buna görə də belə todibri yerinə yetirmək bir elə təhlükeli deyildi.

Mən qum üstündə oturub suxarı ceynəyir və havanın tamam qaralmasını gözlayırdım. Beynim dəşən bu todibri həyata keçirmək üçün bu ən sərfəli gecə idi. Götür üzünü qalın duman bürüdü. Günün son şuları batan kimi Dəfinolər adası zülmətə qorq oldu. Qayığı ciyinəmə alıb çıxurdan çıxdım. Büdrəyo-büdrəyo suya torof gedəndən ətrafi bürüyen zülmətdə iki işq göründü: biri bataqlığın yaxınlığında, sahildəki tonqaldı, burada quldurlar içib sərxaşlıq edirdilər; o birisi isə gominin dal tərəfindəki illüminatordu. Gəmi, arxası mənə torof çevrilidiyindən onun qalan işqlarını görmürdüm. Bu işğın da özündən çox dumalar içerisinde oriyen ləkəsini - öksini gördüm. Çökilmə başlığından dənizlə sahil arasında yaşı qum yeni bir komar çıxmışdı. Ayaqlarım topuğa kimi lehməyo girmişdi, suya çatmaq üçün bir xeyli vaxt belə getməli oldum. Bir neçə addım da dayaz suyun içi ilə yeriib qayığı dənizə saldım.

### ÇÖKİLMƏNİN İXTİYARINDA

Zənnim məni aldatmışdı, qayıq mən boyda, mən çəkide adam üçün münasibdi. Həm yüngül, həm də mutəhərrikdi. Ancaq bununla belə hey firlanır, yana əyləndi, onu idarə etmək çox çətinidir. Çərimi bölgəzimə yetirirdi, no edirdimsə, yenə yerindəcə hələnirdi. Sonralar Ben Nann özü etiraf etdi ki, yalnız onun siltaşına bələd olan adam bu qayıqda üzə bilər.

Şübhəsiz, mən hələ onun siltaşına bələd ola bilməzdəm. O mənə lazımlı olan səmtdən başqa, hara desən üzürdü. Ən çox da sahile doğru çöndürdü. Əgər çökilmə olmasaydı, heç vaxt gəmiyə gedib çata bilməzdəm. Xoşbəxtlikdən çökilmə məni qabaga atıb birbaşa "İspanyola"ya sarı aparırdı.

Gəmi əvvəlcə, ətrafi bürüyen zülmətdən də qara bir loko kimi görünürdü. Sonra onun gövdəsinin və dorlarının çizgilərini aydınca secdim. Sahildən uzaqlaşdıqca çökilmənin güci ilə süretdə üzəməye başladığımdan, bir an keçmiş özümü lövər kəndirinin boyrundə gördüm və tez ondan yapışdım.

Lövər kəndiri yay kimi elə gorilmişdi ki, az qalırdı gəmi lövbərdən qırılıb tacrid olsun. Çökilmə nəticəsində əmələ gələn axın

gominin altında dağ seli kimi qaynayır və coşurdu. Bir biçaq zərbəsi ilə "İspanyola"nın çəkilmenin axınına vermək olardı.

Ancaq yaxşı ki, vaxtında ayıldım, başa düşdüm ki, belə gerilməş kəndiri kəssem, məni at sıllağından berk vurur. Qayığım çevrilər, özüm də dənizin dibinə gedorəm.

Dayanıb gözəlməyə başladım. Əlverişli təsadüf olmasaydı, ehtimal ki, öz fikrindən vaz keçəcəkdir. Lakin külüyən istiqaməti deyişilməyə başladı, əvvəl cənub-sərq külüyə osirdi, sonra o, cənub külüyinə, gecə düşəndən sonra isə cənub-sərq külüyinə çevrildi. Mən yubanana kimi baş qaldırmış ansız kükəl "İspanyola"nın suyun axınına qarşı çevirdi. Lövər kəndirinin boşalması məni sevindirdi, bir göz qırpmında əlim suya batdı.

Fürseti elden vermək olmazdı. Qatlama cib biçağını diliimlə açıb kəndirin lisflərini doğramağa başladım. İkicə lış qalmış kəndir yenidən gəldi. Mən də külüyən təzədən baş qaldırmamasını gözəlməyə başladım.

Kayutdan gələn çığırtı-bağırı çıxdan qulağıma dəyirdi. Ancaq o qədər başım işe qarışmışdı ki, buna fikir vermirdim. İndi bekarcılıqdan səsi dinləməyə başladım.

Vaxtile Flintin topçusu olan ikinci bosman Izrael Hendsi səsin-dən tanışdım. Şübəsiz, o birisi də dostum - qırızıpapaq quldur idi. Səslərdən hiss edirdim ki, hər ikisi lül sərxaşdır və hələ də içməyi davam etdirirlər. Onlardan biri sərxaşa çığra-çığra illüminatoru açıb suya nə isə vizildətdi. Yəqin bu boş şüşə idi. Onlar yalnız içməklə möşələn deyildilər, hem də berk savasıldırlar. Söyüş dulu kimi yağırdı və mənə elə galırdı ki, aradıb döyüşürdilər də. Amma sonra ara sakitleşir və savaş keşiliirdi. Sonra yenə söyüş, savaş davam edir, bir neçə dəqiqə sonra təzədən keçirdi.

Sahildə ağacların arasında tonqal yanındı. Orada kim isə qədim, üzüntülü yeknəseq bir dənizçi mahni oxuyurdu, her bəndim axını ulamaya oxşar zəngülə ilə bitirdi. Soyahotınız zamanı bu mahniyi çox eşitmədim. Mahni elə uzun idi ki, heç kəs onu axıra kimi oxumazdı, hövəlesi yetənə kimi deyər, sonra yarımcı kəsərdi. Mah-nının bir para sözleri xatirimde idi:

Yetmiş beş dənizçidən biri də qayıtmadı,  
Burulğanlara düşüb yetmiş beşi də batdı.

Fikirleşdim ki, yeqin, homin qüsseli mahni, bu şeher bir çok dostlarını itirmiş quldurların kodeleri ohval-ruhiyyesine uygundur. Lakin sonra öz gözümle gördüm ki, eslinde bu deniz quldurları denizin özü kimi tamam hissiz-duygusuz bir meşluqdur.

Nehayat, kükək yeqin baş qaldırdı ve gəmi qaranlıqda mənə tərəf horəköt etdi. Kondırın boşaldığını hiss edən kimi axırınçı liflərə bıçaq çəkdim.

Kükək mənim qayığımı təsir etmirdi, buna görə də bir göz qırpmında "İspanyola"nın lap böyrün qısqıldı. Axına düşmüş gəmi öz oxu etrafında hərləndirdi.

Hər an çevriləmək töhlükəsi altında var gücümə avar çəkirdim. Gəmi monim qayığımı öz ardına çəkib aparırdı, heç cür ondan aralana bilmir, yavaş-yavaş onun burnundan arxa tərəfinə səri herəket etdirdim. Nehayat, o məndən aralanmağa başladı, bu töhlükəli qonşuluqdan canımı qurtarmaq ümidiñde idim. Ele bu vaxt gəminin böyründən sallanan kondır elime keçdi. Tez ondan yapışdım.

No üçün ipdən yapışdım? Burasını heç özüm de bilmirem. Şübəhisiz bunu bixtiyər etdim. Ancaq ele ki, kondır elime keçdi və onun möhkəm bağlandıqına əmin oldum, birdən-birə bir maraq — illüminatordan kayutun içorisinə baxmaq hovası məni istəldi.

Kondirdən yapışaraq yuxarı dırmaşdım. Bu, çox töhlükəli idi, çünki qayıq hor an aşa bilərdi. Yuxarı qalxdım. Kayutun bir hissəsinə vo tavarı gördüm.

Bu vaxt gəmi vo ona söykənniş qayıq sürətlə axına qoşulmuşdu. Bizi düz tonqalla üzboz dayanmışdıq. Gəmi xışlı ilə dalgaları yararlı, donıçlıların təbirincə desək, gəmi "danişmağa başlamışdı". Başa düşə bilmirdim ki, gəminin keşini çəkən quldurlar niyo haray salımlar. Illüminatordan içəri boylananadək bunun sebəbi mənə aydın deyildi. Ancaq baxan kimi hor şey məlum oldu. Həndə yoldaşa bir-birinin boğazından yapışmışdilar, içəridə olum-dirim döyüşü gedirdi.

Mən aşağı düşdüm, skamyaya oturdum. Bir saniyə geçiksəydim qayıq çevriləcəkdi. Zoif lampa alovunun işıqlandırıldığı qandan boğulmuş sərt üzər hələ də gözlerimin qarşısında cilvelənirdi. Bu müdhiş mənzərəni unutmaq və zülmətə alışmaq üçün gözlerimi yumdum.

Sahilde ara vermədən davam edən mahni nehayat, kesildi. Tonqal başında şənlik edən mənə tanış olan başqa bir nəğməni oxumağa başladılar.

Bir ölü sandığına on beşi getdi qurban,  
Ho-ho-ho, bir şüse da rom!  
İç, iç, onsu da axır səni yixacaq şeytan.  
Ho-ho-ho, bir şüse da rom!

"İspanyola"nın kayutunda bu an rom və şeytan gör nələr edirdi. Bu fikirlərə dalmışken gözlenilməden qəribə bir tekan hiss etdim. Qayığım birdən yana əyildi və istiqamətini dəyişdi. Axının süroti biro-iki artdı.

Gözlerimi açdım. Ətrafında qəribə bir parıltı ilə bərəq vuran xırda dalgalar köpüklenir, sırlıdayıb qaynayır, aşib-dəşirdi. Məndən bir neçə yard aralı üzən "İspanyola" da deyəsən, istiqamətini dəyişmişdir. Qaranlıq semada onun dor ağaclarını gülcə seçirdim. Diqqətlə baxdım gördüm ki, indi de o, cənuba baş alıb gedir.

Dönbü sahile baxdım, ürəyim qorxudan az qaldı partılaşın. Bu an tonqal düz arxamda yanındı. Deməli, axın birdən sağa burularaq hem hündür gəmini, hem de mənim yüngül, müthəhərrik qayığımı çəkib apardı. Getdikcə daha çox çağlayan, dalgaları boy-boy qaldıran coşqın axın bizi dar boğazdan açıq denizə qovurdu.

Gəmi gözlenilməden evvəl istiqamətine görə en azi iyirmi dərəcə bacıq meyli ilə, ikinci deffə döndü. Bu an iki deffə qışqırıldılar. Trap üzəri ilə qaçanların tappılıtu eşidildi. Başa düşdüm ki, serxoşlar döyüşü keşmişlər. Təhlükə hor ikisini ayıltmışdı.

Man qayığın dibində uzanıb həyatımı taleyin hökmüna tapşırıdım. Boğazı keçəndən sonra biz azığın dalgaların qoyunu giraçekdi ki, bu da tezliklə mənim bütün ezbə-əziyyətlərimə son qoymaçdı. Ölümden qorxmurdum. Ancaq heç bir inad göstərmədən uzanıb onu gözləmək işğəncə idi. Belece bir neçə saat uzandı. Dalgalar məni atıb tutur, başdan-ayağa isladırdı. Hor dalğa məni ölümle təhdid edirdi. Zaman keçdikcə yorgunluqdan bütün bədənim süstəldi. Vəziyyətim dehşətli olsa da hor şeyi unudub, dərin yuxuya getdim. Doğma yerlerimiz və köhnə "Admiral Benboy" yuxuma girdi.

Gözümü açanda artıq hava işıqlaşmışdı. Axın məni Dəfineler adasının cənub-qərb sahili ilə aparırdı. Günsə çıxmışdı. Ancaq keçilməz qayaları pillo-pilla donizo sarı uzanan uca "Müşahide borusu" onun qabığını kosmuşdı.

Baş dağı və Arxa dor Toposunu yan tərəfimdə görürdüm. Təpə çılpaqdı və boz dumana qorq olmuşdu. Baş dağ isə qırx-əlli fut hündürlükdə sıldırm qayalar və bir-birinin üstüne qalanmış qaymalar ilə əhatə olunmuşdu. Mən sahildən olsa-olsa dördəbər mil aralı idim. Avari götürüb sahila üzəməyi qərara aldım.

Ancaq tezliklə bu arzumdan vaz keçməli oldum. Çünkü üzü-qoylu qeyriliş qayaların arasında vurmuxan dalğalar çılgıncasına ulayırdılar.

Şaha qalxan nəhəng dalğalar köpüklənə-köpüklənə gurultu ilə qayalara çırpıldı. Sahilə doğru getseydim, ya azığın dalğalar məni altına alıb əzəcək, ya da keçilməz qayalar arasında naşaş yerə əldən-dildən düşəcəkdirim.

Məni qorxudan təkcə bu deyildi. Stol kimi yasti qayalar üzərində dorisi sürüşkən qırıbə nəhəng ejdahalar sürünləndi. Arabir onlar gurultu ilə suya cumub və dənizin dibinə batırdılar. Onlar lap çıxdılar. İt kimi hürüşürdülər və bu vəhşi hürüşü qayalar eks-seda kimi təkrar edirdi.

Sonralar bildim ki, bunlar suiti imişlər. Özleri də çox zərərsiz heyanlarmış. Bunların dəhşətlə görünüşü, sahilin çıxmaz qayalıq olması, dalğaların azıncıncası qayalara çırpılması el-ayağımı soyudu, sahilo çıxməq həvəsindən vaz keçdim. Bu dəhşətlərlə qarşılaşmaqdansa, dənizdə acıdan ölmək məsləhətdi.

Bu zaman xilas olmaq üçün başqa bir fırsat olə dündü. Çekilmə noticosında Baş Dağdan şimala sarı qum zolağı uzanıb gedirdi. Bundan o törofə, daha şimala başqa burun - bizim xəritədə Meşəli Burun adlanan yer görünürdü. Meşəli Burun ta dənizin kənarına kimi enən uca şam ağacıları ilə örtülmüşdü.

Silverin sözlərini xatırladım o, deyirdi ki, Dəfinelər adasının qorb sahili boyuncu gedən axın sonra şimala törf döñür. Bildim ki, hemin bu axına düşmüşəm. Qüvvə serif etmək nəhaqqı. Mən Baş Dağı ötüb daha çox ürəyoyanın axar-baxarlı Meşəli Buruna yan almağı qöt etdim.

Doniz dalğalı idi. Cənubdan əsen mülayim külək axınlı üzəm-yime kömək edirdi. Dalğalar müvazi qalxıb-enirdilər.

Sərt külək esseydi, mən çoxdan batmışdım. Mülayim meh vurdıqca yüngül, xirdaca qayığın necə məhərətlə üzüyüünü iki göz gerekdi tamasa etsin. Qayığın dibinə uzanıb atrafa göz gəzdirirdim. Başımın üzündə nəhəng göy dalğalar şəhə qalxır, üstüma hücum çəkirdilər... Mənim qayığım isə rəqs edirmək kimi dalğaların başına qalxır, sonra quş kimi sütə-sütə aşağı sürüşürdü. Eto bil altından yavi vardi, gərilib-acılırdı.

Bir azca ürekldim, hətta avar çəkmək fikrinə düşdüm. Ancaq müvəzinətin azca pozulması dərhal qayığın horəketinə təsir edirdi. Azəcinq torponən kimi, o, süzgün yerişini deyişir, dalğaların zirvəsindən elə sürətlə enirdi və otrafa su fontanı sıçradaraq burnu suya eله cumurdu ki, qorxundan başınım hərəknərdi.

Qorxmuş və ıslanmış halda yeno qayığın dibinə uzandım. Qayıda o saat özüne goldi və əvvəlki kimi dalğaların arası ilə chtiylatla yoluna davam etdi.

Hər şey ayındır, avar çəkmək olmazdı. Bəs onda sahile necə çıxayımdı?

Qorxsam da özümü itirmədim. Hər şeydən əvvəl matros şapkalı suyu qayığın içindən boşaltılmağa başladım. Sonra qayığa göz qoydum, bilmək istəyirdim ki, onun dalğalar üzəri ilə belə yüngüləcə sürüşməsinə sebəb nedir. Sahildən və ya gəmidən adama elə gəlirdi ki, hər bir dalğa yekə düz və hamar bir dağdı. Əslində isə belə deyildi, bu - dik başı, yoxusu və yamacı olan nahamar dorələr silsiləsindən ibarətdir. Qayıq öz başını buraxılında dik yoxuşlardan və uca zirvelərden qaçaraq məhərətlə özüne yol tapındı.

"Çox gözəl, - deye dündündüm. - Deməli, sakitcə uzanmalı, müvəzinəti pozmamalıyım. Ancaq düz yerlərdə, elə fursat düşükdən qayığı sahile çıxarmaq üçün avar çəkmək olar".

Belə də etdim. Narahat bir vəziyyətdə dirsəklorin üzərində uzanmışdım. Arabir avari suya vurur, qayığı sahile yönəltməyə çalışırdım.

Bu çox ağır, zəhlətəkin bir iş olsa da, hər halda bəzi müvəffəqiyyətlərim vardi. Meşəli Buruna yetəndə başa düşüdmək ki, sahile çıxməq qeyri-mümkündür; axın məni buradan tökürcək. Halbuki sahil məndən comisi bir neçə yüz yard aralı idi. Denizdən əsen külək ağaclarının yaşıl zirvelərini torpedirdi. Yaxındakı buruna yanala bilecəyimə emindim.

Vaxt keçirdi. Bərk susamışdım. Dalğalar üzerinde mən bir rəng goçan günün şux şularından göz qamaşırı. Üzümə sıçrayan dəniz suyu quruyur, dodaqlarına duz töbəqəsi çökürdü. Boğazım qurmuşdu, başım ağrıyordu. Ağaclarda ləp yaxında idi, onlar öz sorinlikləri ilə mənə cozb edirdilər. Lakin axın qayığımı burunun qarşısından sürətlə ötürüb keçirdi. Yenidən açıq dənizə düşdüm. Burada gördüklorim bütün planlarımlı alt-üst etdi.

Qarşısında məndən yarım mil, bəlkə bundan da az aralı "İspanyola" bütün yelkənlərinə açıb gedirdi. Şübhəsiz, mən görəcək və xilas edəcəklər. Susuzluqdan elə əzab çəkirdim ki, özüm də bilmədim buna sevinim ya kəderlənim. Ancaq bu barədə fikirleşməyə macəl tapmadım. Heyrətən donub qaldım. "İspanyola" orta dorun alt yelkonini və ücbucaq çap yelkonunu açaraq irəliliyirdi. Onun gözəl, qar kimi ağappaq yelkonları günəş altında gümüşü rəngə çalır, göz qamaşdırıldı. İlk dəfə gözümə dəyəndə onun bütün yelkonları görülmüşdür. Özü də şimal qorba istiqamət götürmüdü. Fikirləşdim ki, yəqin, gomidekiler adanın başına dolanıb, öz əvvəlki yerlərinə qayıtmak istəyirlər, ancaq sonra daha çox qorba meyl etdi. Dədim məni görüb, görmək istəyirlər. Lakin birdən o düzi, küləyə qarşı döndü və yelkonları boşaldı. Gəmi acizcəsinə durdu.

"Ay sizi öküz vursun, yəqin, ikisi də lülqəmərdi", – deyə fikir-laşdım.

Kapitan Smollettin yeri məlum, belə idarə əsəru üçün sizə bir toy tutardı ki!

Bu arada gomi bir istiqamətdən başqa istiqamətə keçmək üçün öz oxu ətrafında sırlandı və bir-iki dəqiqə sürətlə üzdü, sonra yenə burnu küləyo qarşı çevrildi və yena durdu. Bu hal bir neçə dəfə təkrar oldu. "İspanyola" gah şimala, gah cənuba, gah şorq, gah da qarba üz tutur, yelkonları çırpinır, sonra yenə bir an əvvəl götürdüyü istiqamətə qayıdır. Məsolu aydındır, gəminin idarə edən yoxdur. Baş adamlar hardayırlar? Ya bərk sərxoşdular, ya da gəminin tərk edib getmişdilər. Əgər gəmiyə mire bilsəydim bəlkə de onu öz ol kapitanına qaytarardım.

Axın qayığı və gəminin eyni sürətlə aparırdı. Lakin gəmi tez-tez öz istiqamətini dəyişdiyindən, tez-tez durduğundan, demək olar ki, heç irəli getmirdi. Qayıda otura bilseydim və avar çəkseydim, şübhəsiz onu yaxalardım. Birdən gəmiyə çatmaq arzusu mən üstələdi.

Təzə macəralar hevesi və su yanğısı mənim ağılsız cosarətimi ikiqat artırdı.

Yerimdən qalxan kimi üstüme sıçrayan dalğa məni təpedən-dirməqə islatdı. Ancaq indi bu məni qorxutmadı. Oturdum, bütün qüvvəmi toplayıb yavaş-yavaş avar çəkdim və bəssiz qalan "İspanyola"ya doğru üzdüm. Bir dəfə dalğa mənə elə bir tokan vurdur ki, üreyim qus kimi çırpındı. Dayanıb qayıdan suyu denizə tökməye başladım. Ancaq tezliklə qayığın sıltaqlığına alıñğımdan onu coşqun dalğalar arasından əsul-əsul keçirirdim, ara-sıra dalğalar köpüklerini üzüme çırpırdı.

Gəmi ilə qayıq arasındakı məsafə getdikcə azalırdı. Gəmi hər dəfə tərəf-bu tərəfə döndükə bərq vuran mis Rumpeli seçirdim. Göyərtədə ins-cins yoxdur. Quldurlar, yəqin ki, gəminin tərk edib qəzmışdır. Qaçmamışlarsa demək, anbara lülqəmər düşüb qalmışlar. Qapını bağlaram, orada qalarlar, özüm də gemidə istədiyimi edərəm.

Nehayət, bəxtim gotirdi. Külək bir neçə anlıq kasdı. Axına düşmüs "İspanyola" yavaş-yavaş öz oxu ətrafında çöndü. Gəminin arxasında gördüm. Kayutun illüminatoru açıldı. Gündüz olsa da stol üzərində lampa yanırdı. Böyük yelkon bayraq kimi sallanmışdı. Gəmi yalnız axına tabe olduğundan süroti azalmışdı. Mən ondan bir az geri qalmışdım, indi avara ikiqat güc gəlməklə ona yetə bilerdim. Aradakı məsafə yüz yarddan çox olmazdı, bu vaxt təzəden külək qalxdı, yelkonları qabartdı. O, sol tərəfə çənub qaranş kimi dalğaların arasına sakib uçdu.

Əvvəl bütün ümidiimti itirdim, sonra sevindim. Gəmi dövrə vurub birbaş üstüme üzməye başladı. Aradakı məsafə yarbayarı, üçdəki, dörđəci dəfə azaldı. Gəminin burnu dalğaları yarıqla suyun köpük-ləndiyini gördüm. Kiçik qayığımdan o mənə çox nəhəng gəlirdi.

Birdən mən ne kimi tohlükə gözlədiyimi duyдум. Gəmi sərətə mənə yaxınlığında idi. Fikirleşməyə macəl yoxdur. Birtəhor özümü xilas etməli idim. Mən təpe kimi qabarən dalğannı zirvəsinə qalxanda gəminin burnu böyrümədəki dalğanı yarlı. Buşprit düz başının üstündə asılmışdı. Ayağa durdum və yerimdəcə hopppardım, qayığı su doldu. Bir əlim de utqəldən yapısdım, ayağım ştaqla brasın arasına keçdi. Beləcə havadan asılmışdım. Qorxudan bağrımı yarlırdı. Aşağıda yüngülce bir tokan hiss etdim. Gəmi qayığını vurub batırıldı. Başa düşdüm ki, "İspanyola"dan ayrılmış qəti mümkin deyil.

Buşpritə yenice dırmaşmışdım ki, ipdən sallanmış üçbucaqlı çəp yelken gurulu ilə açıldı, ele bil top atıldı, yelken gərilərək gəmini başqa istiqamətə çevirdi. Gəmi başdan-ayağa tir-tir titrədi. Bir an keçmiş, o biri yelkənlər qabarsa da çəp yelken yenidən şapçıldı və boşalıb sallandı.

Gözlənilməz təkəndan az qaldı ki, suya düşüm. Vaxt itirmədən buspritiñ ustü ilə sürünmeye başladım və başı usto göyortəye yixildim. Göyortədə bakın yel tutan tərəfində düşmüdüm. Böyük yelken açıq olduğundan gəminin arxa hissəsi görünmürdü. Burada ins-cins yoxdu. Göyərtə üsyandan bori yuyulmamışdı, palçıqlı ayaq izləri nozara çarpındı. Boğazlıqıq boş şərab şüşəsi döşəmədə o tərəf-bu tərəfə diyrilənlərdi.

Birdən "İspanyola" yenə üzü küləyə döndü, üçbucaq çəp yelkənlər arxamda tappılıt ilə bir-birinə çırplıdı. Sükən döndü və bütün gəmi titrədi. Bu zaman böyük yelkənin bərkidiidiyi aşağıdakı üfüqi ağac vəziyyətini dəyişdi, yelkənin alt konarını idarə edən ip mancağı hərlədi cırıldadı və gəminin arxa tərəfi göründü.

Hər iki quldur orada, gəminin arxa tərəfində idi. Qırmızıpapaq quldur arxası üstə horəkətsiz uzanmışdı. Qollarını yana açmışdı, elə bil çarmixa çökilmişdi, dişlərini qıcamışdı. İsrail Hends isə başını sinosuna əyərək falşbortun böyründə oturmuşdu. Qolları taqotsuz sallanırdı. Gündən yanmış üzü şəm kimi ağappaq idı.

Gəmi dəli at kimi şahə qalxmışdı. Yelkənlər gərilir, hər an istiqamətin dayışməsindən dora bərkidilmiş üfüqi tır elə bir qüvvətə silkolonırdı ki, dor ucadan inildiyirdi. Vaxtaşırı gəminin burnu dalğaların içində çumur, su fəvvərasi falşbortun üstündən içəri axıb töküldü. Artıq dənizin dibinə getmiş, mənim əldəqayırılma, yelbeyin qayığım dalğaların öhdəsindən bu yekəpor, möhkəm gəmidən yaxşı galırmış.

Gəmi hər dəfə sıçrayanda qırmızıpapaq quldur yerindəcə atılıb-duşdurdu. Lakin onun üzünən ifadəsinin dayışməməsi məni dəhşətə salırdı. O, cynən əvvəlki kimi dişlərini qıçayıb gülürdü. Hends isə hər təkəndan sonra hey arxaya sürüfürdü. Yavaş-yavaş gəminin konarına gedib çıxdı. Bir ayağı surahidən dənizə aşdı. Mən onun yalnız bir qulağını və qıvrımları saqqalını görürdüm.

Onların böyründə göyertənin taxtaları üzərində qaralan qan zoğlu gözüme dəydi. Fikirleşdim ki, yaqın, serxəs vaxtı bir-birilərini biçaqlamışlar.

Gəmi bir neçə saniyə sakit üzməyə başladı, birdən İsrail Hendsin zeif iniltisi eşidildi, o, evvolki yerinə çəkildi. Bu zəif inilti onun çox yorğun olduğunu dəlalet edirdi. Alı çənesi sallanmışdı. Onun bu halına bir anlıq üzərim yandı. Ancaq sonra alma çelləyində oturduğum vaxt eşitdiyim söhbəti xatırladım, ona daha yazığım gəlmədi.

Mən qrot-dor ağacına yanaşdım və istehza ilə dedim:

– Mister Hends, görürsünüzü, mən yeno gəmideyəm.

O, gözlerini güclə qaldırıb üzümə baxdı, elə sərxoşu ki, ağılı başında deyildi, buna görə də heç təəccübənmişdi də. O, birce söz deyə bildi:

– Brendi.


Vaxt itirmək olmazdı. Göyərtəni yarıya bölmüş yelkenin altın-ve keçib trapla kayuta endim.

Burada hər şey alt-üst edilmişdi; bütün yesiklərin kildini qırımdılar. Quldurlar, görünür, xəritəni axtarmışlar. Döşəmədə bir qarış palçıq vardi. Onlar bataqlıq yanında sərxoşluq edəndən sonra palçıqlı ayaqları ilə bura dolmuşdular. Ağ rəngli qızılı hasiyəli arakosmelerin üzərində kirli barmaq izləri qalmışdı. Burada onlara boş butulkə vardi, gəmi ləngər vurdुqça şüshələr cingilti ilə o künccən-bu künccə gillənirdi. Həkimin tobabəto aid kitablardan birinə stol üstünə atılmışdır. Sofiheflərinin yaradın çoxu yoxdu. Görünür, tənbəki bükük üçün cırımıldılar, hərc-mərcliyin hökm sürdüyü otaqda əvvəlki kimi ortada his vera-verə bir lampa tüstülenirdi.

Anbara baş çəkdim. Bir dənə də olsun çəllək yoxdu. Döşəmə üzərində saysız-hesabsız boş şüşə vardi. Başa düşdüm ki, qiyamın başlangıcından tə bu vaxta kimi quldurların ayıq günü olmayıb.

Orta-burana çox axtarandan sonra Hends üçün bir şüşə araq tapdim. Özüme bir az susarı, bir az quru meyvə, bir dolu ovuc kişmiş və bir tike də pendir götürdüm.

Göyərtəyə qalxdım. Gətirdiklərimi bosmanın eli çatmayan bir yere, sükanın böyrüne yiğdim. Çəlləkden doyunca su içəndən sonra arağı Hendsə uzatdım. O, arağı yarı edəndən sonra butulkənin boğazını ağızından çekdi.



- Göylərin gurultusuna and olsun ki, mənə elə bu lazımdı, - dedi.  
Mon bir kündə oturub yeməyo başladım.  
- Yaraman ağrıdırımı? - deyə soruşdum.  
Səsi elə xırıldayırdı ki, elə bil hüründü:

- Hökim burada olsaydı, mənə çoxdan sağaldardı. Ancaq özün  
görürsən ki, mənimki gotirmir... Bu siçovul da gəbərdi, - o, qır-  
mızıpaşa adama işarə etdi. - Çok pis dənizçi idi... Bəs sən bura  
necə golib çıxdın?

- Mən bura gəmini idarə etməyo golmişəm, mister Hends,  
Ta təzə emir alana kimi məni özünüze kapitan hesab edin.

O, mənə çox qəşqabaqlı baxdı, ancaq bir söz demədi. Yanaqları  
bir aza qızardı, ancaq çox xəstəhal görünürdü, gəminin hər təkə-  
nindən özünü saxlaya bilmir, yana ayılfıldı.

- Mister Hends, bunu da deyim ki, bu bayraq heç xoşuma gol-  
mir. İcazə verin onu endirim. Bundansa bayraqsız olmaq daha məs-  
ləhətdir.

Bunu deyib dora tərəf qəçdim, böyük yelkənin altında keçib  
lazım olan kəndiri dardım və zehrimara qalmış qara bayraq alıb  
dənizə fırlıdadım.

- Allah kralı saxlaşın! Rədd olsun kapitan Silver! - deyə çıxırb  
papağımı yəldim.

O, başını qaldırmadan, altdan-altdan mənə göz qoyurdu. Üzü  
hiyəlogorlik ifadə edirdi. Nəhayət, dilləndi:

- Kapitan Hokins, zənnimcə siz sahili çıxmışdan imtiya etməz-  
diniz. Gəlin bu baradə danışaq.

- Niyə, pis olmazdı, böyük məmənuniyyətlə çıxardım, mister  
Hends. - Bunu deyib təzədən yeməyə girsdim və böyük iştahla  
yerdə qalan şəhəri də içarı örtüdüm.

- Bu adam, - o, başının zoif horəkətli meyito işarə etdi. - Adı  
O'Brayen idi... İrlandiyadandı... Mən onunla birlikdə yelkənləri  
qaldırdım. Limana qayıtmak istədik. Ancaq öldü, indi anbardakı su  
kimi iyənir. Heç bilmirəm ki, indi gəmini kim sürəcək? Sən tok-  
başına, mənim göstərişim olmazsa bunun öhdəsindən gəlməzəm. Qulaq  
as, mənə bir az yemək-içmək ver, yaramı da köhnə şərflə,  
ya da elə yaylıqla bağla, bunun müqabilində gəmini sürməyi sənə  
öyrədim. Razısan?

- Ancaq burasını nəzərə alın ki, - dedim, - mən kapitan Kiddin  
durduğu yerə qayıtmak fikrində deyiləm. Mən gəmini şimal tərof-  
dəki duracağa aparıb orada sakitcə sahile yan almaq isteyirəm.

- Yaxşı! Məni elə də axmaq bilməyin, - deyə çıçırdı. - İşin nə  
yerdə olduğunu başa düşürəm. Lap yaxşı bilirəm ki, uduzuşam,  
sənин bəxtin kəsib. Nə deyirəm ki? Şimal duracağınə istəyirsin?  
Buyur. Mənim üçün başqa çıxış yolu yoxdur. Göy gurultusuna and  
olsun, lap istəsen gəmini birbaş edam olunacağım meydana sərum.

Onun sözləri o qədər də monasız deyildi. Biz sövdəloşdik. Üç  
dəqiqə keçmiş "İspanyola" külək istiqamətində, Dəfinələr adasının  
sahili ilə üzürdü. Mən qabarma başlayanadək Şimal duracağınə çat-  
maq üçün günortaya kimi Şimal Burnunu keçmək niyyətində idim.  
Bəs olduqda qorxsuz-hürküsüz sahile yan alar, sonra suyun çəkil-  
məsinə gözlər və sahile çıxardıq.

Rumpeli bərkidib aşağı endim, öz sandığımı axtarıb tapdım, ora-  
dan anamın mənə bağışladığı yumşaq ipək yaylığı çıxarddım, Hends  
mənim köməyimlə budundakı qan sızan derin yaranı sarıdı. Bir az  
yedi, iki-üç qurtum da araqlanın sonra deyəşən, özüne gəldi, belini  
düzəldib dili oturdu, ucadan aydın danişmaga başladı və tamam  
başqa bir adam olmuşdu.

Üyğun külək asdıcıydən gəmi quş kimi sekirdi. Çok iti getdi-  
yimzdən sahilin menzərosu hər an doyışılırdı. Sildirmə qayalıq sahil  
axada qalmışdı. Biz indi cir şam ağacı bitmiş yasti, qumlu sahilo  
gedirik. Buradan da ötdük. Çılpaq qayalıq təpəyə yetdi - bura ada-  
nın lap Şimal bucağı idi.

Gəmini sürməyim mənə ləzzət verirdi. Gözel günsəli hava, mən-  
zərəli sahilden zövq alırdım. Yemək-içməyim boldu, istehkamdan  
qaçıdığım üçün də daha vicdan ozabı çəkmirdim. Çünkü gəmini elə  
keçirməklə belə böyük bir müvaffaqiyət qazanmışdım. Bosmanın  
gözleri olmasayı, hər seydon çox razi qalardım. O, mənim hər hər-  
kətimi kinaya ilə izleyirdi, ara-sıra üzündə qeribe təbəssüm görü-  
nürdü. Bu təbəssümde nə isə qüvvəsi tükənmış bir adamın iztirabı  
vardı, bu - yaşı ötmüş qocanın dərdli təbəssümü idi. Ancaq onda bir  
dənə nə isə istehza və xəyanət izləri vardi. Mən işleyirdim, o isə bic-  
bic gülümseyir və izleyirdi, hər hərketimi izleyir, izleyirdi.

Külük sanki biza kömök etmek məqsədi ilə istiqamətini dəyişib cənubdan deyil, qərbdən asıldı. Biz heç bir əziyyət çəkmədən adanın şimal-sərq qurtaracağından Şimal boğazının girəcəyinə çatdıq. Ancaq lövbəsiz olduğumuzdan, qabarma artıq müyyənən səviyyəyə çatana kimi, limana girməyə casarot etmedik. Buna görə də gözləmlə olduq. Bosman gəmini yoluна salıb sürmək qaydalarını mənə öyrdirdi, təzliklə bu sahədə böyük müvəffəqiyyət qazandı. Sonra biz dinməzə oturub yeməyo başladıq.

— Kapitan, — Izrael avvelik kinaya ilə mənə müraciət etdi. — Köhnə yoldaşım Subrayen burada düşüb qalıb. Onu götürüb suya atı bilərsənmi? Mən çox da vasvası deyiləm, onu o dünyaya göndərdiyim üçün viedan əzabı da çekmirəm. Ancaq zənnimcə, o bizim gəmini bir elə bozamır. Belə deyil?

— Mənim ona gücüm çatmaz. Bir da belə işlərdə səriştəm yoxdur. Qoy uzsansın, — deyə cavab verdim.

— Cim, bu "İspanyola" yaman ugursuz gəmidir, — deyə o, göz vurub sözünu davam etdi.

— Gör bir burada nə qədər adam qırılıb. Bristoldan çıxdığımız gündən bəri nə qədər bədbəxt dənizçi tələf olub! Ömrümüzde heç belə ugursuz soyahət görməmişəm. Odur, O'Brayen də öldü, görən o, doğrudan ölüb? Mən avamam, sən isə oxuyub-yazmağı bacarısan. Düzünү de görüm: adam öləndən sonra yox olub gedir, ya bir vaxtlar dirilir?

— Siz yalnız bədəni ödürü bilərsiniz, mister Hends, ruhu yox. Bilin ki, O'Brayen indi sağdır, özü də o dünyada bizi gözləyir.

— Eh! Çox təassüs! Deməli, mənim zəhmətim həder gedib. — Ancaq ruh, mənəcə bir elə ziyan vera bilməz. Cim, mən ruhdan qorxmoram. Bura bax, sondən bir şey xahiş etmək isteyirəm: düş kayutdan mənə lənat şeytana, heç bilmirəm nə isteyəcəkdim... Hə, yadına düşdü, bir şübhə şərab gotir. Bu araq çox tünddür.

Bosmanın tərəddüdü mənə şübhəli göründü, düzü, şərabı araq-dan üstün tutmasına inanı bilmədim. Bütün bunlar bəhanə idi. Gün kimi aydınidi; o mani göyərtəndən uzaqlaşdırmaq istəyirdi. Ancaq bu onun noynıno lazımdı? O mənim gözümün içincə baxa bilmirdi. Nəzərlərini məndən yayındırırdı. Gah güyə baxır, gah da O'Brayenin meyitine nəzər salırırdı. O, hey gülümşünürdü. Hiylə ona güc göləndə

dilinin ucu dodaqları arasından görünürdü. Uşaq da bilerdi ki, o nə isə kelək golmək istəyir. Mən heç məhəl qoymadım, şübhələni üzə vurmadım.

— Şərab istəyirsiniz? — sorusḍum. — Cox gözəl. Qırımızından, ya ağından?

— Ferqi yoxdur, dostum, təki tünd olsun, bir az da çox olsun.

— Yaxşı... Sizo portveyn gotirərəm, mister Hends. Ancaq gərek axtarram.

Aşağı endim, ayaqqabımı qosdən yere döyəcləyirdim. Sonra onları çıxarddım, ehtiyat yolla, səssizcə kubriki goldim, oradan pillekənə yuxarı qalxıb qabaq təmurlandan yavaşça başımı çıxarddım. Hends heç ağılmı belə götürməzdə ki, onu pusuram. Ancaq mən onun nəzərini cəlb etməmək üçün hər ehtimala qarşı ehtiyatlı oldum. Hələ ilk baxışdan başa düşdüm ki, mən haqlı imişəm.

O, iməkleməyə başladı, göyərtədə çox yeyin gedirdi. Görünür, yaralı ayağı bərk sancırdı, çünki hər dəfə hərəkət etdikcə yavaşça inilərdiydi. Yarım deqiqə keçməmiş şərqi tərəfdəki novalçaya çatdı. Hələ kimi dəstələnməş gəmi kondirinin arasından uzun bir bıçaq, daha doğrusu, kiçik xonçor çıxardı. Alt çənəsindən irəli verib, dəstəyinə kimi qana bulaşmış xonçor nəzərdən keçirdi. Əlli ilə tiyösini yoxladı və tez onu qoynuna qoymuş. Tələsik geriyə, falşbortun böyründəki evvəlki yerinə süründü.

Beləliklə, mənə hər şey aydın oldu. Deməli, Izrael hərəkət edə bildirdi, üstündə də silah vardi. Madam ki, bütün bu işləri görmək üçün məni başından eleyib göyərtədən uzaqlaşdırılmışdı, demək, məni öldürmək fikrinə düşmüşdü. Düşürəndən sonra nə edəcəkdi, bunu deyo bilmərəm. Şimal duracaqdan bataqlıq yaxınlığında quldur düşərgəsinə düşmək üçün adanın bu başından o başına pay-piyada gedəcəkdirimi, ya topda atəş açıb yoldaşlarını haraya çağıracaqdı, əlbəttə, burası mənə molum deyildi.

Mən Hendsə yalnız bir məsələdə etibar edə bilərdim. Hər iki-miz gəmini təhlükəsiz bir yere aparıb oradan da zəhmət surf etmə-dən çıxartmaq istəyirdik. Bu yero kimi bizim isteyimiz tuş golirdi, eyni idi. Nə qədər ki bu arzu yerinə yetməmişdi, mənim həyətə təhlükədən uzaqdı. Bu fikirləri ürəyimdə çək-çəvir etdikcə vaxtı da itirmirdim. Geriyə qayıdış ayaqqabımı geyindim. Bir şübhə şərab götürdüm, göyərtəyə qalxdım.

Hends övvəlki yerində bayaqkı voziyyətde yüksək tayı kimi yero sərənənmişdi. Gözlərini qıymışdı. Sanki zəif olduğunda gün işığına baxa bilmirdi. O məni nozordan keçirdi, bu işe adət etmiş adam kimi, şüsnin bogazını tez qırıb, adoton belə vaxtlarda deyildiydi kimi:

— Senin sağlığını, — deyib şorabı başına çökdü. Sonra nəfəsini dördü, cibindən bir lay çeynəmə tənbəki çıxardı və məndən xahiş etdi ki, ondan bir balaca tika qopardım.

— Xahiş edirəm bir azca kos, yanında biçaq yoxdur, qopartmağa isə gücmə çatmaz. Eh, Cim, Cim... halim xarabdır. Bir tike kos ver. Bu, deyəsin, axırınca tənbəki ki, çeynəyirəm. Çok çekməz, tamam üzülmüşüm. Tez, lap tez o dünyalığam...

— Yaxşı, — dedim, — kəsərəm. Ancaq sizin yerinizə olsaydım... Özümüz belə pis hiss etsəydik, ölümdən qabaq tövbə edərdik.

— Tövbə? — deya soruşdu. — Neyi?

— Neca noyi? Bilmirsiz noyi tövbe edəsiz? Siz öz vəzifənizə xəyanət etməsiz. Həyatınız boyu günahə batmışız, yalan danışmışız, qan tökmüşüz. Odur, ayaqlarımız altında yatır. Onu siz öldürmüsüz. Bütün bu işlərdən sonra soruştursunuz ki, "noyi tövbe edim?" Bütün bunlara görə, mister Hends.

Onun qoltuğunda gizləndiyi qanlı xəncəri xatırladıqca, məni öldürmək istədiyini fikirləşdikcə qızıldım, lazım olduğundan çox qızırdım. O isə çox içidiyindən qorqa bir temtarəqəla cavab verdi:

— Mən otuz il danılarda üzümüşəm. Pisi, yaxşını, sakit havanı, qasırğan görmüşəm, acliq çəkmışəm, bir-birinin üstə biçaq çəkib adam öldürməyi görmüşəm. Eh, daha nələr, nələr görmüşəm. Ancaq birca dəfə də, xeyirxahlığın zorə qədər insana fayda verdiyini görməmişəm, haqq — birinci zərbəni vuranın tərəfindədir. Ölüler dişləyə bilməz. Budur mənim etiqadım. Amin!.. Qulaq as, — o, bir-dən tamam başqa bir səsənə danışdı. — Bəsdir, boş-boş danışdıq. Qabarma artıq qalxmışdır. Mənim əmrəmni dinlə, kapitan Hokins. Biz gorək, gəmini limana çıxaraq.

İndi bizim keçəcəyimiz yol iki mildən çox olmazdı. Ancaq bu, çox çatın yoldu.

Şimal limanın girocayı nəinki dar və dayazdı, donuzun dibini qayalı olduğundan həm də dolanbadı. Görək bütün diqqətimizi və bacarığımızı osırgamaya yoxıldı. Mən bacarıqlı bir icraçı, Hends nəsə əla komandır idim. Biz elə möhərətə dayaz yerləri aylambil keçirdik ki, iki göz gorokdi tamaşa etsin.

Her iki burnu ötüb keçəndən sonra her tərəfdən quru ilə ehato olunduq. Şimal tərafın sahilleri eynan cənub limanın sahilleri kimi qalın meşəlikdi. Ancaq limanın özü uzun və dardı. Limandan çox çay mənşəbini xatırladırdı. Qarşında limanın cənub bucağında qazaya uğramış gominin yarı çürümüş gövdəsi görünürdü. Bu, üç dorlu böyük bir gəmi idi. Yeqin lap çoxdan burada batıb qalmışdı, cünki üstünü yosun basmışdı. Goyortasında bir kol bitmişdi. Kolun üstündə əlvən çiçəklər açmışdı. Limanın mənzəresi cansıxıcı olsa da duraq üçün çox olverişli idi.

Hends dedi:

— Bir bax, necə sefali yerdir. Yan ala bilərik. Təmiz, hamar qum, dalğa-filan da yox, otraf meşə, o gəmidə də gör necə gülər açıb.

— Əgar sahili yan alsaq gəmi saya oturmazmı? — deya sorudum.

Onu saydan çıxartmaq bir o qədər də çətin iş deyil, — deya Hends cavab verdi. — Çekilmə zamanı gəmi kəndirini sahili aparıb o uca şam ağaclarından birinin gövdəsinə sariyarsan, kəndirin o biri ucunu ise gotirib gəmidəki bucurqata keçirərsən. Sonra da qabarmanın gözlərənən. Qabarma başlayanda kəndir tutub çoxson, gəmi öz-özüne saydan çıxar. Oğul, indi isə gözdə-qulaqda ol. Biz dayaz yero yaxınlaşırıq, gəmi düz orə gedir. Bir azca sağa döndər... bax, belə... düz sür... Sağə... bir azca sola... düz... düz...

Onun verdiyi əmrləri men təlosik və doqıq yerinə yetirirdim. Birdən o çıçırdı:

— Əzizim, küləyin sömtile get!

Var gücümle sükanı çəkdim. "İspanyola" sūrotlu dönüb meşəli sahile yaxınlaşdı.

İş məni elə aludo etmişdi ki, bosmanı gözden qoymamağı tamam unutmuşdım. İndi məni birca şey maraqlandırırdı; gəmi saya oturub quma çökmesin. Neca bir tohluke qarşısında olduğumu tamam unutmuşdım. Özüm də gominin sağ böyründən əyilib burun tərəfdə suyun qaynayıb köpüklenməsinə tamaşa edirdim. Birdən nə isə daxili narahatlıq məni məcbur etdi ki, arxaça yönüm. Belə olmasayıdən heç bir müqavimət göstərmədən telof olacaqdım. Heç özüm də bilmirəm ki, niyə cəndüm, belə bir xısaltı eşitdim, ya gözümə nə isə bir şey döydü, ya məndo pişikşayağı bir sövq-təbi bas qaldırdı, nə isə üzümü əçvirdikdə Həndsi gördüm. O, sağ əlinde xəncər üstümə galirdi. Özü də lap mənə yaxınlaşmışdı.

Gözlerimiz rastlaştı hor ikimiz çığırdı. Men dehşetden, o isə qızmış özük kimi qızılbinden, irolu atılıb üstüme cumdu. Men gominin burnuna sarı sıçradım ve rumpeli olımdan buraxdım. Olımdan çıxmış rumpel gorıldı, bu təsadüf məni ölümdən qurtardı. Rumpel gorılıb zörbə Hendsin sinəsinə dəydi, o yixıldı.

Hends qalxana kimi qisildığım küncləndən sıçrayıb qaçdım. İndi bütün göyərtə ixtiyarımda idi. Hara istəsem qaça bilərdim. Böyük dorun yanında dayandım, tapançanı cibimden çıxardım, nişan alıb çaxmağı basdım. Hends düz üstüme golirdi. Çaxmaq şaqquşıldı, ancaq gülü açılmadı. Son demo, patronda barit islanıbmış. Başiso-yuqluğuma görə özümü ki var söyüdüm. Axi tapançanı niyə təzədən doldurmamışdım? İstanbul qədər vaxtımvardı. Ehtiyatlı olsaydım, indi qoyun qəssab qarşısında duran sağı olibəş dayanmazdım.

Hends yaralı olduğuna baxmayaraq, çox cəld hərəkət edirdi. Çal saçları, əsəbiləkden və qəzəbdən qızarmış üzüne tökülmüşdü. İkinci tapançanı çıxartmağa macəl tapmirdim. Əmindim ki, o da elə o birisi kimi İslənmış olar. Birçə şey mənə ayındı ki, özümü oraburaya vurub qorunmalı, onunla qabaq-qabağa durmamalıyam, oks tövdirdə o, məni qovub bayraq kimi gominin burnuna sixişdirər və qanlı xəncəri canına tuşlayar. Böyük dorun yoğun gövdəsindən tutub durmuşdım, qorxudan butūn əzələlərim gərilmİŞdi.

Hends aradan çıxmış istədimi görüb dayandı. Bir neçə saniyə özünü elə göstərdi ki, guya sağdan və ya soldan hücum etmək istəyir. Buna görə mən de gah sola, gah da sağa yönürüm. Bu, döyüsdən çox evimizdə, Qara Təpə limanında qayalar arasında oynamışım oyuna oxşayırdı. Ancaq o vədəki oyunda ürəyim heç belə döyünməzdə. Hor halda oğlan uşağınanı bu oyun ombasında yarası olan qoca danızçıdan asan golirdi. Mən bir az da cürotlənib bu oyunun na ilə bitacayını fikirləşməyo başladım. "Əlbəttə, mən hələ bir müddət də beləcə özümü qoruya bilərəm, ancaq gec-tez o, mənim isimi bitirocak..."

Biz beləcə üz-üzə durduğumuz zaman "İspanyola" birdən torpağa oturdu. Təkəndən yana - sol tərəfə oyıldı, belə ki, göyərtə ilə suyun səthi qırıq beş dərəcəlik bucaq toşkil etdi. Növəndən içəri sel kimi su axdı, göyərtədə falsbortun yanında iri bir gölməçə emələ geldi.

Hor ikimiz müvəzənəti itirib nova tərəf üz-üzə diyrildik. Qırımızı-papaqlı, əllərinə yana açıb döşəməyo sərənənmiş quldurun casədi də bura diyriləndi. Başım bosmanın ayaqlarına elo dəydi ki, dişə-

rim çəqqıldı. Buna baxmayaraq cəld yerimdən sıçradım, Hends özünün altında qalmışdı. Gəmi oyıldıyindən daha göyərtədə qaçmaq mümkün olmadı. Bir an belə itirmədən başqa qurtuluş vasitəsi axtarmalı idim, cünki düşmən indice üstüme atlacaqdı. Arxa dorun ipləri başının üzərindən asılmışdı. İplerden yapışdım, sərənə çatana kimi bir nefəsə yuxarı dırmasdım.

Cəvikiyim məni ölümdən qurtardı. Xəncəri aşağıda - ayağımdan yarımcı fut aralı parladi. Zəhmətinin hedər getməsindən darixan İrazil Hends aşğıdan yuxarı baxırdı, heyrləndən ağız açıla qalmışdı.

Nefesimi dərmək üçün imkan tapdım.

Vaxt itirmədən təzəzən tapançamı doldurdum. Her ehtimala qarşı ikinci tapançamı da doldurdum.

Hends mənim hər hərəkətimi qeyzla izleyirdi. Başa düşdü ki, vəziyyəti xeyli pisloşib. Bir az fikirləşəndən sonra çox çatınılıkla iplərdən yapışdı, xəncəri dişinə almışdı. Ağır-agır yuxarı dırmaşmağa başladı. Hündürdən inildiyir, yaralı ayağını dəlincə sürüyürdü. Aramızdakı masafənin dördədəçünümü çıxana kimi mən hor iki tapançanı doldurdum. Bundan sonra hər elində bir tapança onuna danişmağa başladım.

- Mister Hends, bir addım belə atsanız özünüzü olmuş bilin. Siza məlum olduğu kimi ölürlər dişəməzler, - deyə istehza ilə elavə etdim.

O saat dayandı. Üzünün ifadəsindən gördüm ki, no işə fikirloşır. Ancaq beyni çox ləng işləyirdi, öz təhlükəsizliyindən sevinirən gülədildim. Nehayət, o, bir neçə dəfə udqunandan sonra dilləndi. Üzünün ifadəsi ovvəlki kimi idi, karıxmışdı. Danışmasına mane olan biçağı ağızından aldı, ancaq yerindən terpenmədi.

- Cim, - dedi, - biz hər ikimiz - men de, elə son da gərəksiz, lazımlı olmayan işlər görmüşük. Gəl barışaq, əgər bu tokan olmasayıd, sənən işini bitirmişdim. Ancaq böxtüm gotırmır, heç gotırmır. Başqa çarəm yoxdur, qoca dənizçi cavan dənizçiye güzəşta getməlidir.

Mən onun sözlerindən noşça çəkir, hasar üstə qonan xoruz kimi sişir, fərhələ gülürdüm. O, birdən sağ əlini qolayladı. Həvəda no işə ox kimi viyləndi. Mən zərbə və bərk ağrı hiss etdim. Ciynim dor ağacına mixlandı, Bəlkə dehşətli ağrından, bəlkə de gözlenilməz hərəkətdən - heç özüm de bilmirəm necə oldu ki, hər iki çaxmağı basdım. Tapançaların ikisi də birdən açıldı və ikisi də elindən düşdü. Lakin düşən təkcə tapançalar deyildi. Bosman boğuş bir səsle ipləri buraxıb başı üstə suya getdi.

Gəmi elə oyılmışdı ki, dorlar su üzərində asılı qalmışdı. Toyuq talvar üzərində oturan kimi mən de səronin üstündə oturmuşdım. Altında isə körfzin dərgün suları çalxanırdı. Həndən xeyli aşağıda göyərtəye yaxın olduğundan fəlşəbərtlə mənim aramdan suya düşdü. Qanlı köpüklər içorisində o, yalnız bircə dəfə suyun sothino qalxdı, sonra obədi olaraq dənizin dibinə çökdü.

Su durulduğundan sonra gördüm ki, gəminin kəlgasında təmiz qum üzərində uzanmışdır. Casadın üzərindən iki balıq üzüb keçdi. Su dalgalandıraq adama elə gəlirdi ki, o tərəpnir, yerindən qalxmaq istəyir. Ancaq o, ikitorlu ölmüşü: həm gülə doymuşdı, həm də suyu boğulmuşdu. O, mənim işimi bitirmək istədiyi yerde baliqlara yem olmuşdu.

Bütün bunlardan başın gicəlləndi, qorxudan ürəyim bulanırdı. İstı qan küroyimidən və sinəmdən aşağı süzüldürdü. Çiyimi dor ağacına mixləmiş xəncər qızmar dəmir kimi məni yandırırdı. Ağridan qorxmurdum, buna dözdədim. Başqa bir fikir məni dəhsətə salırdı. Səronin üstündən qopub bosmanın yanına, sakit, yaşıl dalgalar qoynuna düşü bilirdim.

İkili soranın elə yapışmışdım ki, barmaqlarım gizildəyirdi. Təhlükəni görməmək üçün gözlerimi yumdum. Bir az da huşum özümə gəldi, ürəyim sakitləşdi və özümə ələ aldım. Hər şeydən əvvəl xəncəri dərtib çıxartmaq istədim, ya o çox dərin batmışdı, ya da əsərlərinin çox gərgin olduğunu heç vəchle bu işi görə bildirmidim. Bütün badənim titrədi. Qoriba burasıdır ki, mənə məhz bu titrəmə kömək etdi. Xəncər çox dərin getməmişdi. Ətə yox, dəriyə saplanmışdı. Buna görə də mən titrəyəndə dərim xəncərdən qopmuşdu. Qanaxma güclənənə də özüm qurtarmışdım. Lakin kamzolun və köynögüm həla də dora mixlanmışdı.

Dartınib tamam azad oldum. Gəminin sağ konarına çökülmüş kəndirlərdən yapışmış aşağı sürüşdüm və göyərtəyə düşdüm. Ölsəydəm də sol tarəfdəki kəndirlərdən yapışmazdım. Çünkü İsrail bayaq həmin kəndirlərin üstündən aşmışdı.

Kayuta düşdüm, yaramı sarımaq istəyirdim. O, mənə yaman əziyyət verirdi. Hələ də qan axırdı. Ancaq çox da dərin və təhlükəli deyildi və qolunun hərəkətinə mane olmurdur. Ətrafa göz gəz-

dirdim. İndi gəmi mənim ixtiyarımda idi. Son sənişindən – O'Brayenin meytitindən yaxamı qurtarmaq barədə fikirleşməyə başladım.

Mən qabaqda demisişdim ki, o, fəlşəbərt yanına diyirənmişdi. Müdihiş bəhəyəbət bir kukla kimi oradaca uzanmışdı. Bu rongi-rufu dolanmış, heyət cəzibədarlığından məhrum olan, insanın özü boyda yekə bir kukla idi. Onu götürüb suya atmaq çatın deyildi. Faciəli macəralarım müddətində mən meytitlərə alısmışdım və demek olar ki, onlardan heç qorxmurdum. Onun komərindən yapışış saman torbası kimi gəmidən donıza vizildədim. O, səppaltı ilə suya düşdü. Qırmızı papağı başından çıxış suda üzüməyə başladı. Meytin düşməsindən bir müddət sonra su duruldu. İndi her ikisi – O'Brayenin İsrailə aydın göründür. Yan-yanaya uzanmışdır. Suyun horakatından her ikisi tərəpnirdi. O'Brayen cavan olsa da başı tamam dazdı. O, keçəl başını öz qatilinin dizinə söykəmisi. Her ikisinin üzərindən keçən baliqlar o tərəf-bu tərəfə şütyürdürlər.

Gəmidə tek-tənha qalmışdım. Çekilmə artıq başlamışdı. Gün lap əylimişdi, qərb sahildə bitən şəmlərin kəlgası limanı keçip "İspanyola"nın göyərtəsinə çatırdı. Limanı şərqi tərəfdən ikişəli topə shato etse də, dənizdən əsen axşam küleyindən gəminin kəndirləri uğuldayar, yelenlər yellowon və səppaltı ilə cırılırdı.

Gəminin təhlükəyə uğraya biləcəyini fikirləşib aşağıdakı kəndələn yelkənləri sarıyb göyərtəye yaturtdım. Böyük yelkəni isə boşaltmaq o qədər də asan deyildi. Gəmi yan verdiyindən yelkənin aşağı konarının borkidildiyi kəndələn dirək su üzərindən asılmışdı. Dirəyin bir ucu və bura borkidilmiş yelkənin konarı iki-üç futa qədər suya batmışdı. Bu isə təhlükəni daha da artırıldı. Vəzifəyət çox gərgin idi. Mən belə qorara goldim ki, heç bir şəy toxunmayıbm. Nəhayət, biçağı çıxarıb yelkəni qaldıran ipləri kəsdim. Yelkənin yuxarı konarının borkidildiyi dirək o saat aşağı endi. Yelkən külək-dən qarın verdi və suya düşdü. Nə qədər ələşdimsə yelkəni endiron kəndiri çəkib yıga bilmədim. Buna mənim gücüm çatmadı. Əlimdən nə gələrdi, "İspanyola"nın taleyi ixtiyarına buraxımdaqan başqa çərem yoxdu. Axi mən özüm də taleyi ixtiyarına atılmışdım.

Bu aralıq liman axşam torəni bürümüştü. Meşə ağaclarının arasından keçən Güneşin son şüaları yelkənlər üzərində kral bürünçeyindəki daş-qas kimi parıldayırdı, hava soyuyurdu. Su çekildikcə gəmi daha da eyilir, yan verirdi.

Mən gəminin buruna çıxbıq aşağı boyolandım. Bu somtdo su ləp dayazdı. Hər ehtimala qarşı kəndirdən ikiəlli yapışib üsulluca suya düşdüm. Su qurşaqı güclü çatırıldı. Dalğaların ovduğu qum bərkdi. Yelkonini suya sormış "İspanyola"nın böyübü üstə qoyub gümrah addımlarla sahilə çıxdı. Gün batmışdı. Külək şam ağaclarının arasında gəzirdi.

Bələdiyliklə, mənim doniz macəralarım bitdi. Şübhəsiz, bədən bitmədi: gəmi quldurların olsundan alınmışdı. İndi biz okeana çıxa bilərik. Mən məmkün qədər evə, - bizim istehkama tez qayıtmaq və öz müvəffəqiyətlərimlə öyünmək istəyirdim. Yəqin özbəşinə çıxbıq getdiyim üçün avval məni bir az danlayacaq, ancaq "İspanyola"nın ələ keçirməyim bütün günahlarımı yuyacaq, hətta kapitan Smollett belə mənim xidmətlərimi tərifləyəcəkdi.

Bu düşüncələr içərisində kefim kök, damağım çağ istehkama tərəf yollandı. Əmin idim ki, burada yoldaşlarım məni gözleyirlər. Şərqdən axan, kapitan Kild limanının tökülen çayın mənbeyini ikiəlli təpədən aldığını yaxşı xatırlayırdım. Mən sola, bu təpəyə sarı döndüm. Çayın ən dar yerindən keçmək istəyirdim. Burada meşə xeyli seyrəkdi. Təpənin dik döşünü aşdım və çaydan keçdim.

Mon Ben Hanna həmin bu yerdə rast golmisdı. Ehtiyatla addımlayır, ətrafına dörd gözəl baxırdı. Hava tamam qaralmışdı. Təponın iki zirvəsi arasındakı aşırımdan keçəndə qaralıq göydə çırpan alovun əksini gördüm. Belə güman etdim ki, bu Ben Hanndır, ocaqda özünə axşam yeməyi hazırlayırdı.

Ürəyimdə onun ehtiyatsızlığını təcəüb etdim. Alov menim gözümə dayırsa, bataqlıqda düşərgədə Silverin də gözünə dəyə bilər.

Gecə göz-gözü görmürdü, mən güclə özümə yol tapırdım. Arxanda ikiəlli təpə və sağında "Müşahidə borusu" - bunlar mənim yeganə boladçılarımdı, ancaq ətrafi bürümüş zülmətdə bular da yavaş-yavaş orayıb gedirdi. Tok-tük uledzələrin zəif işığı saymışdı. Qaralıqdə kollarla ilisir, xəndəklərə yixılırdı.

Birdən hava bir azca işıqlandı. Başımı qaldırdım. "Müşahidə borusu"nın zirvəsinə solğun işq düşməşdi. Aşağıda ağacların arasında no əsa böyük, gümüşü bir şey görünürdü. Bildim ki, ay çıxır.

Aydınlıq yolumu xeyli asanlaşdırıldı. Addımlarımı yeyinletdim. Arabır hətta qaçardım. Səbərsizlikə hasara çatmaq istəyirdim. Ancaq

istehkamın etrafını bürümüş meşəyə çatanda xatırladım ki, ehtiyatlı olmalyam, buna görə de yavaş-yavaş getməyə başladım. Bu qədər macəradan sonra, düşmən əvəzində səhvən, dost güllosindən bəda getmək böyük faciə olardı.

Ay getdiqə qalxır, bütün meşə talalarını işığa qərq edirdi. Qabaqda ağacların arasında ay işığına bənzəməyen bir parıltı gözüme doydi. Bu isti, qırmızı alov arabır, deyəsən, bir azca tündlöşür, közərdi. Görünür, bu tüstüldə, külli örtülməkdə olan tonqalı.

Lənət seytana, o nədir elə?

Nehayət, meşə konarına golib çıxdım. Hasarın qərb tərəfi ay işığına bəlenmişdi, qalan hissəsi və binanın özü zülmət içərisində idi, bu zülməti bir neçə yerdən ay işığı doğrayırdı. Binanın arxasında nəhəng bir tonqal yanındı. Zərif və solğun ay işığında tonqalın şüx alovu nazərə çarpırdı. Həc yerde bir kimse görünmürdü, səs-səmir eşidilmirdi. Ancaq bu dağlarında uguldayan küləyin səsi eşidilirdi.

Mən heyət içərisində ayaq saxladım, hətta bir az da canına qorxu düşdüm. Biz heç vaxt belə böyük tonqal qalamazdıq. Kapitanın əmri ilə yanacara qonaqt ederdik. Narahat oldum, istehkamdan aynıldığı müddətdə, görosən, dostlarının başına bir qəzavü-qədər golməmiş ki?

Kolgədə gizlənə-gizlənə hasarın şərq qurtaracağına yetişdim. Ən qaralı yeri seçib divarın üstündən aşdım.

Səs-küy qaldırmadan, imokleyə-imokloyə evin tinino yaxınlaşdım. Birdən yüngülləmiş haldə köksümü ötürdüm. Xorultu sosündən zəhləm gedərdi. Yuxuda xoruldayan adamları dirləmək mənə əzab verirdi. Lakin bu dəfə dostlarının uca və asudə xorultusun mənə musiqi kimi xoş goldı. Denizdə olarken gecə gözətçisinin "hər şey öz qaydasındadır" çığırması soni nigarənciliyənənecə qurtarırsa, bu xorultu da məni eləcə sakitləşdirirdi.

Yalnız birçoq şey mənə qoribə göründü: onlar gesikcisiş-filansız yatmışdır. Bəs mənim evazımə bura öz dostosilə Silver gəlməş olsayıdı, onların heç biri şübhü görməyəcəkdi. Buna səbəb, şübhəsiz, kapitanın yaralı olmasıdır. Tehlikəli bir vəziyyətdə, hətta keşikdə durmağə adamları olmadığı bir şəraitdə dostları buraxıb getdiyimənə özümü o ki var danladım.

Qaşıya çatdım və içəri boyolandım. Otaq o qədər qaralıqdı ki, gəz-gözü görmürdü. Xorultudan əlavə başqa qoribə bir səs də eşit-

dim: qanad pırıltısına, dimdik tiqqılıtısına oxşar bir ses. Öllerimi irolı uzadıb içeri girdim, "İndi öz övvəlki yerimdəcə uzağım, – deyə öz-özümə gülümsədim. – Səhər yoldaşlarının təccübündən borolmış gözlərinə baxıb onları lağa qoyacağam".

Kiminsə ayağına ilışdim. Yatan adam o biri böyübü üstə çevrilib inildədi, ancaq ayılmadı.

Ela bu vaxt qaranlıqda gözlonılməz keşkin bir qışlıq qopdu: "Piastr! Piastr! Piastr!" Sos beləcə ara vermadən, dəyişilməden saat zəngi kimi cyni ahenglə davam etdi.

Bu, Kapitan Flint idi – Silverin yaşı tutuquşusu! Sən demə qanad çalan, ağac qabığını dimdikləyon da o imiş! Yatanları on sayiq gözet-çidən belə yaxşı qoruyan o imiş! İndi da ez yekaheng, zəhlətökən çıqtırtı ilə monim golüşimi xəbər verirdi.

Qaçış gizlenməyə macəl tapmadım. Tutuquşunun cir, cingiltili səsində yatanlar ayılıb yerlərindən sıçradılar. Silverin səsi eşidildi. O, söyüş söyüb çıqırdı:

– Kimdir gölən?

Mon qaçmaq istəyəndə kiminləsə toqquşdum. Onu itəledim, başqa birisinin pəncəsinə keçdim. O, moni bərk-bərk tutub saxladı. Silver dedi:

– Dik, məşəli bəri gətir!

Quldurlardan biri eşiyə qaçırdı və yanar kösövlə qayıtdı.

## MÜNDƏRİCAT

Dumanlı Albionun söz çələngi	4
------------------------------	---

## İNGİLİZ XALQ NAĞİLLARI

Müdrik qotamlılar (tərcümə edəni: A.Mahmudov)	11
Arzu üzüyü (tərcümə edənlər: S.Imanova, A.Abbasov)	13
Beş qardaş (tərcümə edənlər: S.Imanova, A.Abbasov)	16

## XALQ MAHNILARI

(tərcümə edəni: Sabir Mustafa)
--------------------------------

### İngilis xalq mahniları

Ah, yox, Con	26
Balaca çoban qız	26
Bəstəboylu bir atım var	27
Bir qarı vardi...	28
Gedirsonni cobhoyo son, Bili Boy	29
Kral Artur	29
Qoca kral Keul	30
Mən üç gəmi gördüm	30
Deymiş albalı	31

### Şotland xalq mahniları

Çarlı mənim ozizimdir	32
Mənim yarım	33

### İrland xalq mahniları

Balıqsatan qız	34
Yat balam	35

## Uels xalq mahnisi

Ata yurdı	36
-----------	----

## VALTER RİLAYD

Çoban məhəbbətinə cavab (tərcümə edəni: Şəhla Nəğıyeva)	37
---	----

## VİLYAM ŞEKSPİR

Dünya teatrdır ( <i>İrcümə edəni: Sabir Mustafa</i> )	38
Əs, qış küloyi ( <i>İrcümə edəni: Sabir Mustafa</i> )	39
Noğmə ( <i>İrcümə edəni: Sabir Mustafa</i> )	39
Soni yar gününə bəzədimmə mon? ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	40
Hamletin monoloqu ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	40
Şiltəq qızın yumşalması ( <i>İrcümə edəni: Əli Sabri</i> )	42

## DANIEL DEFO

Robinzon Kruzo ( <i>İrcümə edəni: Əkbər Ağayev</i> )	110
--	-----

## CONATAN SVİFT

Qulliverin soyahoti ( <i>İrcümə edəni: Mikayıl Rzaquluzadə</i> )	148
--	-----

## CON QEY

Coban iti və canavar ( <i>İrcümə edəni: Məmməd Nəbiyev</i> )	155
--	-----

## ÜİLYAM BLEYK

Bir üroyni noğmaları ( <i>İrcümə edəni: Şahin Xəlilov</i> )	157
Xost qızıl gül ( <i>İrcümə edəni: Hamlet İsxanlı</i> )	158
"Rossetti olyazması"ndan ( <i>İrcümə edəni: Hamlet İsxanlı</i> )	158
Zəhor ağacı ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	158
İnsan mücorroldüyü ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	159
Mohabbat sırrı ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	160
Körper kodori ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	160

## ROBERT BURNS

(*İrcümə edəni: Sabir Mustafa*)

İnqilab noğması	161
Monim məhəbbətim	162
Buso	162
Mənim qolbım dağlardadır	163
Köhnə dostluq	164
Və sairə və ilaxır	165

Findley	166
Yuvasını kotanımla uğurduğum çöl siçanına	167
Con - arpa donı	168

## VALTER SKOTT

Bir saat soninlo ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	171
Kventin Dorvard ( <i>İrcümə edəni: Mikayıl Rzaquluzadə</i> )	172
Edam	172
Roşadotin mükafatı	180

## TOMAS MUR

(*İrcümə edəni: Sabir Mustafa*)

Ötən günlor həsrəti	188
Axşam zəngləri	189

## CORC QORDON BAYRON

Ayrılında ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	190
Könlük qəmlidir ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	191
Ludditlərin noğması ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	191
Hacv ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	192
Bir daha gozmərik biz ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	192
Axşamçağı ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	193
Şilyon məhbusu ( <i>İrcümə edəni: Ənvər Rza</i> )	193

## PERSİ BİŞİ ŞELLİ

Məhəbbət folosofisi ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	206
Gecən xeyrə qalsın ( <i>İrcümə edəni: Şəhla Nəğıyeva</i> )	206
İngilislər üçün noğmə ( <i>İrcümə edəni: Sabir Mustafa</i> )	207
Ozimandiya ( <i>İrcümə edəni: Sabir Mustafa</i> )	208
Tonha quş ( <i>İrcümə edəni: Sabir Mustafa</i> )	209
Anarxiya maskaradı ( <i>İrcümə edəni: Məmməd Aslan</i> )	209

## ELİZABET BERRET BRAUNINQ

Əgor moni sevson... ( <i>İrcümə edəni: Ağasəlim Hacıyev</i> )	225
---	-----

**ÇARLZ DİKKENS**

Pip (tərcümə edən: Əsəd Zeynalov)	226
-----------------------------------	-----

**EMİLİ BRONTE**

Düşünco (tərcümə edən: Ağasəlim Hacıyev)	249
--	-----

**DOM MORAES**

Bağ (tərcümə edən: Ağasəlim Hacıyev)	249
--------------------------------------	-----

**CEYMS TOMSON**

Gol (tərcümə edən: Ağasəlim Hacıyev)	250
--------------------------------------	-----

**CON GITS**

Əllər (tərcümə edən: Ağasəlim Hacıyev)	251
--	-----

**ARTUR HYUS KLAFF**

Dünya gözoldi (tərcümə edən: Ağasəlim Hacıyev)	251
--	-----

**LUİS KEROLL**

(tərcümə edən: Aydin İbrahimov)

Alisa möcüzələr ölkəsində	252
---------------------------	-----

Dovşan balaca billi evə yollayır	252
----------------------------------	-----

Tirtülün moslohatı	258
--------------------	-----

**CEVMS QRİNVED**

(tərcümə edən: Nuriaddin Babayev)

Balaca sofıl	264
--------------	-----

Ögey ana	264
----------	-----

Yeno ozaclar, Evdən qaçaq düşürəm	268
-----------------------------------	-----

Smitild bazarında axşam. Moni ciddi təhlükə gözləyir	272
--	-----

"Hürməyi!" sınaqlan keçirirəm, Təzə tanışlıram	277
--	-----

Tağlar	282
--------	-----

**BREM STOKER**

(tərcümə edən: Rəfiqə Mirzəyeva)

Drakula	290
---------	-----

Vampirlor	290
-----------	-----

Professor Van Helsing	293
-----------------------	-----

Lusi vampirdir	296
----------------	-----

Drakulanın mövvi	298
------------------	-----

**ROBERT LUİS STİVENSON**

Zooparka gedirik (tərcümə edən: Sabir Mustafa)	303
--	-----

Rekviyem (tərcümə edən: Ağasəlim Hacıyev)	303
---	-----

Döfinolər adası (tərcümə edən: Ağasəlim Hacıyev)	304
--	-----

Denizdəki macoralarım necə başladı	304
------------------------------------	-----

Çökilmənin ixtiyarında	308
------------------------	-----

Qayıda	312
--------	-----

"Şən Rocer"ı aşağı salıram	316
----------------------------	-----

İzrael Hends	320
--------------	-----

"Piastrlar"	326
-------------	-----

Buraxılış məsul:	<i>Dziz Gubolyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliverə</i>
Kompyuter sahifələyicisi:	<i>Rəwan Mürsəlov</i>
Korrektorlar:	<i>Leyla Hüseynova</i> <i>Gülzaman Qurbanova</i>

Yığılmaga verilmişdir 31.03.2007. Çapa imzalanmışdır 14.08.2007.  
 Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap voroqı 21. Ofset çap üsulu.  
 Tiraçı 25000. Sifariş 133.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

LL6(4)  
151

